


H. F. QULİYEVA

ENTOMOLOGİYA  
(bitki mühafizəsi əsaslı)  
MÜHAZİRƏLƏRİN KONSPEKTİ



BAKİ DÖVLƏT UNIVERSİTETİ

BİOLOGİYA FAKÜLTƏSİ  
ZOOLOGİYA VƏ FİZİOLOGİYA KAFEDRASI

QULİYEVA H.F.

ENTOMOLOGİYA  
(bitki mühafizəsi əsaslı)

*MÜHAZİRƏLƏRİN KONSPEKTİ*

bakalavr tələbələrin hazırlığı üçün – 050501 – Biologiya (ixtisas:  
050705-Bitki mühafizəsi)

B A K I – 2024

**Rəyçilər:** Azərbaycan Dövlət Aqrar Universiteti  
(Bitki mühafizəsi kafedrası, biologiya elmləri doktoru  
**K.Q. Hüseynov**)

Elm və Təhsil Nazirliyinin Zoologiya İstututu  
(Tətbiqi Zoologiya mərkəzinin müdürü,  
b.ü.f.d. **B.A. Əhmədov**)

### Quliyeva Hökümə Fərman qızı

**Entomologiya (bitki mühafizəsi əsası):** mühazirələrin konspekti.-  
Bakı, Nəşr. , 2024.- 290 c.

Hazırkı mühazirələr Həşəratın morfolojiya, anatomiya və fiziologiyası, bioloji inkişafı, sistematikası, ekologiyasına dair mövzuları əhatə edir. Zərərli növlərin inkişafı və çoxalmasının proqnozunun hazırlanmasında ekoloji amillərdən istifadə yolları, kənd və meşə təsərrüfatları bitkilərinin əsas zərərvericilərinin xarakteristikası, onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilmə qaydalarına xüsusi diqqət yetirilir.

Kitab Bitki mühafizəsi ixtisası (050705) üzrə təhsil alan bakalavr tələbələrin hazırlığı üçün nəzərdə tutulmuşdur.

BDU-nun Biologiya fakültəsinin Elmi Şurasının 29.11.2023-cü il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (*protokol № 3*).

## M Ü N D Ə R İ C A T

<b>Mühazirə 1.</b> Entomologiyaya giriş.....	7
1.1. Entomologiyanın predmeti və vəzifələri.....	7
1.2. Həşəratın toplanması, saxlanması və təyinata hazırlığı.....	12
<b>Mühazirə 2.</b> Həşəratların sistematiyası və təsnifatı.....	22
2.1 Heyvanlar aləmində həşəratların yeri, növ müxtəlifliyi və təsnifatın prinsipləri.....	22
2.2. Başlıca dəstələrin ümumi xarakteristikası...	33
<b>Mühazirə 3.</b> Həşəratın morfolojiyası (1-ci hissə).....	48
3.1. Ümumi quruluş planı.Bədənin seqmentasiyası.....	48
3.2. Baş və onun çıxıntıları.....	50
<b>Mühazirə 4.</b> Həşəratın morfolojiyası (2-ci hissə).....	58
4.1. Döş və onun çıxıntıları.....	58
4.2. Qarincıq və onun çıxıntıları.....	65
<b>Mühazirə 5.</b> Həşəratların anatomiya və fiziologiyası (1-ci hissə) .....	70
5.1. Dəri örtüyü və onun törəmələri. Əzələ sistemi. Həşəratın bədən boşluğu.....	71
5.2. Həzm sisteminin quruluşu və əsas şöbələri.....	75
5.3. İfrazat orqanları. Piy cismi.....	80
<b>Mühazirə 6.</b> Həşəratların anatomiya və fiziologiyası (2-ci hissə).....	85
6.1. Tənəffüs sistemi.....	85
6.2. Qan-damar sistemi.....	89
6.3. Endokrin sistem.....	91
<b>Mühazirə 7.</b> Həşəratların anatomiya və fiziologiyası (3-cü hissə) .....	95
7.1. Sinir sistemi.....	95
7.2. Hiss orqanları və reseptorların təşkilinin ümumi prinsipləri.....	103
<b>Mühazirə 8.</b> Həşəratların çoxalma və inkişafı.....	114
8.1. Cinsi sistemin quruluşu.....	114
8.2. Çoxalma üsulları.....	120
8.3. Həşəratların metamorfozu.....	123
8.4. Həşəratların inkişafı.....	127

8.5. Həşəratın həyat tsikli.....	140	polifaqlar.....	254
<b>Mühazirə 9. Həşəratların ekologiyası (1-ci hissə).....</b>	153	15.3. Dənlilərin gizlisaplaqlı zərərvericiləri və onlardan mühafizə üsulları.....	263
9.1. Həşəratın ekologiyası- mahiyyəti və vəzifələri.....	153	15.4. Kənd təsərrüfatı məhsullarının saxlanması dövründə zərərvericilərə qarşı profilaktik və mühafizə tədbirləri.....	278
9.2. Həşəratların yaşayış mühiti. Ekoloji xüsusiyyətləri..	155		
9.3. Temperatur mühit amili kimi.....	157		
9.4. Həşəratların soyuqadavamlılığı.....	160		
9.5. Mühitin rütubətinin həşərata təsiri.....	162		
<b>Mühazirə 10. Həşəratların ekologiyası (2-ci hissə).....</b>	165	<b>Ədəbiyyat.....</b>	288
10.1. Mühitin temperaturu və rütubətin birgə təsiri.....	165		
10.2. İşıq amilinin həşərata təsiri.....	168		
10.3. Hidro-edafik amillərin həşərata təsiri.....	170		
<b>Mühazirə 11. Həşəratların ekologiyası (3-cü hissə).....</b>	176		
11.1. Biotik amillər: qida mühit amili kimi və onun həşəratlara təsiri.....	176		
11.2. Həşəratların bitkilərlə ekoloji əlaqəsi.....	180		
11.3. Həşəratların bir-birilə və digər orqanizmlərlə ekoloji əlaqələri.....	183		
11.4. Antropogen amillər və onların həşəratlara təsiri....	186		
<b>Mühazirə 12. Həşəratların ekologiyası (4-cü hissə).....</b>	197		
12.1. Həşəratın yaşayış yeri ekoloji təzahür kimi.....	197		
12.2. Həşəratların biosenologiyasının əsasları.....	200		
<b>Mühazirə 13. Kənd təsərrüfatı bitkilərini zədəleyən zərərvericilərin təsnifatı. Zərərvericilərin qeydiyyat uçotunun aparılma üsulları.....</b>	208		
13.1. Natamam metamorfozla inkişaf edənlər.....	208		
13.2. Tam metamorfozla inkişaf edənlər.....	213		
13.3. Gənələr, gəmiricilər, çanaqsız ilbizlər və nematodların xarakteristikası.....	218		
13.4. Qeydiyyat uçotunun aparılma üsulları.....	225		
<b>Mühazirə 14. Zərərvericilərə qarşı bitkilərin immuniteti.....</b>	235		
14.1. Zərərvericilərə qarşı bitkilərin immunitet amilləri..	235		
14.2. İmmunigenetik baryerlər.....	241		
<b>Mühazirə 15. Polifaq zərərvericilər və dənlə bitkilərin zərərvericiləri.....</b>	249		
15.1. Düzqanadlılar və Sərtqanadlılar dəstələrinə aid olan polifaqlar.....	249		
15.2. Pulcuqqanadlılar dəstəsinə aid olan əsas			

## MÜHAZİRƏ 1. ENTOMOLOGİYAYA GİRİŞ

### Plan

- 1.1. Entomologiyanın predmeti və vəzifələri
- 1.2. Həşəratın toplanması, saxlanması və təyinata hazırlığı

### 1.1. Entomologiyanın predmeti və vəzifələri

Entomologiya həşəratlar (yunanca entomon – həşərat, logos – elm) haqqında olan bu heyvan qrupunu öyrənən elmdir. Arthropoda tipinə və Insecta sinfinə aid olan bu heyvanlara xas olan əsas əlamətlər -1 cüt bağcığın (antennalar) və quru mühitində yaşayış tərzini ilə əlaqədar olaraq traxeya sisteminin olmasıdır. Həşəratları çox vaxt Mandibulata, yəni çənəlilər yarımtipinə də aid edirlər. Belə ki, həşəratlara bir cüt bağcıqlardan başqa başı formalasdırıran seqmentlərin ətraflarından əmələ gələn (modifikasiya olunan) və yaxşı inkişaf etmiş üst çənələr – *mandibulalar* və alt çənə, alt dodaq xasdır.

Həşəratlar sinfi bütün heyvanlar qrupu arasında ən çoxsaylı, çoxşəkilli, mürəkkəb davranış xüsusiyyətlərinə malik olan sinifdir. Hazırda 2 mln-dan çox növ məlumdur və hər bir növ yalnız ona xas olan spesifik xüsusiyyətlərə malikdir. Həşəratlar sonsuz sayıda morfoloji və bioloji əlamətlərin müxtəlifliyinə, uyğunlaşma xüsusiyyətlərinə və digər orqanizmlərlə əlaqələrə malikdirdirlər. Təbiət həşəratlar aləminə çox sayıda həyatı formalar və maddələr dövriyyəsində iştirak formaları bəxş etmişdir.

Həşəratları səciyyələndirən əsas xüsusiyyət – onların müxtəlif formalalara malik olmalarıdır. Hazırda mövcud olan heyvanların 70-75%, yəni 1 mln artıq növlər həşəratlara aiddir. Həşəratların sayı Yer üzərində milyardlarladır.

Həşəratlar bizim planetimizdə 400 mln il bundan əvvəl Devon dövründə əmələ gəlmışlər. Bunu təsdiq edən çoxsaylı qazıntı faunasına aid qalıqlar təsdiq edir. Bu orqanizmlərin təkamülü müxtəlif ixtisaslaşma və uyğunlaşma yolu ilə baş vermişdir. Ona görə də həşəratlara müxtəlif morfoloji və bioloji əlamətlər, uyğunlaşma xüsusiyyətləri xasdır ki, bunlar onları digər orqanizmlərdən fərqləndirir.

İllk dəfə olaraq, həşəratlar XVII əsrə tədqiq olunmağa başlanılmışdır. Həmin dövrdə italyan alimi M. Malpigi (1628-1694) tut ipəkqurdunun anatomiyasını, holland alimi Y. Svammerdam isə (1637-1680) həşəratların anatomiya və çevrilmələrini, yəni metamorfozu tədqiq etmişdir.

XVIII əsrə isveç təbiətşünası K. Linney (1707-1778) "Təbiətin sistemi" adlı kitabında həşəratlara xüsusi yer ayırmışdır. Həmin dövrdə digər görkəmli alim-təbiətşünası R. Reomyur (1683-1757) həşəratların morfologiya və bioliyiyasını tədqiq etmiş və nəticədə, olduqca qiymətli hesab edilən 6 cildli "Həşəratların tarixinə dair" əsərini yazmışdır.

XIX əsrə elm və mədəniyyətin intensiv surətdə inkişaf etdiyi bir şəraitdə bir sıra ölkələrdə elmi Entomoloji cəmiyyətlər yaranmağa başlamışdır. Belə ki, Fransa Entomoloji Cəmiyyəti 1832-ci ildə, London Entomoloji Cəmiyyəti 1833-cü ildə və Rusiya Entomoloji Cəmiyyəti

1859-cu ildə yaradılmışdır. Bu cəmiyyətlərin yaradılması ilə Entomologiya elminin inkişafı da vüsətlə inkişaf etməyə başlamışdır və bu zaman həşəratların morfolojiyası, biologiyası, sistematikası və xüsusən də tətbiqi entomologiyaya dair çox sayıda əsərlər yazılmışdır.

Həmin dövrdə dünya miqyasında tanınmış əsər – Rusiya hərbi-tibbi akademianın professoru E. Brandt (1839-1891) tərəfindən həşəratların sinir sisteminin quruluşuna dair iş çap olunmuşdur. Digər tanınmış alim F. Keppen (1833-1908) “Zərərli həşəratlar” adlı 3 cildli əsərini yazmış, O.Kovalevski (1840-1901) və İ. Meçnikov (1845-1916), təbiətşünas J. Fabr (1823-1915) həşəratların biologiyası və davranışına dair tədqiqatlar aparmış və böyük əhəmiyyət kəsb edən əsərlərini yazmışlar.

XX əsrə Entomoloji Büronun (1894-cü ildə İ. Porçinskinin rəhbərliyi altında) yaradılması kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə tədbirlərinin aparılması işini təkmilləşdirmişdir.

Xüsusən də 1904-cü ildə V. Pospelovun (1872-1949) rəhbərliyi altında Kiyevdə Entomoloji Stansiya yaradıldı və onun əsas vəzifəsi - şəkər çuğunduru, dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə tədbirlərini işləyib hazırlanmaqdandan ibarət idi. 1911-ci ildə analozi stansiya V. Plotnikovun rəhbərliyi altında Daşkənddə yaradılmışdır. Həmin Türküstan Entomoloji Stansiya Orta Asiyada tədqiqatlar aparır və hazırda bu stansiyanın bazasında Özbəkistan Bitki Mühafizəsi institutu yaradılmışdır.

Azərbaycanda Entomoloji laboratoriya 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqqafqaziya filialının Zoobiologiya bölməsində Azərbaycan şöbəsi formasında fəaliyyət göstərmışdır. 1932-1941-ci illərdə şöbənin

kollektivi əsasən Azərbaycanın həşərat aləmindən fundamental kolleksiya fondunun yaradılması ilə məşğul oludu. Yəni həşərat faunasını tədqiq edirdi. Həmin dövrdə bu tədqiqatlara A. Boqaçov (1932-dən 1950-ci illərdə) rəhbərlik etmişdir. Ondan sonra V. Rusanova (BDU-da Zoobiologiya kafedrasına rəhbərlik etmişdir) həşəratların, əsasən də mənənələrin biologiya, sistematikası, zoocoğrafiyasına dair tədqiqatlar aparmışdır. 1957-ci ildən Entomologiya laboratoriyasına Azərbaycan MEA-nın Zoobiologiya institutunda Niyazi Səmədov rəhbərlik etmişdir.

Həşəratlara hər yerdə - bitki və torpaq üzərində, hava və su hövzələrində, yüksək dağlıq ərazilərdə, daimi qarların və isti səhraların olduğu zonalarda rast gəlmək olar.

Həşəratların təbiət, cəmiyyətin iqtisadiyyatı, insanların həyatında rolü olduqca böyükdür. Paleontoloji qalıqlar vasitəsilə müəyyən edilmişdir ki, həşəratların ən proqressiv qrupları ali çiçəkli bitkilərlə parallel surəndə inkişaf etmişlər. Belə ki, bu bitkilərin çoxusu onların qida və su mənbəyi, yaşayış yeri olmuşdur. Həşəratlar da həmin bitkilərin 80%-ni tozlayır, bəzən bu orqanizmlərin bu və yaxud digər səbəbdən azsaylı olması məhsuldarlığın, alma, armud, qarabaşaq, günəbaxan, yonca kimi qiymətli bitkilərin toxumlarının azalması ilə nəticələnir. İnsan həşəratlardan bal, mum, arı balı, südü, propolis (bal arılarından alınır), ipək və çesuçu (tut, palid ipəkqurdalarından alınır), itllak (lak yasticasından alınır), rəngləyici maddələr – karmin (koşenil yasticasından alınır) əldə edir.

Həşəratların çoxusu torpaq əmələgəlmədə iştirak edir. Gənələr və həlkəvi qurdalarla birgə torpaq üzərində

olan xəzəl, yarpaqlar, bitki qalıqlarını parçalayır, özlərinin hərəkət etdiyi yollarla torpağı yumşaldır, ventilyasiyanı, yəni oksigenin daxil olması üçün şərait yaradır, çürüntülərlə torpağı zənginləşdirir. Həşəratın təbiətdə sanitarlar kimi rolü əvəzsizdir, yəni onlar ölmüş heyvan cəsətləri, ekskrementlərinin yox edilməsində iştirak edirlər. Məsələn, məlumudur ki, Avstraliyada peyini parçalayan böcəklərin olmaması heyvan sürülərin məhvini səbəb olmuşdur. Yalnız həmin ərazilərə peyin böcəklərinin introduksiyasından sonra vəziyyət normallaşmışdır.

Həşəratlar sinfindən olan bir çox yırtıcı və parazitlər zərərli həşəratların məhv edilməsində istifadə edilir. Bu növləri *entomofaqlar* – həşəratyeyənlər adlandırırlar. Bunaların çoxusu bitkilərin bioloji mühafizəsində istifadə olunur.

Lakin həşəratların çoxsaylı müsbət, xeyirli fəaliyyətləri ilə yanaşı, insan üçün zərərli olan xüsusiyyətləri də mövcuddur. Belə ki, həşərat növlərinin çoxusu bir fitofaq orqanizm kimi kənd təsərrüfatı, meşə bitkiləri ilə qidalanırlar və bəzi illərdə onların sayının – külli miqdarda artması ciddi təhlükə yaradır. Həşərat növləri arasında çox sayıda qansomorlular vardır ki, insan və heyvan üzərində parazitlik edirlər, təhlükəli infeksion transmissiv xəstəliklərin törədici ləriన yoluxdururlar. Məsələn, bitlər səpgili və qayıdan yatalaq, birələr – vəba, malyariya ağcaqanadları – malyariya, se-se milçəyi – yuxu xəstəliyini və s. keçirirlər.

Kənd təsərrüfatı heyvanları mozalan və göyünlərin hücumundan əziyyət çəkirlər.

Həşəratların yuxarıda təqdim olunmuş çoxtərəfli əhəmiyyəti və xüsusiyyətləri ilə əlaqədar olaraq, Entomologiya sərbəst bir elm kimi XVIII əsrдə Zoologiyadan ayrılmış və hazırda, Ümumi Entomologiya, Kənd Təsərrüfatı Entomologiyası, Meşə Entomologiyası, Tibbi Entomologiya, Baytarlıq Entomologiyası, İpəkçilik və Arıcılıq kimi elmi sahələr və fənnlərdən ibarətdir.

Entomologianın predmeti və vəzifələri bilavasitə kənd təsərrüfatının tələblərinə müvafiq olaraq həşəratlarla bağlı olan istiqamətlərin tədqiqindən formalaşır. Adətən Ümumi Entomologiya həşəratların xarici və daxili quruluşu, həyat tərzi, inkişaf və coxalması, yaşayış mühiti ilə qarşılıqlı münasibətlərini öyrənir. Ona görə də nəzəri bilikləri əhatə edən bu Entomologiya, Həşəratların morfolojiyası, sistematikası və təsnifatı şöbələrinə ayrıılır.

Kənd Təsərrüfatı Entomologiyası isə agronomik fəndir, yəni kənd təsərrüfatı və meşə bitkilərinə zərər vuran həşəratları, bitkilərin bu zədələnmələrə qarşı reaksiyaları və zərərvericilərə qarşı mübarizə üsullarını öyrənir. Bilavasitə bitkilərin mühafizəsi ilə bağlı olan Kənd Təsərrüfatı Entomologiyasının əsas vəzifəsi – zərərli həşəratların məhsuldarlığa vurduğu ziyanın səviyyəsini azaltmaqdır. Çünkü dünyada hər il kənd təsərrüfatı məhsullarının yetişdirilməsi zamanı zərərvericilər, xəstəliklər və alaqlarının təsirindən məhsulun 35%-i itirilir ki, bunun 14%-

Ə qədəri yalnız zərərvericilərin təsirindən baş verir. Bu rəqəmə məhsulun saxlanma dövründə qeydə alınan 20% itkini də gəldikdə, dünya miqyasında hər il zərərlı orqanizmlərin təsirindən məhsulun potensial itkisi 48% təşkil edir.

Kənd təsərrüfatı və Meşə təsərrüfatı bitkiləri müxtəlif gəmirici sovkalar, xırıldaq böcəklər, milçəklər, yastıcalar, alma meyvəyeyəni, dənli bitkilərin sovkaları, çuğundur kök mənənəsi, kartofa zərər vuran kolorado böcəyi, amerika ağ kəpənəyi, kartof güvəsi və s. külli miqdarda artıb zərərvurması nəticəsində məhv olur. Ona görə də Bitkilərin mühafizəsi sahəsində zərərvericilərə və xəstəliklərə qarşı kompleks mübarizə tədbirləri sistemi işlənib hazırlanmışdır. Bu tədbirlərdən effektiv istifadə nəticəsində məhsul itkisinin qarşısının alınmasına xərclənən hər vəsait, qorunmuş məhsulun qiymətində 4 dəfə əvəzlənərək iqtisadi effektlə nəticələnə bilir.

Kənd təsərrüfatında elmi-texniki inkişafın əsas istiqamətləri: 1) bilavasitə bitkilərin zərərverici və xəstəliklərdən integririlmiş mühafizə sisteminin təkmilləşməsi; 2) bioloji üsullara dair biliklərin genişləndirilməsi və praktiki olaraq onların həyata keçirilməsi; 3) intensiv texnologiyaların tələblərinə cavab verən yüksək effektivli və ekoloji cəhətdən təhlükəsiz birləşmələrin istehsalının işlənib hazırlanması və bu sahədə tədqiqat işlərinin inkişaf etdirilməsindən ibarətdir.

Beləliklə, entomologiya kompleks elm kimi ixtiralar və elmi yeniliklərlə zəngin inkişaf tarixinə malikdir, olduqca böyük əməli-tətbiqi əhəmiyyət kəsb edir. Ona görə də həşəratlar aləminə diqqət ildən-ilə artır, bu sahədə elmi-təqaqiat işlərinin sayı dünya miqyasında geniş vüsət alır. Hazırda dünyada çox sayda müəssisələrin elmi-əməli fəaliyyətinin əsas şöbəsinə entomologiya təşkil edir.

Entomoloqların sayı minlərlədir, yəni inkişaf səviyyəsindən asılı olaraq müxtəlif ölkələrdə alim-entomoloqlar kənd və meşə təsərrüfatlarının məhsuldarlığının yüksəldilməsi, insan sağlığının təmin edilməsi məqsədilə həşəratları öyrənirlər.


Qeyd etmək lazımdır ki, dünyada 3,5 mindən artıq entomoloq yalnız bir sahə - Həşəratların sistematikasının tədqiqi ilə məşğul olur. Ümumilikdə, götürdükdə isə elmi-əməli əhəmiyyət kəsb edən Entomologiya elminin müxtəlif sahələrində minlərlə mütəxəssis çalışır, xeyirli və zərərli növləri tədqiq edir, onlardan istifadə yollarını araşdırır, zərərli növlərə qarşı mübarizə sistemini təkmilləşdirir.

Bitki mühafizəsi sahəsində çalışan və ixtisaslaşan mütəxəssislər mütləq entomoloji obyektin quruluş xüsusiyyətləri ilə yanaşı onların toplanması, qeydiyyatı, saxlanma qaydaları və əlbəttə, təyinatı məsələlərini dərindən öyrənməlidirlər.

## 1.2. Həşəratın toplanması, saxlanması və təyinata hazırlığı

Təbii şəraitdə entomoloji materialın toplanması üçün tələb olunan əsas ləvazimat – entomoloji tor (domca), hava toru, həşəratı öldürmək üçün ağız kip bağlanan şüşə qab (morilka), ekskauster, probirkalar, pinset, biçaq, içində fiksədici maye olan şüşə qab, materialı müvəqqəti saxlamaq üçün nazik pambıq «döşəkçələr», entomoloji iynələr və s.-dir.

*Entomoloji tor* – müxtəlif parçadan hazırlanmış kisənin birləşdiyi məstil çənbər(diametri 30-40 sm) və ona birləşmiş tutacaqdan (qlulp) ibarətdir (Şəkil 1).



Şəkil 1. Entomoloji torların növləri: A- B- quruda yaşayan həşəratları toplamaq üçün, C- su toru

Entomoloji tordan uçan, tullanan, ot, kol, ağaç, torpaq üzərində oturan, suda yaşayan həşəratı toplamaq üçün istifadə olunur. Hava torunu adı entomoloji tordan fərqləndirən əlamət, onun yüngül olması

üçün kisənin kapron və ya dəyirman qazından (nadır halda cunadan) olmasınaidir. Adətən hava toru ilə kəpənək, iynəcə, bir çox milçək növü, pərdəqanadlılar, düzqanadlılar toplanır. Lakin entomoloji tor (bəzən entomoloji çətir) güc tətbiq etməklə tələb olunan yiğim zamanı, yəni ağacların budaqları, kolların silkələnməsi və s. istifadə edilir (Şəkil 2, A, B).



Şəkil 2. Ağaca zorərverən həşəratın toplanması: A- qapaqlı entomoloji torla; B- entomoloji çətirlə

Suda yaşayan həşərat növlərinin toplanması üçün istifadə olu-



nan su toru kisə kapron və ya kanvadan hazırlanır.

Entomoloji torla 5-10 dəfə substrat üzərində çalğıdan sonra iri növləri entomoloji probirka, kiçik həşəratı isə eksquauster vasitəsilə (və ya isladılmış kiçik firça ilə) kisədən çıxarmaq lazımdır (şəkil 3, A, B).


Həşəratın bir çox növləri alaqaranlıq və axşam saatlarında fəal olduğu üçün onların toplanmasında işıq tələlərindən istifadə olunur. Onlar müxtəlifdir – adı elektrik lampası ilə işləyəndən ultrabənövşəyi işıqlı tələlər mövcuddur. Həmin işıq mənbəyinin arxasında və torpaq üzərinə ağ parça sərilir, bura oturan həşərat toplanır (şəkil 3, C).

Cox vaxt kəpənəkləri toplamaq üçün cəlbedici maddələrdən istifadə olunur, məsələn, baldan. Adətən bal istifadə etməklə həm gündüz, həm də axşam saatlarında fəal olan kəpənəkləri toplamaq mümkündür.

Torpaqda yaşayan həşərat növlərini toplamaq üçün xüsusi eklektorlardan istifadə olunur. Adətən horizontal torpaq qatından (və üzərindəki döşənəkdən) götürülmüş nümunə açıq rəngli parça və ya polietilen üzərinə keçirilir. Əvvəlcə, əl ilə və ya torpaq əleyinin vasitəsilə nisbətən iri olan mezofauna seçilir, sonradan daha kiçik növləri ayırmak üçün eklektorun toru üzərinə qoyulur. Eklektor sadə quruluşluudur – diametri 20-30 sm olan qifin enli tərəfinə torpaq nümunəli tor (və ya ələk) qoyulur, alt tərəfinə isə içərisində fiksədici məhlul olan (zəif faizli spirt və ya formalin) qab yerləşdirilir. Torpaq quruduqca içərisində olan həşəratlar aşağıya doğru yerdəyişir və nəticədə, qabın içərisinə düşürülər.

Bir çox spesifik növləri göbələk, peyin, heyvan cəsədi, ağac qabığı altından və s. yiğmaq olar. Müxtəlif üsullarla toplanmış materialı öldürmək tələb olunur. Bunun üçün

morilkalardan (ağzında mantar qapağı olan şüşə banka) istifadə olunur (şəkil 4).




Şəkil 3. Həşəratın toplanması: A- eksquauster növləri; B- eksquausterlə işləmə qaydası; C- işıq tələlər

Adı morilkaların mantarına probirka birləşdirilir və onun üzərinə efir və ya xloroformda isladılmış pambıq keçirilir. Öldürülmüş həşəratı bankanın içərisində əmələ gələn buxarlar islatmamaq üçün ora filtr kağızından kəsilmiş zolaqlar yerləşdirilir.

Adətən böcəklər morilkada 5-6 saat (bəzən 1 sutka) saxlanılır.

Müxtəlif həşərat növlərini böcək, kəpənək, milçək və s. bir qabda saxlamaq olmaz.

<http://www.meb.gov.az>



Şəkil 4. Həşəratın öldürülməsi üçün istifadə olunan qab (morilka): A - adı; B- təkmilləşmiş

Yay aylarında toplanmış çoxlu sayıda həşərat növlərini tez bir zamanda işləmək, yəni mantirovka etmək (düzəltmək) çətin olduğu üçün onları qısa saxlamaq lazımlıdır. Bunun üçün həşəratları müvəqqəti saxlama şəraitinə keçirmək tələb olunur. Bu məqsədlə, «döşəkcə» adlanan nazik pambıq qatlarının üzərinə həmin material düzülür. Döşəkcələr 3-5 mm qalınlıqda olub, saxlanılacaq qutuların ölçüsündə kəsilir. Həmin pambıq qatı üzərinə həşəratlar düzüldükdən sonra üstünə həmin ölçüdə kəsilmiş və üzərində qələmlə lazımlı olan məlumatlar (toplanma yeri və vaxtı, substrat) yazılıldıqdan sonra kağız zərfə yerləşdirilir. Sonradan həmin zərflər onlar üçün nəzərdə tutulmuş qutuya horizontal şəkildə üst-üstə

yığılır. Material uzun müddət qalacaqsa, qutuya naftalin (ya da qoz yarpağı, tütün qarışığı) qoyulur.

Kolleksiyalarda həşəratı saxlamaq və təyinatı aparmaq üçün isə xüsusi entomoloji iynələrlə onları qutulara sancmaq lazımdır.

Həşəratların qutulara yerləşdirilməsi üçün xüsusi iynələrdən istifadə olunur. Adətən iynə (kəpənək, milçək, pərdəqanadlı və s.) döş nahiyyəsinə və ya sağ qanadüstüünün ön 4/1 hissəsinə (böcək, taxtabiti, düzqanadlı) taxılır. Taxabitilərdə qalxanın ortasına iynə sancılır.


Iynələrə taxilmamışdan əvvəl qanadları olan növlərin qanadları düzəldilməlidir. Bunun üçün müvəqqəti və daimi düzləndiricilərdən istifadə olunur (Şəkil 5).



Cox kiçik həşəratlar (pərdəqanadlılar) qalın kağızdan hazırlanmış üçbucaq və ya düzbucaq kəsiklər üzərində big-qıqları və ayaqları düzəldilməklə yerləşdirilir. Kiçik həşə-

ratlar qısa və nazik entomoloji iynələr – *minusiyalarla* bərkidilirlər.

Adətən məsələn, kəpənəyin qanadlarını düzəltmək üçün ilk növbədə, iynə ilə perpendikulyar istiqamətdə bədənin ortasına iynə taxılır. Sonradan iynəli kəpənək düzləndiricinin şırımının dib hissəsinə iynəsi ilə bərkidilir (şəkil 6).




Şəkil 5. Qanadların müvəqqəti düzləndiriciləri: 1- kibrıt qutusu üzərində, 2- şırımı olan böyük mantar üzərində, 3- mantar kəsiyi üzərində, 4,5,6-pambıq qatlı karton üzərində

Şırım elə ölçüdə açılmalıdır ki, kəpənəyin (və ya başqa növün) dös və qarincıq hissələri ora keçə bilsin.

Əgər iynəyə keçirilmiş kəpənək sırlanırsa, onda onun yanları da iynə ilə bərkidilir (şəkil 6). Lakin bu zaman iynələr kəpənəyin özünü deşmir, sadəcə olaraq, şırımın dibi və divarlarına taxılır. Bundan başqa, kəpənəyi düzləndiricidə bərkitmək üçün onun altına pambıq qoymaq olar. Qanadlar düzləndirici üzərində eyni səviyyədə qalmalıdır (yuxarı və ya aşağı ola bilməz). Həşəratın ayaqlarını qarincığın altına əy-

mək lazımdır ki, onlar mane olmasınlar. Obyektə tələb olunan bu vəziyyəti əldə etdikdən sonra, qabaqcadan hazırlanmış kalka zolaqlarını (papiros kağızı və ya salafan, hətta qəzet olar) kiçik fəndlər üçün 0,2-0,4 mm, böyüklər üçün isə 0,5-1 sm ölçüdə, qanadların arasına keçirmək lazımdır (şəkil 6).



Şəkil 6. Kəpənəyin düzləndiricidə bərkidilmə qaydası

Sonradan həmin zolaqla ön və arxa qanadlar substrata sıxılır. Qanadlar düzləndiricinin üzərində sıxıldıqdan sonra iynə vasitəsilə zolaq ön qanadın qarşısında bərkidilir. Kağız zolaq sol əl ilə arxaya doğru dartılır, iynə ilə (sağ əllə) qanad bir qədər qabağa çekilir.

Qanadı iynə vasitəsilə qalın damarının əsasından (özünü zədələmədən) çəkmək lazımdır. Arxa qanad da ön qanad kimi həmin iynə ilə bir qədər öne çekilir. Zolağı qanadın üzərində ehtiyatla çəkmək lazımdır. Bu zaman ön qanad arxa qanadı bir qədər örtməlidir. Düzəlmüş vəziyyətdə

ön və arxa qanadlar arasında böyük olmayan boşluq qalır. Bir tərəfdən tamamilə düzəlmış qanadlar kağız zolağı ilə sıxılır və arxa ucu iynə ilə bərkidilir. Sonradan digər tərəfin qanadları eyniliklə düzəldilir.

Iynə üzərinə sancılmış hər bir həşəratın etiketi olmalıdır. Burada coğrafi (toplantığı yer, tarix, tədqiqatçının soyadı) və təyinat ( növün adı, təyinat aparmış şəxsin soyadı və il) göstərilməlidir.

Həşəratın təyinatı dedikdə növün adı və aid olduğu dəstə, fəsilə, cinsin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Təyinat cədvəlinin mövzusu teza (növün spesifik əlamətləri) və antiteza (əks əlamətlər) əsasında formalaşır. Təyinatda nömrələrdən istifadə olunur: hər bir teza nömrələnir və möhtərizədə antitezanın nömrəsi qeyd olunur. Əgər həşəratın əlamətləri teza əlamətlərinə uyğun gəlirsə, onda antitezanı oxuyub, onda göstərilən əlamətlərin təyinatı aparılan həşərat növünə uyğun gəlmədiyi dəqiqləşdirilməli və sonradan, növbəti tezaya keçilməlidir. Bu qayda ilə teza və antitezaları dəstə, fəsilə, cins və ya növ adına qədər davam etdirməklə, nəticədə həşəratın təyinatı bitmiş olacaqdır. Növlə bitən tezanın sonunda (bəzən cinsin adı ilə) həşəratın bədəninin uzunluğu haqqında məlumat verilir. Əgər bu rəqəmlər bədənin ümumi uzunluğunu xarakterizə etməyib, qanadın uzunluğu, açılmış vəziyyətdə ölçüsü, qarincığın uzunluğunu əks etdirirsə, bunu ayrıca qeyd etmək tələb olunur.

Məlum olmayan növün təyinatını həşərat yarımsinifləri və dəstələrinin ümumi təyinat cədvəllərindən başlamaq lazımdır. Təyinat cədvəllərində həşəratların azərbaycan (rus ola bilir) və latın dillərində adları verilir. Bunlardan latin adı daha stabil, dəyişilməzdır.

## MÜHAZİRƏ 2. HƏŞƏRATLARIN SİSTEMATİKASI VƏ TƏSNİFATI

### Plan

- 2.1. Heyvanlar aləmində həşəratların yeri, növ müxtəlifliyi və təsnifatının prinsipləri
- 2.2. Başlıca dəstələrin ümumi xarakteristikası

### 2.1. Heyvanlar aləmində həşəratların yeri, növ müxtəlifliyi və təsnifatının prinsipləri

Həşəratlar (latınca adı *Insecta*, və yaxud altiayaqlılar – *Hexapoda*) bugumayaqlılar arasında xüsusi əhəmiyyət kəsb edən, ən çoxsaylı, rəngarəng, mürəkkəb davranışa malik olan heyvan qrupudur. Filogenetik baxımından onlar Xərçəngkimilər (*Crustacea*) və Coxayaqlılar (*Myriapoda*) ilə yaxınlıq təşkil edib, birlikdə təbii qrupu formalaşdırırlar. Bunları Çənəlilər (*Mandibulata*) yarımtipinə aid edirlər. Həmin yarımtipə aid olan orqanizmləri birləşdirən əsas əlamətlər - bir və ya iki cüt biçiciqların olması, başın formalaşmasında iştirak edən bədən bugumlarının ətraflarından ağız orqanlarının əmələ gəlməsi, bunlardan üst çənələr, yəni mandibulaların daha yaxşı inkişaf etmişidir.

Üzvü aləmin sisteminde Həşəratların tutduğu yer, yəni vəziyyəti Y.A.Zaxvatkinin təsnifatına görə (2008) heyvanlar aləmində aşağıdakı kimi təqdim olunur:

Nüvəlilər imperiyası – *Eukaryota*

Heyvanlar səltənəti – *Zoa*

Coxhüceyrəlilər yarımsəltənəti – *Metazoa*

İkiyansimmetriyalılar bölməsi – *Bilateria*

İlkağızlılar yarımbölməsi – *Protostomia*

Buğumlular tipi – *Articulata*

Buğumayaqlılar yarımtipi – *Arthropoda*

Natamam bıqlılar sinifüstüyü – *Atelocerata*

Həşəratlar sinfi – *Insecta*

*Heyvanlar aləminin sistemi* – heyvanların müxtəlifiyyinin obyektiv və nizamlı təsviridir. Yəni *sistematiqa*, canlı materiyanın müxtəlifliyi haqda olan bir elmdir və o, geneoloji və qohumluq əlaqələrini əks etdirən sistemi qurmaq üçün orqanizmlərin təsnifləşdirilməsi ilə məşğul olur.

Heyvanların müasir sistemində yalnız morfoloji deyil, həmçinin fizioloji, genetik, biokimyəvi, ekoloji və coğrafi xüsusiyyətlərdən istifadə olunur. Sistematiqa heyvanlar aləminin təkamülündə mövcud olan yolları əks etdirir və bu, *təbii sistem* adlanır.

XIX əsrden başlayaraq, heyvanların təsnifləşdirilməsində əsas sistematiq kateqoriyalar kimi - tip (*Phylum*), sinif (*Classis*), dəstə (*Ordo*), fəsilə (*Familia*), cins (*Genus*), növ (*Species*) qəbul olunmuşdur. Növ əsas taksonomik vahiddir. Növləri adlandırmaq üçün K.Linney tərəfindən işlənib hazırlanmış (1759) iki adlıq (binar nomenklatura) prinsipi tətbiq olunur. Hər bir növə iki sözdən ibarət olan latın adları qoyulur. Birinci söz, yaxın növləri əhatə edən cinsin adını (isim), ikincisi isə növün adını (sifət) göstərir. Məsələn, kələm kəpənəyinin elmi adı – *Pieris brassicae L.* Bu cinsə həmçinin turp kəpənəyi də aiddir – *Pieris rapae L.*

Müasir sistematiqada tip (*Phylum*) ilə yanaşı əlavə ali kateqoriyalardan da istifadə olunmuşdur, bunlar bölmə (*Divisio*) və aləmdir (*Regnum*). Heyvanlar aləminin sistemi təkmilləşdikcə digər əlavə kateqoriyalara da ehtiyac yarandı

və bunun üçün zooloqlar mövcud olan əsas kateqoriyaların qarşısına *sub* – yarıv və *super* – üstlüyü yazmaqla əlaqələndirici taksonlardan istifadə etməyə başlamışlar. Məsələn, *yarımtip*, *yarimsinif*, *dəstəüstüyü* və s.

Qeyd etmək lazımdır ki, ali sistematiq taksonların fərqləndirilməsi zamanı arxitektonikanın, yəni bədən quruluşunun səviyyəsini əks etdirən əlamətlərə əsaslandırılır (bir Hüceyrəlilər – çox Hüceyrəlilər, ilk bədən boşluqlular – ikincibədən boşluqlular).

Qeyd etmək lazımdır ki, yuxarıda təqdim olunan zooloji təsnifat həşəratları sistemləşdirmək üçün kifayət etmir, yəni Həşəratların təsnifatında Zooloji təsnifatda olmayan əlavə taksonlar – *infrasinif*, *şöbə*, *dəstəüstüyü*, *fəsiləüstüyü*, *triba* kimi taksonlar mövcuddur.

Sistematiqada əsas təsnifat vahidi, yəni taksonomik vahid – növdür. Növ müəyyən areala, morfoloji, fizioloji, ekoloji, genetik və biokimyəvi xüsusiyyətlərinə görə dinamik oxşarlıq malik olan, cütləşdikdə valideynlərlə oxşar çoxalma qabiliyyətli nəsil verən fəndlərin cəmidir. Növə xas olan ümumi xüsusiyyətlərdən biri onun çoxformalı olmasıdır, yəni növdaxili formalarının olmasıdır. Bu formaları aşağıdakı taksonlar kimi ifadə etmək olar:

- 1) Yarım növ (subspecies)
- 2) Ekotip (ecotypus)
- 3) Morfa (morpha)
- 4) Populyasiya (populatio)

**Yarımñöv** – növün coğrafi dəyişkənlüyüdir ki, onu adətən coğrafi irq adlandırırlar. Yarımñöv - növün yaşayış arealının müxtəlif yerlərində yaşayış şəraitinin dəyişilməsi, müxtəlifliyi nəticəsində meydana gəlir. Yarımñövlər bir-birindən bir o qədər də kəskin olmayan morfoloji, bioloji və ekoloji xüsusiyyətlərinə görə fərqlənirlər. Məsələn, miqrasiya edən çeyirtkə *Locusta migratoria* – nın bir neçə yarımnövü vardır: Rusiyada olan *L.migratoria rossica* Uv. et Zol., Qərbi Avropada – *L.migratoria gallica* Rem., tropik Afrikada olan *L.migratoria migratoides* Reich et Faim. və s. Yarımñöv həmişə trinar nominkatura ilə, yəni üç adla adlandırılır (cins, növ və ərazi).

**Ekotip və ya ekoloji irq (rasa)** – növün yeni həyat şəraitinə uyğunlaşan zaman yeni yaşayış məkanlarına keçməsi ilə əmələ gəlir. Bu zaman eyni növə aid olan ekotiplər məkan baxımından təcrid olunmuş olur və onlar bir-birinin yaşayış yerini zəbt edə bilmirlər.

Bu ekotiplər ekoloji cəhətdən oxşar, yaxın olan ərazilərdə məskunlaşır, lakin morfoloji əlamətlərinə görə fərqlənmirlərsə, onlar ekoloji yarımnövlər kimi də xarakterizə olunurlar. Əgər növün ekotipləri bir-birindən nəinki ərazi, həmçinin morfoloji cəhətdən də fərqlənlərsə, bunlar **morfalar** adlanırlar.

Real təbiətdə növlər **populyasiyalar** kimi mövcud-durlar. Populyasiya eyni növə aid olan və ayrıca yaşayış məskəninə malik yaxın qohum fəndlərin qrupuna deyilir. Populyasiya növün mövcudluq formasıdır.

Həşəratın ilk təsnifati Bioloji təsnifatın atası sayılan görkəmli təbiətşunas alim, filosof Aristotel olmuşdur (b.e.əvvəl 384-322-ci illər). Məlum olduğu kimi, o, 520 növ heyvan növlərini morfoloji əlamətlərə görə 2 qrupa – *qanlılar* və *qansızlara* bölmüşdür. Onun təsnifatı sünü hesab edilirdi, belə ki, o, kreasionist baxışlara malik olaraq növü dəyişməz hesab edirdi.

Aristotel həşəratları 3 qrupa ayırmışdır:

1. Qanadlılar – *Pterota* (bura müasir dəstələrdən *Coleoptera* – bir hissəsini, *Orthoptera*, *Heteroptera*, *Lepidoptera*, *Neuroptera*, *Hymenoptera* – qarışqalar müstəsna olmaqla və *Diptera*);
2. Qanadlılar və onlara bənzər qanadsızlar – *Pterota simuli et Aptera* (bura qarışqalar və işıqlaşan böcəkləri);
3. Qanadsızlar – *Aptera* (qalan bugumayaqlıları) aid etmişdir.

Aristotelin bu qarışiq təsnifatına daha radikal dəyişiklikləri Yan Svammerdam (1637-1685) gətirmiştir. Belə ki, o, həşəratları çevrilərə xüsusiyyətlərinə, yəni metamorfoza görə *Metabolia* və *Ametabolia* [müasir təsnifatda isə bunlara *Holometabolia*(tam çevriləmə) və *Hemimetabolia* (natamam çevriləmə) adlandırırlar] qruplarına ayırmışdır.

Görkəmli təbiətşunas K.Linney (1707-1778) yazdığı “Təbiətin sistemi” (1735) əsərində həşəratları 7 dəstədə - *Coleoptera* (müasir təsnifatda *Coleoptera* və *Orthoptera*) *Hemiptera*, *Lepidoptera*, *Hymenoptera*, *Diptera*, *Neurop-*

terə, *Aptera* (qanadsız həşəratlar, çoxayaqlılar, hörümçəkkimilər, bəzi xərçəngkimilər) kimi təqdim etmişdir.

Sonralar F. Brayer *Aptera* qrupunun heterogenliyin olduğunu müəyyənləşdirmişdir, yəni ilkin qanadsız formalarla (*Collembola* və *Thysanura*) sonradan, parazitik həyat tərzi ilə əlaqədar olaraq qanadlarını itirmişləri (bitlər, birələr və lələkyeyənlər) fərqləndirmişdir.

XX əsrin əvvəllərində həşəratların təsnifatının formalaşdırılmasında ümumi prinsiplərə əsaslanılmışdır. Beləki, növlərin təsnifləşdirilməsi zamanı onlarda metamorfozun gedişi, qanadların olub-olmaması və strukturu, həmçinin ağız orqanlarının quruluşu diqqətə alınmışdır. Həşəratların müasir sistematikası bir qədər sonra A.Qandlış, F.Silvestri, Q.Veber və A.Martinov tərəfindən əsaslandırılmışdır. Lakin təsnifatın ən optimal variantı 1938-ci ildə A.V. Martinovun hazırladığı təsnifat olmuşdur.

Doğrudur, hal-hazırda bu təsnifatın da bu və ya digər tərəfləri təqnid olunur, xüsusən də Həşərat sinfinə *Protura*, *Diplura*, *Collembola* (*Podura*) dəstələrinin aid edilməsini, sadəcə olaraq, ənənələrin qorunub saxlanması kimi qəbul edirlər. Bu orqanizmlərin arxitektonikasında çoxayaqlılara oxşarlıq daha çoxdur.

*Thysanura* dəstəsinin nümayəndələrini həqiqi ilkqanadsızlar hesab edirlər, gündəcələr (*Ephemeroptera*) və iynəcələr (*Odonatoptera*) dəstələrinin də qədimqanadlılara (*Palaeoptera*) aid edilməsinə qarşı bir sıra arqumentlər gətirilir. A.V. Martinovun təsnifatına paleoentomoloqlar da tərəfdar çıxırlar.

Hal hazırda həşəratların sistematikasına dair tədqiqatlar davam edir. Bu sinfə aid olan cinslər və növlərin

taksonomik xarakteristikasının müəyyənləşməsi üçün tam morfoloji əlamətlərlə yanaşı, mikromorfoloji əlamətlər də (xetaların, yəni qılıçıların tərkibi və quruluşu, sensillalar, kutikulanın strukturu və s.) geniş yer ayrıılır.

Ona görə də bu bölüm də ayrı-ayrı dəstələrin xarakteristikası son ilin, yəni A.V.Martinovun təkmilləşdirilmiş təsnifati əsasında təqdim olunur. Müasir dünyagörüşə görə, Həşərat sinfi iki yarımsinfinə İlkqanadsızlar (*Apterygota*) və Qanadlılar (*Pterygota*) ayrılr.

I. **Yarımsinif Apterygota**- İlkqanadsızlar və ya ibtidai həşəratlar

A. *Infrasinif Entognatha* – Gizliçənəlilər

1. Dəstə *Protura* – Biğsızlar
2. Dəstə *Podura* – Ayaqquyruqlular
3. Dəstə *Diplura* – İkiquyuqlular

B. *Infrasinif Tisanurlar* – Thysanurata

4. Dəstə *Thysanura* – Qılıquyuqlular və ya Tisanurlar

II. **Yarımsinif Pterygota** – Qanadlılar və ya ali həşəratlar

A. *Infrasinif Palaeoptera* – Qədim qanadlılar

5. Dəstə *Ephemeroptera* – Gündəcələr
6. Dəstə *Odonata* – İynəcələr

B. *Infrasinif Neoptera* – Yeni qanadlılar

**Söbə Hemimetabola** – Natamam metamorfozlular

**Dəstə üstlüyüü Orthopteroidea** – Ortopteroidlilər və ya Düzqanadkimilər

7. Dəstə Blattoptera – Tarakanlar
8. Dəstə Mantoptera – Dəvədəlləyilər
9. Dəstə Isoptera – Termitlər
10. Dəstə Plecoptera – Baharçılar
11. Dəstə Embioptera – Embilər
12. Dəstə Grylloblattida – Tarakansisəklər
13. Dəstə Phasmoptera – Çöpcükklər
14. Dəstə Orthoptera – Düzqanadlılar
15. Dəstə Hemimerida – Hemimeridlər
16. Dəstə Dermaptera – Dəriqanadlılar və ya qulağagirənlər
17. Dəstə Zoraptera – Zorapterlər
- Dəstə üstlüyü Hemipteroidea** – Yarımsərtqanadlıkimilər
18. Dəstə Psocoptera – Samanyeyənlər
19. Dəstə Mallophaga – Lələkyeyənlər
20. Dəstə Anoplura – Bitlər
21. Dəstə Homoptera – Bərabərquanadlılar
22. Dəstə Hemiptera – Yarımsərtqanadlılar
23. Dəstə Thysanoptera – Tripslər
  
- Söbə Holometabola** - Tam metamorfozlular
- Dəstə üstlüyü Coleopteroidea** – Sərtqanadlıkimilər
24. Dəstə Coleoptera – Sərtqanadlılar
25. Dəstə Strepsiptera – Yelpik qanadlılar
- Dəstə üstlüyü Neuropteroidea** – Torqanadlıkimilər
26. Dəstə Neuroptera – Torqanadlılar

27. Dəstə Rhaphidiopera – Dəvəciklər
28. Dəstə Megaloptera – İri qanadlılar
- Dəstə üstlüyü Mecopteroidea** – Mekopteroidlər
29. Dəstə Mecoptera – Əqrəbmilçəklər
30. Dəstə Tricoptera – Bulaqçılar
31. Dəstə Lepidoptera – Kəpənəklər
32. Dəstə Hymenoptera – Zarqanadlılar və ya Pərdə-qanadlılar
33. Dəstə Aphaniptera – Birələr
34. Dəstə Diptera – İkiqanadlılar

## 2.2. Başlıca dəstələrin ümumi xarakteristikası

### *Ayaqquyruqlular (Podura = Collembola)*

İncə bədənli, adətən açıq rəngli, uzunsov və ya dəyirmi bədən formasına malik olan həşəratlardır. Onlar böyük olmayan və az sayda fasetalardan formalaşan tünd göz ləkələrinə malikdirlər yaxud tamamilə gözləri olmur. Qarınçığın birinci bugumunun altında qarınçıq borusu – kisəvari çıxıntısı vardır. Bədəninin uc hissəsində yerləşən tullanma çəngəli tək əsasdan və iki çıxıntısından ibarətdir. Çıxıntıların ucunda qısa törəmələr ola bilər. Qarınçığın üçüncü bugumunda tullanma çəngəlinin ilişidiyi qısa qarmaqcıq vardır. Bəzi növlərdə tullanma çəngəli olmur. Çox vaxt bədənin uc hissəsində quyruq qilları olur. Bu növlər nəm yerlərdə – torpaq oymaları, mamırlar, tökülmüş yarpaqlar, ağac oduncağı, göbələklər və s. substratların içərisində, nadir halda bitkilərin üzərində yaşayırlar. Aralarında zərər verən

növləri də mövcuddur. Ayaqqayruqluların dünyada 3500 növü məlumdur ki, onlardan Azərbaycanda 100 növü təyin olunmuşdur.

Ayaqqayruqları içərisində 70<sup>0</sup>-li spirit olan banikalara toplayıb, sonradan bir damla qliserin olan əşya şüşəsinin üzərində mikroskop altında tədqiq etmək lazımdır. Adətən xüsusi təyinat kitablarında bu həşərat növlərindən daimi preparatları hazırlama qaydaları təqdim olunur.

#### *Gündəcələr (Ephemeroptera)*

Uzunsov, yumşaqbədənli, örtük qatı zəif sklerotizə olunmuş həşəratlardır. Bığçıqları 2-buğumludur, qısadır. Erkək fəndlərin fasetalı gözləri dişlərin gözlərinə nisbətən böyükdür. Sadə gözcüklər üçdür, lakin bəzən orta gözcük reduksiyaya uğrayır. Ağız orqanları reduksiyaya uğramışdır. Qanadları eynicinsli olub, tordur. Arxa qanadlar ön qanadlardan kiçikdir, bəzən isə tamamilə olmur. Qarincıq 10-buğumludur, onun ucunda bir cüt uzun, buğumlu serkilər və tək quyuq çıxıntısı var. Sürfələri suda yaşayır və 25 dəfə qabıq dəyişir. Gündəcələrə yetkin, qanadlı, lakin cinsi orqanları hələ inkişaf etməmiş *subimago* fazası xasdır. Subimago qabıqdəyişdikdən sonra cinsi cəhətdən yetkin imaqoya çevrilir. Büyükyəşli sürfələr balıqların yeminin böyük bir hissəsini təşkil edir.

Gündəcələr dünya faunasında 2000 növlə təmsil olunmuşdur ki, onlardan Azərbaycanda 40 növü təyin edilmişdir.

#### *İynəcələr (Odonata=Odonoptera)*

Başı döş hissəsindən enli olan həşəratlardır. Gözləri iridir, çox vaxt birləşmiş olur. Sadə gözcükləri üç ədəddir.

Bığları 3-7-buğumlu olub, qısadır, qılvaridir. Ağız aparatı gəmirici tipdədir. Öndös arxadöşdən aydın şəkildə ayrılmışdır. Orta- və arxadöş yaxşı inkişaf etmişdir və *pterotoraks* adlanır. Qanadları iki cütdür, ölçülərinə görə eynidir və torlundur.

Qarincıq uzun olub, 11-buğumludur. İynəcələrin erkək fəndlərini səciyyələndirən əsas əlamət - qarincıqın 9-cu buğumunda anal dəlikdən başqa, 2-ci buğumunda kopulyativ orqanın yerləşməsidir. Qarincıqın ucunda anal çıxıntılar vardır. Sürfələr adətən yetkin fəndlərə oxşardır, lakin onlar suda yaşayırlar. Sürfələr düz bağırsaq və ya qarincıqın uc hissəsində yerləşən qəlsəmələrlə tənəffüs edirlər. Alt dodaq tutucu orqana çevrilmişdir. İmaqo və sürfələr yırtıcıdır: ağaçqanadlar, arılar, müxtəlis zərərli həşəratlar, su buğumayaqları ilə qidalanırlar. Sürfələri bir çox sorucu qurdların aralıq sahibləridir. Dəstə 3 yarımdəstəyə ayrılır: Bərabərqanadlılar (*Zygoptera*), Müxtəlisqanadlılar (*Anisoptera*), Müxtəlisbərabərqanadlılar (*Anisozygoptera*).

Hazırda iynəcələrin dünyada 5000 növü məlumdur ki, onlardan Azərbaycanda 60 növü qeydə alınmış və təyin edilmişdir.

#### *Tarakanlar (Blattodea=Blattoptera)*

Tarakanlar böyük və orta ölçülərə malik olan yastı, ətli bədənlə, uzun və nazik bığlı həşəratlardır. Baş hipoqnatik tipdə olub, üçbucaq və ya ürəkvəri formadadır. Başın üzəri demək olar ki, tamamilə öndöşlə örtülmüşdür. Fasetalı gözlər adətən tumurcuqvaridir və sadə gözcükləri isə 2 ədəddir. Qanadsız formalarda gözcüklər olmur. Bığlar uzun və qılvaridir. Ağız aparatı gəmirici tipdədir. Ayaqları qaçıcidır

və 5-buğumlu pəncəlidir. Qanadlar iki cütdür, onlar müxtəlifcinslidir: birinci cüt dəriüstüyü – *elitralar*, ikinci cüt isə tor qanadlardır.

Qarınçıq yastıdır – 8-10 terqit və 8-9 (♀) və ya 7 (♂) sternitlidir. Qarınçığın son bugumlarının üzərində serkilər, erkək fəndlərdə isə həmçinin qrifellər vardır. Erkək fəndlərdə qarınçığın 6-8 terqitlərinin üzərində qoxu vəziləri yerləşir. Tarakanların inkişafı tam çevrilmə yolu ilə gedir. Dişi fəndlər yumurtalarını xüsusi dəri kapsula- *ooteka* içərisində qoyurlar.

Diribala verən növləri də vardır. Polivoltin növlərin bir nəslinin inkişafı 2-3 ay və çoxillik nəsillərdə isə 3-4 il çəkir. Qida ixtisaslaşmasına görə, tarakanlar pantofaqlardır, yəni bitki və heyvan mənşəli məhsullarla qidalanırlar. Əsasən gecə həyatı sürürlər və bir çox infeksion xəstəliklərin keçiriciləri ola bilirlər.

Dünyada tarakanların 4000-ə qədər növü məlumdur ki, Azərbaycanda cəmi 11 növü müəyyənləşmişdir.

### *Dəvədəlləyilər (Mantoptera)*

Uzunsov bədən və sərbəst hərəkətli başa malik olan iri ölçülü həşərat növüdür. Bigları uzundur, çoxbuğumludur, sapvari, bəzən lələkvari və ya daraqvarıdır. Ağız aparatı gəmiricidir. Döş yuxarıya və bir qədər önə doğru istiqamətlənmişdir. Ön ayaqlar (tutucu tip) döşə sıxlımsı, orta və arxa cüt ayaqlar isə qaçıcidir. Pəncələr 5-buğumludur. Qanadlar müxtəlifdir, tordur: ön qanad daha möhkəm, dərivaridir, arxa qanadlar isə bir qədər genişdir. Bəzən qanadlar qısa olur. Dəstənin bütün nümayəndələri yırtıcıdır. İmaqo və

sürfələr müxtəlif həşərat növləri ilə qidalanırlar, o cümlədən xeyrli növlərlə.

Dünya faunasında dəvədəlləyilərin 2000 növü vardır ki, onlardan 8 növü Azərbaycandadır.

### *Düzqanadlılar (Orthoptera)*

Iri və ortaölçülü, uzunsov və yanlardan yastılaşmış bədənə malik olan növlərdir. Baş hipoqnatik tipdədir. Biglar çoxbuğumludur, sapvari və ya qılvari, nadir hallarda təsbehvari, topuzvari və ya qılincvari olur. Ağız aparatı gəmiricidir. Qanadlar müxtəlifdir, tordur: ön cüt bir qədər möhkəm, dərivaridir (elitralar), arxa cüt nazik, şəffaf, enli, yelpikvari qatlanaraq elitralar altında gizlənir. Bəzən qanadlar qısa olur və ya tamamilə olmur. Arxa ayaqlar tullanıcı, digərləri isə gəzicidir, bəzən qazıcı olur. Ayaqların pəncəsi 1-4-buğumludur. Qarınçığın ucunda birbuğumlu, nadir halda çoxbuğumlu serkilər yerləşir. Dişi fəndlərdə yaxşı görünən yumurtaqoyan olur. Erkək fəndlərdə səslənmə orqanı vardır. Düzqanadlıların bəzi növlərində faza dəyişkənliyi qeydə alınır, yəni *tək* və *sürü* formaları mövcuddur. Bu cür növlər olduqca təhlükəlidir, yəni onlar zərərvericilərdir ki, əsasən də çeyirtkəkimilər fəsiləsinə aiddirlər.

Dəstə 2 yarımdəstəyə – Uzunbüğlilar (*Dolichocera*) və Qıسابığlılar (*Brachycera*) ayrılır. Dünyada düzqanadlıların 20000 növü məlumdur ki, onlardan 211 növü Azərbaycanda qeydə alınmışdır.

### *Dəriqanadlılar və ya qulağagırənlər (Dermoptera)*

Orta ölçülərə (5-20 mm) malik olan həşəratlardır ki, bədənləri bir qədər yastılaşmış formadadır. Baş proqnatik tipdədir. Biglar sapvarıdır, 8-50-buğumludur. Ağız gəmirici

tipdədir. Qanadlar müxtəlifdir: ön cüt dərivari, möhkəm yastılanmış, damarsız, qısadır; arxa cüt isə tordur. Sakit halda arxa qanadlar yelpikvari şəkildə damarlar boyu və ya köndələn qatlanır. Bəzən qanadlar olmur. Ayaqlar gəzici və 3-buğumlu pəncəlidir. Qarınçığın ucunda iri, caynaqvari, bir-buğumlu çıxıntılar – serkilər yerləşir. Heyvani və bitki mənşəli qida ilə, müxtəlif qalıqlarla qidalanırlar. Bəzi növlər bitkilərə ciddi zərər vurur. Məsələn adı (*Forficula auricularia L.*) və bostan (*F. tomis Kol.*) qulağagırənlər bu baxımdan təhlükəlidir.

Dünyada dəriqanadlıların 1300 növü məlumdur ki, onlardan 7 növü Azərbaycan faunasına aiddir.

#### *Quruoteyənlər və ya samanyeyənlər (Psocoptera)*

Çox kiçik (1-5 mm) ölçülü növlərdir. Bədən örtüyü zəif sklerotizə olunmuşdur. Bişələr sapvaridir, 11-40-buğumludur və tükcükləri ilə aşağı yönəlmüşdir. Ağız aparatı gəmirici tipdədir. Qanadlar iki cütdür, eynicinslidir, pərdəqanadlıdır. Arxa qanadlar ön cütdən qısadır. Bəzən qanadlar olmur. Ayaqlar qaçıcidir, nazikdir, 2-3-buğumlu pəncəlidir. Qarınçığ 9-buğumludur, dişilərdə yumurtaqoyan olur.

Mayalanma spermatoforludur, çox vaxt partenogenet qeydə alınır. İnkişaf natamamdır. Əsasən bitki qalıqları, kif göbədəkləri, mamır ilə qidalanan formalarla yanaşı, kitablar, həşərat kolleksiyalarına, herbarilərə zərər verən növləri mövcuddur (*Liposcelis divinatorius Müll.*).

Dünyada otyeyənlərin 1500 növü məlumdur ki, Azərbaycanda cəmi 6 növü müəyyənləşmişdir.

#### *Bitlər (Anoplura)*

Olduqca kiçik ölçülərə malik olan (1-5 mm), qanadsız həşəratdır. Bədən yastıdır, adətən boz rənglidir. Baş ensizdir, qısa, sapvari, 3-5-buğumlu bişələr vardır. Gözlər ya reduksiyaya uğrayır, ya da tamamilə olmur. Bəzi növlərdə iki ədəd gözcük olur. Ağız aparatı sancıcı-sorucu tipdə olub, başın içərisində – xüsusi kisədə yerləşir və yalnız qidalanma zamanı xaricə çıxır. Döş buğumları birləşmişdir və ortadöşdə bir cüt nəfəslər vardır. Ayaqlar qısadır, birbuğumludur, uzun və əyri caynağı olan pəncəlidir – ilişdirici tip. Qarınçığ adətən döş şöbəsindən enlidir və 9-buğumludur. İnkişaf natamam çevrilmə yolu ilədir. Sürfələri imaqoya oxşardır və 3 dəfə qabıq dəyişirlər. Bir nəslin inkişafı 24-30 gün çəkir. Sürfələr və imaqo qanla qidalanır, yəni parazitlərdir. Bir çox təhlükəli infeksion xəstəlik törədicilərinin keçiriciləridir. Məsələn insan biti (*Pediculus humanus L.*) səpgili və qaydan yatalaq xəstəlikləri, donuz biti isə (*Haematopinus suis L.*) sibir xorası, donuzların titrəmə və taun xəstəliklərinin törədicilərini keçirir.

Dünyada bitlərin 300 növü məlumdur ki, onlardan 20-si Azərbaycanda mövcuddur.

#### *Bərabər qanadlılar (Homoptera)*

Əsasən çox kiçik və ince (nadir halda iriölçülü) həşəratlardır. Baş yana əyilmiş alınıldır və çox vaxt yaxşı inkişaf etmiş gözləri olur. Bişələri qılvari və ya sapvaridir, 3-10-buğumludur və çox vaxt bədəndən qısadır. Ağız aparatı sancıcı-sorucu tipdədir. Alt dodaq üç və ya dördbuğumlu xor-tumu əmələ gətirir. Sakit halda xor-tum arxaya yönəlmış və bədənin altında gizlənir. Qanadlar 2 cütdür, eynidir, tük-süzdür və pərdəlidir.

Arxa qanadlar çox vaxt ön qanadlardan kiçik olur. Erkək koksidlərdə yalnız bir cüt (ön qanadlar) inkişaf edir və dişilərin qanadları olmur. Ayaqlar gəzicidir, pəncələr 1-3-buğumludur. Bəzi qruplarda (circiramalar, yarpaqbırələri) arxa qanadlar tullanıcı tipdədir. Çox vaxt bədən mumvari ifrazat ilə örtülü olur. Bu ifrazat lövhəşəkilli, sapvari, tozcuq hələndə, koksidlərdə isə qalxan formasındadır. Bərabər qanadlıları səciyyələndirən əlamət – bağırsağın süzmə kameralarına malik olmasıdır. Həmin filtrləri keçən qida (şəkər məhlulu), arxa bağırsağa orta bağırsağı keçmədən düşür. Qidalanma zamanı bu həşəratlar, bitkinin üzərini yapışqanlı ifrazatla çırkləndirir. Onlar fitofaqlar olduğu üçün ağaç və kənd təsərrüfatı bitkilərinə ciddi zərər vururlar. Bəziləri isə viruslu xəstəliklərin keçirilməsində iştirak edirlər.

Müasir təsnifata görə, bərabər qanadlıların 5 yarımdəstəsi – Cırcıramalar (*Cicadinae*), Yarpaqbırələri və ya psiliidlər (*Psyllinea*), Aleyrodidlər və ya aqqanadlılar (*Aleyrodinea*), Mənənələr (*Aphidinea*), Koksidlər (*Coccinea*) vardır.

Dünyada 25000 növü məlum olan bərabər qanadlıların Azərbaycanda 186 növü müəyyənləşmişdir.

#### *Yarımsərtqanadlılar və ya Taxtabitilər (Hemiptera)*

Nümayəndələri iri və orta ölçülüdür, bədən enli və ya ensiz olub. Çox vaxt yastıdır. Ağız aparatı sancıcı-sorucu tipdədir, 3-4-buğumlu xortumludur ki, başın ön tərəfinə birləşmiş olur. Biglər 3-5-buğumlu, sapvaridir. Qanadları 2 cütdür: ön qanadların əsası aydın damarlı dərivaridir, onun zirvəsi isə pərdəşəkillidir. Arxa qanadlar isə tam halda pərdəşəkillidir. Sakit halda arxa qanadlar ön qanadların altında yerləşir. Qanadları qatlanmış halda olduqda öndös,

üst tərəfdən aydın görünür və *qalxanıcıq* adlanır. Bəzən öndös qarincığın üzərini örtə bilir. Ayaqlar qaçıçı, gəzici, üzücü və ya tutucu ola bilir və pəncələri 2-3-buğumludur. Arxadöşün alt tərəfində qoxu vəziləri ola bilər. Quruda yaşayan taxtabitilər fitofaqlardır, lakin bir çox yırtıcı və qansoran növləri də məlumdur. Su formalarının demək olar ki, hamısı yırtıcıdır. Kənd təsərrüfatına zərər verən bir çox növləri vardır məsələn, bağacıqlar.

Dəstə 2 yarımdəstəyə – Gizlibiğlilar (*Cryptocerata*) və Sərbəstbiğlilar (*Gymnocerata*) ayrılır.

Dünya faunasında taxtabitilərin 40000 növü məlumdur ki, onlardan Azərbaycanda 874 növü müəyyənləşmişdir.

#### *Saçaqqanadlılar və ya triplslər (Thysanoptera)*

Çox kiçik ölçülərə malik olan (0,5-2 mm) uzunsov bədənli həşəratlardır. Bigləri sapvaridir, 6-9-buğumludur. Ağız aparatı sancıcı-sorucu tipdədir. Ağız konusunun uc hissəsində 3 ədəd sancıcı qılıcq vardır ki, onlardan biri şəkildəyişmiş üst çənədir. Digər iki qılıcq isə altçənə daxili pərlərindən formalılmışdır. Çənə və dodaq çıxıntıları yaxşı inkişaf etmişdir. Qanadları 2 cütdür, ensizdir və 2-3 uzununa damarlıdır, kənarlarında uzun, nazik tükləri vardır. Ayaqlar 1-2-buğumlu pəncəlidir və qovuqvari sormaclarla bitir. Qarincıq zirvəyə doğru ensizləşir, 11-buğumludur və birinci bugumu reduksiyaya uğramışdır.

İnkişaf natamam çevrilmə yolu ilə (hipermorfoz) gedir. Triplslərin çoxusu fitofaqlardır, yəni bitkilərin təhlükəli zərərvericiləridir. Bu zaman viruslu xəstəlikləri də keçirə bilirlər. Bəzi növləri yırtıcıdır, məsələn, mənənələr, fitofaq triplslər və gənələr ilə qidalandıqları üçün əhəmiyyət kəsb edirlər.

Dəstə 2 yarımdəstəyə – Yumurtaqoyanlar (*Terebrantia*) və Boruquyuqlular (*Tubulifera*) ayrılır.

Dünya faunasında 4000 növü məlum olan tripslər Azərbaycanda 52 növ və 4 yarımnövlə təmsil olunmuşdur.

#### *Sərtqanadlılar və ya böcəklər (Coleoptera)*

Ölçüləri (0,3-150 mm) və həyat tərzi müxtəlifliyi ilə fərqlənən həşəratlardır. Böcəklər olduqca möhkəm bədən örtüyünə malikdirlər. Bişləri çox vaxt 12-buğumludur, lakin ayrı-ayrı qruplarda 2-40 arasında tərəddüd edə bilir. Bişlərin tipləri də müxtəlif olur: daha çox sapvari, qılvari, mişarvari, daraqvari, təsbehvari, lövhə-topuzvari, dirsək-daraqvari, başlı, qeyri-bərabər tiplər üstünlük təşkil edir. Ayaqlar gəzici və ya qaçıcı, nadir halda qazıcı, üzücü və ya tullanan tipdədir. Qanadlar müxtəlifdir: birinci cüt damarsız, sərtləşmiş, buynuz elitralalar; ikinci cüt isə şəffaf pərdəqanadlardır. Bu qanadların damarlanmasına görə, 3 tip arxa qanadlar fərqləndirilir: *karaboid*, *stafilinoid* və *kantaroid*. Bəzən qanadlar inkişafdan qala bilir. Qarınçıq buğumları 10-dur, lakin sternitləri görünən 5-7, terqitləri isə 7-9 - buğumdur.

İnkişaf tam çevrilmə yolu ilədir. Sürfələr kampondeovari və ya qurdabənzərdir, puplar sərbəstdir. Monovoltin növlərdən başqa, ildə 2-3 nəsil verən böcəklər də vardır. Böcəklər yırtıcı, fitofaq, saprofaq, nekrofaq və s. olur. Növlərin çoxusu kənd təsərrüfatı bitkiləri və ağaclarla zərər vurur.

Dəstə 2 yarımdəstəyə (100 fəsilə) ayrılır: Yırtıcı böcəklər (*Adephaga*) və Polifaqlar (*Polyphaga*).

Dünya faunasında böcəklərin 30000 növü məlumdur ki, onlardan 4300 növü Azərbaycanda qeydə alınmışdır.

#### *Torqanadlılar (Neuroptera)*

Ortaböylü (qanadların açılışı 6-50 mm), incə, nazik bədənli, iri qanadları olan həşəratlardır. Baş hipoqnatik tipdədir, uzun, çoxbuğumlu bişləri var. Bişlər əsasən qılvari, sapvari, topuzvari və ya daraqvari tipdədir. Ağız aparatı gəmirici tipdədir, bəzən reduksiyaya uğramış olur. Ayaqlar gəzicidir, bəzən ön ayaqlar tutucu olur. Pəncələr 5-buğumludur. Qanadlar 2 cütdür, eynicinslidir, üzəri tüksüzdür, tordur. Ön qanadlar arxa cütdən enlidir.

İnkişaf tam çevrilmə yolu ilədir. Sürfələr kampondeovarıdır. Puplar sərbəstdir (açıq tipli). Növlərin çoxusu yırtıcıdır və əsasən, quru mühitində yaşayırlar. Qızılıgözlərin müxtəlif növləri vardır, cənub bölgələrdə qarışqa şirlərin sürfələri xüsusi tutucu yuvalar qurmaqla şikarı pusurlar.

Torqanadlıların 8 fəsiləni əhatə edən 3500 növü məlumdur ki, Azərbaycanda 84 növü müəyyənləşmişdir.

#### *Əqrəb milçəklər (Mecoptera)*

Orta və ya iri ölçülərə malik (3-30 mm) olan növlərdir. Baş dimdik şəklində aşağı yönəlmüşdür. Ağız aparatı gəmirici tipdədir. Bişlər uzundur, sapvaridir. Ayaqlar qaçıcidır, 5-buğumlu pəncəlidir. Qanadlar 2 cütdür, tordur, bəzi nahiyyələrində qısa, seyrək tüklüdür. Bəzən qanadlar inkişafdan qalır. Qarınçıq uzunsovudur, 10-buğumludur. Erkek fəndlərdə qarınçığın son 4-5 buğumu ixtisaslaşmış, yuxarı əyilərək, əqrəbin iynəsini xatırladır. Qarınçığın ucunda bir o qədər də böyük olmayan serkilər vardır.

İnkişaf tam çevrilmə ilədir. Sürfələr qurdvaridir (1-8 ədəd yalançı qarınçıq ayaqları vardır). Pup açıq tiplidir. Sür-

fələr və yetkin fəndlər ölmüş həşərat və bitki qalıqları ilə qidalanırlar.

Dünyada əqrəb milçəklərin 470 növü məlumdur ki, bunlardan cəmi 4 növü Azərbaycandadır.

#### **Bulaqçılar (Trichoptera)**

Ortaböylü və ya kiçik ölçülü (1,5-25 mm) növlərdir. Zahirən kəpənəklərə oxşardırlar. Baş üzərində böyük fasetali gözlər və üst tərəfində isə 3 ədəd sadə gözcük vardır. Bişələri uzundur, qılvariidir. Ağız aparatı sorucudur. Çənə çıxıntıları 3-5-buğumludur, altdodaq çıxıntıları isə 3-buğumludur. Qanadlar 2 cütdür, eynicinslidir, üzəri sıx tüklüdür.

İnkişaf tam metamorfozladır. Sürfələr qurdvari və kampodeovaridir. Puplar açıq tiplidir. Yetkin fəndlər su hövzələrinin yanında uçurlar. Sürfələr axar sularda yaşayırlar, nadir halda durğun sularda rast gəlmək olur. Soyuq dağ çaylarında da rast gəlinir. Sürfələri balıqların yemini təşkil edir.

Dəstə 2 yarmdəstəyə ayrılır: Həlqəviçixıntıllar (*Annulipalpia*) və Bütövçixıntıllar (*Integripalpia*).

Dünya faunasında 3000 növü müəyyənləşmişdir ki, onlardan 45 növü Azərbaycan faunasına aiddir.

#### **Pulcuqqanadlılar (Lepidoptera)**

Ölçüləri müxtəlifdir (qanadların açılışında 3-8 mm-dən 20-25 sm-ə qədər), əlvən rənglidirlər. Baş iri fasetali gözlüdür, çox vaxt onlara 2 ədəd sadə gözcükler söykənir. Bişələri uzundur, çoxbuğumludur, müxtəlif tipdədir: sapvari, qılvari, təsbehvari, topuzvari, iyvari, lələkvari. Ağız aparatı sorucudur, uzun spiral şəklində burulmuş xortumcuqdur. Alt dodaq rudumentardır, lakin 3-buğumlu çıxıntıları qal-

mışdır. Qanadlar 2-cütdür, pərdəqanadlardır, eynicinslidir, üzəri pulcuqlarla örtülüdür. Ön qanadlar adətən arxa qanadlara nisbətən böyük olur.

Qarincıq 9-10-buğumludur, son 2-3 buğum modifikasiyaya uğramışdır və onlardan genital çıxıntılar formalılmışdır. İbtidai qrupların dişi fəndlərində bir ədəd cinsi dəlik olduğu halda, ali kəpənəklərdə bu 2 ədəddir – biri 8-ci sternitin üzərində yerləşir və kopulyasiyaya xidmət edir; digəri isə 9-cu sternitin üzərindədir ki, onun vasitəsilə yumurtalar xaric olunur. Sürfələr tırtılvaridir, başı və 3 cüt döş, 2-5 cüt qarincıq ayaqları vardır (tirtil). Puplar örtülüdür. Azsaylı növlərdə (əsasən ibtidai formalarda) puplar açıqdır və üst çənələri hərəkətlidir.

Kəpənəklərin tırtılları adətən fitofaqlardır və onların arasında kənd təsərrüfatı, meşə ağaclarına ciddi zərər vuran növlər çoxdur. Bəzi növlərin tırtılları dəri, tük, yun məmulatı ilə qidalanır, arı şanlarına zərər verən növlər də vardır.

Dünya faunasında pulcuqqanadlıların 140000 növü məlumdur ki, bunlardan 4500 –dən artıq növü Azərbaycan faunasına daxildir.

#### **Pərdəqanadlılar (Hymenoptera)**

Ölçüləri müxtəlifdir (0,5- dən 5-6 sm –ə qədər). Baş sərbəst halda döşlə birləşmişdir. Gözlər iridir, 3 ədəd sadə gözcükleri də vardır. Bişələri uzundur, müxtəlif sayda buğumludur, sapvari və ya dirsəkvari, bəzən lələkvari və təsbehvari. Ağız aparatı gəmirici və gəmirici-yalayıçı tipdədir. Bəzən ağız aparatı reduksiyaya uğramış olur. Bədənin döş şöbəsinin hissələri öz aralarında birləşmişdir. Döşün tərkibinə saplaqlılarda birinci qarincıq bugumu daxildir – *propodeum*

adlanır. Ayaqlar 5-buğumlu pəncəlidir, nadir halda 3-4-buğumlu olur. Qanadlar 2 cütdür, eynicinslidir, pərdəqanadlardır. Uçuş vaxtı onlar bir-birinə xüsusi qarmaqcıqlarla birləşir. Arxa qanadlar adətən bir qədər kiçik olur. Bəzən qanadsız formalarına rast gəlinir. Qarincıq ya enli əsası ilə döş şöbəsinə birləşir, ya da nazik saplaqlı olur. Ona görə də pərdəqanadlıarda 3 tip qarincıq fərqləndirilir: oturaq, sallaq və saplaqlı. Saplaq, qarincığın 2-ci və bəzən də 3-cü bugumlarından formalasır. Dişilərdə yumurtaqoyan olur ki, o, cinsi sternitlərin (8-9-cu bugumlar) çıxıntılarıdır. Arıkimilərdə yumurtaqoyan sancan iynəyə çevrilmişdir.

İnkişaf tam metamorfozludur. Oturaq qarincıqlılarda sürfələr yalançı tirtillər, saplaqlılarda – qurdvaridir. Puplar açıqdır, dərili və ya tor barama daxilində yerləşir.

Pərdəqanadlılar 2 yarımdəstəyə ayrılır: Oturaqqarincıqlılar (*Sympyta*) və Saplaqlılar (*Apocrita*).

Dünya faunasında pərdəqanadlılar 300000 növdür ki, 2500 növü Azərbaycan faunasına aiddir.

### *İkiqanadlılar (Diptera)*

Bədən ölçüləri 1-50 mm arasında dəyişir. Baş yumru və ya yarımyumruvaridir, sərbəst şəkildə öndöşə nazik saplaq vasitəsilə birləşir. Gözlər iridir, sadə gözcükleri 2-3 ədəddir, lakin bəzən olmur. Bişləri uzundur, çoxbuğumludur – sapvari, təsbehvari, nadir halda daraqvarıdır. Bəzən bişlər 3-buğumlu olur, bu cür antennalar qıldışıyan tiplidir. Ağız aparatı sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı və ya muskoid tiplidir. Döş bugumları bir-birinə six birləşmiş və ortadöş daha yaxşı inkişaf etmişdir. Ayaqlar qaçıcı və ya gəzicidir, 5-buğumlu pəncəlidir. Pəncənin ucunda 2 ədəd sormac- *pul-*

*villər* vardır. Bəzi qruplarda pulvillərin arasında orta sormac – *empodi* olur. Qanadlar yalnız bir cütdür – ön pərdəqanadlıardır, arxa cüt isə topuzvari vizildaqlara çevrilmişdir.

İnkişaf tam metamorfozla gedir. Sürfələr qurdvaridir, ayaqsızdır, yalnız ibtidai formalarda baş kapsulasi qalmışdır. Puplar açıq və ya gizlidir (yalançı barama daxilində yerləşir).

Növlərin çoxusu polivoltindir. Həyat tərzləri müxtəlifdir – çoxlu sayda qansoran, insan və heyvanlarda təhlükəli xəstəliklərin törədicilərini keçirən növləri, parazitlər, yırtıcılar, bitki və heyvan qalıqları ilə qidalanan növləri vardır.

İkiqanadlılar dəstəsi 2 yarimdəstəyə ayrılır: Uzunbüğ'lilar (*Nematocera*) və Qısabiğ'lilar (*Brachycera*).

Dünya faunasında ikiqanadlılar 100000 növ ilə təmsil olunmuşdur ki, onlardan 2200 növü Azərbaycan faunasına aiddir.

### **Sərbəst öyrənmə mövzuları**

1. Ali həşəratların əsas sistematik qrupları – tam metamorfozlular şöbə Holometabola (dəstəüstlüyü *Coleopteroidea*, *Neuropteroidea*, *Mecopteroidea*).

### **Yoxlama sualları**

1. Həşəratların təsnifatının variantları. Müasir təsnifat.
2. A.V. Martinova görə Qanadlı həşəratların sistemi.
3. *Apterigota* və *Pterigota* yarımsınıflarının qısa xarakteristikası.

## MÜHAZİRƏ 3. HƏŞƏRATLARIN MORFOLOGİYASI

### Plan

- 3.1. Ümumi quruluş planı. Bədənin seqmentasiyası.
- 3.2. Baş və onun çıxıntıları

### 3.1. Ümumi quruluş planı. Bədənin seqmentasiyası


Həşəratın bədəni seqmentli (buğumlu) olub, ikiyansimmetriyalıdır. Lakin bu seqmentasiya eynicinsli deyildir: bədənin müxtəlif hissələrinin seqmentləri müxtəlif quruluşludur. Oxşar quruluşa malik olan seqmentlər birləşib bədənin taqmlarını – şöbələrini əmələ gətirirlər.

Həşəratın bədəni baş, döş və qarincıdan ibarətdir. Bu şöbələrin və ya taqmların hər birinin səciyyəvi funksiyası vardır və sabit seqmentar tərkibə malikdirlər. Bu şöbələr bir-biri ilə birləşə bilərlər.

Həşəratın başı akron və dörd (yaxud beş) seqmentin birləşməsindən formalasdır. Başı reseptor şöbə də adlandırmaq olar, çünki qidanın qəbulu və xarici mühit haqda məlumat bu şöbənin əsas funksiyasıdır. Başın xitin örtüyü ümumi kapsulunu əmələ gətirir. Baş seqmentin saplaqvari çıxıntısı vasitəsilə gövdə ilə birləşir. Həşəratın qrup mənsubiyyətindən asılı olaraq formaları müxtəlif olur: dəyirmi(milçəklər), yanlardan basıq (çeyirtkə, şala, sisək), xorut şəkilli (uzunburun böcək). Başın qoyuluş tipləri də müxtəlifdir (şəkil 6).

Həşəratlarda başın 3 qoyuluş tipi fərqləndirilir:

*proqnatik* tipdə kəllə qutusunun xəyalı oxu ilə bədən oxu müvafiq gəlir və bu zaman ağızətrafi orqanlar önə doğru yönəlmış olur, məsələn, vizildaq böcəklər (şəkil 6,1);



Şəkil 6. Başın qoyuluş tipləri: 1 – proqnatik; 2 – hipoqnatik; 3 – opistoqnatik

*hipoqnatik* qoyuluş tipində baş oxu bədən oxuna perpendikulyar ( $90^{\circ}$  bucaq altında) birləşir, müvafiq olaraq ağız orqanları ventral tərəfə istiqamətlənir- bərk qida ilə qidalanan həşəratlara – tarakanlar, çeyirtkəkimilər, otyeyənlər, böcəklərin əksəriyyəti və s. (şəkil 6,2); *opistoqnatik* qoyuluş tipi bitki hüceyrəsini deşib şirəsi ilə qidalanan həşəratlara – cırçıramalar, koksidlər, tripslər mənənələr, balıclar kimi qruplara xasdır ki, bu tipdə kəllə qutusunun oxu bədən oxuna iti bucaq altında birləşir və ön ayaqlara doğru istiqamətlənir (şəkil 6, 3).

Həşəratın döş şöbəsi lokomotor funksiyani yerinə yetirir və həmişə üç seqmentlidir. Döşün hər seqmenti bir cüt buğumlu ətrafları daşıyır. Ali həşəratlarda məkan daxilində həşəratın hərəkətini təmin edən digər orqan – qanadlar döşün ikinci və üçüncü bugumlarının üzərində yerləşir.

Həşəratın qarınçığı 6-dan 11-ə qədər seqmentli ola bilir, lakin növlərin çoxunda bu şöbə altıbuğumludur. Qarınçıq visseral şöbədir, yəni həşəratın daxili orqanlarının – bağırsaq, cinsi sistem, piy cismi, və digər maddələr mübadiləsini həyata keçirən orqanların yeridir. Primitiv həşəratlarda qarınçığın bugumlaşması daha aydınlaşdır.

Beləliklə, həşəratları səciyyələndirən əsas əlamətlər:


- Xərçəngkimilərin antennulalarına (yəni akronun çıxıntısı olan) müvafiq gələn bir cüt biğciqlar,
- traxeya tənəffüsü,
- bədənin 3 taqm (şöbə) – baş, döş və qarınçığ,
- yalnız döş bugumları üzərində ayaqlar (3 cüt),
- xarici qatı epikutikula olan 3 qatlı kutikulanın olması,
- ikinci cüt alt çənələrin alt dodağa çevrilməsi,
- inkişafın əsasən metamorfozla getməsidir.

### 3.2. Baş və onun çıxıntıları

Həşərat başı möhkəm xitin kapsuladır ki, ona ağız çıxıntıları və antennalar birləşir. Kapsulanın səthi müxtəlif tikişlər vasitəsilə ayrı-ayrı hissələrə – üzlük (klipeus), alın, əmgək, ənsə, yanaqlar, yanaqarxasına ayrıılır. Həşəratların çoxunda alın və əmgək üzərində 1-3 ədəd kiçik dorzal gözcükler vardır. Bundan əlavə, üzlük ilə alın arasında və alt çənələrin əsasının üstündə *tentorial cuxurlar* vardır. Bu cuxurlar örtük qatının daxilə doğru çəkilməsi nəticəsində formalaşır, baş kapsulasının daxilinə keçən bu hissə *tentorium* adlanan daxili skeleti əmələ gətirir. Başın daxili

skeleti çənə əzələləri və udlaq əzələləri üçün dayaq rolunu oynayır.


Başın üzərində akronun çıxıntıları olan antennalar (biğciqlar) və üç cüt çənələr yerləşir. Çənələr, başın formalasmasında iştirak edən seqmentlərin ətraflarının şəkildəyişməsidir. Mandibulalar (üst çənələr) ikinci baş seqmentinin ətrafları, maksillalar (alt çənə) üçüncü seqmentin və alt dodaq dördüncü seqmentin ətraflarıdır. Birinci baş seqmentinin isə (*interkalyar və ya «taxma seqment»*) ətrafları olmur və o, bir qədər zəif inkişaf etmişdir (şəkil 7).



Şəkil 7. Həşəratın baş kapsulasının quruluşu. I – öndən görünüşü: 1 – əmgək, 2 – mürəkkəb göz, 3 – biğciq, 4 – alın, 5 – üzlük, 6 – üst dodaq, 7 – üst çənə, 8 – çənə çıxıntısı, 9 – alt dodaq çıxıntısı, 10 – sadə gözcük, 11 – yanaq; II - arxadan görünüşü: 1 – əmgək, 2 – ənsə dəliyi, 3 – gicgah, 4 – yanaqarxası, 5 – alt çənənin əsasbugumu, 6 – sütuncuq, 7 – çənə çıxıntısı, 8 – 9 – alt çənənin daxili və xarici pəri, 10 – alt dodaq çıxıntısı, 11-12 – dilcik və əlavə dilcik, 13 – çənəaltı arxası, 14 – çənəaltı

Yetkin fəndlərin başının üzərində mürəkkəb fasetli gözlər və 1-3 sadə gözcükler yerləşir. Başın üzərində həmçinin

akronun çıxıntısı olan bığıcıqlar vardır. Bığıcıqlar və ya antennalar adətən çox hərəkəti və yaxşı inkişaf etmiş olurlar (şəkil 8).



**Şəkil 8.** Həşəratlarda bığıcıqların tipləri: 1- qılvari (tarakanda), 2- sapvari (çeyirtkəkimilərdə), 3- təsbehvari (may böcəyində), 4- mişarvari (şıqqıldaq və qızıl böcəklərdə), 5- daraqvari (*Corymbites* Latr. Cinsinə aid olan şıqqıldaq böcəkləri və gecə kəpənəklərində), 6- sancaqvari və ya toppuzvari (gündüz kəpənəklərində), 7- başlıqli (cəsədyeyən böcəklərdə), 8- iyvari və ya oxlovşəkilli (əlvən kəpənəklərdə), 9- lövhə-sancaqvari (xırıldaq böcəklərdə), 10- dirsəkli-daraqvari (buynuzlu böcəklərdə), 11- düzgün olmayan (fırlanğıc böcəklərdə), 12- lələkvare (ipəksarıyan kəpənəklərdə), 13- qılıçıqli və ya qılıçıqdaşıyan (ev milçəyi, isveç milçəyi, yəni dəyirmi tikişli ikiqanadlılarda)

Yalnız milçəklərin sürfələri, bəzi pərdəqanadlılarda, yelpikqanadlıların dişi fərdlərində antennalar reduksiyaya uğrayır. Onların yerində kiçik qabarcıqlar və ya diskler görünür. Antennalar, bir növ, lokator rolunu oynayır və digər reseptorlarla birgə lamisə və hissi, bəzən isə eşitmə (ultrasəsləri qəbul edən) funksiyalarını yerinə yetirir.

Antennaların vəziyyəti, ölçüləri və forması müxtəlif növlərdə olduqca dəyişkən olur. Adətən bığıcıqlar həşərat başının əmgək hissəsində, gözlər və ya üst çənələrin yaxınlığında olan antennal çuxurda yerləşir. Bığıcıqlar büyümlü qürülöşə malikdirlər : əsas bugum, ayaqcıq və ya pedisel (pedicellus) və çoxbüğumlu qamçıdan(flagellum) təşkil olmuşlar (şəkil 8).

Bığcığın əsas bugumunu (*scapus*) hərəkətə gətirən əzələlər tentoriumda yerləşsə də onun özünün əzələləri vardır ki, ayaqcıq və qamçının hərəkətini həyata keçirir. Həşəratlara müxtəlif tipdə bığıcıqlar xasdır. Ən sadə quruluşa malik olanları iyşəkilli, sapşəkilli, qılçıqşəkillidir. Bundan əlavə, mişarvari, lələkvare, sancaqvari, daraqvari və digər tiplər mövcuddur. Bığıcıqların inkişaf səviyyəsi, növün həyat tərzi və davranış xüsusiyyətlərindən asılıdır: erkəklərdə çox vaxt bığıcıqlar daha yaxşı inkişaf etmiş olur.

Həşəratın baş çıxıntılarına ağız aparatı orqanları, yəni çənələr daxildir (üç cüt baş ətraflarının şəkildəyişməsi). Həşəratlarda ağız aparatının müxtəlif tipləri mövcuddur (şəkil 9). Həşəratın ilkin ağız tipi *gəmirici ağız aparatı* hesab olunur. Beləki, bu tip ağız aparatına ibtidai traxeyalılarda rast gəlinir və yaxın əedadın da bərk dentritlə qidalandığı məlumdur. Bu tip ağız aparatı tarakanlara, düzqanadlılara, sərtqanadlılara, kəpənəklərin tırtıllarına və digər həşərata xasdır (şəkil 9, A). Gəmirici ağız apartının əsas tərkib hissələri - üst çənələr (*mandibulalar*), alt çənələr (*maksillalar*) və alt dodaqdır (*labium*). Gəmirici ağız aparatında mandibulalar iç tərəfdən dişciklidir. Maksillalar (arxa altçənə – *maksilla II* ) cüt orqanlardır – saq və sol tərəfdə yerləşən tərkib hissələri eynidir, yəni əsas hissədən - iki bazal

buğumdan (kardo və sütuncuq-stipes), altçənə çıxıntıları və iki gəmirici dilimlərdən (pərlər) ibarətdir.



ağız dəliyi, 6 – alt dodağın pərləri, 7 – alt dodaq; C – Sorucu ağız aparatı: 1 – biçiğin əsası, 2 – üst dodaq, 3 – altdodaq çıxıntısı, 4 – alt dodaq, 5 – hər iki maksillaların əmələ gətirdiyi xortumcuq, 6 – fasetlı gözlər; D – Sancıcı ağız aparatı: I – ağaçqanad xortumunun açılmış vəziyyəti, II – ağız hissələrinin qansorma prosesində vəziyyəti: 1 – üst dodaq, 2 – mandibula, 3 – alt çənə, 4 – hipofarinks, 5 – alt dodaq, 6 – altçənənin hissə orqanı, 7 – biçiqlər

Alt dodağın basal lövhəsi – *çənəaltı arxası*, maksilla-nın kardosuna müvafiq golir. Buna birləşən *çənəaltı* isə maksillanın stipesinə uyğundur.

*Altdodaq çıxıntıları*, altdodağı əmələ gətirən alt çənələrin (maksilla I) çıxıntılarına müvafiqdir. İki cüt dilciklər (dilcik və əlavə dilcik) maksillanın gəmirici dilimləridir. Gəmirici ağız aparatı yuxarıdan üst dodaq (*labrum*) ilə örtülüdür (şəkil 9, A). Digər ağız aparatları gəmirici tipin modifikasiyalarıdır, yəni həşəratın qəbul etdiyi qidanın tərkibinin və qatılığının dəyişilməsinə müvafiq olaraq formalaşmışdır.


Qansoran həşəratlarda və ya bitki şirəsi ilə qidalanan taxtabitilərdə ağız aparatı daha çox ixtisaslaşmışdır. Bu tip ağız aparatı *sancıcı-sorucu* adlanır (şəkil 9, D). Bu tip ağız aparatı 2 cür olur – bitki şirəsi ilə qidalanan taxtabitilər və ağaçqanadlara xas olan tip. Ağaçqanadların sancıcı-sorucu tipə ağız aparatının bütün elementləri daxildir. Aparatın sancıcı hissəsi olan xortum mandibula, maksilla və qipofarinks hesabına formalaşan uzun iynələrdən ibarətdir.

Üst dodaq nazik uzun borucuğa çevrilmişdir. Onun ucu itidir. Bu iynələr sakit halda, yəni sahibin toxumasını deşmə prosesində olmayanda alt dodaqdan formalaşan qın (novcuq) daxilində yerləşirlər. Qının üzəri isə uzun üstdodaq borusu ilə örtülür. Hipofarinks də ucu itiləşmiş qıl şəklindədir. Onun daxilindən kanal keçir. Adətən sancma zamanı çənələrin iynələri nazik olduğu üçün toxumanı deşməyə gücü yetmir. Bu zaman hipofarinks, üst çənə və iynələr möhkəm deşici aparatı əmələ gətirir. Toxumanın tamlığı pozulduqdan sonra hipofarinksin kanalı ilə ağaçqanadın tüpürcəyi (qanın laxtalanmasına mane olan

birləşməli) yaraya vurulur, üst dodağın kanalı ilə isə qan ağıza qalxır (Şəkil 9, I-II).

Taxtabitilərdə ağız aparatını fərqləndirən cəhət, deşici hissənin üst və alt çənələrdən formalaslaşmasıdır. Alt dodaq bugumlu olub, çənələr üçün dayaq rolunu oynayır və onun novcuğunda çənələr (yəni iynələr) gizlənir. Həm qida şirəsi, həm də tüpürçək yalnız iki novşəkilli maksillalar(birləşdikdə kanal əmələ gətirirlər) vasitəsilə keçirilir.

*Yalayıcı ağız aparatı* ən yüksək ixtisaslaşmaya məruz qalmış tipdir və milçəklərə xasdır (Şəkil 9 C, 4; Şəkil 10). Milçəklərin də nektar və ya duru qidanı yalayan xortumu vardır.



Şəkil 10. Ev milçeyinin (*Musca domestica*) yalayıcı ağız aparatının quruluşu: labellum qapaqlarının vəziyyətləri – 1 – sakitlik halında; 2- qida hissəsi qasıyarkən; 3- filtrasiya prosesində; 4- maye içərkən

Bu xortum altdodaqdən formalasmış və ucunda xüsusi qidanı süzən, yəni filtrasiya edən pər (*labellum*) yerləşir. Həmin xortumun üzərində üstdodaq ilə örtülmüş novcuq vardır. Novun içərisində hipofarinks yerləşir ki, sorma onun vasitəsilə həyata keçir. Beləki, milçək bərk

hissəcikli qidanın duru hissəsini filtirdən keçirib sorur. Ağız aparatının digər hissələri rudumentardır. Yırtıcılar və qansorən milçəklərdə yalayıcı ağız aparatından başqa, *kəsici* çənələr də olur (göyünlərdə).

### Sərbəst öyrənmə mövzuları

1. Həşəratın başının seqmentasiyası. Baş çıxıntılarının quruluş xüsusiyyətləri.

### Yoxlama sualları

1. Həşəratın baş kapsulasi.
2. Müxtəlif ağız aparatları tiplərinin mənşəyi.
3. Ağız aparatlarının quruluşunda olan fərqli xüsusiyyətlər.

## MÜHAZİRƏ 4. HƏŞƏRATIN MORFOLOGİYASI (2-Cİ HİSSƏ)

### Plan

- 4.1. Döş və onun çıxıntıları.
- 4.2. Qarınçıq və onun çıxıntıları


### 4.1. Döş və onun çıxıntıları

Həşəratın *döş şobəsi* üç seqmentlidir: öndöş (*protorax*), ortadöş (*mesotorax*), arxadöş (*metatorax*). Bu seqmentlər fraqmalar (membranoz pərdə ilə) bir-birinə birləşir.

Döş bədənin lokomotor şobəsidir. Döşün hər bir seqmenti bir cüt ətrafları, orta- və arxadöş isə həmçinin bir cüt qanadları daşıyır. Hər seqment mürəkkəb quruluşludur. Döş seqmentinin quruluşunun əsasında bir-birilə bağlı olan *skleritlər* durur. Bu skleritlər həşəratın sklerotizə olunmuş xitin tərkibli xarici skeletinin elementləridir. Hər bugumun bel nahiyyəsində yerləşən qövsvari lövhə – *tergit*, qarın tərəfdəki *sternit* adlanır. Hər iki lövhə yanlıarda yumşaq membrana ilə (yəni zəif sklerotizə olunmuş sklerit) birləşir. Bu membranalar *pleyritlər* adlanır. Pleyritlərin quruluşu özlüyündə mürəkkəbdir, çünki daha kiçikölçülü skleritlərdən əmələ gəlmışdır. Pleyritlərin belə quruluşu bədənin hərəkətliliyini təmin edir (şəkil 11).

Həşəratın ətrafları bütün bugumayaqlılarda olduğu kimidir, yəni bugumlardan təşkil olunmuşdur. Ətraflar döş seqmentlərinin pleyritinə hərəkətli birləşmişdir. Ayağı bədənə birləşdirən birinci bugum qıсадır, lakin güclüdür – *çanaq* və ya *koksa* (*coxa*), ayağın ikinci bugumu – *burma*


(*trochanter*), üçüncü – bud (*femur*), dördüncü – baldır (*tibia*) və beşinci – pəncə (*tarsus*) adlanır.



Şəkil 11. Həşəratın döş seqmentinin quruluş sxemi: a – ümumi görünüşü; b – en kəsiyi: 1- tergit (bel), 2 – pleyrit, 3 – döşçük (sternit), 4- subkoksa (çanaqönü), 5- çanaq, 6- bud, 7-baldır, 8- pəncə, 9- aksilyar skleritlər, 10- qanad, 11- pleyral sütuncuq(daxili skelet), 12- pleyral daraq, 13- furka (çəngəlelik)

Antennalarla müqayisədə, həşəratın ayaqlarının quruluşu onun həyat tərzi və funksiyalarını daha yaxşı ifadə edir. Həşəratın çoxbuğumlu (4-5) ayağı onun mürəkkəb mikroreyefli məkanda hərəkətini təmin edir. Həşəratları fərqləndirən və onun ətraflarının üstün cəhətini təşkil edən 1-5 bugumlu pəncəsidir (şəkil 12). On az ixtisaslaşmış ayaqlar, yəni ilkin tip – *gəzici* və *qaçıcı* ayaqlarıdır. Bu tiplər açıq,

maneəsiz məkanda hərəkəti, gəzməni təmin edir. Hər iki tipdə pəncələr üzərində özünəməxsus əlavələr mövcuddur ki, hərəkəti asanlaşdırır.



**Şəkil 12.** Həşəratlarda ayaqların quruluşu və tipləri: 1- çanaq, 2 – burma, 3- bud, 4- baldır, 5- pəncə; a – qaçıçı (çeyirtkənin), b – üzücü (üzər böcəyin arxa ayağı), c- tullandırıcı (çeyirtkənin arxa ayağı, şalaların, birələrin ayağı), ç – qazıcı (danadışının ön ayaqları), d – tutucu (dəvədəlləyinin ön ayağı), e – sorucu(yapışan) erkək üzər böcəyin ön ayağı, f – toplayıcı (bal arısının arxa ayağı), g – gəzici (yeriyici) uzunburun böcəklərin ayağı

Bu kimi törəmələrə pəncənin sonuncu bugumunun iki caynaqla bitməsi, hər birinin altında *pulvil* adlanan yumşaq «balışcığın» olması aiddir. Bu pulvillərin hesabına hərəkət zamanı substrata yapışma mümkün olur (milçəklərdə). Digər ayaq tipləri gəzici və qaçıçı ətrafların modifikasiyalarıdır.

*Tullandırıcı* ayaqlar bir an içərisində qısa məsafəni qət edən növlərə xasdır (birələr). Bu tipdə üçüncü cüt ətrafin bud və baldır hissələri uzanır və daha yaxşı inkişaf etmiş olur.

*Üzücü* ayaqlarda su mühitində hərəkətlə bağlı olaraq(üzər böcək, subitlərində) pəncə, çox vaxt isə baldır üzərində sıx, uzun üzmə tükcükləri olur. *Tutucu* ayaqlar yırtıcı həşərat növlərində rast gəlir (dəvədəlləklər). Bu tipdə ön ayaqlar hərəkətinə görə, qınında qatlanan biçağa oxşayır: bud və baldır şikarı tutmaq üçün uyğunlaşmışdır, yəni uzun və kənarları dişcikli olur.


*Qazıcı* ayaqlar bərk substrat daxilində hərəkət edənlərə (peyin böcəyi, qabıqyeyənlər, danadışılər) xasdır. Ətrafin bütün elementləri qısalır və enləşir, pəncə isə reduksiyaya uğraya bilir. *Toplayıcı* ətraflar (məs., arıların arxa ayaqları) tozcuğu yiğmaq və daşımaq üçün ixtisaslaşmışdır - baldır və pəncənin 1-ci bugumu enliləşmiş, baldırın xarici kənarında olan tükcüklər səbətcik əmələ gətirir və pəncənin 1-ci bugumunda olan firça ilə tozcuqlar səbətə toplanır.

*İlişdirici* ayaqlar sahibin saçı və ya paltarının sapına birləşmək üçün istifadə olunur. Bu zaman birbuğumlu pəncənin yeğanə caynağı inkişaf edir, əyilərək baldır üzərində olan çıxıntı ilə birləşir və arada məsamə formalaşır (bitlərdə).

Həşəratın ikinci və üçüncü döş bugumlarının üzərində qanadlar yerləşir (şəkil 13). Qanadlar xüsusi əzələlər vasitəsilə hərəkətə gətirilir. Həşəratın qanadları uçuş üçün səciyyəvi uyğunlaşmadır. Qanadlar hərəkət orqanı olsa da ətraf deyildir, çünki bugumlu deyil və onu hərəkətə gətirən əzələlər döşdə yerləşir. Adətən qanadlar iki cüt olur və onlar orta- və arxadöş seqmentləri üzərində yerləşirlər (şəkil 14).

Qanadlar, bədən divarının yan çıxıntılarından (*paranotumlar*) formalaşır və onlar ətraflara homoloji deyil.

Üzəri kutikula ilə örtülü olan iki nazik membrana və onların arasında yerləşən ensiz bədən boşluğu qanadları əmələ gətirir. Qanadin daxilinə traxeyalar, sinirlər və miksoselin ləkunları yerləşən kanallar keçir. Bu kanallar qanad daxilində damarları formalaşdırır. Qanadların inkişafı pup mərhələsində gedir. Puplardan təzə çıxan həşəratda qanadların damarlarına hemolimfa və traxeyalara isə hava qovulur, nəticədə qanadlar düzəlir (şəkil 14).




**Şəkil 13.** Yemişan kəpənəyinin qanadlarının damarları: C - kostal damar, Sc - subkostal, D<sub>2-4</sub> - diskal damarlar, R<sub>1</sub>, R<sub>2+3</sub>, R<sub>4</sub>, R<sub>5</sub> - radial, M<sub>1-3</sub> - medial, Cu<sub>1-2</sub> - kubital, A<sub>2</sub>, A<sub>2+3</sub>, A<sub>3</sub> - anal damarlar

Qanadlar xüsusi əzələlər vasitəsilə hərəkətə gətirilir. Qanadlı həşəratda qanad əzələləri quruluşu və deməli, yığılma tezliyinə görə iki tipə ayırd edilir: sinxron (*neyrogen*) əzələlər və asinxron (*miogen*) əzələlər. Sinxron tipdə 1

saniyədə 33-34 qanad yığılması, asinxronda isə 1 saniyədə 1000 tezliklə yığılma(hərəkəti) yaranır (ikiqanadlılar, pərdəqanadlılar və sərtqanadlılar).


Qanadların damarları əsasən dayaq funksiyasını yerinə yetirir. Ən primitiv növlərdə qanadlar olmur. Həşəratın qanadının quruluşu və damarlanması xüsusiyyəti mühüm təsnifat əhəmiyyəti daşıyır. Hər bir qanadın 3 bucağı vardır: bədənə yaxın olan basis və ya əsas bucaqdır, arxa bucaq və zirvə.



**Şəkil 14.** Ortadöş buğumu və qanadın birləşməsinin sxemi: 1- ön və arxa fraqmalar, 2- ön qalxan, 3- qalxan, 4- qalxancıq, 5- arxa terqit, 6- parapecidal tikiş, 7- U-şəkilli tikiş, 8- aksiyar lövhələr, 9- yuqal sahə

Qanadın kənarları üçbucağı əmələ gətirir və bunların da öz adları vardır. Ön kənar və ya kostal kənar (kostal damarla üst-üstə düşür) - əsas bucaqla qanadın zirvəsi arasında qalan kənardır. Xarici kənar zirvə ilə arxa bucaq arasında və daxili və yaxud arxa kənar - əsas ilə qanadın arxa bucağı arasında olan kənardır.

Həşəratlar qanadların damarlanması və quruluşuna görə fərqlənilərlər: *torqanadlılar*, *pərdəqanadlılar*, *sərtqanadlılar* və *yarımsərtqanadlılar* (şəkil 15). Həşəratların çoxu iki cüt qanada malikdir. Bəzi növlərdə birinci cüt qanadlar möhkəm lövhələrə – qanadüstüñə (*elytra*) çevirilir ki, sakit halda ikinci cüt qanadın (uçuşda iştirak edən əsl qanad) üzərini örtür. Bu cür həşəratlar arxa qanadlar hesabına uçduqları üçün «arxamotorlular» adlanır.




**Şəkil 15.** Həşərat qanadının tipləri: 1 – pərdəqanadlılar (a – pərdəqanadlı damarlanması, b – tor damarlanması ilə), 2- dəri qanadlar (tor damarlanması ilə), 3 – yarımsərt qanadlar (pərdəqanad damarlanması ilə), 4 – sərtqanadlılar (damarlar aydın olmur)

Milçəklər və ağaçqanadlar, əksinə, birinci cüt qanadlar hesabına üçürlər («önmotorlular»), arxa qanadlar isə reduksiyaya uğrayır və «vızıldacalar» çevirilirlər. Ali həşərat növlərində isə (pərdəqanadlılar, kəpənəklər) hər iki cüt qanadlar uçuşda iştirak edir («bimotorlular») və qanadlar öz aralarında birləşərək, funksional baxımdan, sanki iki qanadı əmələ gətirirlər.

Milçəklər və ağaçqanadlar birinci cüt qanadlar hesabına üçürlər, arxa qanadlar isə reduksiyaya uğrayır və «vızıldaclara» çevirilirlər. Beləliklə, döş şobəsini 3 bugumlu – ön-, orta-, arxa döşdən ibarət olub, hər bugumu halqa şəkillidir və cüt ayaqlarla, həmçinin bir və ya iki cüt qanadlarla təchiz olunmuşdur.

Hər döş bugumu – terqit (bel və ya *notum*), sternit (döş və ya *sternum*) və pleural membranoz sahələrdən (skleritlərdən) formalaşır. Ayaqlar – çanaq, burma, bud, baldır və pəncədən ibarətdir (sxem).



**Qeyd:** öq - ön qalxan (prescutum); q - qalxan (scutum); qc - qalxançıq (scutellum); eps - epistern; epm - epimer; psn - postnotum; bd - bud; bu - burma; ç - çanaq; d - döş (sternum)

**Sxem:** Qanadlı həşəratın döş şobəsinin seqmentasiyası

Qanadlı həşəratlarda pterotoraksın, yəni qanadlar yerləşən orta və arxa döş bugumunun daxili divarında endoskelet əmələ gəlir və onun fraqmalarına (çixıntılarına) əzələlər birləşir. Fraqmalar (və ya antekostlar) döş terqiti skleritinin bədən boşluğununa daxil olan qırışığıdır. Nəticədə orta və arxa döş terqitləri üzərində tikişlər və ya qırışlar sistemi yaranır. Həmin qırışlar terqitləri 2-ci dəfə skleritlərə

ayırır. Əsas sklerit *qalxan* (*scutum*) adlanır, ondan öndə *ön qalxan* (*prescutum*), arxada isə *qalxancıq* (*scutellum*) yerləşir. Terqitin arxa tərəfi membranoz zolağı - belarxası adlanan skleriti, yəni *postnotumu* əmələ gətirir. Döşün bel şobəsində qanadların plastikliyi və hərəkətini təmin edən qeyd olunan skleritlərdir.

#### 4.2. Qarincıq və onun çıxıntılar

*Qarincıq* (*abdomen*) – həşərat bədənində üçüncü şobədir (şəkil 16). Bu şobə daxili orqanların yerləşdiyi yer olduğu üçün visseral adlanır. Qarincıq seqmentlərinin sayı tərəddüd edir, yəni növün inkişaf səviyyəsindən asılı olur. Maksimal sayda seqmenti olan qarincıqa (10-11) ibtidai dəstələrin nümayəndləri (Düzqanadlılar) və inkişafı tam çevrilmə yolu ilə gedən həşəratların (*Holometabola*) sürfələri malikdirlər.

Ümumilikdə isə qarincıq seqmentlərinin oligomerizasiyası müşahidə edilir. Adətən ali qruplarda qarincıq seqmentlərinin sayı 4-6 sayda olur (məsələn, pərdəqanadlılar, ikiqanadlılar). Qarincıq üzərində ətraflar olmur.




**Şəkil 16.** Həşərat qarincığının tipləri: 1 – mişarçının oturaq; 3 – arılarda asılqan (sallaq), 4 – arılarda olan sallaq, 5 – minicilərdə (entomofaq) saplaqlı

Bəzi pərdəqanadlılarda (arılar, minicilər) qarincığın birinci seqmenti döş şobəsinə daxil olub, orada *propodeum* adlanan aralıq buğumu əmələ gətirir. Ona görə də faktiki olaraq, qarincığın 1-ci seqmenti bu həşəratlarda əslində 2-ci buğumdur ki, bəzən daralıb saplağa çevirilir. Qarışqalarda bu saplağın formallaşmasında 2-ci buğumdan başqa, 3-cü buğum da iştirak edir. Qarincığın döş şobəsinə birləşmə xarakterinə görə 3 tip qarincıq fərqləndirilir: *oturaq*, *sallaq* və *saplaqlı* (şəkil 16). Qarincığın 8 və 9-cu buğumlarında xarici cinsi çıxıntı - *genitalilər* yerləşir. Ona görə də adətən qarincığın 1-7-ci buğumları *genitalionü* (pregenital), lakin son 2 buğum – 10-11 – *postgenital* buğumlar adlanır. Qarincıq üzərində aydın şəkildə görünən ətraflar yoxdur, lakin onların rudumentləri olan *serkilər* və *qrifellər*, bəzi həşəratlarda *yumurtaqoyan*, sancan *iynə* olur.

İlkqanadsızlarda pregenital buğumlar üzərində çıxıntılar müşahidə edilir. Belə ki, *Proturalarda*, yəni Bığcıqsızlarda 1-3 seqmentlərdə rudumentar ayaqlar qalır. Ayaqquruqlular və ya *Poduralarda* 1-ci buğumda qarincıq borusu olur, 3-cüdə qarmaqlar və 4-cüdə isə tullanma çəngəli vardır. İkiquruqluların (*Diplura*) və qılquruqluların (*Thysanura*) maxtəlif qarincıq seqmentləri üzərində, o cümlədən postgenitalların, daxilə çəkilmiş

kisəciklər və uzunsov, buğumsuz törəmə - *qrifellərə* rast gəlinir.

Həşəratların posgenital seqmentlərində törəmələrdən – məsələn, ilkqanadsızlıarda 10-11-ci bugum üzərinə *serkiləri* görmək olar. İkiquyruqlulara aid olan fəsilə Kompodeidlərdə (*Compodeidae*) uzunsov, bugumlu qısqacvari çıxıntılar yerləşir. Tisanurların çoxusunda uzun, bugumlu serkilərdən başqa çoxbuğumlu quyuq sapları vardır. Adətən ali həşəratlarda əsasən qarincıq törəmələrindən qrifellər və serkilərə rast gəlinir. Həmçinin 11-ci qarincıq bugumu *epiprokt* adlanan anal lövhəyə çevirilir. Sternit qalıqları isə bu lövhənin yanlarında bir cüt – *paraprokt* adlanan löbhələri əmələ gətirir (şəkil 17).



**Şəkil 17.** Həşəratın qarincıq çıxıntıları: a – erkək tarakanda; b- erkək dəriqanadlıda(qulağagirən); c - erkək şalanın genitaliləri ilə birgə qarincığının zirvəsi; ç -həminki, dişi fərddə yumurtaqoyanla; d - ev milçeyinin qarincığı: 1 - qrifellər, 2 - serki, 3 – anal lövhə, 4 – genital lövhə, 5 – epiprokt,

6- anal dəlik, 7- paraprokt, 8 - valva, 9 - penis, 10 - paramer, 11- yumurtaqoyanın üçüncü cüt qapaqları, 12- yumurtaqoyanın ikinci cüt qapaqları, 13- yumurtaqoyanın birinci cüt qapaqları, 14 – ikinci yumurtaqoyan lövhə, 15 - birinci yumurtaqoyan lövhə, 16 - cinsi dəlik, 17 - yalançı yumurtaqoyan; VI-XI qarincığın müvafiq bugumları

Genital bugumlarının çıxıntılarına dişilərdə yumurtaqoyan və erkəkdə genitalilər aiddir. Məs., düzqanadlılıarda yumurtaqoyan 3-cü cüt qapaqlardan ibarətdir (şəkil 17). Bu qapaqlar birlikdə yumurtaqoyanın müxtəlif formalarını əmələ gətirir. Şalaların dişilərində yumurtaqoyan qılıncvari, işildaq böcəklərdə nizəvari və s. olur. Arılarda, qarışqalarda yumurtaqoyan sancma orqanına çevrilmişdir.

Sərtqanadlılar və İkiqanadlılıarda ikinci – yalançı yumurtaqoyan formalaşır. Yalançı yumurtaqoyan qarincığın kiçilmiş bə bir-birinə keçmiş bugumlarından əmələ gəlir ki, bəzən ona *teleskopik yumurtaqoyan* deyilir. Erkək fəndlərdə *fallus* adlanan kopulyativ orqan inkişaf edir. Onun əsasında bir cüt dilimşəkilli törəmə - *paramer* (parameres) yerləşir. Qarincığın da yan tərəfində stiqmalar vardır. Bəzən qarincığın 9-cu bugumunda cüt qapaqlar – *valvlar* (*valvae*) rast gəlir ki, bunlar kopulyasiya zamanı fərdi tutmaya xidmət edir.Qarincıq şöbəsi visseral adlanır, çünki burada bütün daxili orqanlar yerləşir.

### Sərbəst öyrənmə mövzuları

1. Ətraf və qanadların tipləri, uçuş təkamülü.

### Yoxlama sualları

1. Həşəratlarda müxtəlif ayaq tipləri.

2. Həşəratlarda müxtəlif tipdə qanadların şəkildəyiş kənliyi.
3. Qanadların mənşəyi. Nə səbəbə hərəkət orqanları olan qanadları ətraflar hesab etmək olmaz?
4. Həşəratlarda qarınçıq çıxıntılarının funksiyası.

## MÜHAZİRƏ 5. HƏŞƏRATLARIN ANATOMİYA VƏ FİZİOLOGİYASI (1-Cİ HİSSƏ)

### Plan

- 5.1. Dəri örtüyü və onun törəmələri. Əzələ sistemi. Həşəratın bədən boşluğu.
- 5.2. Həzm sisteminin quruluşu və əsas şöbələri.
- 5.3. İfrazat sisteminin orqanları. Piy cismi.

**Həşəratların fizioloji sistemlərinin** səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

- 1) Örtük qatı *hipoderma* və üçqatlı kutikuladan ibarətdir. Hipoderma basal membranla döşənmişdir. Quruda yaşayan formalarda kutikulanın xarici qatı – *epikutikula*, bədəni qurumaqdan qoruyur.
- 2) Əzələ sistemi eninəzolaqlı əzələ liflərinin dəstələri ilə təmsil olunmuşdur.
- 3) Bədən boşluğu – *midgut*.
- 4) Daxili orqanlararası *piy cismi* ilə dolu olur (səviyyəsi həşəratın inkişaf mərhələsindən asılı olaraq dəyişir). Piy cisminin funksiyaları – ehtiyat qida maddələrinin deposudur və metabolik suyu saxlayır, ifrazat prosesində iştirak edir.
- 5) Həzm sistemi – üçşöbəlidir: ön, orta və arxa bağırsaq. Ön və arxa bağırsaq ektodermal, orta bağırsaq isə entodermal mənşəlidir.
- 6) Əsas ifrazat orqanları – malpigi borularıdır. Əlavə orqanlar – piy cismi, perikardial hüceyrələr və ibtidai həşəratlarda altdodaq vəziləridir.

7) Tənəffüs sistemi t r a x e a l a r l a təmsil olunmuşdur. Onlar ektodermal mənşəlidir, çox nazik, hüceyrə daxilinə keçən taxeyaların uclarında traxeollarla vardır. Suda yaşayan formalar həll olunmuş oksigenlə nəfəs aldıqları üçün onlarda qəlsəmə traxeyaları inkişaf etmişdir.

8) Qan-damar sistemi açıq tipdədir, zəif inkişaf etmişdir. Əsasən bel damar adlanan kameralı ü r ə k və baş aortadan ibarətdir.

9) Sinir sistemi üçşöbəli *protoserebrum*, *deytoserebrum* və *tritoserebrum* beyin, udlaqətrafi konnektivlər, udlaqaltı qanqli və qarın sinir zəncirindən ibarətdir. Hiss orqanları yaxşı inkişaf etmişdir.


10) Həşəratlar yalnız cinsi yolla çoxalırlar, onlara ikicinslilik və bəzən partenogenez xasdır.

### 5.1. Dəri örtüyü və onun törəmələri

Həşəratın örtük qatı xarici skeletin dayaq (yəni mexaniki) funksiyası ilə yanaşı bir sıra mürəkkəb funksiyaları da yerinə yetirir. Bunlardan ən mühümü, xarici mühitlə orqanizm arasında qarşılılı əlaqəni tənzimləyən baryer roludur ki, orqanizmin daxili mühitinin sabitliyini (homeostazi) təmin edir. Örtük qatlari pigment daşıyıcıları, ehtiyat birləşmələrin və metabolitlərin toplandığı, reseptorların və vəzilərin yerləşdiyi bir yer kimi əhəmiyyət kəsb edir.

Həşəratın bədən örtüyünün əsasını birqatlı epitelii hüceyrələrdən ibarət olan *hipoderma* (bəzi mənbələrdə *epidermis* adlandırılır) təşkil edir. Xaricdən hipoderma

*kutikulanı* ifraz edir, daxili tərəfi isə hüceyrəvi struktura malik olmayan *bazal membrana* ilə sərhədlənir. Bazal membran qanın hemositləri (qan hüceyrələri) tərəfindən sintez olunur və biokimyəvi tərkibinə görə, mukopolisaxariddir.



Şəkil 18. Həşəratın bədən örtüyünün quruluşu (Bey-Bienkoya görə): 1- kutikulanın xarici qatı (epikutikula), 2- kutikulanın orta qatı (ekzokutikula), 3- kutikulanın daxili qatı (endokutikula), 4- hipoderma, 5- bazal membran, 6- hipodermanın tücəük əmələ gətirən ixtisaslaşmış hüceyrəsi (reseptortrixogen hüceyrə), 7 - tücəük, 8- hipodermal hüceyrələrdən ayrılan məsaməli kanallar

Kutikula əsasən 2 qatdan əmələ gelir: xarici – *epikutikula* və daxili – *prokutikula*. Epikutikula nazik olub 2-5 qatdan formalıdır. Adətən epikutikula quruda yaşayan həşəratlarda yaxşı inkişaf etmiş olur.

Epikutikula hidrofobdur, yəni su keçirmir, islanmir, havada bədəni qurumaqdandan qoruyur. Buna səbəb, epikutikulada mum və lipoidlərin olmasıdır. Torpaq və suda

yaşayan həşərtlarda bu qat ya olmur, ya da zəif inkişaf etmiş olur. Prokutikula epikutikuladan qalın olub *ekzokutikula* və *endokutikuladan* formalasır (şəkil 18).

Biokimyəvi tərkibinə görə prokutikula *xitin* və zülallardan ibarətdir. Xitin 25-60% təşkil edib yüksək-molekullu polimer – polisaxariddir. Kutikulada olan zülallar (*sklerotoninlər*) xinonla birlikdə aşilanma nəticəsində (sklerotizasiya prosesi) örtük qata möhkəmlik verir.

Hipodermanın hüceyrələri birnüvəlidirlər, üzərində çox sayıda mikrotükcüklər (məsaməli kanalları) vardır. Hipodermanın funksiyası yeni kutikulanı sintez etmək, həmçinin qabıqdəyişmə mayesini – *ekzuvial mayeni* ifraz etməklə, köhnə kutikulanı qabıqdəyişmədən əvvəl əritməkdir.

Həşərtlarda dəri örtüyünün törəmələrinə müxtəlif çıxıntılar, endoskelet və dəri vəziləri, həmçinin bədənin rənglənməsi – piqmentasiyası aiddir.

Dəri törəmələri müxtəlif olub əsasən 2 tipdədir – *skulptur* və *struktur törəmələr*. Skulptur törəmələrə hipodermanın iştirakı olmadan kutikulyar törəmələr məs., xetoidlər, yəni qılçıqlar, tikancıqlar, qabarlar, şırımlar aiddir. Struktur törəmələrə tükcüklər (xetalar), pulcuqlar, ayaqlarda tikanlı mahmızlar aiddir.

Həşərtlarda dəri-əzələ kisəsi olmur. Xitin kutikula daxilə doğru çıxıntılar (*antekostlar* və ya *apodermalar*) verir ki, bunlar endoskeleti əmələ gətirir. Endoskelet, əzələlər və daxili orqanların birləşdiyi dayaq rolunu oynayır. Yəni

endoskelet – kutikulanın bədən daxilinə yönəlmış çıxıntılarıdır ki, bunlara əzələlər, daxili orqanlar bağlanır. Dəri vəziləri müxtəlif olur: mum, qoxu, zəhərli, lək, qorxuducu və s.

Əzələ sistemi həşəratda differensiasiya olunmuşdur, yəni iki cür əzələlər ayırd edilir: *skelet əzələləri* və *visseral əzələlər*. Skelet əzələləri bədəni və onun çıxıntılarını hərəkətə gətirən əzələlərdir. Visseral əzələlər isə daxili orqanların tərkibinə daxildir.

Skelet əzələləri bədənin, ətrafların, ağız orqanlarının, biğciqların və digər çıxıntıların, yetkin fərdlərdə isə - qanadların hərəkətini təmin edir. Bu əzələlərin liflərinin ucu skeletin hərəkətli hissəsinin zirvəsinə, yəni hərəkətli hissəsinə bağlanır. Bədənin kutikulasına əzələ - *tonofibrillər* adlanan ucu ilə birləşir.

Ümumilikdə, skelet əzələləri – baş, döş və qarincıq əzlə qruplarından formalasır və həşəratın əzələ-skelet sistemini əmələ gətirir.

Əzələlər yığılarkən kimyəvi enerjinin mexaniki enerjiyə çevrilməsi baş verir. Əzələ daxilinə mürəkkəb zülal – *aktomiozin* daxildir ki, o, yığılıb-açılma xüsusiyyətinə malikdir. Həmçinin aktomiozin adeninizin-3 fosfat turşusunun (ATF) hidrolizini katalizə edir. Yəni akkumulyator rolunu oynayan ATF, həşəratın həyat fəaliyyətini təmin edən universal enerji mənbəyidir.

Həşəratların *bədən boşluğu* (miksosöl) qarşıq tiplidir. Bədən boşluğu 2 ədəd nazikdivarlı horizontal yerləşən arakəsmələr – diafraqlar vasitəsilə 3 sinus və ya şobəyə

ayrılır. Üst diafraqma və ya perikardial (yəni ürəkətrafi) şöbəni formalasdırır ki, burada bel qan damarı yerləşir. Alt diafraqma və ya perineyral (yəni sinirətrafi) şöbəni əmələ gətirir ki, burada mərkəzi sinir sistemi – qarın sinir zənciri yerləşir.

Hər iki diafraqma arasında qalan şobə - *visseral* (yəni daxili orqanlar) adlanır ki, burada mübadilə prosesində iştirak edən həzm, ifrazat və piy cismi orqanları yerləşir.

## 5.2. Həzm sisteminin quruluşu və əsas şobələri

Həşəratların çoxusu saprofaqlar, fitofaqlar, yırtıcılar, qansoranlar, parazitlər və qeyri-adi qida ilə qidalananlardır, yəni peyin, yun, buynuz, lələk, tük, ağac qabığı və filtr kağızı ilə.

Müxtəlif mənşəli qida ilə qidalanma, həşəratlarda müxtəlif ağız aparatının inkişaf etməsinə gətirib çıxarmışdır. Gəmirici (düzqanadlılar, böcəklər, tarakanlar və s.), sancıcı(ikiqanadlılar, taxtabitilər), sorucu(kəpənəklər) və digərləri. Həşəratların qidalanma rejimi və üsullarının müxtəlifliyi onların həzm sisteminin quruluşunda da öz əksini tapmışdır. Bütün qidalanan həşəratların həzm sistemini 3 hissəyə bölmək olar: *ön*, *orta* və *arka bağırsaq*. Bağırsağın divarı sütun, kub və ya lövhəşəkilli hüceyrələrdən ibarət olan epiteli ilə örtülüdür. Xaricdən epiteli hüceyrələri uzununa və həlqəvi əzələlərlə əhatə olunmuşdur ki, onların yiğilması bağırsağı hərəkətə gətirir. Embrional inkişaf zamanı ön və arxa bağırsaq ektodermanın daxilə əyilməsi nəticəsində əmələ gəlir. Ona görə də onların epiteli hüceyrələri kutikulyar

örtüklüdür. Orta bağırsaq isə entodermal mənşəli olduğu üçün kutikula ilə döşənməmişdir (şəkil 19).


Göründüyü kimi, ön bağırsağa ağız boşluğu, udlaq, qida borusu, zob, əzələvi mədə (*proventrikulus*) aiddir. Ağız orqanları ilə tüpürçək vəziləri əlaqədardır. Udlaq və qida borusu qidanın udulması və zoba keçməsini təmin edirlər. Belə ki, udlağın divarına güclü əzələlər birləşir.

Zob çox vaxt qidanın saxlanması və ilkin mərhələdə həzmini həyata keçirir. Proventrikulus çox qüvvəli əzələlərlə təchiz edilmişdir. İçərisi kutikulyar çıxıntılar, dişciklər və qalın sıraşəkilli törəmələrlə zəngindir. Bu qidanın sürtülməsi, üyüdülməsi (düzqanadlılarda, tarakanlarda, böcəklərdə) və ya mayenin filtrasiyası üçün(arılarda) vacibdir.

Orta bağırsaq kardial klapanlar vasitəsilə ön bağırsaqdan ayrılır. Çox vaxt orta bağırsaq xarakterik pilorik və ya barmaqşəkilli kriptlər(chıxıntılar) əmələ gətirir. Bu kriptlər həcmiñ genişlənməsinə xidmət edir. Bir çox həşəratlarda qida orta bağırsaqa düşdükdən sonra nazik *peritrofik pərdə* ilə əhatə olunur. Onun əsas hissəsinə zülallar və xitin təşkil edir. Məsələn, ikiqanadlılarda (*Cyclorrhapha* – dəyirmətikişlilər qrupu) peritrofik pərdə epitelial hüceyrələr tərəfindən sintez olunur. Həşəratlarda bağırsaqda xüsusi vəzilər olmadığı üçün bu pərdə bağırsağın incə epitelial divarını bərk qidanın zədəsindən qoruyur.


Lakin ali milçəklərdə bu pərdə asanlıqla suyu, mineral duzları, amin turşularını, dipeptidləri, monosaxaridləri, zülalları(polipeptidlər), oliqosaxaridləri, polisaxaridləri keçirir. Arxa bağırsaq orta bağısaqdan xüsusi klapan vasitəsilə ayrılır. Bura malpigi boruları (ifrazat orqanı) açılır. Məsələn, anıların və digər pərdəqanadlıların sürfələrində arxa

bağırsaq digər şöbələrdən təcrid olunmuş vəziyyətdə olur. Yalnız puplar inkişaf edərkən onlar birləşir və yetkin fərddə də birləşmiş formada olur.



Yastıcalar (*Coccinea:Homoptera*) və circıramalarda (*Cicadinea:Homoptera*) bağırsağın quruluşu *filtr kamerasının* olması ilə fərqlənir. Onlar bitki şirəsi ilə, yəni sulu qida ilə qidalanırlar. Ön bağırsaqdan filtrasiya(süzmə) kamerasının divarları vasitəsilə su qidalı məhsullardan ayrılır.

**Tüpürcək vəziləri və onların funksiyası.** Həşəratların ağız aparatının bütün əlavə çıxıntıları – mandibulalar(üst çənə), maksillalar (alt çənələr) və alt dodaq(*labium*) onlarla bağlı olan vəzilərlə (mandibulyar, maksilyar, labial) əlaqədədir. Bu vəzilər, qidalanma və həzmədə iştirak etdikləri üçün *tüpürcək vəziləri* adlanırlar (Şəkil 20).



Şəkil 20-də *Blatta orientalis* tarakanının sağ tüpürcək vəzisi təsvir edilmişdir. Vəzidən 1- rezervuarlar və tüpürcək vəzilərinin ümumi ifrazat dəliyi; 2- tüpürcək vəzilərinin ümumi ifrazat axarı; 3- sağ tüpürcək vəzisinin axarı; 4- sağ rezervuarın axarı; 5- rezervuar; 6- tüpürcək vəzisi (oxla sekretin ifrazolunma istiqaməti göstərilmişdir).

Çox vaxt tüpürcək vəzisi kimi labial vəzilər iştirak edir. Məsələn, tırtılarda bu vəzi ipək ifraz edən vəzilərə çevrildiyi üçün mandibulyar vəzilər bu funksiyani yerinə yetirir. İmaginal mərhələdə *Lepidoptera*-da mandibulyar vəzilər itir və ipək vəziləri kəpənəklərdə tüpürcək vəzilərinə çevirilir.

Tüpürcək vəzilərinin quruluşu və funksiyası həşəratlarda müxtəlisif olur. Tarakanlarda bir cüt salxımvari labial vəzilədir ki, axar vasitəsilə bədəndən xaricə açılırlar. Mənənələrdə labial vəzilər həmişə ilkin mərhələdə həzmi yerinə yetirirlər. Tərkibində olan fermentlər bitki

hüceyrəsinin membranını həll edir və mənənələr xortumu vasitəsilə bitki toxumasına keçə bilirlər.

Qansoran həşəratlarda tüpürçək tərkibində antikoagulyant, yəni qanı laxtalanmağa qoymayan birləşmələr vardır. Məsələn, *Rhodnius prolixus* – da iki belə birləşmə vardır: orta bağırsaqda – *proliksin-G* və tüpürçək vəzisində – *proliksin-S*.

*Proliksin-G* trombinin fibrinogenə, *proliksin-S* isə trombinin əmələgəlməsi və fəallaşması prosesini tormozlayır.

Pərdəqanadlılarda çənələrlə əlaqədar olan udlaq vəziləri vardır ki, bunlar udlağa açılırlar. Məsələn, qarişqalarda, arılarda tüpürçək vəzisilərini allotrofik vəzilərdən fərqləndirmək lazımdır. Belə ki, tüpürçək vəzilərinin sekreti qidanın həzmini, allotrofik vəzilərinki isə koloniyanın digər fərdlərinin, sürfələrin yemlənməsində istifadə olunur. Qarişqalarda labial və udlaq vəziləri allotrofik törəmələr hesab edilir.

Arılarda udlaq vəzilərin hüceyrələri balın əmələgəlməsində iştirak edən xüsusi fermentləri də sintez edirlər. Bütün pərdəqanadlılarda mandibulyar vəzilər qidanın həzmində iştirak etmir. Məsələn, arılarda onlar əlavə ana arının əmələ gəlməsinin qarşısını alan kristalik birləşməni sintez edirlər.

Deməli, tüpürçək vəziləri həşəratlarda aşağıdakı funksiyaları yerinə yetirir: 1) qidalanma üçün substrati hazırlayırlar; 2) qidanın ilkin həzmini(yəni ön bağırsağa keçənə qədər) həyata keçirirlər.

### 5.3. İfrazat sisteminin orqanları. Piy cismi.

Həşəratlarda ifrazat sistemi 3 qrup orqanların və ya vəzlərin sistemindən formalasılır:

1. Ekskretor sistem
2. Sekretor sistem
3. Endokrin sistem.

Bu sistemləri bir-biri ilə əlaqələndirən ümumi fizioloji xüsusiyyət – xaricə və ya daxilə müxtəlif birləşmələri ifraz etməklə orqanizmdə gedən maddələr mübadiləsində iştirak etməkdir.

*Ekskresiya* dedikdə orqanizmdən zülal və amin turşularının parçalanma məhsullarının xaric edilməsi nəzərdə tutulur. İfrazat sistemlərinin əsas funksiyaları aşağıdakılardır:

1. ayrı-ayrı ionların –  $\text{Na}^+$ ,  $\text{K}^+$ ,  $\text{Cl}^-$ ,  $\text{Ca}^{2+}$ ,  $\text{H}^+$  və s. qatılığının tələb olunan səviyyədə saxlanması;
2. bədən həcminin (tərkibində olan suyun) lazımı ölçüdə saxlanması;
3. osmotik qatılığın qorunması;
4. mübadilə məhsullarının xaric edilməsi;
5. yad birləşmələr və onların mübadilə məhsullarının dəyişilmədən və ya detoksifikasiyadan sonra xaric edilməsidir.

Həşərat orqanizmindən suyun itkisi – tənəffüs prosesində, ekskrementlər və spesifik ifrazatlarla baş verir.

Xaric olunmuş suyun kompensasiyası isə içməklə, qida qəbulu (xüsusən fitofaqlarda), havadan suyun mənimşənilməsi, metabolik su və qlükozanın oksidləşməsi ( $C_6H_{12}O_6 + 6O_2 \rightarrow 6CO_2 + 6H_2O$ ) yolu ilə baş verir, yəni nəticədə, su – oksigenin oksidləşməsi hesabına əmələ gəlir.


Adətən suda yaşayan sürfələr və digərləri ifrazat məhsulu olan ammoniumu ( $NH_3$ ) dəyişilməz halda xaric edirlər. Əgər orqanizmin ifrazatı ammoniumdursa, həmin proses *ammonioteliya* adlanır. Lakin əgər ifraz olunan birləşmə sidik turşusudursa, bu tip ifrazat *urikoteliya* adlanır.

Həşərat orqanizmində nukleyin t-nin – adenin və quanin (purinlər), həmçinin sitozin və timin (pirimidin) azotlu birləşmələrinin məhsulu – sidik t-su, bəzən də *allantoin* (ikiqanadlılıarda) formasında xaric edilir.

Ifrazat sistemi orta və arxa bağırsaq arasında yerləşən, kor qapalı nazik borucuqlarla (100-dən artıq) təmsil olunmuşdur ki, bunlar *malpigi boruları* adlanırlar (şəkil 21). Boruların ifraz etdiyi birləşmələr – sidik turşusu, sodium və kalsium duzları, su və s. Ifrazat funksiyasını piy cismi u r a t adlanan toplayıcı hüceyrələri də həyata keçirir. Ürəktrafi sinusda, yəni perikardium üzərində yerləşən hüceyrələr də (nefrositlər) ifrazat sisteminə aid olan orqan hesab edilir.

Malpigi borularının ucları hemolimfada ya sərbəst şəkildə yerləşir, ya da cüt-cüt birləşib, ilmələr əmələ gətirir (məsələn, taxtabitilərdə). Böcəklər, torqanadlılar,

mişarçılardan sürfələrində bu boruların ucları arxa bağırsağa birləşib *kriptonefridiləri* əmələ gətirir.




Şəkil 21. Həzm traktı və malpigi borularının quruluşu: 1- malpigi boruları; 2 və 3 –ön bağırsağın şöbələri; 4- orta bağırsaq; 5 - orta bağırsağın kor çıxıntıları; 6 və 7 – arxa bağırsağın şöbələri; C- 1- malpigi boruları

Malpigi borularının ekskretor funksiyası arxa bağırsağın fəaliyyəti ilə sıx əlaqədardır. On sadə formada onlar hemolimfadan plazmanı keçirib, arxa bağırsağa ötürürülər. Rektal vəzilər isə yenidən suyu çəkib hemolimfaya qaytarırlar. Lakin bəzi hallarda malpigi boruları suyun yenidən qaytarılması prosesində də iştirak edirlər. Həmçinin ekskrementlərin formallaşmasında da onlar arxa bağırsaqla birlilikdə fəaliyyət göstərirler.

Piy cismi ehtiyat qida maddələrini özündə toplayan hüceyrələrdən- *trofositlərdən* ibarətdir. Lakin piy cismi bəzi hüceyrələri - *urat hüceyrələr* sidik turşusunu toplayırlar. Ifrazat funksiyası olduqca böyük əhəmiyyət kəsb edir.

Həşəratın inkişafında elə dövrlər olur ki, bu zaman *emunktoriyal ekskresiya* fəaliyyət göstərmir və yaxud zəifləyir. Məsələn, endoparazit olan sürfələrdə ekskresiya məhsulları piy cismində toplanır, çünki sahibin bədəninə bu maddələr ifraz olunsa, ilk növbədə parazit özü zəhərlənib məhv ola bilər (şəkil 22).



Şəkil 22. Piy cisminin simbiotik bakteriyaların yerləşdiyi misetosit və sidik t-nun kristalları olan hüceyrələrlə birlikdə kəsiyi (*Blaberus fiscus*, Blattoidea) Seifert (1970) görə

Ekskretlərin xaricə ifrazı yalnız imaqo uçandan sonra baş verir. Ari və digər arıkimilərə aid olanlarda bütün həyat dövrü arı pətəyinin gözlərində keçdiyi üçün puplaşana qədər onlar xaricə ekskresiya ifraz etmirlər. Yalnız puplarda malpigi boruları bağırsaqla əlaqəyə girir və tədricən bura, sürfə mərhələsində urat hüceyrələrdə toplanmış sidik turşusunu keçirirlər.

Perikardial hüceyrələr adətən aorta və ürəktrafinda olan hüceyrələrdir. Onlar fəal surətdə iri zülal molekulalarını, rəngləyiciləri və hemolimsaya düşən kolloid hissəcikləri udurlar. Epidermal hüceyrələr (dəri örtüyü) və onların törəmələri toplayıcı ekskresiya orqanlarına əlavə kimi qəbul

olunurlar. Yəni maddələr mübadiləsinin son məhsulları, epidermis tərəfindən müxtəlif pigmentlərin (melaninlər, ammoxromlar, pterinlər) sintezi prosesində istifadə edilə bilir. Bu pigmentlər sidik turşusunu əmələgətirən purin əsaslarından (adenin, quanin) sintez olunurlar.

Beləliklə, həşəratların ifrazat orqanları aşağıdakılardan ibarətdir:

1. ekskretor hüceyrələr və perikardiumda, həmçinin bədənin ayrı-ayrı nahiyyələrində yerləşən hüceyrə qrupları (*nefrositlər*),
2. labial (alt dodaq) ifrazat orqanları (*Apterygota*),
3. malpigi boruları – həşəratlarda əsas ifrazat orqanları.

Həşəratlarda əsas azot tərkibli ifrazat birləşmə – *sidik turşusudur*. O, malpigi borularına həllolan uratlar şəklində daxil olur. Malpigi boruları və arxa bağırsaq (*emunktoriyalar*) ekskretləri xaricə ifraz edən orqanlardır.

Həşəratlarda **diurez prosesi** beyinin neyrosekretor hüceyrələrinin (kardial cism və ya öndöş qanqlilərinin iştirakı ilə) sintez etdiyi *diuretik hormon* vasitəsilə tənzimlənir.

**Malpigi borularının əlavə funksiyasına** həzm fermentlərinin ifrazı (cəsədyeyən böcəklər, xırıldaq böcəklər) və sürfə fazasında ipək ifrazı (torqanadlıların sürfələri, uzunburun böcəklərin sürfələri) aiddir.

### Yoxlama suallar

- 1) Həşəratda əsas ifrazat orqanlarının quruluş xüsusiyyətləri və funksiyası.


## MÜHAZİRƏ 6. HƏŞƏRATLARIN ANATOMİYA VƏ FİZİOLOGİYASI (2-Cİ HİSSƏ)

### Plan

- 6.1. Traxeya sistemi.
- 6.2. Qan-damar sistemi.
- 6.3. Endokrin sistemi.

### 6.1. Traxeya sistemi

Həşəratlarda əsas tənəffüs orqanları traxeyalarıdır. Bu, havanı bədən hüceyrələrinə ötürən daxili borulardır (şəkil 23).



Şəkil 23. Stiqma və traxeyalar: A – stiqma qapayıcı aparatla birlikdə, B – traxeya şaxəsi terminal hüceyrə və traxeol ilə birlikdə (açıqda tenidi, yəni spiral sap görünür), C – terminal hüceyrəli traxeyanın boşluğu əzələ hüceyrəsinə dək. A, B (Weber, Weidner, 1974); C – Mordue et al., 1980

Traxeyalar xarici mühitlə xüsusi nəfəsliliklər – *stiqmalar* vasitəsilə əlaqələnir. Ona görə də bu cür tənəffüs sistemi *açıq tənəffüs sistemi* adlanır.

Nəfəsliliklərin, yəni stiqmaların əsas funksiyası havanın daxil olmasını tənzimləməkdən ibarətdir. Ona görə də onlar quruluşu, forması və ölçülərinə görə fərqli olurlar. Stiqmalar xarici və daxili qapayıcı aparatlarla təchiz olunur.

Həşəratlar qrupunda bu tip tənəffüs sisteminə, əsasən, quruda sərbəst yaşayan, həmçinin su mühitində yaşayıb atmosfer oksigeni ilə tənəffüs edən növlər malikdir.

Həşəratların çoxusu açıq tənəffüs sisteminə malikdir ki, bunun 2 tipi daha geniş yayılmışdır: *holopneystik* (stiqmalar 10 cütdür – 2-si döş və 8-i qarincıq bugumlarında) və *hemipneystik* (stiqmalar ya 8-ci qarincıq bugumu, ya da öndöş bugumu və 8-ci qarincıq bugumu üzərində məs., ağcaqanadlar, milçək surflərində - bəzən isə məs., puplarda yalnız bir cüt öndöş bugumu üzərində ) yerləşir.

*Apneystik traxeya sisteminə* malik olan həşəratlarda traxeyalar olduğu halda, stiqmalar olmur. Adətən bu tip qapalı traxeya sisteminə malik olan fərdlər oksigeni ya suda həll olmuş halda (suda yaşayan növlər), ya da endoparazit olduqları üçün sahibin bədən boşluğunun mayesindən qəbul etməklə nəfəs alırlar. Lakin çox kiçik primitiv növlər də vardır ki, məsələn, proturalar (*Acerentomidae*), ayaqqıruqlular dəstəsinə aid olanlar (*Sminthuridae* müstəsna olmaqla) – onlar həm traxeya, həm də stiqmalardan məhrumdur.

Bu növlərdə qaz mübadiləsi dəri vasitəsilə həyata keçirilir. Bu tip tənəffüs, əsasən, torpaqda yaşayan həşəratlarda müşahidə edilir.

Suda yaşayan həşəratların (gündəcələr, iynəcələr, baharçılar, bulaqcılar, bəzi torqanadlılar və milçəklər) sürfələrinə *qəlsəmə tənəffüsü* xasdır. Bu qəlsəmələr traxeyalarla təchiz olunsa da (*t r a x e y a q ə l s ə m ə l ə r i*) suda həll olunmuş oksigen bunlara diffuz yolla keçir. Traxeya qəlsəmələri xarici çıxıntılar, şaxələr, lövhəşəkilli formada olub, nəfəsliklərin yerində yerləşir, yəni traxeya sütunları ilə su arasında membran olur və hava osmotik yolla daxilə keçir (apneystik tip).


Quruda yaşayan növlərdə məsələn, tarakanın bədənidə açıq traxeya sisteminin üç cüt əsas *t r a x e y a* sütunları olur: yan lateral cüt, qarın və bel cüt traxeya sütunları (Şəkil 24). Bu traxeya sütunları bir-birilə, həmçinin öz aralarında köndələn komissuralarla əlaqələnir.

Bunlardan olduqca kiçik diametrli (bir neçə mikrona qədər), çox sayıda şaxəciklər ayrıılır. Traxeyalar kutikula ilə döşənmişdir ki, ondan daxili divarlarda spirallar – *t e n i d i* *l ə r ə m ə l ə* gəlir. Onların əsas funksiyası nəfəs alıb-verərkən traxeya borularının yapışmasına mane olmaqdır. (Şəkil 24).

Hava traxeyalara 2 cür ötürülür, ya passiv formada, yəni diffuz yolla (yumşaq bədənə malik olan sürfələr, bəzi zəif hərəkətli formalarda), ya da aktiv formada (tənəffüs hərəkətləri vasitəsilə). Tənəffüs hərəkətləri zamanı qarınçıq həcmini uzununa və eninə, yaxud dorsoventral istiqamətdə

dəyişir. Mühitin temperaturunun yüksəlməsi tənəffüs hərəkətlərinin sayının artmasına səbəb olur.

İngilis fizioloqu V. Viqlsvort *traxeal diffuziya nəzəriyyəsini* irəli sürmüştür ki, bu tənəffüs formasında havanın traxeyalardan traxeollara daxil olması orada olan mayenin həcminin dəyişilməsi hesabına baş verir. Belə ki, həşəratın həyat fəaliyyəti gücləndikdə onun toxumalarında maddələr mübadiləsinin məhsulları artır. Bu, toxuma və qanda osmotik təzyiqi yüksəldir, yəni hipertonik mühiti yaradır.




Şəkil 24. Həşəratın bədənidə uzununa traxeya borularının yerləşmə sxemi (Weber, 1966 görə): A-laterodorsal; B-lateroventral; V-visseral: 1-antenna; 2-qarın qanqlisi; 3-ventral baş traxeyası; 4-döş qanqlisi; 5-1-ci döş stiqması; 6-1-ci qarın stiqması; 7-dorsal baş traxeyası; 8-qanad traxeyası; 9-beyin; 10-ayaq traxeyası; 11-udlaqaltı qanqli;

Bu zaman traxeolla da olan maye diffuz yolla toxumalara keçir və onun yerinə traxeyalarda olan hava daxil olur. Əksinə, həşərat sakit halda olduqda maye

toxumalardan traxeollara yöneler ki, bu zaman hava oradan qovulur, oksigenə tələbat azalır.

## 6.2. Qan-damar sistemi

Həşəratlarda qan-damar sistemi açıqdır, yəni hemolimfa sistemin yalnız bir hissəsini qapalı kanallarda və pulsasiya edən orqanın boşluğunda keçirir. Ürək və ya bel damarı nazik boru şəklində olub, bilavasitə belin uzununa əzələlərinin altında, orta xətt boyu yerləşir (şəkil 25).



Şəkil 25. *Blatta orientalis* tarakanının ürəyinin yandan (A) və qarın tərəfdən (B) görünüşü: 1- aorta, 2- döşdə qanadvari əzələlər, 3- qarincığın birinci qanadvari əzələsi, 4- qarincığın bugumunun terqitləri, 5- ostiya, 6- ürəyin son kamerası, 7- ürəktraftı arakəsməni sariyan traxeyalar

Ürək kameralara ayrılır ki, bunlardan ikisi döşdə, 10 və ya 11-i qarincığda yerləşir. Damarın ön ucu başa qədər uzanan və kameralara ayrılmayan aortaya keçir. Ürəyin hər kamerası yanarda bir cüt dəlik – *ostiyalarla* təchiz olunmuşdur. Bu dəliklərin klapanları vardır.

Ürək, bel tərəfdə hər buguma müvafiq gölən terqitlərə xüsusi qanadvari əzələlərlə birləşir. Onların yiğilması ürəyin diastolasını təmin edir ki, bu zaman hemolimfa ürəyə keçir.

Onların boşalması isə ürəyin sistolasını əmələ gətirir və bu zaman yiğilan ürək qanı aortaya qovur (şəkil 25).

Həşəratların qan-damar sistemi açıq tiplidir. Həşəratın bədənində hemolimfa yeganə maye toxumadır. Hemolimfanın tərkibi hüceyrəarası maddə – *plazmadan* və orada yerləşən hüceyrələr – *hemositlərdən* ibarətdir. Onurğalılardan fərqli olaraq, həşəratların hemolimfası qapalı damarlarda deyil, *hemoseldə*, yəni bədən boşluğunda hərəkət edir. Digər fərqli əlamət, onun tərkibində hemoqlobin və tənəffüs pigmenti olan hüceyrələrin olmamasıdır.

Hemolimfanın plazması qeyri-üzvi və üzvi birləşmələrdən ibarətdir. Hemositlər plazmada ya asılı vəziyyətdə, ya da hərəkətsiz bir halda, daxili orqanların üzərində yerləşirlər ( $1\text{mm}^3$  hemolimsada 10000-dən 100000-ə qədər hüceyrə olur). Hemositlər forma, ölçüləri və funksiyalarına görə fərqli olurlar: onların arasında cavan bölünən – *proleykositlər*, bərk cisimləri, bakteriyaları udan *faqositlər*, faqositə etmək qabiliyyətinə malik olmayan *enositlər* və s vardır.

Hemolimfanın funksiyaları müxtəlidir: 1) hemolimfa qidalı maddələrin bağışaqın divarından bütün orqanlara nəqlini həyata keçirir. Bu, *trofik funksiya* hemositlər və plazmada olan kimyəvi birləşmələr vasitəsilə yerinə yetirilir;

2) *qoruyucu funksiyasıdır* ki, həşərat orqanızmini infeksion xəstəliklərdən və parazitlərlə yoluxmadan qoruyur. Bu funksiyani plazmanın tərkibində olan zülallar, faqositə edən hemositlər və çox hüceyrəli parazitlərin ətrafında xüsusi kapsula əmələ gətirən hüceyrələr yerinə yetirir.

3) *mexaniki funksiya* yerinə yetirilərkən hidrostatik təzyiqdən istifadə olunur. Adətən, həşəratlar bu funksiyadan

bu və ya digər orqanını düzəltmək üçün istifadə edirlər. Məsələn, kəpənəklər xortumcuqlarını açarkən və ya yetkin fəndlər puplardan çıxarkən qanadlarını bu təzyiqdən istifadə etməklə düzəldirlər.

### 6.3. Endokrin sistem

Həşəratların əsas endokrin orqanları müxtəlif fizioloji prosesləri tənzimləyən hormonları sintez edir, toplayır və hemolimfaya ifraz edirlər. Bu birləşmələr *sekret*, proses isə *sekresiya* adlanır.

Sekresiyanın əsasən 2 tipi fərqləndirilir. Birinci tip xüsusü axarlarla təchiz olunmuş tipik vəzilərin vasitəsilə ifraz olunmadır ki, sekretlər müxtəlif orqanlar və ya boşluqlara, yaxud xaricə ötürülür. İkinci tip – axarları olmayan vəzilərin birbaşa hemolimfaya birləşməni ifraz etməsidir.

Sekresiya vəziləri və ya ekzokrin vəzilər (həzm prosesində iştirak edən tüpürçək və orta bağırsağın vəziləri), mexaniki mühafizədə iştirak edən (mum, lak, ipəkayran vəzilər), bioloji fəal birləşmələri ifraz edən və digər heyvanlara kimyəvi təsir göstərən vəzilərin ifraz etdiyi birləşmələr *telerqonlar* adlanır. Telerqonlar 2 qrupa ayrılır – başqa növlərə aid olan heyvanlara təsir göstərənlər (*h e t e r o t e l e r q o n l a r*) və öz növünün fəndlərinə təsir göstərənlər – *h o m o t e l e r q o n l a r*. Adətən homotelerqonları *feromonlar* adlandırırlar. Həşəratın

həyatında feromonlar əvəzsiz rol oynayır – növdaxili münasibətləri idarə edir.

Daha çox cinsi birləşmələr, yəni cəlbedicilik funksiyasını yerinə yetirən *cinsi attraktantlar* əhəmiyyət kəsb edir. Qida axtarışı, yuva qurularkən, təhlükə olduqda və s. telerqonlar vasitəsilə həyata keçirilir. Məsələn, ictimai həşəratlarda – qarışqalar, arılar və s. təhlükə telerqonları - toribonları ifraz olunur.


Endokrin vəzilər isə axarsızdır. Həşəratların əsas endokrin vəziləri – *neyrosekretor hüceyrələr(NSH)*, *retroserebral kompleks*, *perisimpatik orqanlar* və *protorakal vəziləri* əhatə edir. Hormonal tənzimin universal xarakter daşımاسına baxmayaraq, hər hormonun təsiri konkret *hədəf orqanlara* yönəlir.

*Neyrosekretor hüceyrələr* sinir sisteminin mərkəzi düyünlərində yerləşir və bütün şöbələrə aiddirlər. Onların ifraz etdiyi hormonlar *neyrohormonlar* adlanır. Beyinin NSH-ı həşəratın inkişafının tənzimlənməsində mühüm rol oynayır: onların ifraz etdiyi *fəallaşdırıcı hormon* protorakal vəzilərin fəallığını idarə edir.

*Retroserebral kompleks* 2 cür beyin vəzilərindən – kardial (*corpora cardiaca*) və əlavə cisimlərdən (*corpora allata*) ibarətdir. Kardial vəzilər beyinin arxasında yerləşir və onunla kardial sinirlər vasitəsilə birləşirlər (şəkil 26).

Kardial vəzilərdən əlavə cisimlərə doğru sinirlər gedir. Retroserebral kompleksin funksiyası beyinin NSH-nin ifraz etdiyi ehtiyat materialı toplamaq və həşəratların böyümə, inkişaf, davranış, çoxalmasını tənzimləyən öz hormonlarını

sintez etməkdən ibarətdir. Bu orqanlar *neurohemal organlar* adlanırlar.



Şəkil 26. Həşərat bədənində əsas endokrin və hədəf orqanların yerləşmə sxemi: 1- beyin, 2- döş və qarın düyünün neyrosekretor hüceyrələri, 3 - beyinin neyrosekretor hüceyrələri, 4- udlaqaltı düyünün neyrosekretor hüceyrələri, 5- örtük, 6- protorakal vəzilər, 7- epidermal hüceyrələr, 8 - yumurtagıqlar, 9- corpora allata, 10- corpora cardiaca

İkiqanadlıların sürfələrində xüsusi endokrin vəzilər vardır ki, bunlar *halqəvi vəzi* adlandırılır. O, beyinin arxasında aorta ətrafında yerləşən kiçik halqadır – yuxarı hissəsində vəzili hüceyrələr yerləşir və əlavə cisimlər (corpora allata), aşağı hissə isə kardial cism (corpora cardiaca) funksiyasını yerinə yetirir.

### Sərbəst öyrənmə mövzuları

1. Həşəratlarda qabıqdəyişmənin hormonal tənzimi

### Yoxlama sualları

1. Həşəratlarda traxeya sütunları və traxeollar.
2. Həşəratda traxeya sisteminin funksiyası.
3. Həşəratda tənəffüs mexanizminin xüsusiyyətləri
4. Suda və quruda yaşayan həşəratlarda tənəffüsün xüsusiyyətləri.
5. İfrazat sistemi orqanları və onların funksiyaları.
6. Həşəratlarda ifrazat orqanlarının möhsulları.
7. Qan-damar sisteminin funksiyaları.
8. Endokrin sistemin xüsusiyyətləri. Hormonlar.

## MÜHAZİRƏ 7. HƏŞƏRATLARIN ANATOMİYA VƏ FİZIOLOGİYASI (3-CÜ HİSSƏ)

### Plan

- 7.1. Sinir sistemi.
- 7.2. Hiss orqanları və reseptorların təşkilinin ümumi prinsipləri.


### 7.1. Sinir sistemi

Həşərat orqanızmində bütün funksiyalar sinir sistemi tərəfindən tənzimlənir. Orqanızmin hiss orqanları ilə digər orqanlar arasında vasitəçi rolunu da bilavasitə sinir sistemi oynayır. Belə ki, xarici mühitdən alınan məlumat hiss orqanları tərəfindən qəbul olunur, sinir mərkəzlərində onlar orqanızmin daxili fizioloji halına müvafiq surətdə işlənir və yalnız sonradan məqsədə uyğun fəaliyyət həyata keçirilir. Ona görə də həşəratlarda sinir sistemi çox differensiasiya etmiş mürəkkəb quruluşa malikdir (şəkil 27).

Bu sistemin əsas struktur vahidi və işçi elementi neyrondur. Neyron cismi və çıxıntılarından ibarətdir. Çıxıntıların sayı və neyronun cismindən ayrılmış istiqamətinə görə 3 tip neyron ayırd edilir: *unipolar*, *bipolar* və *multipolar* (şəkil 28).

Adətən, MSS-nin neyronları unipolar olurlar. Yəni oval və ya dairəvi cisimə və ondan ayrılan bir çıxıntıya malik olurlar. Baş beyinin şaxələndiyi nahiyyədə çıxıntı qalınlaşır və ondan çoxlu *dendritlər* ayrılır. Dendritlər – başqa neyronlardan gələn qıcığı qəbul edib, baş beyin şaxələnməsinə ötürürlər. Sinir hüceyrəsinin ən böyük çıxıntısı – *aksondur*. O, baş beyin şaxəsindən başlanır və digər


neyronlara tərəf və ya effektorlara yönəlir. Adı effektorlar rolini əzələlər, vəzilər, həşəratlarda olan işıqlanma orqanı oynayır. *Periferik sinir sisteminin* neyronları nadir halda unipolar olur; adətən onlar ya bipolar və ya multipolar yاردır.



Şəkil 27. Həşəratın sinir sisteminin baza planı. Periferik sinirlər şaxələri ilə hissəli təqdim olunmuşdur- ağız dəliyi və ön bağırsaq qeyd olunur (Seifert, 1970 görə)

Bipolar neyronda qısa dendrit və uzun akson bilavasitə hüceyrənin cismindən ayrıılır. Multipolar neyron isə bir akson və bir neçə dendritdən ibarət olur (şəkil 28).

Sinir sisteminin işi reflektor qövlər prinsipi üzrə həyata keçirilir. İstənilən reflektor qövsün tərkibinə reseptör, effektor və müxtəlif kateqoriyaya aid olan sinir hüceyrəsi daxildir.



Şəkil 28. Həşəratlarda neyronların tipləri (Gillot, 1980 görə): A – unipolyar, B – bipolar, C – multipolyar (1 – dendritlər, 2 – akson)


Funksiyasından asılı olaraq neyron - *sensor (hissi), hərəki(moto) və assosativ* neyronlara ayırd edilir.

*Sensor neyronlar* adətən bipolar və multipolyar olurlar. Onların cismi periferiyada və hissi sinir lifləri adlanan aksonları isə düyünlərdə yerləşirlər (şəkil 29). Deməli, sensor neyronlar reseptordan aldığı oyanmanın sinir mərkəzinə doğru istiqamətləndirir.

*Hərəki (motoneyronlar)* – həmişə unipolyardır. Onların cismi qanqliyalarda və hərəki sinir lifləri adlanan

aksonları isə əzələ, vəzi, işıqlanma orqanına, yəni qıcığa cavab verəcək effektorlara tərəf istiqamətlənmiş olur.

Deməli, hərəki neyronlar aldığı qıcığı mərkəzdən qaçan istiqamətdə yönəldir.




Şəkil 29. İynəcələrin sürfələrində örtük qatının sensor innervasiyasının sxemi: 1-aksonlar; 2-bipolar neyron; 3- trixoid sensillaların tükcüyü; 4- dendritlər; 5- kutikula; 6- epiderminin hüceyrələri; 7- multipolyar neyron; 8- trixogen hüceyrə

*Mərkəzi sinir sistemi.* Həşəratların mərkəzi sinir sistemi(MSS) ümumi plana görə sinir zəncirinə müvafiq gəlir. Yəni o, ayrı-ayrı sinir mərkəzlərindən – tək və ya cüt konnektivlər (uzununa yerləşmiş sinir bağları) vasitəsilə birləşmiş düyünlərdən ibarətdir. Baş beyin adlanan hissə(ön sinir) həzm kanalına nisbətən dorsal vəziyyətdə yerləşir (şəkil 30). Qalan hissə isə bağırsağın altında yerləşir.

*Beyin* – üç ayrı-ayrı düyünlərin birləşməsindən əmələ gəlmişdir.

*Protoserebrum* – ən iri və mürəkkəb formalı şöbədir və o, əsasən görmə orqanlarını tənzimləyir. Protoserebrumun

yan tərəflərində görmə payları yerləşir ki, bunlar beyini fasetalı mürəkkəb gözlərlə əlaqələndirir.



Şəkil 30. *Mantis religiosa*-nın baş və döş düyünləri: A- udlaqüstü qüyün(beyin); B- udlaqaltı düyüñ; B-döş düyünləri: 1-antenial sinirin hərəkət kökü, 2-deytoserebrum, 3- protoserebrumun görmə payları, 4-udlaqaltı və birinci döş düyünləri arasında olan konnektivlər, 5 və 6- döş düyünləri arasında olan konnektivlər, 7- labial sinir, 8- mezotorakal düyüñ, 9- mandibulyar sinir, 10- maksilyar sinir, 11- metatorakal düyüñ, 12- hipofarinksin siniri, 13 - dorsal gözlərin siniri, 14- tək sinir, 15- tüpürçək vəzilərin siniri, 16 - deytoserebrumun qoxu payları, 17- udlaqətrafi konnektivlər, 18- protorakal düyüñ, 19- protoserebrum, 20- tritoserebrum, 21- fasetalı gözlər, 22- serebral sinir, 23- antenial sinirin hiss kökləri, I, II, III – 1-ci, 2-ci və 3-cü cüt ətrafların sinirləri

**Deytoserebrum** – antennaları innervasiya edir. Antenial sinir iki, bir-birindən asılı olmayan köklərdən (hərəkətedici və hissi) başlanır. Onların ayrıldığı yerdən çox böyük olmayan qoxu payları çıxır. **Tritoserebrum** – üst dodaq və ağızətrafi bucaqlara sinirlər göndərən üçüncü

şöbədir. Həşəratın daxili orqanlarını innervasiya edən ali mərkəzdir. Beyindən udlaqətrafi konnektivlər ayrılır, bağırsağı hər iki tərəfdən dolayıb udlaqaltı düyündə birləşirlər (şəkil 27, 30). Udlaqaltı düyündən ventral sinir zənciri başlanır. Udlaqaltı düyüñ ağız orqanlarını və tüpürçək vəzilərini innervasiya edir.

Həşərtlərə inkişaf seviyyəsindən asılı olaraq, sinir zəncirinin qısalması xarakterikdir. Qeyri-tam metamorfozla inkişaf edənlərdə MSS-nin ilkin quruluş planı saxlanılır. Holometabolalarda isə inkişaf fazasından asılı olaraq, düyünlərin sayı dəyişir məsələn, tırtıl mərhələsində sinir zəncirində 12-13 düyüñ olduğu halda, kəpənəklərin sinir sistemində 8-9 düyüñ qalır. Adətən sinir düyünlərinin birləşməsi pup mərhələsində baş verir (şəkil 31).


**Vegetativ (simpatik) sinir sistemi** – daxili orqanları tənzimləyir. Həşərtlərdə bu sistem kranial, bədən və kaudal hissələrdən ibarətdir.

**Kranial şöbə**, tritoserebrumdan başlanır (stomatoqastrik sinir sistemi) və iki xüsusi konnektivlə öndə frontal düyünlə birləşir. Bu düyüñ qaydan sinir vasitəsilə ənsə düyüñü ilə əlaqələnir (şəkil 32).

Həşərtlərdə ənsə düyündən udlaq siniri ayrılır ki, o da ventrikulyar (mədə) düyünlə bitir. Stomatoqastrik sistem ilə beyin vəziləri sıx əlaqədədir. Bunlar kardial (*corpora cardiaca*) və əlavə (*corpora allata*) cisimlərdir. Xüsusi sinirlər vasitəsilə bu vəzilər beyin və ənsə düyünləri ilə birləşirlər. Stomatoqastrik sistem ön bağırsaq və ürəyi innervasiya edir.

**Periferik sinir sistemi** mərkəsi və simpatik sisnir sistemlərindən ayrılan sinirlərdən formalaşır. Bu sinirlər


vasitəsilə mərkəzi və simpatik sistemlər müxtəlif orqanlarla əlaqəli olur. Periferik sinir sisteminə bədən üzərində səpələnmiş çox sayıda hissi neyronlar da aiddir.



Şəkil 31. *Heliothis zea* sovkasının metamorfozu zamanı mərkəzi sinir sistemində baş verən dəyişikliklər: A- tirtıl; B- barama bağlanmış tirtıl, yəni pupqabağı mərhələ; C-puplaşmadan 10 gün sonra; Ç-kəpənək:I-III-döş düyünlərinin nömrəsi; 1-8- qarın düyünləri

Orqanizmin bütün sinir fəaliyyətinin əsasında oyanma və tormozlanma durur. Qıcığın bədənin bir hissəsindən digərinə ötürülməsi 2 tip sinirlər vasitəsilə

həyata keçir: qıcığın sinir hüceyrəsindən əzələ və ya digər orqana keçirənlər və qıcığın eks istiqamətə, yəni hiss orqanlarının sensor hüceyrələrindən sinir mərkəzinə yönəldənlər. Ona görə də müvafiq olaraq *efferent* (hərəki sinirlər) və *afferent* (hissi sinirlər) fərqləndirilir.



Şəkil 32. Tarakanın beyin və stomatoqastrik sinir sistemi: 1-ventrikulyar qanqli; 2- qayidan sinir; 3- bağırsaq; 4 - kardial cism; 5- beyin; 6 - qida borusunun siniri; 7- əlavə cismələr; 8 - frontal qanqli

Efferent sinirlər qıcığın mərkəzdən qaçan, afferent isə mərkəzə qaçan istiqamətə yönəldir. Hərəki sinir qıcığın effektora (yəni cavab verən əzələ və ya orqan, vəziyət) ötürür, hissi sinir isə qıcığın reseptordan qəbul edir.

Sinir qıcığının reseptordan mərkəzə və mərkəzdən effektora qədər keçdiyi yol *reflektor qövs*, qıcığın cavab reaksiyası isə *refleks* adlanır.

## 7.2. Hiss orqanları və reseptorların təşkilinin ümumi prinsipləri

İstənilən reflektor qövs reseptorlardan başlanır. Bunlar isə sinir impulslarına qıcıqlandırıcı stimulun enerjisini transformasiya edir. Adətən bir neçə qrup reseptorlar fərqləndirilir: 1) *mexanoreseptorlar* – mexaniki stimulları qəbul edirlər(toxunma, vibrasiya, basma və səs dalğaları); 2)*termoreseptorlar* – temperaturun dəyişilməsinə cavab verirlər; 3) *hiqroreseptorlar* – buxarın əmələgəlməsinə və damcı-maye rütubətə cavab verirlər; 4) *kimyəvi* (xemo-) *reseptorlar* – kimyəvi stimullara və distant təsirə qarşı cavab reaksiyası ilə çıxış edirlər; 5) *fotoreseptorlar* – işıq qıcıqlandırıcılarına cavab verənlər.

Bu tip reseptorların çoxusu xarici mühitdən gələn qıcıqlara cavab verdikləri üçün *eksterozeptorlar* adlanırlar: növlərinə görə 1) distal və 2) kontakt ekstrozeptorlara ayrırlırlar. Birinci halda məlumat qıcıqlanma mənbəyindən müəyyən məsafədə yerləşir, ikincidə isə bilavasitə onunla kontaktda olur.

*İnterozeptorlar və propriozeptorlarda* qıcıq mənbəyi həşəratın bədənidir. İnterozeptorlar daxili mühitin hali haqqında, propriozeptorlar isə həşəratın hərəkət sistemi və lokomotor reaksiyalarının fəaliyyəti haqda sinir sistemində siqnal verir.

Bütün reseptorlar 2 kateqoriyaya bölündür: *ilkin*, yəni *birincilər və ikincilər*. Birincilərə sensor neyronların periferik çıxıntılarının qıcıqlarını qəbul edən reseptorlar, ikincilərə isə, hiss hüceyrələri, yəni sensor neyronla fəaliyyət göstərən agent arasında olanlar aiddir.

İstənilən reseptorun tərkibinə *sensor neyronlar* və müxtəlisf *köməkçi strukturlar* daxildir.

Çox reseptorlar həşəratın bədəni üzəri və örtük qatı ilə bağlı olur, hər biri elementar sensor vahid kimi *sensillalar* adlanırlar (şəkil 23).

Sensillaların birliyi və ya eyni qıcıqlandırıcıını qəbul edən reseptorların birliyi *hiss orqanları* adlanır.

Həşəratlarda aşağıdakı hiss orqanları vardır: görmə, qoxu, eşitmə, dad, temperatur və osmotik hissiyat, toxunma, hərəkət(propriozeptor) və qravitasiya.

Qıcıqlandırıcıların tam analizini təmin edən bu törəmələr sistemi İ.P.Pavlova görə *analizator* adlanırlar. Analizator 3 şöbədən ibarətdir: reseptor, keçirici və mərkəzi. Məsələn, görmə analizatorunda *reseptor şöbə* fasetalı və sadə gözlərin ommatidiləri, *keçirici* – işığa həssas neyronların çıxıntıları, *mərkəzi şöbə* – protoserebrumun müvafiq hisslerinə uyğun gəlir.

Həşəratın organizmində 9 əsas analizator ayırmak olar: görmə, qoxu, dad, eşitmə, hərəkət, qravitasiya, visseral və temperatur.

*Termoreseptorlar və hiqroreseptorlar*. Həşəratların əsas termoreseptorları – trixoid, bazikonik və selikonik sensillalardadır ki, bədənin müxtəlisf yerlərində, əsasən də antennalarda yerləşirlər. Həşəratlar isti və soyuğu qəbul edən reseptorlarla təchiz olunmuşlar.


Soyuq reseptorları trixoid sensillalardır, arılarda antennalarda, tarakanlarda antenna və ayaqların ucunda, tırtıllarda – antenna və maksilyar çıxıntılarında yerləşirlər.

*İstilik reseptorları* – bazikonik və ya selikonik sensillalardır. Antennalarda və maksilyar çıxıntılarında yer-

ləşirlər. Temperatur artıqca belə reseptorların impulslarının fəallığı da artır – maksimal diapazon 28-30°C.

Soyuq və istilik sensillalarında temperatur stimullarına reseptorun reaksiyası fazlı xarakter daşıyır.

Hiqroreceptorlar, bazikonik və ya selikonik sensillalardan ibarətdir ki, bunlar da antennalarda yerləşir. Tırtılarda bu reseptorların impulsiv fəallığı antennanın üzərindən quru hava axını keçidkə tormozlanır, rütubəti 65%-dən artıq olan hava axınına cavab olaraq, impulsların tezliyi kəskin artır.



**Şəkil 33.** Müxtəlif reseptorların sxemi: A – toxunma sensillası, B – qoxu və dad sensillası, C – eşitmə sensillası, Ç – görmə sensillası. Ct – kutikula, hyp – hipodermanın hüceyrələri, ctg – xitin əmələ gətirən hüceyrələr, N – uc sinir hüceyrələri, cg – vəzili hüceyrələr, S – onların ifrazatı, cs – hiss çubuqcıqları, b – əsas pördə (membran) (Berleziyə görə)

**Mexanoreseptorlar** müxtəlif mexaniki təsirləri hiss edir və çox vaxt, yalnız bir hüceyrə ilə təmsil olunurlar. Bura toxunma reseptorları və titrəmə, bədənin vəziyyətinin dəyişilməsi, tarazlıq və s. hiss edən strukturlar aiddir.

**Toxunma və ya taktil reseptorlar** bədən üzərində səpələnmiş hissi, sensor tükcük ilə təchiz olunmuş sadə sensillərdir. Tükcüyə bərk cismin toxunması, və yaxud suyun, havanın təsiri nəticəsində hissi hüceyrədə əmələ gələn qıcıq sinir çıxıntıları vasitəsilə sinir mərkəzinə ötürülür.


Mexanoreseptorların digər növü – zəngvari sensillalardır ki, bunların tükcüyü olmur və onlar dəri daxilində yerləşirlər. Bu reseptorların səthi kutikulyar qapaqcıqlı və ya zəngvari olur: qapaqvari sensillalara aşağı hissədən hissi hüceyrənin uc çıxıntısı – s i f t və ya s k o l a p s birləşir.

Zəngvari sensillar qanadlar, serkiləe, ayaqlar, çıxıntılar üzərində yerləşir və bədən titrəməsi, örtüyün mexaniki dəyişilməsi, əyilmə, gərilməni hiss edir.

Mexanoreseptorlara bəzən eşitmə orqanı kimi xarakterizə olunan *xordotonal orqanlar* aiddir (şəkil 34). Bu sensillalar *skolpoforlar* və ya skolopidilər adlandırılır. Bunların hər biri 3 hüceyrədən ibarətdir: hissi neyron, qapaqcıq və örtük (əhatə edən).

Xordotonal orqanlar bədənin müxtəlif hissələrində - qarınçıq, qanadlar, bölgeler, ayaqlar üzərində adətən metamer, simmetrik yerləşirlər. Xordotonal orqanların ixtisaslaşmış forması – Conston orqanıdır. O, bölgənin ikinci bugumu üzərində yerləşib, hava və suyun titrəyişi, hərəkəti, kontaktı hiss edir. Əsl ağaçqanadlarında (*Culicidae*)

fəsiləsi) bu orqan çox mürəkkəb olub eşitməni həyata keçirir.



Şəkil 34. Həşəratlarda xordononal sensilla (Gilliot, 1980 görə): 1 – sensor neyron, 2 – skolaps, 3 – kutikula, 4-5 – müvafiq olaraq qapaqcıq (papaq) və örtüçü (əhatədici) hüceyrələr

orqanlarla ifadə olunmuşdur.

Timpanal orqan skolpoforların toplusudur ki, bunlar öz aralarında kutikulyar pərdə, nazik membranlarla bağlı olur. Məsələn, şalalarda, çeyirtkədə qarınçığın 1-ci bugumunun yanlarında oval və ya qövsşəkilli, üzəri membranla örtülü dəlik görünür.

**Kontakt kimyəvi reseptorlar və dad analizatoru.** Kontakt xemoreseptorlar substratın qida və ya yumurtaqoyma üçün müvafiq gəlib-gəlməməsini müəyyənləşdirir. Bunlar dad analizatorunun periferik şəbəsini təşkil edir.

Onlar ağız hissəsi, ayaqların ucunda, antennalarda və yumurtaqoyan orqanda yerləşirlər.

Milçəklərdə xortumun və ayaqların üzərində yerləşən trixoid sensillalar tipik xemoreseptorlardır. Kimyəvi qıcıqların qəbulu xemoreseptor neyronlar tərəfindən qəbul olunur.

Dad sensillaları 3 və ya 4 kimyəvi reseptor neyronundan ibarətdir. Onlardan biri duz məhlullarına reaksiya göstərir və *L-neytron* adlanır, digəri isə qlükoza, saxaroza və s. karbohidratlara reaksiya verir və *S-neytron* kimi ifadə olunur. Üçüncüüsü, təmiz suyun təsirindən qıcıqlanır, deməli, su reseptorudur – *W-neytron* adlanır.


Distant xemoreseptorlar və qoxu analizatoru. Həşəratlar yaxşı inkişaf etmiş iy (qoxu) aparatına malikdirlər. Adətən qoxu vasitəsilə həşəratlar yemi, yumurtaqoyma substratını, suda və quruda hərəkət etmək üçün, ağcaqanadlıarda qan qoxusu sahibləri tanımağa köməklik edir. Qoxu sensillaları olub antennalarda, bəzən maksıyar çıxıntınlarda yerləşir.

Həşəratlarda 5 tip qoxu sensillası vardır (Şəkil 35). Antenial reseptorlar trixoid, bazokonik, selokonik və plakoid sensillalar, maksıyar çıxıntınlarda olanlar isə xüsusi xemoreseptorlar – topuzvari sensillalarla təmin olunmuşdur.

*Trixoid qoxu sensillaları* uzun, çoxlu məsaməli tükcükdən ibarətdir. Hər sensilla 2-3 (kəpənəklərdə), 50-60 (bitlərdə) neyronlarla təchiz olunmuşdur.

*Bazokonik qoxu sensillası* – kutikulyar hissədə məsaməli, tikanvari çıxıntısı vardır. Bu çıxıntınlarda çoxsaylı dendrit şaxələri yerləşir. Adətən bu sensillalar 2-5 neyrondan ibarət olur.

*Selokonik qoxu sensillası* – kutikulaya girmiş nazik, şırımlı konusları xatırladır. Konusun divarları məsamələrlə zəngindir. Ucunda çox böyük olmayan deşik vardır. Hər selokonik sensilla 3-5 həssas hüceyrələrlə innervasiya olunur ki, onların dendritləri konusun ucuna tərəf yönəlmüşdir. Bu tip antennial reseptorlar, nəinki qoxuya, həmçinin temperatur və ya rütubətin təsirinə də həssasdır.



Şəkil 35. Həşəratlarda qoxu sensillalarının bəzi tipləri: A-çeyirtkənin antennalarında bazikonik sensilla, B- çeyirtkənin antennasında selokonik sensilla, C- üzgəc bəcəyin antennalarında plakoid sensilla, Ç- ağaçqanadın maksilyar çıxıntılarında topuzvari sensilla; 1- aksonlar, 2-dendritlər, 3-kutikula, 4- xemoreseptorların neyronları

*Plakoid sensilla* – bərabər qanadlıların (*Homoptera*), bulaqçıların (*Trichoptera*), pərdəqanadlıların (*Hymenoptera*) antennalarında aşkar edilmişdir. Bu, məsamələrlə zəngin kutikulyar lövhəcikdir.

*Topuzvari sensilla* – ağaçqanadların (*Culicidae*), miğmığanın (*Phlebotomidae*) və göyünlərin (*Tabanidae*) maksilyar çıxıntılarında olur.

Fotoreseptorlar və görmə analizatoru. Həşəratlar 3 tip görmə orqanına – fasetalı gözlər, dorsal və lateral gözlərə malikdirlər (şəkil 36).

Fasetalı gözlər çoxsaylı fotoreseptorlar – *ommatidilərdən* ibarətdir. Lateral və dorsal gözlər isə ayrılıqda fotoreseptorlara malikdir.

*Lateral gözlər* (stemmalar) tam inkişaf yolunu keçən həşəratların tırtıllarına xasdır. Lateral gözlər quruluşuna görə mürəkkəb gözlərin ommatidilərinə oxşardır: büllurcük, kristal konus və 1 rabdomdan ibarətdir.


*Dorsal gözlər* (ocelli) fasetalı gözlərlə birlikdə ola bilirlər, əlavə görmə orqanı kimi fəaliyyət göstərirler. Adətən belə gözlər yaxşı uçan yetkin həşəratlarda (3 ədəd) təsadüf olunur. Üçbucaq şəklində alın (təpə) hissəsində yerləşirlər. Çox vaxt orta göz itir və 2 yan gözlər qalır.

*Fasetalı gözlər* (oculi) demək olar ki, bütün yetkin həşəratlarda və qeyri-tam inkişaf yolunu keçənlərin sürfələrinə xasdır.

Ommatidlərin işığı sindiran aparati *büllurdan və kristalik konusdan ibarətdir* (şəkil 36). Kristalik konus Zemperov hüceyrələrindən əmələ gəlmişdir. Bülluru əmələ gətirən 2 korneagen hüceyrələr işığı izolədən aparata daxil olur və əsas *piqment hüceyrələr* adlanırlar. Bütün hüceyrə-

lərin sitoplazmasında işıqdan qoruyan pigmentlərin - ommoxrom və pterinlərin qranulaları vardır.

Ommatidlərin işığa həssas vahidi – *retinal (görmə) hüceyrəsi* təşkil edir ki, bu qısa aksona malik unipolyar neyrondur. Hər ommatididə 8-9 dairəvi şəkildə yerləşmiş retinal hüceyrələr vardır. Bunlardan bir və ya ikisi gözün dibində yerləşir və *bazal hüceyrələr* adlanırlar. Retinal neyronlar silindrik dəstə – *retinula* əmələ gətirir.



Şəkil 36. Qaranlıq (A) və işıq (B) uyğunlaşmaları halında ommatidilərin quruluşu: 1 - retinal hüceyrələrin aksonları, 2 - bazal hüceyrələr, 3 - bazal membrana, 4 - gözün pigment hüceyrələri, 5 - Zemperov hüceyrələri, 6 - kristalik konus, 7 - əlavə pigment hüceyrələri, 8 - rabdom, 9 - retinal hüceyrələr, 10 - büllür

Bu dəstənin mərkəzində *rabdom* – retinal hüceyrələrin ifraz etdiyi çöpşəkilli işıq hiss edən törəmə yerləşir. Rabdom ayrı-ayrı rabdomerlərdən ibarətdir ki, hər rabdomer çoxlu mikroskopik borucuqlar – mikrovillərdən ibarətdir. Bu mikrovilllərdə *görmə pigmentləri* yerləşir.

Beləliklə, həşəratın sinir sistemi:

- 1) orqanizmin bütün funksiyalarını tənzimləyir,
- 2) orqanizmin tamlığını təmin edir,
- 3) hiss və digər orqanlar arasında əlaqə yaradır,
- 4) hiss orqanları vasitəsilə xaricdən qəbul edilən məlumatları aşadır.

Sinir sistemi mərkəzi (MSS), periferik və simpatik (visseral) sistemlərə ayrıılır.

Mərkəzi sinir sistemi 3 şöbədən – protoserebrum, deytoserebrum, tritoserebrumdan formalaşan **baş beyn və qarın sinir zəncirindən** ibarətdir.

Simpatik sinir sistemi daxili orqanlar və əzələ sisteminin işini tənzimləyir. Mürəkkəb quruluşlu olub 3 şöbədən – *stomoqastral* (ağız-mədə), *qarın*, *yəmi gövdə* (qarın sinir zəncirinin konnektivləri arasında yerləşən tək sinir), *kaudal* (quyruq) ibarətdir.

Periferik sinir sistemi hiss orqanlarının sensor neyronları ilə birlikdə MSS və simpatik sinir sistemindən ayrılan sinirlərdən formalaşır.

Sinir sistemi *reflektor qövs* prinsipi üzrə işləyir: receptor, effektor və sinir hüceyrələri.

*Motoneyronlar* unipolyardır – onların cismi düyündə aksonları isə effektorlara (əzələlər, vəzilər) yönəlir.

*Sensor neyronlar* bi- və ya multipolyardır, cismələri periferiyada, aksonlar (hissi sinir lifləri) düyünlərə daxil olur. *Sinapslar* - iki neyronun akson və dendritlərinin uclarının kontakt etdiyi nahiyyələrdə yerləşir (periferik sinir

sistemi). Sinapslarda əlaqələndirici mediator – *asetilxolun-*  
dir. Həşəratlarda 4 sinif reseptorlar mövcuddur: *mexa-*  
*noreseptorlar* (eşitmə) *termoreseptorlar*, *fotoreseptorlar* və  
*xemoreseptorlar*.

*Mexanoresepsiya*: Mexanoreseptorlar trixoid sensillalardan ( tükçük+ sinir ucu) formalaşır.

*Xemoresepsiya*: - kontakt xemoreseptorlar və distant xemoreseptorlardan formalaşır. Həşəratlarda **5 tip qoxu sensillaları vardır**: trixoid, bazikonik, selokonik, plakoid, topuzvari.

*Fotoreseptorlar və görmə analizatoru*: 1. Lateral gözcüklər (Holometabola -da sürfələrin *stummaları*), 2. Dorsal gözcüklər (*ocelli*)- 1 reseptora müvafiq gələn əlavə görmə orqanıdır, 3. Fasetalı gözlər – fotoreseptorlar.

İşığahəssas vahid – *retinal hüceyrədir* (unipolyar neyron).

#### Sərbəst öyrənmə mövzuları

1. Həşəratların davranışları. Şərti və şərtsiz reflekslər.

#### Yoxlama sualları

1. Həşəratda baş beyinin quruluşu və funksiyaları.
2. Sinir sisteminin şöbələrinin quruluşu.
3. Həşəratda görmə orqanları.
4. Həşəratda eşitmə və tarazlıq orqanları.

## MÜHAZİRƏ 8 . HƏŞƏRATLARIN ÇOXALMA VƏ İNKİŞAFI (BİOLOGİYA)

### Plan

- 8.1. Cinsi sistemin quruluşu.
- 8.2. Çoxalma üsulları.
- 8.3. Həşəratların metamorfozu.
- 8.4. Həşəratların inkişafı.
- 8.5. Həşəratların həyat tsikli.

### 8.1. Cinsi sistemin quruluşu

Cinsi sistemi digər orqanlar sistemlərindən fərqləndirən əsas xüsusiyyət – çoxalma funksiyasını yerinə yetirməsi və bununla da növün mövcudluğunu təmin etməsidir.


Həşəratlar əsasən ayriçinslidirlər. Cinsi dimorfizm çox vaxt olduqca aydın şəkildə xarici cinsi əlamətlərdə - biğciqların forma və ölçülərində, bədənin quruluşunda, ayrı-ayrı elementlərdə, məsələn, kərkədan böcəyin erkək fəndlərinin başı üzərində buynuzvari çıxıntının olması və s. biruzə verir.

Cinslər arasında mövcud olan fərqlilik həyat tərzi və davranışlarında da ifadə olunur. Məsələn, düzqanadlılarının erkəkləri səsçixarma qabiliyyətinə malikdir, halbuki, dişilər bundan məhrumdur.

Həşəratlarda çoxalma orqanlarının ümumi qurulus planı oxşardır: cüt cinsi vəzi (q o n a d a l a r), cinsi hüceyrələri çıxaran cüt axarlar, hansılar ki, cinsi dəliyə çatmamış birləşib tək çıxarıcı axarı əmələ gətirir, əlavə cinsi

vəzilər və cinsi çıxıntılarından ibarətdir.

**Erkək cinsi orqanların quruluşu və funksiyaları.**  
Erkək fərdlərdə cinsi vəzilər bir cüt toxumluqdan ibarətdir (şəkil 37, A).



Şəkil 37. Erkək cinsi orqanların quruluş sxemi: A(1-kopulyativ çıxıntılar; 2-slava cinsi vəzi; 3- cinsi dəlik; 4- toxumluqlar; 5- toxumçıxarıci kanal; 6- toxum borusu; 7- toxum qovuğu; 8- toxum follikulaları); B (1- apikal hüceyrə; 2- hermari; 3- böyümə zonası; 4- yetişmə zonası; 5- spermatozoidlərin formalaşma zonası; 6-birinci sıra spermatozoidlər; 7- spermatidlər; 8- toxum sistəmləri; 9- spermatozoidlər)

Toxumluğun tərkibinə bir və ya bir çox sayıda *toxum follikulaları* adlanan borucuqlar daxildir. Toxum follikulalarında *spermatogenez* prosesi gedir.

Yetişmiş spermatozoidlər toxum boruları vasitəsilə nəql olunur. Toxum boruları bir cüt *toxum axarı* və *toxumçıxarıci kanaldan* ibarətdir (şəkil 37, A). Toxum axarları toxumluqdan başlanır və *toxum qovuqları ilə* bitir. Xüsusi kopulyativ orqan vasitəsilə toxumlar xaric olunur.


Həşəratlara xas olan tipik toxum follikulrasında ən cavan embrional hüceyrələr yuxarı hissədə, yetişmiş spermatozoidlər isə çıxış yolunda yerləşir. Kəpənəklərdə (*Lepidoptera*) isə sferikşəkilli follikulalarda cavan hüceyrələr periferiyada, yetişmişlər – mərkəzə yaxın yerləşirlər.

Uzunsov follikulanın təpə hissəsi *hermari* adlanır. Coxlu spermatoqonilərdən başqa, burada bir dənə iri *apikal hüceyrə* vardır ki, o, trofik funksiyani yerinə yetirir (şəkil 37, B). Follikulanın çıxışa yaxın olan hissəsi *formalaşma zonası* adlanır. Burada spermatidlər uzununa dərtilib, parallel şəkildə düzülür. Spermatidlər sonradan spermatozoidlərə çevrilirlər. Adətən, spermatogenez prosesi ya sürfənin (turtılın), ya da pupun inkişaf etdiyi dövrdə gedir.

Erkəklərin cinsi sistemində toxum axarları yalnız toxumluqlarla deyil, həmçinin erkək əlavə cinsi vəzilərlə də birləşirlər (1-2 cüt olurlar). Onların funksiyası spermatosoru (toxum paketlərini) formalaşdırmaqdandır ibarətdir.

**Dişİ cinsi orqanların quruluşu və funksiyaları.** Dişİ cinsi sistem *cüt yumurtalıq və cinsi yollardan* ibarətdir. Yumurtalıqlar ayrı-ayrı boruların (sayı növdən asılı olaraq dəyişir) birləşməsindən – *ovariollardan* təşkil olunmuşdur. Tipik ovariol 2 şöbədən ibarətdir: 1) Ön – *hermari* və 2) arxa – *vitelari* (şəkil 38). Hermarılarda formalaşmış oositlər vitelarılara daxil olurlar və burada yumurta hüceyrələrinə çevrilirlər.

Vitelari yumurta kameralarına bölünmüştür. Hər kamerada yalnız bir cinsi hüceyrə olur. Ona görə də yumurta hüceyrəsi yetişdikcə sona yaxın yumurta kameraları daha iri ölçüdə olurlar.




Şəkil 38. Həşəratın dişi cinsi orqanlarının sxemi (A) və ovariolan quruluşu (B):  
1- vitelari, 2-hermari, 3 - genital kamera, 4-toxumqəbulədiciinin vəzisi, 5 - lateral yumurta borusu, 6 - medial yumurta borusu, 7 - ovariollar, 8 - əlavə cinsi vəzilər, 9 - toxumqəbulədici, 10 -yumurtalıq, 11 - yumurta kameraları

Həşəratlarda bir neçə tip ovarillar müşahidə edilir (şəkil 39). Bu ovariollar oositlərə qidalandırıcı hüceyrələr arasında olan qarşılıqlı əlaqəyə görə fərqlənirlər. Qidalı hüceyrələrdən məhrum olan ovariollar *panoistik* adlanır və bunlarda oositlər follikulyar epiteli tərəfindən təmin olunur (şəkil 39).

*Meroistik ovariollar* qidalandırılan hüceyrələrlə təmin olunmuşlar və 2 tipə ayrırlırlar: 1) *politrofik*, yəni hər yumurta kamerasında qidalandırılan hüceyrələr yerləşirlər; 2) *teletrofik* – qidalandırılan hüceyrələr hermarılarda qalıb, orada çoxnüvəli trofik kamera təşkil edirlər. Bu kameradan uzun

sitoplazmatik kanallar ayrılır ki, bunlar oositlərə daxil olurlar. Bu əlaqələndirici kanallar ilə qida məhsulları trofik kameradan cinsi hüceyrələrə daşınır.



Panoistik yumurtalıqlar ən primitiv hesab olunurlar. Onlara ilkin qanadsızlar (*Apterygota*), düzqanadlılar (*Orthoptera*), tarakanlar (*Blattoptera*), iynəcələr (*Odonatoptera*), gündəcələr (*Ephemeroptera*), tripslərdə (*Thysanoptera*) rast gəlinir (şəkil 39).

Politrofik ovariollar, qısxalar (*Dermoptera*), sərtqanadlılar (*Coleoptera*), torqanadlılar (*Neuroptera*), pərdəqanadlılar (*Hymenoptera*), bulaqcılalar (*Trichoptera*), pulcuqqanadlılar (*Lepidoptera*), ikiqanadlılara (*Diptera*) xasdır. Telotrofik tip yumurtalıqlar bərabərqanadlılar (*Homop-*

terə), yarımsərtqanadlılar (*Hemiptera*), dəvəciklər (*Raphidoptera*), salaqqanadlılara (*Megaloptera*) addır.

Saplaqqarınçılı pərdəqanadlılarda diş fəndlərin əlavə cinsi vəziləri zəhərli vəziyə, bəzilərində isə iynəsini yaqlamaq üçün xüsusi maddəyə çevirilirlər.

Yumurta hüceyrəsinin mayalanması onun tək yumurta axarından keçdiyi zaman baş verir. Əlavə cinsi vəzilərin axarları da tək yumurta axarına (yəni yumurta borusuna) açılır (Şəkil 38, 8). Bu vəzinin sekreti yumurtanın substrata yapışması, qrup halında yumurtaların birləşməsi üçün, həmçinin *ooteka* (tarakanlar, dəvədəlləyi) və ya *küpəciyin* (çeyirtkəkimilər) və s. əmələ gətirir.

Ovariollarda oogenet və vitellogenet fizioloji prosesləri gedir. Oogenet nəticəsində ilkin rüseyim hüceyrələrinin çoxalması və böyüməsi baş verir ki, bu zaman yetişmiş yumurta hüceyrələrinə və qidalandırıcı hüceyrələrə bölünmə həyata keçir.

Vitellogenet prosesi isə oositin (yumurta hüceyrəsi) vitellariyə keçməsindən sonra başlanır ki, bu zaman yumurta örtüyü formalaşır (Şəkil 39 C, 4). Yumurtanın qidalı mühiti olan sarılıq maddəsi (zülallar) yumurtalıqda və ya piy cismində sintez olunur.

## 8.2. Çoxalma üsulları

**İkicinsli çoxalma.** Həşəratlarda, bir çox çoxhüceyrəli orqanizmlərdə olduğu kimi, çoxalma, əsasən, ikicinsli yolla həyata keçir. Belə ki, erkək və diş fərd bir-birindən cinsi

xromosomların dəstinə görə fərqlənir: diş homoqamet (XX), erkək isə heteroqamet (XO və ya XY). Pulcuqqanadlılarda (*Lepidoptera* dəstəsi) və Bulaqcılarda (*Trichoptera* dəstəsi) diş fərd heteroqamet olur. Yəni diş fəndləri iki (X və Y), erkəklər isə yalnız bir (X) qameti əmələ gətirir. Nəticədə, mayalanma zamanı qametlərin təsadüfi kombinasiyalarında nəsildə erkək və diş fəndlərin əmələ gəlməsi 1:1 nisbətində baş verir.

Belə çoxalma üsulunda 3 mərhələ fərqləndirilir: 1)*mayałama*, yəni cinsi hüceyrənin erkək fərddən dişiyə ötürülməsi; 2)*mayałanma* - spermatozoidlərin yumurta hüceyrəsinə keçməsi; 3) *yumurtaqoyma və ya sürfələrin doğulması*.

Quru mühitinə keçidlə əlaqədar olaraq bugumayaqlıarda, o cümlədən həşəratlarda xarici-daxili, yəni erkək və diş fəndlərin cütləşməsi olmadan həyata keçirilən mayalama mövcuddur. Bu zaman cinsi seçmə baş vermir. Həşəratlarda belə mayalanma yalnız ilkin qanadsızlarda (*Apterygota*) müşahidə olunur. Qanadlı həşərtlərə isə (*Pterygota*) tipik xarici - daxili mayalanma üsulu xas deyil; toxumun ötürülməsi, həmişə mayalanma vasitəsilə həyata keçirilir.

Bütün quruda yaşayan bugumayaqlılarda yumurta hüceyrəsinin mayalanması ana orqanizmdə baş verir.

Həşəratların çoxusu yumurtalarını, onların sürfələrini qoruya biləcək bəzi növlərin üzərinə qoyurlar. Məsələn, yarpaqyeyən böcək *Chrysomelidae*-də və yırtıcılardan *Staphylinidae*-də aşkar edilmiş *fakultativ diri balaverme* hər hansı xüsusi uyğunlaşmalarla müşayiət olunmur. Sadəcə olaraq yumurta hüceyrəsinin mayalanması baş verdikdən sonra mayalanmış bu yumurta, hər hansı bir səbəbdən,

yumurta borularında qalır və burada inkişaf edir. Belə növlərdə həm yumurtaqoyma prosesi, həm də diri bala doğma müşahidə olunur.

*Obliqat diri balavermə* hadisəsi dişi fəndlərin cinsi orqanlarında baş verən xüsusi modifikasiyalar nəticəsində mümkün olur. *Yumurtadoğma* formasında yumurta daxilində inkişaf edən embrionlar ana orqanizmindən heç bir qida maddəsi almır; ana fərddən yalnız su ilə təmin olunurlar.

Çoxalmanın başqa üsulları mövcuddur. Belə ki, cinsi çoxalmanın xas olduğu həşəratların çoxusunda çoxalmanın digər növləri də müşahidə olunur.

Partenogenez – cinsi çoxalmanın bir növüdür və fakultativ (sparadik), daimi və tsiklik ola bilir. *Fakultativ partenogenez* həmişə baş vermir, xarici mühit amillərinin təsiri altında və ya yumurtaqoyan dişinin müəyyən fizioloji hallarında qeydə alınır, məsələn, tək ipəksariyan, ağcaqayın haf kəpənəyində.

Daimi partenogenez: 1) *arrenotokiya tipi* ictimai həşəratlara xasdır. Arılarda mayalanmamış yumurtalardan həmişə erkəklər, mayalanmışlardan isə dişilər çıxır.

2)Telitokiya tipli daimi partenogenezə koloniya əmələ gətirməyən həşəratlarda qeydə alınır. Belə ki, tripslər, bəzi yasticalar, mişarçılar, bəzi minicilərdə (entomofaq) erkəklər olmur, çoxalma həmişə partenogenez üsulu ilə gedir və mayalanmamış yumurtalardan yalnız dişilər çıxır.

*Spontan partenogenez* (xarici təsir olmadan, daxili səbəblərdən formalaşan) yolu çoxalma zamanı yumurtaların az faizi mayalanmadan, yəni sonra inkişaf edirlər. Məsələn, tut ipəkqurdunda (*Bombyx mori*) partenogenez çoxalma çox nadir hallarda təsadüf olunur.

İlk dəfə olaraq, B.L.Astaurov *termofəallaq* (43-55°C) üsulunun köməyi ilə sünü partenogenezi həyata keçirmiş və bu zaman doğulan fəndlər *telitokiq*, yəni hamısı dişi orqanizmlər olmuşlar.

Məlumdur ki, belə növlərdə ümumiyyətlə, erkək və ikicinsli populyasiya olmur, məsələn, fir milçəklərində (*Cecidomyiidae*). Əgər *populyasion partenogenez* zamanı məkan daxilində ikicinsli və bircinsli formalar təcrid olunursa, *tsiklik partenogenezdə* onlar zaman daxilində ayrılmış olurlar. Tsiklik partenogenez - partenogenetik və ikicinsli nəsillərin iqlim növbələşməsində (fəqli) biruzə verir. Məsələn, mənənələr və fir milçəklərində.

Mənənlərdə tsiklik partenogenez və diri sürfədoğma qabiliyyəti müşahidə olunur. Yay fəslində partenogenetik dişi dirisürfə doğur, lakin payızda ikicinsli nəslin mayalanmış dişiləri böyük, qışlayan yumurtalar qoyurlar. Partenogenetik dişilər, koloniyalarda qanadsız və qanadlı fəndlər formasında mövcuddurlar. Qanadlı forma miqrasiya üçündür.

İlk dəfə N.Vaqner (1862) fir milçəklərində (*Lestremiinae* fəsiləsi) tsiklik partenogenezin gedisində diri balavermə ilə yanaşı *neotoniya* hadisəsini müşahidə etmişdir. Bu çoxalmanın özünəməxsus bir üsuludur. N.Vaqner onu *pedagenez* adlandırmışdır. Pedagenez imaginal mərhələdən əvvəlki dövrə (sürfə və pup mərhələlərində) yumurtaların inkişaf vaxtının dəyişilməsi nəticəsində baş verir.

Partenogenezin həşəratın həyatında olduqca böyük əhəmiyyəti vardır. Belə ki, növün çoxalma potensialı kəskin surətdə artır, növün mühitin qeyri-əlverişli şəraitində və yayılma dövründə sağqalma şansları yüksəlir.


*Qeyri-cinsi çoxalma*, həşəratlar arasında yalnız yelpikqanadlılarda (*Strepsiptera*) və bəzi endoparazit pərdə-qanadlılarda (*Hymenoptera*) embrional inkişaf dövründə təsadüf olunur. Belə çoxalma növü *poliembrioniya* adlanır. Yəni bir yumurtadan bir embrion deyil, bir neçəsi alınır. Həşərtlarda postembrional mərhələlərdə qeyri-cinsi çoxalma müşahidə edilmir.

### 8.3. Həşəratların metamorfozu

Həşəratların bioloji inkişafı həmişə çevrilmə, yəni *metamorfozla* müşayiət olunur. Metamorfozun mahiyyəti ondan ibarətdir ki, inkişaf edən fərd həyatı boyu özünün morfoloji quruluşu və bioloji xüsusiyyətlərində əsaslı dəyişikliklərə məruz qalır. Bununla əlaqədar olaraq, onun poseembrional inkişaf mərhələsində differensiasiyalar baş verir. Metamorfozun 2 əsas tipi – *natamam* və *tam çevrilmə* mövcuddur.

Natamam çevrilmə və ya **hemimetamorfoz** 3 fazadan təşkil olunmuşdur: yumurta, sürfə və imaqo. Bu həşərtlarda sürfə yetkin fərdə oxşayır (mürəkkəb gözlər, ağız orqanları, qanadların rüşeymləri, oxşar həyat tərzi) yetkinəbənzər olur.

İnkişafi tam çevrilmə yolu ilə gedənlərdə - **holometamorfoz** ontogenez 4 fazadan – yumurta, sürfə (kəpənəklərdə tırtıl adlanır), pup və imaqo ibarət olur (Şəkil 40). Bu zaman sürfələr imaqoya oxşamır, onlarda mürəkkəb gözlər, qanadlar olmur, başqa mühitdə yaşayırlar.



Şəkil 40. Həşəratlarda metamorfozun əsas tipləri

Tam çevrilmə yolu ilə inkişaf edən həşəratların bəzi sürfələrində qarın ayaqları, fərqli ağız aparatı olduğu halda, digərlərində ipəkayıran və ya tor vəziləri olur. Həşərtlarda metamorfozun əsas tiplərindən başqa əlavə tiplərə də rast gəlinir ki, bunlar modifikasiyalardır.

Natamam çevrilmənin şəkildəyişkənliyi, yəni modifikasiyaları: a) **hipomorfoz** – qanadlı həşərtlarda rast gəlinən sadələşmiş natamam çevrilmədir ki, bu zaman qanadları yox olur (bitlər, lələkyeyənlər, qanadsız çəyirtkəkimilər, şalalar, tarakanlar, otyeyənlər, taxtabitilər); b) **hipermorfoz** – mürəkkəb natamam çevrilmə - aleyrodidlər, tripslər, koksidlərin erkək fəndlərində qeydə alınır. Bu çevrilmə tipində sürfə fazasının sonunda hərəkətsiz, sakitlik halında olan faza yaranır.

**Anamorfoz** – sürfələr yetkin fəndlərə oxşar olur, yalnız qarın bugumlarının sayının az olması ilə fərqlənirlər. Onlarda inkişaf dövründə qarınçığın zirvəsindən əlavə bugumlar əmələ gəlməyə başlayır və tam saya yalnız imago fazasında malik olur (*Protura* – Biğsizlara xasdır).

**Protomorfoz** – yetkin halda qabıqdəyişmənin olması, sürfənin imago fazasına oxşarlığı xasdır, sürfə yetkin fərddən bədənin döş və qarınçıq şöbələrinə bölünməsi baş vermir (poduralar, ikiquyuqlular, qılıquyuqlular).

**Hipemetamorfoz** - tam çevrilmənin mürəkkəb formasıdır, yəni bu tip çevrilmə prosesində 2 sürfə, bəzən də puplar əmələ gəlir, məs., qabar böcəklərində.

Metamorfoz prosesi xarici dəyişikliklərlə yanaşı daxili fizioloji proseslərlə də müşayiət olunur. Bu zaman hormonlar mühüm rol oynayır. Bu fizioloji dəyişikliklər əsasən pup fazasında 2 prosesdən – *histoliz* və *histogenezdən* ibarət olur. Histoliz sürfə orqanlarının yox olmasıdır: daxili orqanların parçalanması toxumalara hemositlərin, yəni qan hüceyrələrinin daxil olması ilə başlanır. Hemositlər faqositə etmək qabiliyyətinə malik olurlar. Histoliz prosesi puplarda baş versə də həmin proses son yaşda olan sürfələrdən başlanır.

Histogenet – sürfə toxumaları parçalandıqdan sonra yetkin fazanın toxuma və orqanlarının formallaşması prosesidir. Histogenet *imaginal disklərin* (*rüşeym*), yəni

hipodermal hüceyrə qrupundan yeni toxima və orqanların əmələ gəlməsi ilə baş verir.

Metamorfoz endokrin sistem tərəfindən, yəni həşəratın böyümə və inkişafi neyrosekretor hüceyrələr (NSH), əlavə cisimlər (*corpora allata*) və öndös (*peritracheal*) vəzilər tərəfindən tənzimlənir. Belə ki, beyin hormonu (NSH ifraz etdiyi fəallaşdırıcı hormon) aksonlarla kardial cisimlərə (*corpora cardiaca*) ötürülür, oradan hemolimfaya keçir və sürfələrdə maddələr mübadiləsini fəallaşdırır. Bu zaman öndös vəzilər qabıqdəyişmə hormonu – *ekdizonu* sintez edir ki, bu, sürfənin normal inkişafi üçün vacibdir.

Əlavə cisimlər isə *juvenile hormonunu* ifraz edir, həmin hormonlar yetkin fazaya qabıqdəyişmənin qarşısını alır. Bu zaman sürfə orqanlarının böyümə və inkişafi stimulə olunur.


#### 8.4. Həşəratların inkişafı

Həşəratın fərdi inkişafını və ya ontogenezi 2 mərhələyə bölmək olar – yumurtadaxili inkişaf yaxud **embrional** və yumurtadan çıxdıqdan sonrakı inkişaf – **postembrional**.

Həşəratların çoxusu yumurta qoyurlar. Həşərat yumurtası nüvə, protoplazma, rüşeymin inkişafi üçün lazımlı olan deytoplazma və ya sarılıqdən ibarət olan hüceyrədir. Həşərat yumurtasının daxilində transovarial yolla, yəni ana

fərddin yumurtalıqlarından keçən simbiotik mikroorqanizmlərə də rast gəlinir.

Həşərat yumurtası xaricdən *xorion* adlanan qat ilə örtülmüşdür. Xorionun altında həqiqi qat – yumurtanın sarılıq qatı yerləşir. Xorion formalaşan zaman *mikropil adlanan* dəlik qalır ki, buradan erkək toxum hüceyrələri mayalanma zamanı daxilə keçir. Yumurtanın ön və arxa ucları vardır ki, bunlar rüseymin vəziyyətinə uyğun gəlir (şəkil 41).



**Şəkil 41.** Həşərat yumurtası və onun tipləri: 1- milçək yumurtasının quruluşu (a-mikropil, b - xorion, c - sarılıq qatı, d - sarılıq granulaları, e - polyar cism); 2- çeyirtkə, 3 - xorionun bir hissəsinin böyümüş kəsiyi, 4- yarpaq birəsi, 5 - çanaqlı taxtabiti, 6 - ağ kəpənəklər, 7 - sovkalar, 8 - yarpaqyeyən bəcəklər, 9 - kələm milçəyi


Yumurtaların ölçüləri 0,02-0,03 mm-dən (mənənlər, tripslərdə) 8-10 mm-ə (çeyirtkələr) kimi ola bilir. Tipləri də müxtəlifdir (şəkil 31) üzəri hamar, qabırğalı, qapaqlı, qırışlı, oval, uzunsov, çəlləkvəri, saplaqlı və s.

Həşəratlar yumurtalarını tək-tək və ya qrup halında substrat üzərinə (yarpaq üzərinə, bitkinin digər hissələrinə) və yaxud daxilinə qoya bilirlər məs., endoparazitlər sahibin bədəninə. Cinsi sistemdə olan əlavə cinsi vəzilərin ifraz etdiyi ekstraktdan yumurtaları gizləyən kapsula, ooteka, torpaqdə gizlədəndə torpaq hissəciklərini qatmaqla yuvacıqlar düzəldirlər.

**Embrional inkişaf.** Bu inkişaf mərhələsi yumurtanın bölünməsi ilə başlanır. Bu zaman formalaşan “qız” nüvələr protoplazma hissələri ilə birlikdə enerqidləri əmələ gətirir ki, bunlar hüceyrənin periferik hissəsinə - kənarına miqrasiya edir. Həmin qız nüvələrindən *blastoderma* əmələ gəlir (şəkil 42).

Sonradan blastoderma 2 zonaya differensiasiya edir, yəni rüseym və rüseyimdən kənar zonalar əmələ gəlir. Rüseyimdən kənar zona rüseymin formalaşmasında iştirak etmir. Halbuki, rüseym zonasının hüceyrələri bu zaman intensiv şəkildə bölünməyə başlayır və ventral tərəfdə rüseym zolağı əmələ gəlir (şəkil 43). Həmin rüseym zolağı qabarır və ektoderma, mezoderma formalaşır. Rüseymin inkişafı *blastokinez*, rüseym qışalarının əmələ gəlməsi və seqmentasiya ilə müşayiət olunur. Blastokinez – rüseymin yumurtadaxili hərəkətidir ki, bu zaman formalaşan rüseym


sarılıq daxilində qidalanma prosesində yeni hissələrə yerini dəyişir.



**Şəkil 42.** Həşəratda yumurta hüceyrəsinin mayalanmadan sonra bölünməsi və rüseyim zolağının əmələ gəlməsi: A – bölünmənin başlanması, B – blastodermanın formalması: üst sırada- rüseyimin eninə kəsiyi; alt sırada – ventral tərəfdən rüseyimin görünüşü: 1 – rüseyim zolağı, 2 – sarılıq (qidali) danələri

Həşəratlarda blastokinezin 2 üsulu fərqləndirilir (A. Şarova görə): 1) Düzqanadlıkimilər (*Orthopteroidea*) və tam çevrilmə yolu ilə inkişaf edənlərdə (*Holometabola*) rüseyim yumerta daxilində uzununa böyükür, onun baş hissəsi yumurtanın ön tərəfində qalır (şəkil 43, aşağı sıra). Bu zaman qeyri-rüseyim zonada ön və arxa tərəfdən rüseyim üzərində qatlar əmələ gəlir – xarici, *seroz* və daxili, *amnion*.

Embrionun bu formada yumurtadaxili inkişafi, adətən, yumurtalarını açıq substrat üzərinə qoyan, yəni mühafizəyə ehtiyacı olan həşərat qruplarında qeydə alınır.



**Şəkil 43.** Həşəratlarda embrional inkişaf mərhələsində blastokinez və rüseyim qışalarının əmələ gəlmə üsulları: A – rüseyim qışalar formalaşmadan əvvəl; B – blastokinezin başlangıç mərhələsi; C – rüseyim qışalarının əmələ gəlməsinin başa çatması. Yuxarı sıra – qədimqanadlılar (*Palaeoptera*) və hemipteroidlilər (*Hemipteroidea*); Aşağı sıra – düzqanadlılar (*Orthopteroidea*) və tam metamorfozlular (*Holometabola*)

Lakin qədimqanadlılar (*Palaeoptera*) və hemipteroidlərdə (*Hemipteroidea*) blastoderma qatları əmələ gəlmir, rüseyimin quyuq şöbəsi yumurta daxilinə əyilir, sarılıq daxilinə yönələrək tamamilə rüseyimi arxasında çəkir. Neticədə rüseyimin başı yumurtanın arxa hissəsində yerləşir və özü tamamilə sarılıq maddəsinin daxilində qalır. Bu üsul, yumurtalarını mühafizə edərək onları qapayan, substrat daxilinə qoyan qruplarda qeydə alınır (şəkil 43, yuxarı sıra).

Rüseyim formalasdıqdan sonra seqmentasiya prosesində baş bugumları, döş və qarın bugumları da ayrılır.

Daxili orqanların əsasları mezodermanın əmələ gəlməsindən sonra başlanır. Ektodermadan xarici örtük qatları, sonradan ağız və anal dəliklər, ön və arxa bağırıqlar inkişaf edir. Mezoderma əzələ sistemi, piy cismi, bel damarı, cinsi vəzilərin örtüyü formalaşır.

Rüşeym hərəkət edərkən hava və yumurtadan maye udur, xorion rüşeymlə partlayır və formalılmış sürfə xaricə çıxır.

*Həşəratlarda çoxalma* bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlərə müxtəlif çoxalma üsulları və əlavə qidalanma, cinslərin rastlaşması, mayalanma, cinsi məhsuldarlıq aiddir.

Qeyd olunduğu kimi, **postembrional inkişaf** metamorfozla müşayiət olunur.

**Sürfə fazası** – yumurtadan çıxışdan sonra başlanır. Əvvəl sürfə açıqrəngli olur, onun yumşaq örtük qatı vardır. Açıq məkanda yaşayan həşəratlarda sürfənin örtük qatı tez bir zamanda tündləşir və bərkir. Sürfə embrional sarı maddəsini qalıqlarını həzm etdikdən sonra qidalanma stimulları əmələ gəlir.

Sürfə güclü qidalanmadan sonra böyüyür və inkişaf edir. Onun böyümə və inkişafi periodik olaraq baş verən qabıqdəyişmələrlə müşayiət olunur, o, nazik kutikula qatını atır, bədəni böyüyür. Qabıqdəyişmələrin sayı müxtəlidir, məs., milçəklərdə 3, taxtabitilərdə 4-5, gündəcələrdə 25-30.

Hər qabıqdəyişmədən sonra sürfə yeni mərhələ və ya yaşa daxil olur, deməli, qabıqdəyişmələr sürfə yaşları

arasında baş verir. Ona görə də qabıqdəyişmələrin sayına müvafiq olaraq sürfə yaşlarının sayı olur. Həşərat sürfəsinin yaşı aşağıdakı əlamətlərə görə müəyyənləşir: çeyirtkədə biğciqlar, kəpənəklərin tirtillərində və böcək sürfələrində bədənin böyüməsi, yəni baş kapsulasının eninin ölçüsünə görə dəqiqləşdirilir.

Həşəratlarda 2 tip sürfələr olur: *imaqoyabənsər (ilkin)* və *imaqoyabənzəməyənlər (ikincilər)*.

Natamam metamorfozla (*Hemimetamorfoz*) inkişaf edənlərdə nimfa və nayada adlanan sürfələr olur.

*Nimfalar* xarici görünüşünə görə yetkin fərdə oxşayır, yalnız ölçüləri, qanadları kiçikdir və cinsi sistemi hələ inkişaf etməmiş olur.




Şəkil 44. Natamam metamorfozla inkişaf edən həşəratlarda *nimfa* və *nayada* sürfələri

*Nayadalar* isə yetkin fərddən yaşayış mühitinə görə fərqlənir, onun provizor, yəni yalnız sürfəyə xas olan orqanları olur, məs., iynəcələrdə alt dodaqdan formalasan toxmaq, gündəcələr, baharçılarda sürfə qəlsəmələri vardır,

mürəkkəb gözlər olmur, kiçik qanadları olduğu halda onlar suda yaşayırlar və s. (şəkil 44).

Tam metamorfozla inkişaf edən həşəratlarda (Holometamorfoz) sürfələr imaqoyabənzəməyən adlanır, bəzən onlara əsl sürfələr də deyilir. Onlar yetkin fazadan morfologiya və həyat tərzinə görə kəskin surətdə fərqlənilirlər – onların xarici görünüşü fərqli olur, mürəkkəb gözləri və qanad çıxıntıları yoxdur, bədən bugumları döş və qarincıq şöbələrinə kəskin ayrılmır. Imaqoyabənzəməyən sürfələr 3 qrupa ayrılır: *kampodeovarilər*, *qurdabənzərlər*, *tırtılvarilər* (şəkil 45).



**Şəkil 45.** Tam metamorfozla inkişaf edən həşəratlarda əsl (imaqoya bənzəməyən)sürfələr: A-C – protopod; D – kampodeavari (vızıldaq böcək); E-F – qurdvari sürfələr (E – may xırıldaq böcəyi, F – məzarçı böcək); G – tırtılvari sürfə (kəpənəklər); H-M – ayaqsız qurdvarilər (H- qızılı böcək, İ-uzunburun böcək, J – arıkimilər, L-M – ali milşəklər). b – biğciq, a – ağız, m.b. üst çənə - mandibula, a.ç. – alt çənə

Kampodeovarilər (İkiquyruqlular dəstəsinin *Com-podea* fəsiləsi nümayəndələrinə bənzərdilər) – hərəkətli,


tünd rəngli, bərk örtük qatına malikdirlər. Onların başı proqnatik tipdə (karabit böcəklər, üzər böcək, qızılgozlər) olur və 3 cüt döş ayaqları vardır (şəkil 45, D).

Qurdabənzərlər – azhərəkətli, açıqrəngli olub, qarincıq ayaqlarından məhrumdur. Bunları adətən 3 qrupa ayıırlar – döşdən aydın seçilən baş və üç cüt ayaqları olanlar (böcəklərin çoxusu), başı olub ayaqları olmayanlar (ikiqanadlılardan ağcaqanadlar, mügmigalar, arılar, qarışqalar, uzunburun böcəklər) və başsız, ayaqsızlar (milçəklərin çoxusu) (şəkil 45, E-F).

Tırtılvarilər – yaxşı inkişaf etmiş baş, 3 cüt döş və 2-8 cüt qarincıq ayaqları olan növlərdir (Kəpənəklər dəstəsi). Bəzən tırtılvari sürfələri yumurtadaxili mərhələdə embrional seqmentasiyanın hansı fazasından (polipod, oliqopod və apod) çıxmاسına görə də təsnifləşdirirlər. Polipod imaqoyabənzəməyən sürfənin döş və qarincıq ayaqları vardır, oliqopod – yalnız 3 cüt döş ayaqları olanlar və apod – ayaqsızlardır (şəkil 45, H-M).

**Pup fazası.** Metamorfozla inkişaf edən həşəratlarda bu faza yalnız tam çevrilməli inkişaf edənlərdə mövcuddur. Pupun əsas xüsusiyyətləri – qidalanmırlar, demək olar ki, tamamilə hərəkətsizdirilər. Puplar sürfə fazasında toplanmış qidalı üzvü ehtiyatlar hesabına yaşayırlar – onlara sakitlik fazası da deyilir (şəkil 46). Xarici görünüşünə görə pup yetkin fərdə oxşamır, lakin bir sıra əlamətləri imaqoya xas olur: qanadlarının xarici çıxıntıları, ayaqlar, biğciqlar, fasetalı gözlər və s. Pup fazasında histoliz və histogenez baş verir.

Metamorfozun fizioloji xüsusiyyətləri histoliz və histogenez prosesləri ilə ifadə olunur.



**Şəkil 46.** Həşəratın pup tipləri : A- açıq (böcəkdə), B – örtülü (kəpənəklərdə), C – çölləkvari gisli forma milçəklərdə (1- antenn; 2- ayaq; 3 – qanad çıxıntıları; 4 – stiqmalar)

Həşəratlara aşağıdakı **pup tipləri** xasdır (şəkil 46):

- 1) **Açıq puplar** – bu tip adətən böcəklərə xasdır ki, bu zaman imaginal çıxıntılar (biğciqlar, ayaqlar, qanadlar) sərbəst, yalnız bədənə sıxılmış halda yerləşir. Açıq puplarda, a) hərəkətli çənələrə (mandibulalara) və b) hərəkətsiz çənələrə malik olanlara ayrıılırlar. Birincilər üst çənələri hərəkət etdirməklə baramadan çıxa bilir, özləri hərəkət edirlər (torqanadlılar, bulaqcılard, dişli güvələr). İkincilər isə baramadan çıxməq üçün həmin vasitədən istifadə edə bilmirlər (böcəklər, pərdəqanadlılar, yelpikqanadlılar, ikiqanadlıların çoxusu);

2) **Örtülü puplar** – bədənlə sıx birləşmiş imaginal çıxıntılarla malik olur, çünki bədənin üzəri, sürfə və ya tırtılın son qabıqdəyişmə zamanı ifraz etdiyi sekretdən formalasən möhkəm pərdə ilə örtülü (kəpənəklər, parabüzənlər).

3) **Gizli puplar** – sürfə və ya tırtılın atılmamış və bərkimmiş qabığından formalasən pərdə ilə örtülü olur və yaxud yalançı pup – *puparium* (milçəklərdə) əmələ gətirir.

Bəzi sürfələr puplaşmadan önce özlərini barama (ipək, tor) ilə əhatə edirlər. Bəzən də puplaşma yeri – bitkilərin budaqları, zoqları, torpaqda yuvaciqlar olur, lakin elə növlər də vardır ki, onlar açıq məkanda – darvazalar, tikinti substratları və s. üzərində, məs., ağ kəpənəklər puplaşırlar.

**İmaqo fazası.** Pupdan çıxan həşərat yetkin fərdin əlamətlərinə malik olur, yalnız qanadları hələ yiğilmiş vəziyyətdə qalır. Sonradan qanadlara hemolimfanın qovulması nəticəsində onlar açılır, qanad pərdələri bərkivir və rənglənir.

Yetkin fazada qabıqdəyişmə və böyümə baş vermir. Müstəsna halı *Gündəcələr* və *Poduralar* təşkil edir (protomorfoz tipli inkişaf).

Yetkin fazanın bioloji funksiyası çoxalma və yayılmadır. Bu funksiyalar əsasən həyatı qorumaq və növün mövcudluğunu təmin etmək üçündür. Qanadlar, yetkin həşərata daha yaxşı yayılmaq, yeni məkanlarda uşunlaşmaq və çoxalmaq imkanı verir.

Yayılma yetkin fərdin *passiv* və *fəal uçuşu* nəticəsində baş verir. Fəal uçus iynəcələr, kəpənəklər, böcəklərdə müşahidə olunur və bu, kütləvi şəkildə baş verir. Passiv uçuş isə mənənələr, milçəklərə xasdır.

Yetkin fərdin formallaşması adətən xarici dəyişikliklərlə müşayiət olunur. Yəni bədənin rənginin dəyişilməsi, dişi fəndlərdə qarınçığın böyüməsi, yumurtalıqların inkişafı, termit və qarişqalarda – dişilərdə qanadların atılması, çeyirtkələrdə cinsi yetişkənliyə çatmamışlar çəhrayı, cinsi yetişkənlər – tünd-sarı rəngli və s. olması ilə baş verir.

Həşəratlarda cinsi dimorfizm bir sıra xarici və cinsi əlamətlərlə biruzə verir. Məsələn, biğciqların forması, bədən ölçüləri, quruluşda olan fərqliliklər (maral böcəyi, kərgədan böcəklərin erkəklərində üst çənələr) dəyişir, fərqli olur. Erkəklər daha hərəkətli olur, daha çox açıq məkanlarda həyat tərzinə malikdirlər.

Həşəratlara **polimorfizm**, yəni eyni növə aid olan fəndlərin morfoloji cəhətdən fərqli formalarının olması xasdır. Bu, daha çox ictimai həşəratlara (qarışqa, arılar, termitlər, erkəklər dişilər, işçi, qoruyucu fəndlər) xasdır.

*Cinsi polimorfizm* – ailə daxilində tənzimlənir və xarici mühit amillərinin təsirindən asılı olmur. Lakin *ekoloji polimorfizm* xarici mühit amillərinin təsiri altında baş verir (uzunqanadlılıq, qısaqanadlılıq, qanadsız taxtabitilər). Məsələn, mənənələrdə dişilər həm qanadlı, həm də qanadsız olur. Qanadsızların rəngi dəyişkəndir – yazda sarı,

bozumtul, payizada tünd yaşıl və ya qəhvəyi rəngli olurlar, qanadlı formalar isə miqrasiya tələb olunanda əmələ gəlir.

**Əlavə qida** – həşəratların çoxalma qabiliyyəti bəzi qruplarda qanadlanmadan dərhal sonra baş verdiyi halda, digərlərində cinsi yetişkənlik üçün vaxt tələb olunur. Buna səbəb – cinsi yetişkənliyin növ mənsubiyətindən asılı olaraq müxtəlif olmasıdır, yəni qanadlanmış fəndlərdə cinsi sistemin fəaliyyəti eyni vaxtda baş vermir. Bəzi həşəratlarda məs., tut ipəkqurdunda (hessen milçəkləri, baramasarıyanlar, uzunayaqlılar) pupdan çıxmış kəpənəklər artıq tamamilə inkişaf etmiş yumurtalarla dolu olan yumurta borularına malik olurlar – dərhal mayalanmadan sonra yumurta qoymağa başlayırlar. Onlarda cinsi sistem, yumurtaların yetişməsi pup mərhələsində baş verir. Bu növün kəpənəkləri qidalanırlar, yəni yumurtalıqların inkişafı üçün *əlavə qida* tələb olunmur.

İmaqo fazasında qidanın qəbulu cinsi məhsulların yetişməsi üçün lazımdır, ona görə də əlavə qidalanma adlandırılır. Bu qidalanma 5-10 gün və bəzən artıq çəkir. Adətən əlavə qidalanma imaqo fazasında qışlayan həşəratlara xasdır, belə ki, onlar qışlama dövründə piy cismində toplanmış ehtiyyat qida maddələrini tamamilə istifadə etmiş olurlar. Ona görə də yazın əvvəllərində bitkilərin ciddi zədəli olduğu bir dövrdə (kolorado böcəyi, kətan yasticası, may böcəyi, itibaklı taxtabitilər) təhlükə olduqca böyük olur. Ağcaqanadlar yazda (dişi fəndlər) əlavə qanla qidalanırlar.

Həşəratın cinsi yetişkənliliyini bədən rənginin dəyişilməsi, qarınçığın formasına görə də müəyyənləşdirmək olur. Bəzən sürfələr qeyri-əlverişli şəraitdə inkişaf etmişlərsə, yaxşı qidalanmamışlar və ehtiyat birləşmələr lazımı səviyyədə toplanmamışsa, - bunlardan formalanış yetkin fəndlərin mütləq əlavə qidaya ehtiyacı olacaqdır.

Həşəratların, xüsusən də kənd təsərrüfatı və meşə təsərrüfatında bitkilərə zərər vuran növlərdə məhsuldarlıq amili mühüm əhəmiyyət kəsb edir.

**Həşəratların məhsuldarlığı** – yüksək ola bilər, lakin heç bir vaxt dəyişməz, sabit olmur. Məhsuldarlıq 2 amil ilə müəyyənləşir: 1) növün cinsi xüsusiyyətlərilə (yumurtalıqların quruluşu və ölçüləri, yəni onun çoxalma potensialı); 2) xarici mühitin təsiri.

Payızlıq sovkası (olduqca ciddi zərərvericidir) 1200-1800 yumurta qoyur, çəmən kəpənəyi – 800, taxıl mişarçısı -50. Ana arı – gündə 3000, termit – 30000, lakin potensial həmişə reallaşa bilmir. Yəni yumurtaların hamısı normal şəkildə formalanşa bilmir, bu, hava şəraitindən də asılı olur.

### **8.5. Həşəratların həyat tsikli**

Həşəratın bütün inkişaf tsikli – yumurta fazasından başlayaraq yetkin fazaya (cinsi yetişkənlilikə) kimi dövrü *nəsil və ya generasiya* adlanır. Əslində, bir nəsil 2 eyniadlı fazalar arasındakı dövrdür – yumurtadan yumurtaya kimi...

Nəslin davamiyyəti, inkişaf müddəti dəyişir və əsasən 2 amildən asılı olur – irsiyyət və xarici mühitin təsiri. Bəzi növlər ildə yaşadığı ərazinin coğrafi en dairəsindən və hava şəraitindən asılı olaraq 2-5 nəsil verə bilir, məs., mənənə - 10-15 nəsil verə bilir. Bu xüsusiyyəti nəzərə alaraq, həşəratları 1-2, 3 və çoxnəsilli, lakin bir neçə ildə yalnız 1 nəsil verənlər kimi fərqləndirilir.

İldə 1 nəsil verən növlər – **monovoltin**, 2 nəsil verənlər – **bivoltin**, çox nəsil verənlər **polivoltin** növlər adlandırılır. Adətən çoxillik generasiyalı növlərdə 1 nəsil 2-5 il çəkir.

Həşəratlarda nəsillərin sayı yalnız həyat tsiklinin xüsusiyyətləri ilə bitmir. Onun mühüm tərəflərindən birini **mövsümi inkişaf** təşkil edir. Yəni həşəratın bu və yaxud digər fazasının inkişaf müddəti mövsümi xarakter daşıyır. Ona görə də həşəratın qışlama və fəal həyat dövrləri fərqləndirilir.

Mövsümi inkişaf tsikli növün qışlama fazasından asılıdır. Taxtabitilər və çeyirtkələr 1 nəsil verir, lakin taxtabitilər imaqo fazasında, çeyirtkə isə - yumurta fazasında qışlayır – ona görə də inkişafları fərqlidir.

Hər növ yalnız ona xas olan illik həyat tsikli ilə xarakterizə olunur. Bioloji növü anlamaq üçün onun həyat tsiklini müəyyənləşdirmək vacibdir – bunu bilmədən zərərvericilərə qarşı mübarizə tədbirlərini planlaşdırmaq mümkün deyil.

Bəzən həşəratın illik həyat tsikli *nəsillərin növbələşməsi, müvəqqəti ləngiməsi və inkişafın dayanması*, yəni **diapauza** ilə mürəkkəbləşir.

Nəsillərin növbələşməsi mənənələrə xasdır. Onlarda homogenetik – ikicinsli nəsil partenogenetik nəsillərə başlanğıc verir. Mənənələrdə partenogenez mövsümi xarakter alan periodik təzahür forması kimi, diridoğma, polimorfizm və yem bitkisinin növbələşməsi (bir bitkidən digərinə miqrasiya) də baş verir.

Həşəratlarda illik tsikl və mövsümi inkişaf 2 səbəblə müəyyənləşir: irsi xüsusiyyətlər və xarici mühitin təsiri. Illik inkişaf tsiklinin yerli iqlim şəraitinə uyğunlaşması **diapauza** köməyilə, yəni inkişafın müvəqqəti ləngiməsi yolu ilə mümkün olur.

*Diapauza* – həşəratın illik inkişaf tsiklini tənzimləyən mühüm mexanizmdir. Diapauza – müvəqqəti fizioloji sakitlik halıdır ki, həşəratın həyat tsiklində yaşayış ərazilərində və mövsümi iqlim şəraitində mövcud olan qeyri-əlverişli dövrləri keçirməyə imkan verir. Başqa sözlə, diapauza – təkamül prosesində formalasmış, irsiyyətdə möhkəmlənmiş uyğunlaşmadır, və bu, tipik mövsümi sakitlik halıdır.

Həşəratın yaşadığı yerlərdə xarici mühit amillərinin - əsasən də ekoloji amillərin kəskin dəyişilməsi nəticəsində də sakitlik halı formalasa bilər, lakin əlverişli şəraitin yenidən bərpası onun inkişafını davam etdirməsinə səbəb olur. Bu cür sakitlik halı **konzekutiv** (fiziki) adlanır. Lakin

diapauza – (prospektiv) **fizioloji sakitlik** halıdır, o, əlverişsiz şəraitin başlanmasından xeyli əvvəl, orqanizmin neyro-hormonal mexanizmlər vasitəsilə buna hazırlığı ilə başlanır. Adətən bu halın formalasmasına əsas səbəb - xarici mühitdə gün uzunluğunun dəyişilməsi olur. Diapauza, həşəratın inkişafının müvafiq fazalarında formalasa bilir (embrional, sürfə, pup, imaginal diapauza tipləri) və əsasən fotoperiodlardan asılı olur. Bu fizioloji sakitlik halı orqanizmdə diapauza hormonunun olub-olmaması ilə müəyyənləşir.

Mələyim iqlim şəraitində həşəratın inkişafı üçün əlverişli şərait yay fəslində, qeyri-əlverişli isə qışda hesab olunur. Diapauza həşərat orqanizminə ehtiyat qida birləşmələrindən qənaətlə istifadə etməyə və uzunmüddətli əlverişsiz şəraiti keçirməyə imkan verir.

Beləliklə, diapauza, yəni müəyyən dövr ərzində həşəratın böyümə və inkişafının tormozlanması endokrin sistemin neyro-hormonal tənzim mexanizmi əsasında baş verir. Diapauza – mövsümi periodikliyə malik olan mühit amillərinin (temperatur, gün uzunluğu, rütubət, yem bitkilərinin biokimyəvi halı) nəzarəti altında olur.

İlin hansı dövründə formalasmasından asılı olaraq diapauza **qış və yay diapauzaları** kimi xarakterizə olunur.

Qış diapauzası monovoltin növlər üçün mütləqdir. Hər növ yalnız bir diapauzaya malikdir və o, inkişafın müəyyən fazasında baş verir: çeyirkələrdə, qış qarışçı kəpənəkdə, yarpaqbükənlərdə - embrional diapauza;

qızılqarın kəpənək, alma meyvəyeyəni, çəmən kəpənəyi, payızlıq sovkasında sürfə diapauza; ağ kəpənəklər, kələm və pambıq sovkaları, kələm və çuğundur milçəklərində pup diapauzası; zərərli bağacıq (taxtabiti) və kolorado böcəyinə imaginal diapauza xasdır.

Diapauza *ikiillik*, *coxillik*, *mütləq* və ya *obliqat* ola bilir ki, bu tiplər monovoltin növlərə xasdır. Belə ki, həmin növlərdə bir il ərzində bir nəsil inkişaf edir. Lakin elə növlər vardır ki, ildə 2 və daha çox nəsil verə bilirlər ki, həmin həşəratlara *fakultativ* (*mütləq olmayan*) diapausa xasdır. Fakultativ diapauza tipi yumurta, sürfə və pup fazalarında formalşa bilir.

Həşəratın diapauza halından çıxmazı **reaktivasiya** adlanır və bu, aşağı yaxud yüksək temperaturların, yüksək rütubət və ya quraqlığın təsirindən baş verir.


**Fenologiya** – həşəratların inkişaf müddətləri haqqında elmdir. Fenoloji müşahidələr nəticəsində həşərat həyatında hər il xarici mühit amillərinin təsiri altında təkrarlanan təzahürlərin dəqiqliklə vaxtını müəyyənləşdirmək olar.

Hər bir həşərat növünün illik həyat tsiklini qrafik sxem formasında – ayrı-ayrı fazaları şərti işarələrlə ifadə etmək yolu ilə göstərmək olar. Tərtib edilmiş həmin sxemlər **fenoqram** və yaxud **fenoloji təqvim** adlandırılır (şəkil 47, 48).

Beləliklə, yuxarıda təqdim olunmuş geniş materialın xülasəsi aşağıdakılardan ibarətdir:


**Həşəratlar əsasən ikicinsli olub yumurtaqoyan orqanizmlərdir.** Yalnız cinsi yolla çoxalma qabiliyyətinə malikdirlər. Cinsi dimorfizm xasdır. **Həşəratların çoxalması** 3 mərhələni əhatə edir: 1- Mayalama, 2- mayalanma, 3- yumurtaqoyma və ya sürfənin doğulması.

*Entognatha* – spermatoforlu (xarici-daxili) mayalanma. *Ectognatha* cütləşmə yolu ilə mayalanma. Həşəratların çoxusu yumurta qoyan olsa da diribala vermə qabiliyyətinə malikdirlər: mayalanmış yumurta yumurta borularında qalıb orada inkişaf edir. Bu zaman artıq sürfələr doğulur. Diribala vermə *fakultativ* və *obliqat* ola bilər. 1. Yumurtadoğma 2. Həqiqi diribala (sürfə, bəzən pup) doğma.



Şəkil 47. Alma meyvəyeyənin qazax populyasiyasının fenoqramı (2020-ci il üçün)

Fenoqramı şəkil 48-də göstərilən simvollarla da ifadə etmək olar.



Şəkil 48. Yaşıl palıd yarpaqbükənin fenoloji təqvimi

**Erkək fərdin cinsi orqanları.** Bir cüt toxumluq (bəzən median xətt boyu birləşən) ilə ifadə olunur. Toxumluq follikullardan formalaşır.

Yetkin spermatozoidlər toxum axarlarından – büt borular və toxumçixarıcı kanaldan keçir. Əlaqələndirici orqan – *edeagus* qarınçığın 9-cu buğumunda yerləşir.

Follikulun yuxarı ucu *hermari* adlanır burada spermatoqonilər və böyük ölçüdə *apikal hüceyrə* yerləşir ki, trofik funksiyani həyata keçirir.

Əlavə cinsi vəzilər 1-2 cüt və çox ola bilir) spermatoforan formalaşması üçün sekret ifraz edir.

**Dişi fərdin cinsi orqanları.** *Ovariollardan* – yumurta borularından əmələ gələn yumurtalıqlardan ibarətdir. Ovariolun 2 şöbəsi var: *hermari* və *vitellari*.

Hermaridə oositlər formalaşır, vitellaridə isə onlar yetişib yumurta hüceyrəsinə çevrilirlər.

*Həşəratlarda yumurta borularının (ovariolların) tipləri* – 1. Panoistik – qidalandırıcı hüceyrələrdən məhrum, 2. Meroistik – qidalandırıcı hüceyrələr olanlardır ki, bura aiddir: a) *politrofik ovariolar*, b) *telotrofik ovariolar*.

Dişi cinsi sistemə toxumqəbuledici və əlavə cinsi vəzilər də aiddir. Əlavə cinsi vəzilər ya xaricə, ya da genital kameraların boşluğununa açılır. Onların sekreti yapışqanlı olur, ootekanın formalaşması (tarakan, dəvədəlləyində), yumurtaların substrata yapışması saplaqqarınçılı pərdəqanadlılıarda zəhər vəzisinə çevrilir.

*Yumurtalıqlarda gedən proseslər:*

1. oogenet – cinsi hüceyrələrin çoxalması, böyüməsi və differensiasiyası: a) çoxsaylı mitoz və *ooqonilərin* formalaşması, b) ooqonilərin mitozu və oositlərə, həmçinin qidalandırıcı hüceyrələrə differensiasiyası, c) oositlərin meyozu və qaploid cinsi hüceyrələrin vitellaridə əmələ gəlməsi.
2. vitellogenet – yumurta hüceyrələrinin qidalı birləşmələrlə təmin olunması.

Həşəratların çoxusuna ikicinsli (*amfimiktik*) çoxalma səciyyəvidir.

#### 1. Cinsi müəyyənləşdirmənin mexanizmləri:

- 1) *ana* – dişi fərddən asılıdır (arılar) – mayalanmış yumurtalardan dişilər, mayalanmamışlardan isə erkəklər (işçi arılar) çıxır.

- 2) *irsi* – ziqotanın cinsi yumurta hüceyrəsi mayalarakən spermatoziddə cinsi xromosomla müəyyənləşir
- XY** tipli (*Coleoptera, Psocoptera, Diptera*) - ♀-homoqamet – XX, ♂- heteroqamet – XY;
  - X0** (*Lepidoptera*) - ♀-XX, ♂- X0;
  - ZW** (*Lepidoptera, Trichoptera*) - ♀-ZW(heteroqamet), ♂-ZZ( bu növlərdə cinsi xromosom bəzən Z və W hərfləri ilə göstərilir, yəni bu yolla da cins ifadə oluna bilir – ZZ erkəklər, dişilər isə ZW və ya Z0);
  - qaplodiploid tip** (*Hymenoptera*) - ♀- 2n, ♂- 1 n.

**2. yumurtanın quruluşu** – ikiqatlı xorionla örtülü olub, hava boşluqları olan sistemlidir – qabıq. Xorionun altında sarılıq təbəqəsi vardır.

Həşərat yumurtası *sentrolesitar* tiplidir, yəni sarılıq çox deyil, nüvənin mərkəsində yerləşir. Periplazma nüvə mərkəsində nüvətrafi sitoplazma ilə nazik bağlar vasitəsilə birləşir.

**3. embrional inkişaf** – yumurta natamam tipli bölünmə yolu ilə (hissəli, meroblastik) səthi bölünür və nüvə sarılığın dərinliyində bərabər – 128 nüvə əmələ gətirməklə paylanır. Nüvələrin çoxusu kortikal sitoplazmaya – yəni periplazmaya miqrasiya edir. Burada hüceyrəarası arakəsmələr əmələ gəlir və blastoderma (embrional epiteli) formalaşır.

Periferik hüceyrələr vegetativ qütbə miqrasiya edib orada toplaşır və *rüşeym zolağını* əmələ gətirir. Rüşeymin 2 aktivlik mərkəzi olur:

1. Fəallıq mərkəzi; 2. Differensiasiya mərkəzi.

Rüşeym zolağı yumurtanın arxa qütbündə yerləşir, sonradan sarılıq daxilinə - formalaşan amniotik boşluğa çökilir. Sarılıq daxilində rüşeymin seqmentasiyası gedir və o, yenidən yumurtanın ventral tərəfində - daimi vəziyyətini alır.

Rüşeymin bu cür yerdəyişməsi **blastokinez** (lat: *blastos* – rüşeym, *kinesis* – hərəkət) adlandırılır. Həşəratlarda **qastrulyasiya** multifazalıdır.

#### 4. postembrional inkişaf və onun tipləri.

1. natamam inkişaf (*Hemimetabola*)

Evolütiv metamorfozla – tədricən surfə formasının dəyişilməsi yolu ilə inkişaf.

2. tam çevrilmə yolu ilə inkişaf (*Holometabola*)

Katostrofik metamorfozla – orqanizmin sürətlə əsaslı dəyişilməsi yolu ilə inkişaf.

**Surfə tipləri:** kompodeovari, karaboid, məftil surfələr, tırtılvari, qurdvari.

**Pup tipləri:** açıq, örtülü, gizli açıq pup variantı (milçəklərdə).

Surfə orqanizminin dəyişilməsi, yenidən formallaşma fazası olan pupun metamorfozu fizioloji proseslərdən ibarətdir: **a) histoliz, b) histohenez.**

**Metamorfozun tipləri:**

### *Metamorfozun ilkin formaları:*

1. anamorfoz (*Protura*) – ilkin surfä mərhələləri yetkin fəndlərdən fərqlənmir, bugumların sayı çoxalır;
2. protomorfoz (*Thysanura, Diphura*) – cinsi yetişkənliyə çatmış fəndlərdə qabıqdəyişmə davam edir;
3. hemimetamorfoz – hər qabıqdəyişmədən sonra imago fazasına irələmə və pup fazası olmur;
4. hipomorfoz – pup fazasının ikinci dəfə yox olması;
5. hipermorfoz – yumurta qabıqdəyişməsi (xorion kutikulyar örtüklə əvəz olunur), onun həcmi 1,5 dəfə artır, inkişaf etmiş qanad rüşeymlı pup mərhələsi olur, pup 2 dəfə qabıq dəyişir;
6. holometamorfoz – böcəklər, kəpənəklər, torqanadlılıarda pup mərhələsinin olması orqanizmin həmin fazada dəyişilməsi: a) hipermetamorfoz – surfä mərhələsi bir neçə yaşlara bölünür və bu zaman müxtəlif yaşlı surfələr bir-birindən morfoloji və bioloji cəhətdən fərqlənir.

### **5. Həyat tsiklları**

*Nəsil* – generasiya – yumurta fazasından imagoşa kimi

*Voltinizm* – mono-, bi-, polivoltin növlər.

*Coxillik hayat tsiklları*.

Nəsillərin növbələşməsi – **heteroqoniya** – ikicinsli və partenogenetik nəsillərin növbələşməsi.

**Metamorfozun hormonal tənzimi** endokrin orqanlar – beynin neyrosekretor hüceyrələri, kardial (*corpora cardiaca*) və əlavə (*corpora allata*) cisimlər, öndös (peritrxaxal və ya protorokal) vəzilər tərəfindən tənzimlənir.

### **Diapauza**

- Orqanizmin müvəqqəti fizioloji sakitlik halıdır ki, mühitin qeyri-əlverişli şəraitini keçirmək

üçün uyğunlaşma forması kimi yaranmışdır (qışda aşağı temperaturları, isti fəsildə quraqlığı keçirmək üçün formalasır)

Diapauza ilə bağlı olan bütün proseslər neyrohormonal orqanlar sistemi tərəfindən tənzimlənir və fiziki donma, hərəkətsizlikdən aşağıdakı əlamətlərlə fərqlənir:

1. Bu zaman neyroendokrin sistemin fəaliyyəti zəifləyir, yəni fəallığın induksiyası baş verir;
2. diapauza – özü-özlüyündə orqanizm üçün qeyri-əlverişli olmayan mahitin müəyyən amilinin təsirinə qarşı cavab reaksiyası kimi formalasır. Yəni bu amillər qeyri-əlverişli şəraitin yaxınlaşması haqda siqnal rolunu oynayır, məsələn, fotoperiod və temperatur.

Diapauza genetik cəhətdən əsaslandırılmış təzahürdür. Diapauza qeyri-əlverişli şəraitdən əvvəl formalasşa da onun bitməsi yalnız orqanizmin bir müddət əlverişsiz şəraitdə qaldıqdan sonra baş verir. Məsələn, bəzi kəpənəklərdə puplar həddən artıq soyuqda qalması ilə, mənfi temperaturun təsiri altında...

### **Diapauzanın tipləri:**

- surfä və pup,
- imaginal və embrional

### **Yoxlama sualları**

1. Həşərtlarda erkək və dişi cinsi sistemlərin quruluşu. Əlavə cinsi vəsilər.
2. Həşərtlarda çoxalma üsulları.
3. Həşərtlarda inkişaf mərhələləri.
4. Metamorfozun adaptiv mahiyyəti.
5. Həşərtlarda provizor orqanlar – imaqoyabənzər sürfələr.
6. İmaqoya bənzəməyən sürfələr.
7. Müxtəlif tip pupları xarakterizə edən əlamətlər.
8. Metamorfozun hormonal tənzimi.
9. Diapauzanın müxtəlif tipləri. Diapauzanın tənzimlənmə mexanizmi.
10. Həşərtlarda polimorfizmin növləri.

## **MÜHAZİRƏ 9 . HƏŞƏRTLARIN EKOLOGİYASI (1-Cİ HİSSƏ)**

### **Plan**

- 9.1. Həşəratların ekologiyası – mahiyyəti və vəzifələri.
- 9.2. Həşəratların yaşayış mühiti. Ekoloji xüsusiyyətləri.
- 9.3. Mühit amillərinin birgə təsiri. Temperatur mühit amili kimi.
- 9.4. Həşəratların soyuğadavamlılığı.
- 9.5. Mühitin rütubətinin həşərata təsiri.

### **9.1. Həşəratların ekologiyası – mahiyyəti və vəzifələri**

“Ekologiya” termini ilk dəfə 1869-cu ildə E.Hekkel tərəfindən təklif edilmişdir. Bu elm canlı orqanizmlərin yaşadıqları mühit ilə qarşılıqlı əlaqə və münasibətlərini öyrənir.

Qarşılıqlı münasibətlər müxtəlif ola bilir və orqanizmlərin sayı, ilk növbədə, növün məhsuldarlığı və sağkalma qabiliyyətindən asılı olur. Həşəratların çoxunda məhsuldarlıq yüksək olur, lakin fərdlərin hamısı sağlam bilmir. Ona görə də ekoloji tədqiqatların ən mühüm vəzifələrindən biri xarici mühit amillərinin məhsuldarlığı və növlərin sağkalma qabiliyyətinə, həmçinin say dəyişkənliliyinə təsirini öyrənməkdir. Belə ki, təbiətdə orqanizmlərin sayının dəyişilmə qanuna uyğunluqlarının dərk edilməsi həm bu dəyişiklikləri proqnozlaşdırmaq imkanı verir, həm də zərərli növlərin çoxalmasının qarşısını alan tədbirləri işləyib hazırlamağa şərait yaratır.

Orqanizmlər arasında mövcud olan qarşılıqlı münasibətlərin ekoloji aspektə tədqiqi 3 səviyyədə həyata keçirilir:

1) fəndlərin ekologiyasının (*autekologiya*) öyrənilməsi;

2) populyasiyaların ekologiyası, yəni eyni növə aid olub ərazinin müəyyən hissəsində məskunlaşan fəndlər birliyinin ekologiyası – populyasion ekologiya;

3) birliklərin və ya biosenozların ekologiyası (demək olar ki, eynicinsli yaşayış şəraitinə malik olan ərazidə məskunlaşan və müxtəlif növlərə aid olan orqanizmlərin birliyi).

Ekologyanın mahiyyəti ibarətdir:

1. Yaşayış mühitinə növlərin uyğunlaşmalarının tədqiqi;

2. Populyasiyaların yaranma və inkişaf qanuna uyğunluqlarının öyrənilməsi;

3. Biosenozların formalaşma qanuna uyğunluqları və rolunun müəyyənləşməsi.

Həşəratların ekologiyasının əsas obyekti – biosenozun təbii şəraitində növün həyatı təşkil edir.

Həşəratların ekologiyasının əsas vəzifələri:

1. Populyasiyada fəndlərin sayının müəyyənləşməsi;

2. Xarici mühit şəraitindən asılı olaraq həşəratların həyat tərzinin dərk edilməsi;

3. Konkret növün fəndlərinin sayına və yayılma xüsusiyyətlərinə mühit amillərinin təsirinin öyrənilməsi;

4. Həşəratlarla mühit amilləri və insan arasında olan əsas qarşılıqlı əlaqələrin tədqiqi.

## **9.2. Həşəratların yaşayış mühiti. Ekoloji xüsusiyyətləri.**

**Mühit amilləri** – orqanizmlər mövcud olduğu yaşayış mühitində müxtəlif ekoloji amillərin təsirinə məruz qalır. Həmin ekoloji amillərin toplusundan formalanmış bu mühitdə daima qarşılıqlı təsir mövcuddur və amillər orqanizmlərin həyat tərzini müəyyənləşdirir.

Ekoloji amillər 4 kateqoriyalara ayrılır: *abiotik, hidro-edafik, biotik və antropogen*.

1. Abiotik və ya qeyri üzvi amillərə iqlim amilləri – temperatur, işıq, külək, atmosfer xüsusiyyətləri, cazibə, radioaktivlik, ərazinin relyefi və s.

2. Hidro-edafik və ya su-torpaq amilləri – orqanizmlərin yaşadıqları mühitin su və torpağın təsiridir;

3. Biotik və ya üzvü amillər – orqanizmlərə təbiət qüvvələrinin təsiri, qida ilə bağlı olan, yəni trofik əlaqələr, növdaxili, növlərarasında münasibətlər aiddir;

4. Antropogen amillər – insanın fəaliyyətinin təbiət və orqanizmlərə təsiri nəzərdə tutulur. Məsələn, torpağın becərilməsi, meşələrin qırılması, hidrotikintilərin aparılması, müxtəlif növ heyvanların passiv və ya fəal şəkildə bir yerdən başqasına köçürülməsi, yəni

introduksiyanın həyata keçirilməsi, zərərli növlərə qarşı mübarizə tədbirlərinin aparılması və s.

Birinci 3 kateqoriyalar *ilkin* və ya təbii amillərdir, yəni onlar insan yaranmamışdan əvvəl də mövcud olmuşlar. Lakin sonuncu yer üzərində insanın yaranması ilə sıx bağlıdır – ikinci xarakter daşıyır.

Ekoloji amillərin təsnifləşdirilməsi ilk dəfə 1931-ci ildə A.S. Monçadski tərəfindən həyata keçirilmişdir. Həmin təsnifata görə bütün amillər 2 əsas qrupa bölünür: 1) qanuna uyğun şəkildə periodik olaraq dəyişən amillər; 2) qanuna uyğun şəkildə periodik dəyişməyən amillər.

Periodik olaraq dəyişən amillər – işıq, isti, rütubət, yem bitkilərinin sutkalıq və mövsümi təsiri, həmçinin eyni növə aid olan fəndlərin qarşılıqlı təsiri də bunlara aiddir.

Periodik olaraq dəyişilməyən amillərə parazitlər, yırtıcılar, xəstəlik törədənlər və insan fəaliyyəti aiddir (biotik və antropogen amillər).

**Növlərin ekoloji xüsusiyyətləri.** Növlərin mühit amillərinə qarşı tələbatı müxtəlifdir, yəni həşərat orqanizmlərinin ekoloji amillərə olan tələbatı, münasibəti səciyyəvi xarakter daşıyır. Bəziləri istisəvər – *termofil*, digəri soyuqsevən -*kriofildir*, bir qismi rütubət sevir – *hidrofil*, quraqlıq sevən -*kserofil*, bitki örtüyünü sevən – *fitofilər*, və yaxud torpaq mühitində yaşayanlar – *geofilər*. Həşəratların bəziləri tələb etdikləri amilin təsir dairəsindən kənara çıxa bilirlər. Məsələn, bəzi həşərat

növləri və çeyirkələr müxtəlif bitkilərlə qidalana bilirlər. Lakin elə növlər vardır ki, məs., üzüm filokserası, noxud böcəyi – yalnız bir növ bitki ilə qidalanır. Həşəratlarda bu xüsusiyyətlərə *ekoloji plastiklik* və ya *ekoloji valentlik* deyilir.

Mühit amillərinin dəyişkənliliyinə qarşı dözümlü olan növlər *evribiont*, az dözümlü olan növlər isə *stenobiont* növlər adlanır.

### 9.3. Temperatur mühit amili kimi


Zərərli orqanizmlər əsasən dəyişkən bədən temperaturuna malikdirlər, yəni xarici mühit temperaturunun dəyişilməsinə müvafiq olaraq həşəratların bədən temperaturu da dəyişilir. Həşəratların fəal həyat fəaliyyəti yalnız müəyyən temperaturlar diapazonunda mümkündür, yəni hər növün bu amilə qarşı münasibəti səciyyəvi xarakter daşıyır.

Həşərata fəal həyat tərzini təmin edən temperaturlar diapazonu  $15\text{--}38^{\circ}\text{C}$  (optimum  $+26^{\circ}\text{-də}$ ). Bu diapazondan kənarlanmalar, yəni yüksək və ya aşağı göstəricilər növün normal həyat fəaliyyətinə təsir göstərir. Bu, onların istilik və ya soyuğa qarşı neqativ halının yaranmasına səbəb olur, yəni isti və ya soyuğa qarşı donuqluq qeydə alınır, aktiv fəaliyyəti dayanır. Temperaturun yenidən aktivlik göstəriciləri həddinə qayıtması həşəratı fəallaşdırıa bilər.

Ona görə də hər bir həşərat növünün *yuxarı və aşağı inkişaf astanaları adlanan temperatur həddləri* mövcuddur.

Həddən artıq temperaturun yüksəlməsi və ya azalması orqanizmlə mühit arasında olan nisbəti pozur və həyat proseslərinin disharmoniyası, yəni bədəndə gedən biokimyəvi proseslərin dönməzliyi baş verir.

Temperaturun  $0^{\circ}\text{C}$  aşağı enməsi əvvəl bədən hüceyrələrinin şirəsinin həddən artıq soyumasına, lakin donmamasına səbəb olur. Temperatur göstəricisinin getgedə azalması davam etdikdə - "kritik nöqtə"yə çatması maksimal soyuma ilə nəticələnir, bu halda hüceyrə şirəsi qismən donmağa başlayır (şəkil 49).



Şəkil 49. Temperaturun təsiri altında həşəratın halının dəyişilməsini xarakterizə edən Baxmetyev əyrisi

Həmin "gizli temperaturun", yəni ehtiyat temperaturun xaric olunmasına imkan yaratır. Bu zaman qısa

müddətə olsa da həşəratın bədən temperaturu qalxır (şəkil 49) – qoruma reaksiyası olan həmin hal bir müddət həşəratı məhv olmağa qoymur. Lakin mühit temperaturunun azalması davam edərsə, hüceyrə şirəsinin, yəni bədən mayesinin tamamilə donması baş verir və o, ölürlər.

Temperaturun təsirinin bu qanuna uyğunluğu ilk dəfə olaraq P.İ. Baxmetyev tərəfindən XIX sonu XX əsrin əvvəllərində kəşf edilmişdir. Bu temperatur əyri "Baxmetyev əyri" kimi göstərilir (şəkil 49).

Həşəratın inkişafı orqanizmində fizioloji proseslərin gedisiñə bilavasitə təsir göstərən yuxarı və aşağı temperatur həddlərindən, yənə astanalardan asılıdır. Aşağı astanadan yüksəkdə yerləşən və yuxarı astanadan kənara çıxmayan temperaturlar **effektiv temperaturlar** adlanır. Həşəratın normal inkişafını yalnız bu temperaturlar təmin edir.

Hər növün inkişafını normal başa vurması üçün müəyyən enerji miqdarına ehtiyacı vardır. Yəni bir növün nəslinin, hətta fazalarının normal inkişafı üçün səciyyəvi olan effektiv temperaturlar cəmi tələb olunur. Bu göstərici hər ziyanverici həşərat növü üçün fərdi olaraq aşağıdakı formula ilə müəyyənləşir:

$$C = (t - t_1) \cdot n$$

C – effektiv temperaturların cəmi, t – müşahidə edilən temperatur,  $t_1$  – aşağı temperatur astanası, n – inkişaf günləridir. Məsələn, müşahidə edilən havanın temperaturu  $25^{\circ}\text{C}$ , aşağı temperatur astanası  $10^{\circ}\text{C}$  olduqda 1 sutka üçün effektiv temperatur ( $t - t_1$ )  $15^{\circ}\text{C}$  bərabərdir.

Əgər hər hansı bir zərərvericinin bir nöslinin və yaxud fazasının inkişafı üçün tələb olunan effektiv temperaturların cəmini bilmək tələb olunursa, effektiv temperaturu günlərin sayına vurmaq lazımdır. Bu göstərici nəinki hər hansı bir növün inkişaf sürətini müəyyənləşdirməyə, həmçinin təbiətdə görünmə vaxtı, bu və yaxud digər fazasının inkişafı, yumurtaqoyma dövrünü və s. dəqiqliklə (xüsusən konkret zərərverici növ üçün) göstərmək olar.

Yalnız nəzərə almaq lazımdır ki, müşahidə ilində temperatur göstəricisi normadan kənara çıxdığı hallarda və ya arealın müxtəlif yerlərində fərdlər üçün dəyişilə bilər. Yəni hər hansı bir coğrafi nöqtədə növün nəsillərinin sayını inkişaf astanası və temperatur konstantına görə müəyyənləşdirmək olar. Məsələn,  $21^{\circ}\text{C}$ -də anbar uzunburun böcəyi 36 günə inkişaf edir və onun inkişafının aşağı astanası (yəni bu temperaturdan aşağı göstəricilərdə inkişaf etmir)  $11^{\circ}\text{C}$  bərabərdir, onda normal inkişafı üçün  $(21-11) \times 36 = 360^{\circ}\text{C}$  tələb olunur.

Alma mənənəsi üçün effektiv temperaturun cəmi  $114^{\circ}$  ( $t_1=7$ ), ev milçəyi üçün  $230^{\circ}$  ( $t_1=12$ ), kələm güvəsi üçün  $380^{\circ}$  ( $t_1=9,8$ ) və s. olacaqdır.

#### 9.4. Həşəratların soyuğadavamlılığı

**Soyuğadavamlılıq** – aşağı temperaturların təsirinə qarşı orqanizmin davamlılığını, yəni soyuğa dözümlülüyünü göstərir. Həşəratın yayılması və say dinamikasına

bu xüsusiyyətinin olduqca böyük təsiri vardır. Xüsusən də bitki mühafizəsi sahəsində mütəxəssislər zərərlə növlərin bu xüsusiyyətini həmişə nəzərə almalıdır.

Müxtəlif həşərat növünün soyuğa davamlılığı eyni olmur. Bəzi növlər asanlıqla  $-30^{\circ}$ ,  $-50^{\circ}\text{C}$  keçirdiyi halda, digərləri  $0^{\circ}\text{C}$  aşağısı normal qəbul edə bilmirlər. Həşərat yalnız temperatur “kritik nöqtə”dən aşağı endikdə - bədən mayesinin donması nəticəsində məhv olur.

Göründüyü kimi, hər bir növün onun üçün səciyyəvi olan soyuğadavamlılıq göstəricisi bədən mayesinin miqdarından asılıdır, lakin bəzi hallarda bu asılılıq pozulur. Yəni soyuğadavamlılıq yalnız mayenin miqdarı ilə deyil, orqanizmin fizioloji halı ilə sıx əlaqədardır. Məsələn, N.L. Saxarovun təcrübələri onu sübut etmişdir ki, yaxşı qidalanmış payızlıq sovkasının tirtilləri yalnız  $-11^{\circ}\text{C}$ -də dondukları halda, az yemlənmiş fərdlər  $-6^{\circ}\text{C}$ -də artıq məhv olurlar.

Buna səbəb, yaxşı qidalanma zamanı bədəndə hidrofil kolloid maddələrin, məsələn, qlikogenin miqdarı çox olur. Qlikogen su ilə birləşmiş halda mövcud olduğu üçün – “birləşmiş su” bədənin mövcud su ehtiyatının 50%-ni təşkil edir. Həşəratın bədənində “sərbəst su” çox asanlıqla orqanizm tərəfindən itirilə bilən sudur.

Həşərat orqanizmində “birləşmiş” və “sərbəst” sudan başqa “intermitselyar su” da vardır ki, o, protoplazmada mövcud olan ultramikroskopik kapilyar

məsamələri doldurur və orqanizmin soyuğadavamlılığının səbəbkarlarından biridir.

## 9.5. Mühitin rütubətinin həşərata təsiri

Həşəratın yaşadığı mühitdə rütubətin göstəriciləri müxtəlif olur. Həşəratların ekologiyası üçün əhəmiyyət kəsb edən – *nisbi rütubətdir*. Bu, havanın su buxarları ilə doyma dərəcəsini əks etdirən göstəricidir.

Rütubətin həşərtlərə təsiri də müxtəlif olur. Belə ki, rütubət həşərat orqanizminin toxumalarında suyun miqdarını dəyişdirir və onun davranışına, sağqalma səviyyəsinə, məhsuldarlığına təsir göstərir.

Rütubətin həşərat orqanizminə təsiri birbaşa və ya dolayı yolla baş verir. Həşəratın nisbətən kiçik ölçülü bədənə malikdir və onun bədənindən daima suyun buxarlanması baş verir. Ona görə də həşəratların mühitin rütubətindən asılılığı olduqca böyükdür. Xüsusən də açıq məkanda yaşayan növlər mühit rütubətindən daha çox asılı olur, çünki 100%-lik rütubət havada az müşahidə edilir. Adətən havada rütubətin faizi şehdüşmə səviyyəsindən asılıdır. Bu səbəbdən, həşərat orqanizmində suyun buxarlanması qarşısını almaq üçün təkamül prosesində formalashmış və xüsusi mexanizmlərlə idarə olunan uyğunlaşmalar mövcuddur, bunlar *morfoloji, fizioloji və ekoloji uyğunlaşma mexanizmləridir*.

*Morfoloji uyğunlaşma* kimi həşəratın örtük qatında suyu keçirməyən, lipoproteid tərkibli **epikutukulanın** inkişaf etməsini, bəzi mənənələr, yastıclar və digər növlərdə mum qatının olmasını, kutukulanın qalınlaşması, nəfəsliliklərin quruluşu, pupların quruluşu və barama əmələ gətirmə xüsusiyyətlərini göstərmək olar.

Həşərat orqanizmində suyun buxarlanması tənzimləyən *nəfəslilik indeksi* və yaxud “stiqmaların indeksi” mövcuddur. Bu indeks, ön döş nəfəsliliklərinin uzunluğunun bütün döş şobəsinin uzunluğuna nisbətidir.

Müəyyən olunmuşdur ki, rütubətsevən həşərtlərda – qansoran ikiqanadlılar, ağaçqanadlar, məryəmqrurdu, möğmigalarda “nəfəslilik indeksi” böyük olur, yəni həmin növlər suyu qənaət etmədən buxarlandırırlar və yalnız su mühitində yaşayırlar (onlarda epikutikula olmur). Lakin quru mühitdə yaşayan və quraqlığa davamlı olan olan növlərdə “nəfəslilik indeksi” kiçikdir, onlar suyu daha qənaətlə, az buxarlandırırlar – bu, onların quru mühitdə yaşamaları üçün uyğunlaşmadır.

Metamorfozla inkişaf edən Holometabolalarda pup fazası mövcuddur. Böcəklər və pərdəqanadlıların açıqtıplı puplarında çox incə, nazik örtük qatı olur ki, ondan asanlıqla rütubət və qazlar keçə bilir. Lakin kəpənəklərdə puplar örtülü olurlar, bəziləri xüsusi barama içində yerləşirlər (tut ipəkqrurdu, tovuzgöz kəpənəklər və s.) – bunlar açıq məkanda puplaşan növlərdir və suyu buxarlanmadan qorumaq üçün bu uyğunlaşmaya

malikdirlər; sovkaların pupları torpaqda yuvaciqda olur, onlar su faizi yüksək olan mühitdə yerləşdikləri üçün baramaya ehtiyacı yoxdur.

*Fizioloji uyğunlaşma mexanizminə* mexanizminlərinə malpigi boruları vasitəsilə və arxa bağırsağın təkrarən həzm olunmamış qalıqlardan suyu bədənə geri sorulması, bədən səthi ilə rütubətin qəbulu və qida vasitəsilə orqanizmə daxil olmasını göstərmək olar.

*Ekoloji uyğunlaşma mexanizmində* fərdlərin qeyri-əlverişli şəraiti olan yerləri dəyişməsini misal götirmək olar. Belə ki, torpaqda yaşayan növlər torpağın üst qatları quruduqda daha dərin, rütubəti çox olan hissələrə şaquli miqrasiya etməklə yerdəyişirlər. Məsələn, xırıldaq, şıqqıldaq böcəklərin sürfələri yaz fəslində torpağın üst qatlarında nəmliyin çox olmasına görə yenidən üst qatlara miqrasiya edirlər.

Rütubətə olan münasibətinə görə həşəratları qruplaşdırırlar: *hygrofil* – çox rütubət sevənlər, *mezofil* – orta rütubət sevənlər, *kserofil* quraqlıq sevənlər.

## MÜHAZİRƏ 10 . HƏŞƏRATLARIN EKOLOGİYASI (2-Cİ HİSSƏ)

### Plan

- 10.1. Mühitin temperaturu və rütubətin birgə təsiri.
- 10.2. İşıq amilinin həşərata təsiri.
- 10.3. Hydro-edafik (su-torpaq) amillərin həşərata təsiri.


### 10.1. Mühitin temperaturu və rütubətin birgə təsiri

Mühitin temperaturu rütubətin təsirinin xarakterini dəyişə bilir. Laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, alma meyvəyeyəninin puplarının məhv olmasının əsas səbəblərindən biri, temperatur ilə rütubətin birgə təsiridir:  $21-28^{\circ}\text{C}$  və 53-95% nisbi rütubət şəraitində bu zərərvericinin yalnız 10% pupları məhv olur. Bu göstəricilərdən kənarlanmalar olduqda pupların ölüm faizi kəskin artır. Bu növ üçün hər iki göstəricinin optimal və pessimal səviyyələri mövcuddur.

Payızlıq sovkasının dişi fəndləri  $20^{\circ}\text{C}$ -də və 85% nisbi rütubət şəraitində 840 yumurta qoyduğu halda,  $30^{\circ}\text{C}$  və 85% rütubətdə yalnız 377 ədəd (2 dəfə az) yumurta qoymuşlar.

Adətən kənd təsərrüfatı və meşə bitkilərinə zərər vuran həşərat növlərinin həyat qabiliyyəti və fizioloji hali qiymətləndirilən zaman temperatur və rütubətin bir-birilə uyğunluğu müəyyən edilir. Bunu xüsusi üsul – *klimogram* və *bioklimogramlar* (şəkil 50) tərtib etməklə həyata

keçirirlər. Klimoqram temperatur və yağıntıların aylıq göstəriciləri əsasında tərtib olunur.



Şəkil 50. Mərakeş çeyirtkəsinin bioklimoqramı (Uvarova görə): A – qeyri-əlverişli həyat şərait; B - əlverişli həyat şərait

Klimoqramın ordinat oxu – temperaturu, absis isə yağıntıların miqdarını (mm-lə) göstərir. Əgər klimoqramda əyri yuxarıya istiqamətlənmüşsə, deməli isti və quru yay, yox əgər əksinə, aşağı yönəlmüşsə sərt qış və yüksək rütubətin olmasını göstərir. Bitki mühafizəsi məqsədilə hər hansı bir zərərli həşəratın həyat şəraitinin ekoloji analizi tələb olunursa, bu zaman bioklimoqram tərtib edilir.

Ən münasib bioklimoqram B. Uvarov tərəfindən irəli sürülmüşdür (şəkil 50). Bu bioklimoqramı tərtib etmək

üçün ilk növbədə, həmin növün bütün fazalarının inkişaf vaxtları göstərilmiş fenoloji təqvimini bilmək lazımdır. Belə ki, təqvimdə göstərilən tarixlərə uyğun olaraq, müvafiq işarələrlə hər fazanın (aylarla) inkişaf müddəti göstərilir. Bu zaman formalaşan çoxbucaqlının xəttləri hər fazanın inkişaf dövrünü əks etdirəcəkdir.

Dördbucaqlılar formasında yumurta, sürfə, imago fazalarının optimal inkişaf dövrlərini əldə etmiş oluruq. Həmin dördbucaqlılar bioklimoqrama yerləşdirilir, nəticədə konkret temperatur və rütubət şəraitləri aşkarlanır.

Əgər göstəricilər, yəni əyrişir optimal inkişafi göstərən kvadratın sərhədindən kənara çıxırsa – qeyri-əlverişli şərait, əksinə, kvadrat çərçivəsində mövcuddursa – əlverişli şəraitin olacağını göstərir.

Şəkil 50-də Kiçik Asiya şəraitində mərakeş çeyirtkəsinin bioklimoqramı təqdim edilmişdir. Həmin növ üçün optimal həyat şəraiti  $25^{\circ}\text{C}$  və  $90\text{ mm}$  rütubətdir ki, bioklimoqramda böyük kvadrat şəklində göstərilmişdir. Göründüyü kimi, I, II, X, XII aylarda yumurta fazasının optimumdan kəndə qalması – onların inkişafi üçün hiqrotermiki şəraitin əlverişsiz olduğunu göstərir (yüksek yağıntılı şərait yumurtaların çürüməsinə səbəb olur). Lakin alt sıradakı qrafikdə bütün inkişaf fazaları optimum kvadrati daxilində yerləşmişdir ki, bu, həmin şəraitin inkişaf üçün əlverişli olduğunu, çeyirtkənin külli miqdarda artımının gözlənildiyini göstərir.

## 10.2. İşıq amilinin həşərata təsiri

Ekoloji amil kimi, işığın (gün uzunluğunun dəyişilməsinin) həşərat orqanizminə təsiri böyükdür. Belə ki, gün uzunluğunun dəyişilməsinə qarşı həşərat növlərinin münasibəti, yəni reaksiyası (*fotoperiodik reaksiya*) müxtəlifdir.

İşıq həşəratın illik həyat tsiklini tənzimləyir, fotoperiod növlərin maneəsiz inkişafına şərait yaradır. Qısa gün uzunluğu – payız-qış dövrünün yaxınlaşmasına, yəni inkişaf üçün qeyri-əlverişli şəraitin başlanmasına bir siqnaldır. Həşəratın bu siqnala qarşı reaksiyası – qışlama üçün tələb olunan fizioloji dəyişiklikləri həyata keçirməsi təşkil edir. Bu zaman ilk növbədə, maddələr mübadiləsinin tipi və istiqaməti dəyişir, proseslər tormozlanır.

Həşəratın gün uzunluğunun dəyişilməsinə qarşı cavab reaksiyaları 2 tip olur: **kəmiyyət və keyfiyyət fotoperiodik reaksiyalar**.

Həşəratın mühitdən gələn siqnala qarşı kəmiyyət cavab reaksiyasına pup mərhələsində (növdən asılı olaraq qışlayan fazada) ehtiyat qida maddələrinin piy cismində toplanması – çəki artımı, məhsuldarlığın yüksəlməsi, soyuğadavamlılığın dəyişilməsi və s. göstərmək olar. Keyfiyyət fotoperiodik reaksiya - diapauzanın formalamasıdır.

Fotoperiodik reaksiyaların tipləri – *qısagünlü fotoperiod* (8-10 saat gün uzunluğu), *uzungün fotoperiod*

(12-18 saat gün uzunluğu) və *qarışlı tipli fotoperiod* (həmin saatlarda orqanizm fəal olur).

Qısagünlü fotoperiodik reaksiya tut ipəkqurdu, sovkalar (kələm sovkasına həm qış, həm də 37% fərdlər yay diapauzası xasdır), dalgalılar və s. aiddir. Həşəratların çoxusuna uzungün fotoperiodik reaksiyası xarakterikdir, yəni inkişaf uzun gün şəraitində baş verir.

Həşəratların işığa qarşı həssaslığı onlarda müxtəlif uyğunlaşmaların əmələ gəlməsinə səbəb olmuşdur. Bəzi həşəratlar sutkanın qaranlıq, digərləri işıqlı dövrlərində fəal olurlar. İşıqlanmanın intensivliyinə münasibətinə görə həşəratları 3 qrupa bölgülər: *gündüz fəal olanlar; gecə fəal olanlar və alaqqaranlıqda fəal olanlar*.

Sancaqbıqlı kəpənəklər, çeyirtkələr, ikiqanadlıların əksəriyyəti, böcəklərin çoxusu, zarqanadlılar gündüz, sovkaların əksəriyyəti, şalalar və sisəklər gecə, haf kəpənəkləri, xırıldaq böcəklərin əksəriyyəti (məs., may böcəyi) alaqqaranlıqda fəal olurlar.

Məlumdur ki, müxtəlif saatlarda fəal olan bu həşərat növlərinin süni işığın təsirinə qarşı da münasibəti müxtəlifdir. Həşəratın çoxusu ən çox gecə saatlarında ultrabənövşəyi şüaya uçurlar (dalğa uzunluğu 300-440 mmk). Müəyyən edilmişdir ki, adı işığa nisbətən ultrabənövşəyi işığa ucuş daha intensiv olur. Həşəratı işığın cəlbetmə intensivliyi işığın spektral tərkibi ilə əlaqədardır.

### **10.3. Hydro-edafik (su-torpaq) amillərin həşərata təsiri**

Həşəratlar ilkin inkişaf mərhələlərində su mühiti ilə əlaqəsi olmamışdır. Yəni formallaşma su mühiti ilə bağlı olmamışdır. Su ilə həşərat orqanizminin əlaqəsi gec dövrlərdə baş vermişdir. Suda yaşayan bütün həşərat növləri bu mühitə qurudan və ya torpaqdan keçmişlər.

Qanadlı həşəratların çoxu inkişaflarının fəal dövründə, əsasən də yetkin mərhələdə hava ilə əlaqədar olur. Lakin həyat dövrünün qeyri-fəal fazalarında (yumurta və pup), bəzən isə tırtıl və ya sūrfə mərhələlərində də şirinsu və ya torpaq mühitləri ilə bağlı olurlar. Bundan başqa, İlkinqanadsızların (*Apterygota*) və Qanadlıların (*Pterygota*) bir qismi bütün inkişaf mərhələlərində torpaqda yaşayırlar.

Beləliklə, bütün həşərat növlərinin 90%-i həyat dövrünün müəyyən mərhələlərində mütləq torpaq və ya su mühitləri ilə bağlı olur və belə çaxar ki, həşəratların çox az faizi yerüstü mühitlə əlaqədardır.

Həşəratların əksəriyyəti şirinsu – çaylar, göllər, nohurlar və gölməçələrdə yaşayır. Açıq dəniz və okeanlarda yalnız *Hemiptera* (Yarımsərtqanadlılar və ya Taxtabitilər) dəstəsinin *Holobate* cinsinə aid olan taxtabitilər yaşayır. Taxtabitilər dəstəsinə aid olan *Notonectidae* (su biti) fəsiləsi, böcəklərdən (*Coleoptera* dəstəsi) üzər böcəklər – *Dytiscidae* fəsiləsi və *Hydrophilidae* fəsiləsi (su sevənlər) nümayəndələrinin sūrfə və yumurtaların inkişafı suda baş verir. Yetkin fəndləri su mühitinin daimi sakinləri olsalar da

həmin mühiti müvəqqəti olaraq tərk edib bir su hövzəsindən digərinə keçərək yayılırlar.

Həyat tsiklinin yalnız müəyyən hissəsini su yaşayış mühiti ilə əlaqəli olan həşərat – Gündəcələr (*Ephemeroptera*), İynəcələr (*Odonata*), İriqanadlılar (*Megaloptera*) və Bulaqcılar (*Trichoptera*) göstərmək olar.

İriqanadlılar dəstəsindən (*Diptera*) aid olan nümayəndələrdən ağcaqanadlar, uzunayaqlılar, hünülər, nəm milçəklər, zəngli milçəklərin sūrfə və yumurtaları su mühitində inkişaf edir.

Suyun bir yaşayış mühiti kimi təsiri temperatur, kimyəvi tərkibi, oksigenin miqdarı və qida ilə müəyyənləşir. Bu şərait özlüyündə suyun hərəkətindən asılıdır, yəni axının gücündən. Axının rolundan asılı olaraq həşəratların ekoloji qrupu fərqləndirilir: 1) r e o f i l l e r, və ya tez axan suların sakinləri; 2) l i m n o f i l l e r, və ya dörgün, zəif axan suların sakinləri.

Bu qrupların xüsusiyyətləri fərqli olur, yəni əsas göstəriciləri fərqlidir. Belə ki, tez axan sularda temperatur aşağı, oksigenin miqdarı yüksək, əksinə, zəif axan və dörgün sularda (göllər, nohurlar, gölməçələr) temperatur yüksək, oksigenin miqdarı isə az, çox vaxt çatışmaz səviyyədə olur.

Su mühitinin müxtəlif xüsusiyyətləri, yəni fiziki, kimyəvi göstəricilərinin fərqli olması burada yaşayan həşərat növlərində Morfoloji, fizioloji və bionomik əlamət-

lərin formallaşmasına gətirib çıxarmışdır. Reofillərlə limnofillər arasında ciddi fərqlər əmələ gəlmişdir.

**Reofillərin** bədəni uzunsov, iyvari formada, sürüşkən olur, tənəffüs orqanları olan qəlsəmələri qıсадır, onlar olduqca fəaldırlar, sualtı bitkilər, əşyalara bərk ilisə bilmək üçün güclü ayaqlara malikdirlər və suda oksigenin miqdarının dəyişilməsinə qarşı həssasdırlar, yəni oksigenli mühiti sevirlər (məs., Gündəcələr, Bulaqcılar).

**Limnofillər** güclü inkişaf etmiş qəlsəmələrə malikdirlər, çünki zəif axan, durğun sularda oksigenin miqdarı azdır. Onların bədəni zəif sürüşkəndir, suda karbon qazının miqdarının yüksəlməsinə qarşı olduqca dözümlüdürlər (məs., Baharçılar, İynəcələr).

Reofillərlə limnofillərin yaşadıqları su mühitində yerləşmə, yəni paylaşma xüsusiyyətləri də fərqlidir. Onların bir qismi su qatlarında fəal hərəkət etmək qabiliyyətinə malikdirlər. Bunlara n e k t o n növlər deyilir. İkinci qrupun nümayəndləri isə sahilyanı zonalarda yaşayır və ya b e n t o s d a yerləşirlər.

Beləliklə, suda yaşayan həşərat növləri həmin mühitin mühüm canlılarından biridirlər və olduqca böyük əhəmiyyət kəsb edirlər – bioloji məhsulun əmələgəlməsində, maddələrin bioloji dövriyyəsində iştirak edirlər.

**Torpaq mühiti** öz xüsusiyyətlərinə və göstəricilərinə görə, bir növ, su ilə hava yaşayış mühitləri arasında keçid kimi xarakterizə oluna bilər. Torpaqda yaşayan həşərat növlərinin sayı nisbətən azdır. Doğrudur,

torpaq orada yaşayan orqanizmlərin saxlığına görə bir o qədər də geri qalmır, yəni kifayət qədər sıxlığa malikdir.

Torpaq bir sıra mühüm spesifik xüsusiyyətlərə malikdir. Torpaq iqlim şəraitinin yumşaldıcısı rolunu oynaya bilir. Torpaq özünəməxsus təbii cism olmaqla 3 fazadan ibarətdir: bərk, maye və qaz.

Torpağın bərk fazası onun əsas strukturunu formalasdırır ki, burada həmişə su və havanın müəyyən miqdarı tutulub saxlanılır. Ona görə də torpağa su ilə hava arasında kecid, bir növ körpü rolunu oynayan mühit kimi qiymət verilir.

Torpaq bir çox funksiyaları yerinə yetirir – uducu, izolyator və şüalandırıcı xüsusiyyətlərinə malikdir. Torpaq özündə yağış suyunu saxlayır və sonradan, hissə-hissə onu verir, bununla da torpaqda rütubət tənzimlənir – havaya nisbətən torpaqda rütubət əhəmiyyətli dərəcədə az tərəddüb edir.

Torpağın üst qatı istini udur və alt qatları izolə edir (qoruyur). Udulmuş isti zəif – hissəli şəkildə istifadə olunur, ona görə də torpaqda sutkalıq temperaturun amplitudası az dəyişir, halbuki, torpaqüstü yaşayış yerlərində bu göstərici daha yüksəkdir və dəyişkən olur.

Torpaqda yaşayan həşəratların həyatında bu mühitin fiziki, kimyəvi xüsusiyyətləri mühüm rol oynayır. Torpağın fiziki xüsusiyyətlərinə onun mexaniki quruluşu, strukturu və saxlığı, rütubət, temperatur və aerasiya aiddir.

Torpağın kimyevi xüsusiyyətləri orada olan həllolan qeyri-üzvi birləşmələr, uzvi birləşmələr, torpaq suyunda həll olmuş birləşmələrin ion tərkibi iləyəni turş, neytral və qələvi reaksiyalarla) müəyyənləşir. Rütubətlə və humusla zəngin olan pH 4-5,2 olan torpaqlar tünd və zolaqlı (*Aqriotes obscurus* L., *A. lineatus* L.) şıqqıldaq böcəklər üçün əlverişlidir, lakin mərmər böcək *Poluphulla full* L., və taxıl sümürtkən böcəyi *Anisoplia austriaca* L. Sürfələri üçün əlverişsizdir, belə ki, onlar pH 6-8 – zəif turş, neytral və ya zəif-qələvi reaksiyaya malik olan torpaqları sevirlər, orada daha yaxşı inkişaf edirlər.

Torpaq orqanizmləri torpaqla əlaqə xüsusiyyətlərinə görə 3 qrupa bölürlər: *geobiontlar*, *geofillər* və *geosenlər*.

Geobiontlar torpağın daimi sakinləridir, yəni bütün inkişaf fazaları torpaqda keçir. Məsələn, Örtülüçənəlilər və ya gizliçənəlilər – *Entognatha* (infrasinif Bey-Bienkoya görə) müasir təsnifata görə sinif ranqı kimi qiymətləndirilir.

Geofillərin inkişafının yalnız bir fazası torpaqda keçir. Məsələn, bəzi sovkalar (payızlıq sovka), lövhəbiş və qarabədən böcəklər, çıqqıldaq böcəklər, çeyirtkəkimilər geofillərdir.

Geosenlər isə torpaqla müvəqqəti əlaqəsi olan həşəratlardır, məs., tarakanlar, taxtabitilər, bəzi böcəklər.

Torpaqda maddələr dövriyyəsində və torpaq əmələgəlmə proseslərində iştirakına görə həşəratlar 2 qrupa bölünür: *torpağın fəal sakinləri* və *torpağın passiv sakinləri*.

Torpağın fəal sakinləri olan növlər torpaqda aktiv olub, hərəkəlidirlər, qidalanma zamanı torpaqda maddələrin dövriyyəsini sürətləndirirlər. Məsələn, gisliçənəlilərin, şıqqıldaq böcəklərin, sürfələri və yetkin fəndləri, may böcəyinin sürfələri.

Torpağın passiv sakinləri, yumurta və ya pup mərhələləri torpaqda keçən növlər aiddir. Məsələn, çeyirtkəkimilərin yumurtaları, sovkalardan pambıq və kələm sovkasının pupları torpaqda keçdiyi üçün onlar maddələrin dövriyyəsi, torpaq əmələgəlmə prosesində iştirak edirlər.

Torpaqda yaşayan həşəratların torpaq əmələgəlmə prosesində iştirakı əsasən bitki qalıqlarını torpağa daxil etməklə, üzvi birləşələri orada yerləşdirməklə, torpaqda yollar açmaq yolu ilə, torpağı udub özündən (bağırsağından) keçirmə vasitəsilə həyata keçirilir.

Təkamül prosesində torpaqda yaşayan həşərat növlərində, torpağın digər sakinlərində olduğu kimi, bir sıra morfoloji (bədən örtüyü, güclü qazıcı ətraflar, sərt üst çənələr) və ekoloji uyğunlaşmalar (məsələn, rütubətin dəyişməsindən asılı olaraq məftil qurdarda şaquli istiqamətdə yerdəyişmə və s.) formalaşmışdır.

## MÜHAZİRƏ 11 . HƏŞƏRATLARIN EKOLOGİYASI (3-CÜ HİSSƏ)

### Plan

- 11.1. Biotik amillər: qida mühit amili kimi və onun həşəratlara təsiri.
- 11.2. Həşəratların bitkilərlə ekoloji əlaqələri.
- 11.3. Həşəratların bir-biri ilə və digər orqanizmlərlə ekoloji əlaqələri.
- 11.4. Antropogen amillər və onların həşəratlara təsiri.

### 11.1. Biotik amillər: qida mühit amili kimi və onun həşəratlara təsiri

Ekoamillər arasında biotik amilləri fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, onlar təsirə məruz qalan populyasiyalarla qarşılıqlı əlaqədə olub, populyasiyanın tərkibindən asılıdır. Həşəratın həyatında amillərin əhəmiyyəti müxtəlifdir: əgər bir qismi həyati vacibdirse (simbiontlar, cinsi tərəflər, qida mənbələri), digərləri təhlükəli (rəqiblər) və yaxud əksinə, əhəmiyyətli (yırtıcı və parazitlər) ola bilərlər. Belə ki, yırtıcı və parazitlərin çoxusu populyasiya daxilində fərdlərin sayını tənzimləyirlər. Yəni populyasiya daxilində sıxlıq artıqda yırtıcı və parazitlər öz sayını dəyişməz saxlayır və daha acgöz, aqressiv olurlar. Əksinə, populyasiya daxilində fərdlərin sayı yüksəldikdə, yəni şikarın sayı çox olduqda parazit və yırtıcıların da çoxalması stimulə edilir və sayıları artır.

Biotik amillərlə həşərat populyasiyaları arasındaki qarşılıqlı əlaqə (təsir!) az və ya çox dərəcədə sıx ola bilər.

Bu təsir diapazonunda eyni populyasiya daxilində üzvlər arasındaki ekoloji əlaqələr, eyni növə aid olan müxtəlif populyasiyaların üzvləri arasındaki əlaqə, yəni növdaxili (məs., növdaxili rəqabət, kütłəvi effektlər) və növlər arasındaki münasibətlər aiddir.

Həşəratların biotik amillərlə qarşılıqlı əlaqəsinin əsasını qida, yəni trofik əlaqələr təşkil edir. Belə ki, qidanın qəbulu fizioloji tələbatdır və bu, həşəratlarda müxtəlif uyğunlaşmaların əmələ gəlməsinə səbəb olur. Nəticədə, həmin uyğulaşmalar bu və ya digər qida mənbəyinin istifadəsinə həşəratı yönəldir.

Həşəratlar heterotrof orqanizmlər olduğu üçün başqa orqanizmlərin sintez etdiyi üzvi birləşmələrdən istifadə edirlər. Ona görədə biotik amillərin arasında qida amili mühüm ekoloji amilə çevrilib həşəratın mövcud olması üçün vacibdir.

**Həşəratların qida ixtisaslaşması.** Həşəratların müxtəlif qida mənbələri mövcuddur. Həşəratların həyat fəaliyyətində qidanın tərkibinin rolü böyükür, ona görə də onların qida rejimi və qida ixtisaslaşmasını dəqiqləşdirmək vacibdir.

Qida rejimi dedikdə həşəratın mənimsdəyi qidanın növündən asılı olaraq tərkibinin özünəməxsusluğu nəzərdə tutulur. Belə ki, qəbul etdiyi qidanın tərkibindən asılı olaraq həşəratlarda müxtəlif qida rejimləri əmələ gəlmişdir. Əsasən həşəratlarda qida rejiminin 3 tipi müəyyənləşmişdir: *fitofaqlar, zoofaqlar və detritofaqlar*.

Fitofaqlara müxtəlif fəsilələrə aid olan uzunbığ böcəklər, yarpaqyeyənlər, uzunburunlar, qabıqyeyənlər, çeyirtkəkimilər, Bərabərqanadlılar (*Homoptera*) dəstəsinin nümayəndələri və s. aiddir.

Heyvani orqanizmlərlə qidalanan zoofaqlar *yırtıcılar* və *parazitlər* olmaqla fərqləndirilir. Zoofaqların bir qismi canlı heyvan orqanizmlərin toxumalarını (biofaqlar), digərləri məhv olmuşların qalıqlarını (nekrofaqlar), başqa bir qrupu isə heyvani qidanın növlərindən olan mum, ipək və yunla qidalanır.

Yırtıcılara böyük ölçülü, güclü növlər aiddir ki, onlar asanlıqla şikarı dərhal məhv edə bilirlər. Bura həşəratlardan böcəklərin bəzi növləri – karabidlər və parabüzənlər, iynəcələr, torqanadlılar, ktr milçəklər, dəvədəlləyilər, şalaların bir çox növü aiddir.

Parazitlər digər heyvanlardan yalnız qida mənbəyi kimi deyil, həmçinin yaşayış mühiti (yeri) kimi istifadə edir, və sahiblərinin vasitəsilə mühit amilləri ilə qarşılıqlı münasibətlərini həyata keçirirlər. Həşəratlar arasında pərdəqanadlılar (həqiqi minicilər, brakonid – minicilər, xalsidlər, ikiqanadlıların çoxusu, məs., taxin milçəklər, mozalan), lələkyeyənlər və bitlər, bəzi böcəklər – qabaq böcəkləri aiddir.

Cəsəd və parçalanan bitki qalıqları ilə qidalanan həşəratlar *saprofaqlar* adlandırılırlar. Saprofaqlara poduralar (Ayaqquryuqlular dəstəsi), bir çox ikiqanadlıların sürfələri, bəzi böcəklər və s. aiddir. Cəsədlərlə qidalanan

*nekrofaqlardır*. Nekrofaqlardan tipik nümayəndə kimi cəsədyeyən-böcəklər, leş milçəklərinin sürfələri misaldır.

Qida ixtisaslaşmasında nümunə kimi *koprofaqları* göstərmək olar. Koprofaqlar peyinlə qidalanırlar – məs., peyin böcəkləri (Lövhəbiğilər fəsiləsi), stafilin böcəklər, bəzi milçəklərin sürfələri, poduralar. Bu həşəratlar ali heyvanların ekskretlərini parçalanmasında mühüm rol oynayırlar.

Qida ixtisaslaşmasında üzvi birləşmələrin mənbələrinə qarşı selektiv, yəni seçici münasibət *ilkin mərhələni* (**birinci sırə ixtisaslaşma**) formalaşdırır. Bura fitofaqlar, yırtıcılar, parazitlər, saprofaqlar, nekrofaqlar və koprofaqlar daxildir. **Birinci sırə ixtisaslaşma** qidalanmada üzvi birləşmələrin bir-birindən kəskin surətdə fərqlənən (yəni eyni sür olmayan) mənbələrindən istifadəyə əsaslanır.

Qida ixtisaslaşmasının digər forması *ikinci sırə ixtisaslaşmadır*. Bu ixtisaslaşma forması, birinci sırə ixtisaslaşma daxilində qidaya tələbatın səviyyəsini xarakterizə edir. Məsələn, fitofaqları m o n o f a q (yalnız bir növlə qidalanan fitofaqlar), o l i q o f a q (“qohum”, yəni yaxın fəsilələrə aid olan bitki növləri ilə qidalananalar) və p o 1 i f a q 1 a r (müxtəlif fəsilələrə aid olan bitkilərlə qidalananlar) kimi fərqləndirirlər.

Müxtəlif heyvan və bitki növləri ilə qidalanan həşəratları *pantofaqlar* adlandırırlar. Monofaqlar həşəratlar arasında azsaylıdır, məs., üzüm fillokserası, tut ipəkqurdu, noxuda zərər vuran dən böcəyi.

Oliqofaqlardan kartofa zərər vuran Kolorado böcəyini göstərmək olar ki, bu növ digər badımcان-çıçəklilər də zərər vurur. Həmçinin *Bothynoderes* cinsinə aid olan çuğundur uzunburun böcəklər Tərəçiçəklilər fəsiləsinə (*Chenopodiaceae*) aid olan (məs., ispanaq, bəzi alaq otları) bitkilərlə də qidalanırlar. Oliqofaqlardan bostan birələri (*Phyllotreta* cinsi) və turp, kələm ağı kəpənəklərini də qeyd etmək olar ki, onlar xaççıçəklilər fəsiləsinə aid olan bitki növləri ilə də qidalanırlar.

Poligaqlar – çayirkələr, şalalar, sisəklər kimi düzqanadlılar, sıqqıldaq, qarabədən və lövhəbiş böcəklər, qarışçı kəpənəklər, odlucalar və sovkalar kimi həşərat növləridir.

Beləliklə, qidalanma prosesi müxtəlif heyvan növlərini bir-biri ilə möhkəm *qida əlaqələri* vasitəsilə bağlayır. Bi qida əlaqələri daha aydın şəkildə monofaq və oliqofaqlar arasında biruzə verir. Qida əlaqələri ilə bağlı olan növlər yalnız 2 tərəf – qidanın təchizatçısı və istehlakçısı kimi iştirak etmir. İstehlakçıların çoxusu eyni zamanda digər orqanizmlər üçün qida təchizatçısı kimi də ola bilərlər və bununla da qida zəncirinin formallaşmasında iştirak edirlər.

## 11.2. Həşəratların bitkilərlə ekoloji əlaqələri

**Bitkilərin həşəratlarla zədələnməsi və ziyanvericilik.** Bitki mənşəli qida ilə qidalanan həşəratlar bir çox

mədəni və təsərrüfat əhəmiyyətli növlərə ciddi zərər vura bilirlər. Bu isə özlüyündə böyük itkilərə, iqtisadi zərərlərə səbəb olur. Bitki üzərində qidalanan həşərat növləri adətən bitkinin konkret orqanları üzərində ixtisaslaşırlar, yəni yem mənbəyi kimi yarpaq, meyvə, oduncaq, köklər və s. seçilərlər. Daha çox rast gələn yarpaqyeyən formalardır – onları *fillofaqlar* adlandırırlar. Bitkinin meyvələri ilə qidalananlar *karpofaqlar*, oduncaq yeyənlər *ksilofaqlar* (termidlər, qabıqyeyənlər və s.), köklərə zərər vuranlar – torpaqda yaşayınlar *rizofaqlar* (üzüm fillokserası, kök mənənəsi) adlandırılır.

Bitki mənşəli qida ilə qidalanan həşəratlar əsasən 2 üsulla qidanı qəbul edirlər. Yəni əsasən gəmirici və sorucu ağız aparatına malik olan növlərdir. Qəmirici ağız aparatına malik olan həşərat növləri bitkilərin orqan və toxumalarını yeməklə, sorucu ağız aparatına malik olanlar isə hüceyrə şirəsini sormaqla qidalanırlar, nəticədə məhsuldarlığı aşağı salır, məhsulun keyfiyyətinə mənfi təsir göstərilər.

Düzqanadlılardan şalalar, gövdə sisəkləri və firəmələğətirən həşərat növləri bitki toxumalarına yumurta qoyarkən bitkinin tamlığını pozur, zədələyir. Circirəmalar, mənənələr və tripslər bitki şirəsini sorur və digər zərərli həşəratlar kimi müxtəlif xəstəliklərin törədilicilərini yayırlar.

Bitkilərin həşəratlarla zədələnmələrinin müxtəlif tipləri fərqləndirilir.

1) **Bitkinin hazırlıqsız zədələnməsi**, yəni həşərat bitkinin müxtəlif orqanlarından təbii halda olduğu kimi

qidalanma zamanı qəbul edir, yəni öncədən heç bir təsir göstərmir, hazırlıq etmir. Məsələn, çeyirtkələr, bir çox kəpənəklərin tırtılları, mişarçıların yalançı tırtılları, böcəklərin sürfələri yarpaq ayasını heç bir seçmə olmadan yeyirlər. Yəni kobud yeyilmə yolu ilə bitkiləri zədələyirlər. Bəzi yarpaqyeyən böcəklərin sürfələri, kəpənək tırtılları və mişarçıların yalançı tırtılları yarpağın yumşaq lətini yeyərək damarlara toxunmur və yarpaqı skeletləşdirirlər.

Çuğundur milçeyinin sürfələri, bəzi kəpənək tırtılları və bəzi mişarçıların yalançı tırtılları yarpaq ayasının hər iki tərəfinin epidermisinin arasındakı ləti yeyərək orada yollar açırlar – bu cür zədələnməyə *minalandırma* deyilir.

Mənənələr, taxtabitilər və tripslər yarpaq hüceyrəsinin şirəsini sorduqdan sonra həmin nahiylərdə rəngli ləkələr əmələ gəlir. Sorucu ağız aparatına malik olan zərərvericilərin vurduğu zədələr nəticəsində yarpaqlar burulur və büzülür.

Hazırlıqsız zədələnmə tipinə, həmçinin gövdələrin, budaqların və zoğların zədələnməsi, köklərin zədələnməsi generativ orqanlar və yarpaq tumurcuqlarının zədələnmələri də aiddir.

**2) Qidalanma üçün bitkinin öncədən hazırlanması.** Bu tip zədələnməyə substratın qabaqcadan *mekaniki hazırlanması* aiddir – yarpaq yuvaciqların, tor topaların, boruların əmələ gətirilməsi buna misaldır.

Bu zədələnmə tipinə qidalanma üçün canlı substratın *fizioloji hazırlanması* aiddir. Məsələn, fir əmələ gətirən

mənənələr, milçəklər, üzüm fillokserası və s. zədələrini göstərmək olar. Həmçinin təbii düşmənlər (yırtıcı və parazitlər), virus xəstəlikləri (məs., tırtillarda *poliedroz* – sarılıq xəstəliyinin əmələ gəlməsi), parazitik qurdalar (nematodlar), müxtəlif bakteriozlar və göbələk xəstəlikləri, patogen mikroorganizmlərin təsiri altında formalasan zədələnmələr fizioloji hazırlanma yolu ilə zədələrə aiddir.

### **11.3. Həşəratların bir-biri ilə və digər orqanizmlərlə ekoloji əlaqələri**

Yaşayış mühitində həşərat növləri bir-birinə müsbət, mənfi qarşılıqlı, həmçinin birtərəfli təsir göstərə bilərlər. Məs., mənfi qarşılıqlı təsir kimi *ammensalizmi* (növlərdən biri ammensal olub əziyyətə dözür, digəri isə ingibitor olaraq narahatlılıq keçirmir), rəqabəti (növarası mübarizə), yırtıcılığı və parazitizmi, müsbat qarşılıqlı təsir – mutualizm, *sinoykiya* (kirayənişinlik), *kommensalizm*, əməkdaşlığı ifadə edir.

**Simbioz və ya mutualizm** – hər iki növə xeyirli olan birgə yaşayış formasıdır. Bəzən *məcburi simbioz* da adlandırılır. Məs., termitlərlə onların bağırsağında yaşayan qamçılı ibtidailəri göstərmək olar: termitlər oduncaqla qidalandıqları halda sellüloza fermentindən məhrum olduqları üçün parçalanma prosesini orta bağırsaqdə həmin qamçılılar həyata keçirir, termit orqanizmi isə bu ibtidailər üçün yaşayış məkanı kimi əhəmiyyət kəsb edir.

**Sinoykiya** – sadə kirayənişinlik və ya birgəyəşəma formasıdır ki, bir növ üçün faydalı olduğu halda, digər növ üçün bu cür yaşayış heç bir əhəmiyyət kəsb etmir. Məs.,

bəzi ikiqanadlılar, gənələr, böcəklər və s. saprofaq həşərat növləri termit və qarışqa yuvasında yaşayırlar və burada düşməndən, əlverişsiz iqlim şəraitindən qorunurlar. Sinoikiyanın formalarından biri də *foreziyadır* – bir növ arealını genişləndirərkən yayılma zamanı digərindən nəqliyyat vasitəsi kimi istifadə edir. Məsələn, bəzi gənələr çeyirtkə, iynəcələr vasitəsilə uzaq məsafələrə yayılma bilirlər.

**Kommensalizm (və ya boğaz ortaqlığı)** da birgə yaşayış formalarından biridir. Bu zaman bir növ, heç bir xeyir vermədən digər növün yaşayış məkanında yaşayır və onun artıq qalan və ya qida ehtiyatlarından istifadə edir. Bəzi dişicikyeyən böcəklərin sürfələri (*Antherophagus*) vəhşi arıların yuvalarında yaşayırlar və orada inkişaf edirlər.

**Parazitizm** – bir növə aid olan organizmlərin digərinin (sahibin) bədən toxuması və yaxud həzm olunmuş yemi hesabına qidalanmasıdır. Bu zaman sahib dərhal məhv olmur.

Parazitizm *fakultativ* və *obliqat* olur. Fakultativ parazitlər sahib olmadan da mövcud ola bilirlər. Lakin obliqat parazitizm başqa qidalanma üsulu olmur (lələkyeyənlər, bitlər, yelpikqanadlılar), lakin nəzərə alınmalıdır ki, bir sıra həşərat növlərində parazit həyat tərzi onların inkişafının yalnız bəzi fazalarına xas olur. Həşəratlarda parazitizm xas olan formalar **parazitoid** adlandırılır. Onlar əvvəl parazitlik edərək sahibin həyatı vacib orqanlarına toxunmurlar, sonradan sahibin bütün orqanlarını yeyərək yırtıcıya çevrilirlər, yəni sahibi məhv edirlər. Sahibin bədəninin xaricində qidalanan parazitlər *ektoparazitlər*, sahibin bədənin daxilində yaşayanlar *endoparazitlər* adlanır.

Həmçinin *müvəqqəti* və *stasionar parazitlər* fərqləndirilir. Müvəqqətilər yalnız qidalanarkən sahibin üzərində yerləşirlər (göyünlər, müğmigalar, ağaçqanadlar), stasionarlar isə uzun müddət, bəzən ömrünün sonuna kimi sahibin bədəninin xaricində və ya daxilində mövcud olurlar. Parazitlərin özlerinin də parazitləri ola bilir ki, bunlar ikinci sırə parazitlər və ya hiperparazitlər adlanırlar.

Parazitizmin növlərindən biri *kleptoparazitizmdir*. Bu münasibət formasında parazit bilavasitə sahibə təsir göstərmir, lakin onun qida ehtiyatlarını istifadə edir – bu isə həm sahib, həm də parazitin normal inkişafı üçün tələb olunan qidanın çatışmamazlığına səbəb olur. Həqiqi arılar (*Bombus*) və ququ - vəhşi arılar (*Psithyrus*) arasında bu parazitizm forması mövcuddur.

Əgər parazit sahibin bədəninə bir deyil, bir neçə yumurta qoyursa bu hal *superparazitizm* adlandırılır. Məs., minici *Bathyplectes curculionis Sm.* Sahibi uzunburun böcəyin bədəninə bir neçə yumurta qoyur.

Yırtıcılar sırbəst organizmlərdir, digər növlərlə qidalanırlar. Həm parazitlər, həm də yırtıcılar entomofaq (həşəratyeyən) adlanır. Bura iynəcələr, baharçılar, düzqanadlılar, taxtabitilər, dəvəciklər, böcəklər, bəzi kəpənəklər, ikiqanadlılar, zarqanadlılar, torqanadlıların bəzi nümayəndələri aiddir. Əgər yırtıcı öz növünə aid olan fəndlərə hücum edirsə, bu – **kannibalizm** adlanır.

Həşəratlar arasında elə növlər vardır ki, birgə yaşayışdan hər iki tərəf faydalıdır, yəni əməkdaşlıq müşahidə olunur. Məsələn, məzar böcəkləri və cəsədyyeyənlər ilə milçəklərin leşdən faydallanması.

#### **11.4. Antropogen amillər və onların həşəratlara təsiri**

Həşəratlara təbiətdə təsir edən amillərin biri də insanın həyata keçirdiyi təsərrüfat fəaliyyətidir. İnsanın fəaliyyəti təbiəti dəyişdirən amildir, belə ki, onun fəaliyyəti nəticəsində orqanizmlərin mühit amilləri arasındaki təbii qarşılıqlı təsir dəyişir. Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində orqanizmlərin təbiət və növlər arasında minilliklərlə formalaşmış təbii əlaqələri əsaslı surətdə dəyişir.

İnsanın təsərrüfat fəaliyyətinin növləri müxtəlidir. O, xam torpaqlarıbecərir, meliorasiya tədbirlərini həyata keçirir, meşələri qırır, otlaqlarda mal-qara otarır, bataqlıqları qurudur, tikinti işlərini həyata keçirir, yeni qəsəbələr və yollar tikir və s. Bu zaman insan həşəratlara birbaşa və ya dolayı yolla, düşünülmədən belə, yəni qərəzsiz – məqsədsiz təsir göstərir ki, bunlar **antropogen amillər** adlandırılır.

Deməli, antropogen amillər həşəratlara səbəb-nəticə əlaqəsi formasında ekoloji amil kimi təsir göstərir. Bəzən insanın heyvan orqanizmlərinə olan təsiri **antropik amil** kimi qiymətləndirilir. İnsanın həşəratata birbaşa təsirləri, məsələn, entomofaqların (həşəratla qidalananların) introduksiyası (başqa ərazilərdən gətirilməsi) və iqlimə uyğunlaşdırılması, ziyanolu həşəratata qarşı kimyəvi və bioloji mübarizə üsullarının tətbiq edilməsi və s. kimi məqsədli təsirlər antropik faktor kimi adlandırılır.

İnsan xam torpaqlarıbecərdikdə faunani dəyişir və bu zaman bir sıra xam torpaq növlərinin məhv olmasına səbəb olur. İnsanın bu fəaliyyəti ayrı-ayrı növlərin sayının artıb çıxmasına gətirib çıxarır ki həmin növlər gələcəkdə zərərvericilərə çevrilir. Məsələn, xam torpaqlar şumlanıb orada bugda becərərkən növlərin sayı 57% azalmış, yəni xam torpaqlarada mövcud olan 312 növdən yalnız 135 növ qalmışdır (Bey-Bienko), başqa sözlə, 1 kv.m. sahədəki fərdlərin saxlığı 3 dəfə çox olmuşdur.

Səhralarda xam torpağınbecərilməsi nəticəsində torpaq faunası, yəni torpaqdə məskunlaşan növlərin sayının dəyişilməsi fərqli olmuşdur. Belə ki, səhralarda becərilən və suvarılan xam torpaqlarda poduraların (Quyruqayaqlılar) və digər ilkqanadsızların sayı azaldığı halda üzüm becərilən sahələrdə qarışqaların sayı 10 dəfə artmışdır. Beləliklə, xam torpaqlarınbecərilməsi yerli faunanın güclü dəyişilməsinə gətirib çıxarmışdır.

Torpaqların mal-qara otlaqları kimi istifadə olunması da həşərat faunasının dəyişilməsinə səbəb olur. Belə ki, bu otlaqlarda bitki örtüyü seyrəkləşir və torpağın üst qatı bərkiyir, nəticədə torpaq quruyur, daha çox qızır. İsti və quru mühit otlaqlarda optimal şəraitin dəyişilməsinə gətirib çıxarır və burada kserofil, yəni quraqlıq növlərin üstünlük təşkil edib rütubətsevən (mezofil) növlərin sıxışdırılıb yox olmasına səbəb olur. Bundan başqa, heyvanların ayaqları altında tapdalanan otlaqlarda zərərlə

növlərin ocaqları formalaşır – məs., çeyirkəkimilər sonradan əkin yerlərinin məhvində səbəb olular.

Beləliklə, yeni torpaqların becərilib dəyişilməsi yerli faunaya ikili təsir göstərir və xeyirli faunanın məhv edilib bəzi zərərli növlərin artmasına gətirib çıxarır. Ona görə də faunanın mühafizəsi məqsədilə, müasir dövrdə torpaqların becərilməsi işində daha səmərəli, ekoloji qanuna uyğunluqların dərk edilməsi yolu ilə insanın təbiətə təsiri həyata keçirilir, daha səmərəli istifadə üsulları becərilmədə istifadə edilir.

Qeyd etmək lazımdır ki, insanın təbiətə, onun canlı aləminə, o cümlədən həşərat faunasına təsiri aqrotexniki işlərin həyata keçirilməsi və yad növlərin, yəni *adventiv növlərin* yeni ərazilərə keçməsi zamanı da baş verir. Məsələn, zərərvericilərə qarşı kimyəvi mübarizə zamanı və yaxud gübrələrdən istifadə, alaq otlarının yox edilməsi, insektisidlərdən istifadə həşərat faunasına təsir göstərir. Belə ki, gübrələrdən istifadə zamanı və herbisidlərdən istifadə adətən birbaşa yolla həşərata təsir göstərmir. Lakin gübrələr bitkinin böyüməsinə və fizioloji halına təsir göstərir bu isə özlüyündə zərərvericilərin düzümlülüyünü artırır. Herbisidlərdən istifadə zamanı alaq otları məhv edilir, bunlar bir çox fitofaqların, o cümlədən zərərvericilərin yem bazasıdır.

Kimyəvi mübarizədə istifadə edilən preparatlar xeyirli rolu ilə bərabər, yəni zərərvericiləri məhv etməkdən başqa, əks nəticələrə də gətirib çıxara bilir, məsələn, xeyirli

entomofauna məhv olur ki, onlar bitkilərin əsas tozlandırıcılarıdır, torpaq əmələgəlmədə iştirak edirlər və s. Ona görə də zərərli növlərə qarşı mübarizə tədbirləri işlənilən hazırlanan zaman integrirləşmiş, yəni əlaqələndirilmiş üsullara üstünlük verilir. Bu zaman kimyəvi, bioloji, aqrotexniki, endokrinoloji və s. üsullardan istifadə olunur.

Zərərli həşəratlara qarşı müxtəlif mübarizə üsullarından istifadə edilir. Lakin əgər zərərvericiyə qarşı mübarizədə istifadə olunan xərclər (preparatlar və aqrotexnikaya sərf edilən xərclər) xilas ediləcək məhsuldan yüksək olarsa onda həmin zərərvericiyə qarşı xususi mübarizə tədbiri həyata keçirilmir. Əgər zərərli növ infeksiyon xəstəlik törədilərin keçiricisidirsə, ona qarşı hökmən bu və ya digər mübarizə tədbiri həyata keçirilir.

Zərərli həşərat növünün sıxlığının həddən artıq yüksəldikdə onların vurdunuqları zərər artır və təbii ki, bu zaman onlara qarşı mübarizə aparmaq ehtiyacını öndəmə gətirir. Kənd və meşə təsərrüfatları zərərvericilərinə qarşı müxtəlif mübarizə və texniki üsullardan istifadə olunur.

Bu mübarizə tədbirləri zərərli növlərinin məhv olması səbəb olur və külli miqdarda artımının qarşısını alır. Ona görə də həşəratların ekologiyası bitki mühafizəsi sahəsi ilə bağlıdır və aşağıdakı vəzifələri həyata keçirir:

- zərərli növlərin və bitki xəstəliklərinin sayının azalması üçün müxtəlif tədbirləri reallaşdırmaq;
- bitkilərdə xəstəlik və zərərli həşəratların törətdiyi zədələrə qarşı immuniteti yaratmaq;

- karantin növlərin yayılmasının qarşısını almaq;
- müxtəlif üsullarla zərərvericilərin məhv edilməsi;
- xeyirli həşəratlardan zərərvericilərə qarşı istifadə etmək.

Zərərli növlərin vurduğu zərər müxtəlif ola bilər. Daha çox biki yarpaqlarının defoliyasiyası (tökülməsi) formasında bu zərər ifadə olunur. Adətən gəmirici və sorucu ağız aparatlarına malik olan həşəratlar bitkilərin yarpaqları və zoqlarına, köklərinə ciddi zərər vururlar. Sorucu ağız aparatına malik olanlar bitki hüceyrələrinin şirəsini sorarkən ora toksiki maddələri də ifraz edir ki, bu, bitkini zəhərləyir və ya patogen orqanizmləri ötürür. Bəzən isə həşərat bitkiyə yumurta qoyan zaman ciddi zərər vurur. Ona görə də tətbiqi entomologiyanın əsas vəzifələrindən biri zərərli həşərat növlərinin sayını azaltmaq üçün müxtəlif mübarizə üsullarını işləyib hazırlamaq və istifadə etməkdir.

#### **Mübarizə tədbirləri aşağıdakılardır:**

1. Aqrotexniki mübarizə üsulu. Bəzən aqrotexniki mübarizə üsulunda *karantin üsulundan da istifadə edilir*. Belə ki, hər bir ölkə və regionda müxtəlif transmissiv infeksion xəstəliklərin törədicilər ola qansoran həşəratlar (ağcaqanad, mığmığa, nəm milçəklər, bitlər və s.), bitki ziyanvericiləri, alaq otları və s. təhlükəli elementlər vardır. Bu cür obyektlər *karantin obyektləri* adlandırılır. Karantin obyektlərinin ölkə daxilinə keçməsinin qarşısını almağa

yonəldilmiş dövlətin fəaliyyəti, inzibati tədbirlər *karantin tədbirləri* adlanır. Bu bir növ ilkin mühafizə metodudur.

Bir ölkədən digərinə və ya ölkə daxilində karantin növün bir regiondan digərinə müxtəlif yollarla keçir. Əsasən ticarət yolları, turizm marşrutları, əşyaları, yükləri vasitəsilə keçir. Buna görə də ölkəyə gətirilən yükler, nəqliyyat vasitələri (maşın təkərləri) və s. karantin ekspertizasından keçirilir.

Aqrotexniki üsulun mahiyyəti ineqirirləşmiş mübarizədə müxtəlif aqrotexniki vasitələrdən istifadəni nəzərdə tutur. Belə ki, kənd təsərrüfatı bitkilərinin növbəli əkilməsi, alaq otlarının məhv edilməsi, sahələr ətrafında zərərli həşəratları cəlb edən bitkilərin əkilməsi, zərərvericilərə qarşı dözümlü növlərin istifadə olunması və s.

Növbəli əkin düzgün həyata keçiriləndə bəzi zərərli həşərat növlərinin sayı azalır və müvafiq olaraq ziyanverma səviyyəsi də azalır. Məsələn, sürəkli tarlada buğdanın becərilməsi orada taxıl böcəklərinin və boz taxıl sovkasının sayının kəskin artmasına səbəb olur. Lakin növbəli əkin üsulu ilə bir il taxıl digər ildə günəbaxan və ya qarğıdalı əkildikdə ziyanverma 6-8 dəfə azalır.

Torpağın aqrotexniki qaydada becərilməsi, bitkilərin yaxşı inkişafına səbəb olur. Dərin şumun aparılması bitkinin inkişafı üçün əlverişli şərait yaratdığı halda, sovkaların puplarına, məftil qurdlarına, danadışıyə,

lövhəbiq böcəklərin surflərini məhv edir, yəni inkişafi üçün əlverişsiz şərait yaradır.

Alaq otlarının məhv edilməsi ilkin mərhələdə zərərvericinin (məsələn, mənənənin, tor gənəsinin) sayının azalmasında böyük əhəmiyyət kəsb edir. Bundan başqa, əkin müddətinin düzgün müəyyənləşdirilməsi aqrotexniki mübarizə metodunda mühüm əhəmiyyət kəsb edir.

2. Kimyəvi mübarizə üsulu. Bu üsuldan əsasən 2-ci Dünya Müharibəsindən sonra istifadə edilməyə başlanılmışdır. Bu üsul olduqca təhlükəli olsa da ucuz başa gəlməsi və qısa müddətdə külli miqdarda çoxalmış, qarşısının tez bir zamanda alınmasını tələb edən dövrdə zərərvericiyə qarşı istifadə edilir və olduqca effektiv olur. Kimyəvi preparatlar – pestisidlər və ya kimyəvi zəhərlər təsir etdiyi orqanizmlərdən asılı olaraq, bir neçə qrupa bölünür: *insektisidlər* – ziyanlı həşərata qarşı, *fungisidlər* – göbələklərə qarşı, *akarisidlər* – gənələrə qarşı, *zoosidlər* – onurğalı ziyanvericilərə, *bakteriosidlər* – bakteriyalara qarşı, *limasidlər* – çılpaq ilbizlərə, *nemasidlər* – yumru qurdulara, *herbisidlər* – alaq otlarına qarşı tətbiq edilən zəhərlər.

Son zamanlar bu mübarizə üsulunda attraktantlar (cinsi feromonlar), repellentlər (qorxuducu birləşmələr) və cəlbedici kimyəvi maddələrdən istifadə olunur.

3. Mexaniki mübarizə üsulu. Bu mübarizə üsulu birbaşa məhvətməyə əsaslanan metoddur. Yəni zərərli həşəratı cəlb edib tutmağa və məhv etməyə əsaslanır.

Məsələn, əl ilə pambıq və payıslıq sovkasının tırtıllarının toplanması, ölçüləri böyük olmayan növlərə qarşı mübarizə apardıqda, və ya tor daxilində olan tırtılara qarşı (amerika ağ kəpənəyi, ipəksarıyanlar) budaqların kəsilib yandırılması, ağaclarда yuvaların yox edilməsi bura aiddir.

Müxtəlif işiq tutucularının istifadə edilməsi, meyvə ağacları ətrafında tutucu kəmərlərin sarınması qışlamaya gedən surfə və tırtılların tutılması, puplaşmanın pozulması, yapışqan kleylərdən istifadə, taxıl və digər dənlilərin saxlanıldığı elevator və anbarlarda temperaturun qısa müddətə  $60^{\circ}\text{C}$  yüksəldilməsi (fiziki mübarizə), ultrabənövşəyi şüalardan (fiziki mübarizə) istifadə misaldır.

4. Bioloji mübarizə üsulu Bütün bioloji mübarizə üsullarını 3 kateqoriyaya bölmək olar: 1) parazit və ya parazitoidlər, yırtıcılardan istifadə; 2) patogen orqanizmlərdən istifadə; 3) genetik mübarizə (artıq istifadəsi qadağan edilsə də bura bəzən yeni, olduqca effektiv *endokrinoloji üsulu* da aid edirlər).

Bioloji mübarizə dedikdə ziyanvericilərə qarşı təbii düşmənlərdən istifadə nəzərdə tutulur. Bu metod bahalı üsul olsa da istiqanlı orqanizmlər, insan üçün zərərsiz olması baxımından olduqca əhəmiyyətlidir. Ekoloji təmiz üsul olan bioloji mübarizədən istifadə yalnız zərərvericinin sayı həddən artıq yüksək olmadığı zamanlar istifadə etmək effektividir. Sahələrdə zərərvericinin sayı həddən artıq yüksək olduqda bu üsuldan istifadə etmək mümkün deyil. Çünkü dərhal təsir göstərmir, effektini gec əldə etmək

mümkün olur. Deməli, bioloji mübarizə üsulu korrektəedici deyil, preventiv (sonradan nəticəsi biruzə verən) üsuldur.

Hər bir həşərat növünün çox sayıda parazit və yırtıcıları vardır. Bunlar yerli və ya köçürülmüş (mübarizə üçün gətirilmiş) növlər ola bilər. Belə ki, hər hansı bir zərərli növ təsadüfən başqa ölkə və ya əraziyə gətirilmişsə, bu yeni yerdə adətən o, parazitsiz düşür. Öz düşmənlərindən azad olmuş zərərverici yeni yerdə sürətlə inkişaf etməyə başlayır. Bu növün sayını azaltmaq, ona qarşı mübarizə aparmaq üçün onun yeni ərazidə düşmənlərini müəyyənləşdirmək lazımdır, çoxaldıb ona qarşı istifadə etmək tələb olunur. Məsələn, ötən əsrin əvvəllərində Azərbaycana qanlı mənənə alma ağaclarına ciddi zərər vururdu. Həmin zərərvericiyə qarşı mübarizə tədbirləri nəticə vermədiyi halda 1926-cı ildə Ə.Rəcəblinin İtaliyadan qanlı mənənənin paraziti olan Afelinus minicisinin (*Aphelinus mali* Nald.) introduksiya edib, Zaqatala bağlarına buraxması nəticədə effekt əldə edilmişdir.

Bioloji mübarizənin ən effektiv metodu başqa ölkədən parazit və ya parazitoid və s. introduksiya edib iqlimə uyğunlaşdırılmasıdır. Misal kimi, 1888-ci ildə Avstraliyadan ABŞ-na avstraliya şırımlı (novlu) yastıcısı (*İceriya purchasi* Mask.) ilə mübarizə məqsədilə introduksiya edilmiş *Rodoliya* parabüzəninin istifadəsini göstərmək olar.

Bioloji mübarizə metodunun üsullarından biri entomofaqlar və akarifaqlardan istifadə təşkil edir.

Məsələn, 100-dən çox ziyanlı həşəratın yumurtasında parazitlik edən *Trixoqram* yumurtayıeyəni geniş areala malik olsa həmin trixoqram populyasiyalarının sıxlığı ziyanvericinin kütləvi çoxalmasının qarşısını ala bilmir. Ona görə də laboratoriya şəraitində, yəni biolaboratoriyalarda çoxaldılaraq ziyanvericinin kütləvi yumurtaqoyma dövründə sahələrə buraxılır.

Beləliklə, entomofaqların areal daxilində bir yerdən başqa yerə yayılması ziyanvericini yeni yayılma ocaqlarında məhv etməyə xidmət edir.

Əsas bioloji üsüldün mütodları *mikrobioloji, təbii düşmənlərin iqlimləşdirilməsi, mövsümi artırılıb sahələrə buraxılması və yerli entomofaqlara kömək edib effektivliyi artırmaqdır.*

5. Endokrinoloji mübarizə üsulu ən effektiv, ekoloji təmiz preparatlardan istifadə üsuludur. Hər bir növün yalnız özünə təsir göstərən preparatı – təbii hormonların təsirini modifikasiya edən bioloji aktiv maddələri mövcuddur. Yəni endokrinoloji mübarizə selektiv – seçici təsirə əsaslanır və başqa orqanizmlər üçün təhlükəli deyildir. Məsələn, həşəratların böyümə və inkişafını tənzimləyən hormonların (yuvenil hormonları, ekdizon və s.) analoqlarından (yuvenoidlər, xitinin sintezi prosesini pozan dimilin, digər antihormonlar) istifadə yüksək effekt əldə etməyə imkan verir. Lakin bu preparatlar ekoloji təmiz olduğu üçün açıq havada uzun müddət qalmır, tez parçalanır, yağışda, küləkdə təsir edilmir.

Ona görə də hər növün preparata qarşı “kritik dövrünü” (həssas olan fazanı) müəyyənləşdirmək tələb olunur, dozası, təsir vaxtı dəqiqiliklə müəyyənləşdikdən sonra istifadə edilir. Müsbət effektləri olduqca çox olur, ən sadə nəticəsi – fərdlərin qoyduğu yumurtaların steril olması və reproduktiv (cinsi) inkişafın zərərvericinin orqanizmində pozulmasıdır.

## MÜHAZİRƏ 12 . HƏŞƏRATLARIN EKOLOGİYASI (4-CÜ HİSSƏ)

### Plan

- 12.1. Həşəratın yaşayış yeri ekoloji təzahür kimi.
- 12.2. Həşəratların biosenologiyasının əsasları.

### 12.1. Həşəratın yaşayış yeri ekoloji təzahür kimi

Həşərat növləri öz arealı daxilində qeyri-bərabər yayılır. Yayılmaının yer üzündə yerləşməsinin əsas formaları 1) yaşayış yerində yerləşmə və 2) coğrafi yayılmadır.

Növün hər hası bir populyasiyasının yerləşdiyi ərazi özünün müəyyən ekoloji şəraiti ilə birlikdə *növün yaşayış yeri* və ya **stasiya** adlanır. Hər bir stasiyanın bitki ürtüyü, torpaq xüsusiyyətləri, mikroiqlim xüsusiyyətləri və s. mövcuddur. Yəni stasiya dedikdə yer üzərində müəyyən ərazinin mühit amillərinin cəmi başa düşülür. Məsələn, asiya çəyirtkəsi bataqlıq stasiyasında məskunlaşır, italiya çəyirtkəsi xam torpaqlarda müxtəlif stasiyalarda, otlaplarda və s. yerləşir. Kələm sovkası həm bostan və tarlada, həm də günəbaxan, çuğundur, tütfün plantasiyalarında məskunlaşır.

Hər hansı bir stasiyanı yerləşmək üçün həşərat növü özü seçilir, stasiyada məskunlaşma seçicilik prinsipi əsasında baş verir. Belə bir xüsusiyyət *stasionar sabitlik* (“*sədaqət*”) prinsipi adlandırılır.

Deməli satasiya, növün yaşayış yeridir. Onu biotop anlayışı ilə səhv salmaq olmaz. *Biotop* – biosenoza aiddir,

yəni yer üzərində müəyyən iqlim, ərazi, trofik əlaqlər və orqanizmlər birliyi ilə xarakterizə olunan ərazidir. Bir-birilə qarşılıqlı əlaqədə olan orqanizmlər birliyi *biosenoz* adlandırılır. Deməli, biotop biosenozun yaşayış yeridir.

Növlərin qanuna uyğun şəkildə yaşayış məkanlarını dəyişməsi *yaşayış yerinin dəyişilməsi prinsipi* adlandırılır. Bu, məkan və zaman daxilində keçən təzahürlərin mürəkkəb kompleksidir. Adətən yaşayış yerinin dəyişilməsi *zonal və vertikal istiqamətdə stasiyalarının dəyişilməsi, həmçinin yarusların* (yerləşdiyi məkanda) *zonal dəyişilməsi kimi* ifadə olunur. Məsələn, köçəri çeyirtkə (*Locusta migratoria*) Avropanın orta zolağında adətən qumlu ərazilərdə məskunlaşdığı halda, cənubda bataqlıq stasiyaları seçir.

Vertikal istiqamətdə stasiyanın dəyişilməsinin adı forması növlərin kserofit stasiyalara yerdəyişməsi misal ola bilər. Məsələn, boz şala Qafqazın meşələrində mezo- və hiqrofit stasiyalarda, alp dağlarında ksero- və mezofit stasiyalarda yaşayır.

Eyni fəsil daxilində mikroiqlimin dəyişilməsi zamanı həşəratların *stasiyalarının fəsli dəyişilməsi* (yəni zaman daxilində yaşayış yerinin dəyişilməsi) baş verir. Məsələn, yay quraqlığı, bitkilərin təbiətdə yanması dövründə çöl və səhra növlərinin rütubətli, yaşıllı bitki örtüyü sıx olan ərazilərə miqrasiyası baş verir.

**Növün arealı** – növün coğrafi ərazidə yayılmasıdır. Yəni stasiyanın coğrafi böyüməsidir, deməli bu da mühitdə

növün seçicilik tələbatından asıldır. Lakin stasiyadan fərqli olaraq, növün arealı yalnız ekoloji şəraitdən asılı deyil. Belə ki, areal şəraitin fiziki və coğrafi dəyişkənliliyindən – iqlim, bitki örtüyü, yer örtüyünün formasından da asıldır.

Iqlim amillərinin həşəratların yayılmasında rolü müxtəlif cür biruzə verir. Həşəratların yayılmasında mühitin temperaturu, rütubət və qida amillərinin rolü böyükdür. Avropa və Asiya ərazilərində ən mühüm iqlim amillərindən biri yanvar ayının temperaturudur ( $20^{\circ}\text{C}$ ), lakin orta zonaların həmin dövr üçün izotermi  $25^{\circ}\text{C}$ -dir. Bu 2 izoterm göstəricisi bir çox soyuğadavamlı həşərat növlərinin şimala və şərqə yayılmasını məhdudlaşdırır. Məsələn, kələm ağ kəpənəyi, payızlıq sovkası, həlqəvi ipəksarıyan və s. növlərin yayılmasında bu göstəricilərin rolü böyükdür. Ona görə də həmin növlər Avropada yayıldıkları halda, şimal-şərqdə və Qərbi Sibirdə rast gəlmirlər.

Həşəratların yayılmasının şimal sərhədləri yalnız qışda minimal temperaturların göstəriciləri ilə müəyyənləşmir, vegetativ dövrdə, yəni ontogenezdə fazaların inkişafı üçün tələb olunan temperaturun miqdardından da asıldır. Yəni bir nəslin normal inkişafı üçün effektiv temperaturların cəmi lazımdır. Bu göstərici, hətta hər faza üçün səciyyəvidir.

Həşəratların yayılmasında, həmişə aydın şəkildə biruzə verməsə də rütubətin rolü olduqca böyükdür. Məsələn, mərakesh çeyirtkəsinin yayılmasında rütubətin rolü

böyükdür. Belə ki, bu növ Ukraynanın cənubundan Qafqaz, Zaqafqaziya, Orta Asiyanın cənubu və Qazaxstanın cənubşərqində yerləşir.

Qida amili də həşəratların yayılmasında mühüm rol oynayır. Xüsusən də oliqofaqlar və monofaqların məskunlaşma arealının müəyyənləşməsində əhəmiyyət kəsb edir. Məsələn, taxıl tripsi bugdanın becərildiyi hər yerdə rast gəlir, turp ağ kəpənəyi kələmin becərildiyi, alma meyvəyeyəni alma bağlarının yerləşdiyi ərazilərdə rast gəlir, yəni arealı bu bitkilərin yerləşmə məkanı ilə üst-üstə düşür.

Maraqlıdır ki, köçürülmüş, yəni başqa ərazilərdən keçmiş həşərat növlərində bu amilin rolu bir qədər fərqlidir. Xüsusən də monofaqlar və oliqofaqlarda bu asılılıq özünəməxsus formada biruzə verir. Məsələn, üzüm fillokserasi, kolorado böcəyi (karantin növdür) - adətən onların areali qida amilinin, bitkilərin (üzüm, kartof) yayıldığı ərazilərdən asılı olur. Bu növlərin yeni ərazilərə yayılmasının qarşısı əsasən karantin yoxlama tədbirləri ilə alınır.

## 12.2. Həşəratların biosenologiyasının əsasları

Orqanizmlərin birliyi və ya bioloji komplekslər *biosenozlar* adlandırılır. Biosenozun tərkibinə daxil olan hər bir növ ekoloji amillərə qarşı özünün, səciyyəvi tələbatı vardır və o, müəyyən mikroiqlim, torpaq və biotik amillərlə bağlıdır.

Biosenozun tərkibi əsasən 2 qrup orqanizmlərdən – *avtotrof bitkilər* və *heterotrof orqanizmlərdən* formalaşır. Birincilərə *produsentlər* deyilir. Produsentlər günəş enerjisini istifadə etməklə qeyri-üzvi birləşmələrdən ilkin üzvi birləşmələri sintez edirlər.

Heterotrof orqanizmlər, o cümlədən həşəratlar hazır halda həmin üzvi birləşmələri onlarda cəmlənmiş enerji ilə birlikdə hazır halda qəbul edirlər, məsələn, yırtıcı və parazitlər – bunlara *konsumentlər* deyilir. Onlar ilkin üzvi birləşməni bədən maddəsi və əlavə birləşmələrə çevirirlər.

Biosenozda digər qrup orqanizmlər də vardır ki, onlar əsasən bakteriyalarıdır və funksiyaları məhv olmuş bitki və heyvani orqanizmləri parçalamaqdır. Bunlar *reduzentlər* adlanırlar. Həm produsentlər, həm də konsumentlər arasında sayı yüksək olan və daima biosenozda rast gələn qrupları da fərqləndirirlər ki, onlar üzvi məhsulun əsasını təşkil edirlər, yəni biosenozun xarici görkəmini formalaşdırırlar.

**Biotop** – biosenozun yaşayış yeridir. Biosenozların müxtəlif kateqoriyaları fərqləndirilir ki, onlar bir-birindən quruluş, formalaşma səviyyəsinə görə fərqlənirlər.

Biosenoz kateqoriyaları: 1) Biosenozun vahidi kimi **Elementar kateqoriya** hesab olunur. Bəzən bu kateqoriya 1-ci sıra biosenozları özündə əks etdirir, yəni konkret biosenozlar – məşə, çəmənlik və s. bura aiddir. Birinci sıra biosenozlar birlikdə digər sıra biosenozları əmələ gətirir, məsələn, 2) **formasiyalar, landşaftlar** – təbii biosenozlar.

### 3) Ən yüksək kateqoriya – heomeridlərdir.

Heomeridlər Yerin bütün canlı örtüyü, yəni Yer Kürəsinin canlı orqanizmlərin məskunlaşdığı, yerləşdiyi qatıdır.

4) Biosenozların digər kateqoriyaları insan fəaliyyəti ilə bağlı olan **aqrobiosenozlardır**. Bura müxtəlif əkin sahələri, bağlar, bostanlar və s. aiddir. Aqrobiosenozları təbii biosenozlardan fərqləndirən əlamətlər aşağıdakılardır:

- Əvvəla aqrobiosenozları səciyyələndirən əlamət bunlarda ayrı-ayrı növlərin dominantlıq, yəni miqdarı baxımından üstünlük təşkil etməsidir;
- Həmin biosenozların bitki örtüyü insan tərəfindən müəyyənləşir və adətən, bir və ya az sayda becərilən mədəni növlərdən ibarət olur;
- Aqrobiosenozlarda becərilən bitki örtüyü daha sabit və dayanıqlı olur və bununla əlaqədar olaraq, orada kompleks orqanizmlərin sayı da sabit qalır;
- Becərilmiş məhsul periodik olaraq müxtəlif aqrotexnikadan istifadə olunmaqla yığılır;
- Aqrobiosenozların dəyişilməsi qərarını insan verir, yəni hansı bitkinin becərləməsi insanın müdaxiləsi ilə həyata keçirilir – bir mədəni bitki növü digəri ilə əvəz olunur.

Bir seriya biosenozların digər seriya ilə əvəz olunması **ekoloji suksessiya** adlandırılır. Məsələn, xam torpaqlarda bitki örtüyü və faunanın tərkibinin dəyişilməsi. Ekoloji suksessiyanın başqa bir misalı kimi meyvə

bağlarında ağacların növünün dəyişilməsi və buna müvafiq olaraq həşərat faunasının dəyişilməsini göstərmək olar.

### Həşərat populyasiyasının dinamikası və ya populyasiya daxilində fərdlərin sayının dəyişilməsi.

Həşəratların ekologiyası sahəsinin tədqiqat obyektlərindən biri də populyasiya daxilində fərdlərin say dinamikasının müəyyənləşməsi, mövcud olan qanuna uyğunluqların öyrənilməsi təşkil edir. Populyasiya daxilində say sıxlığı və miqdarının dəyişilməsi **populyasion dinamika** anlayışı ilə ifadə olunur. Ekologiyanın bu tədqiq edən şöbəsi **populyasion ekologiya** adlandırılır.

Populyasiya daxilində say dinamikasının bütün prosesi, yəni başlangıcı, maksimum səviyyəyə çatması və nəhayət, enişinin sonuna kimi bir dövrü əhatə edir. Zərərli həşərat növlərində populyasiyanın dinamikası qanuna uyğunluqlarının araşdırılması və onun nəzəri əsaslarının öyrənilməsinin olduqca böyük praktiki əhəmiyyəti vardır.

Populyasiya daxilində fərdlərin sayının dəyişilməsini necə izah etmək olar? Əsasən 2 səbəb göstərilir: 1) mühit amillərinin dəyişilməsi və tələb olunan həddlərdən kənarə çıxması, növün amillərin dəyişilməsinə qarşı uyğunlaşmasıdır; 2) mühit amillərinin dəyişkən təsiri altında növün fizioloji göstəricilərinin, yəni sağqalma səviyyəsi və məhsuldarlığın dəyişilməsidir.

Həşəratların məhsuldarlığı və onların çoxalma xüsusiyyətləri adətən yüksək olur və həşəratın bu qabiliyyəti, **biotik potensial və ya çoxalma potensialı** adlandırılır.

Populyasiya daxilində fərdlərin sayının tənzimlənmə mexanizmi və burada mühit amillərinin rolü haqqında müxtəlif mülahizələr irəli sürülür.

Bu nəzəriyyələrin arasında ən geniş vüsət alanı K.Çepmenin nəzəriyyəsidir. Çepmenə görə, bütün mühit amilləri təbiətin həşərat orqanizminə mənfi təsir göstərən (düşmən olan amillər kimi) **mühitin müqavimətini** formalaşdırır. Onun fikrincə, növün fərdlərinin sayı - əslində, biotik potensial ilə mühitin müqaviməti arasında mövcud olan qarşılıqlı təsirin nəticəsidir.

Digər tədqiqatçıların da bu barədə fikirləri mövcuddur, belə ki, onlar hesab edirlər ki populyasiya daxilində fərdlərin sayı 2 kateqoriya amillərlə müəyyənləşir. Bunlar 1) **reakтив olmayan amillər** (abiotik amillərdir ki, populyasiyaya həmişə fərdlərin sayından asılı olmadan təsir göstərirler) və 2) **reakтив amillər** (yəni populyasiya daxilində fərdlərin sayını tənzimləyən amillər – biotik amillər, əsasən də təbii düşmənlər və qida amilidir).

Populyasion dinamikanın 3 tipi fərqləndirilir: **1) dayanıqlı, 2) fəsli və 3) çoxillik.**

Dayanıqlı populyasion dinamikanın tipi adətən az və ya çox dərəcədə sabit, yəni vegetasiya dövründə nisbətən daimi say tərkibinə malik olan növlərə xasdır. İl ərzində

həmin növlərdə yüksək səviyyədə saqalma səviyyəsi fonunda məhsuldarlıq (yəni yumurta qoyma və ya diri balavermə qabiliyyəti) aşağı səviyyədə olur. Bu cür sayın tənzimlənməsi ilin bütün fəsillərində sayın səviyyəsini nisbətən sabit saxlamağa şərait yaradır. Bura taxıl böcəkləri, məftil böcəklər – sıqqıldaq böcəklərin sürfələrini, qarabədən böcəkləri və s. aid etmək olar.

Fəsli populyasion dinamika tipi o həşərat növlərinə xarakterikdir ki, onların populyasiya daxilində sıxlığı kəskin surətdə bir fəsildə yüksələ bilir. Adətən bu növlər polivoltin növlər olur, lakin yüksək məhsuldarlıq malik olan monovoltin növlərdə də bu tipə rast gəlinir. Məsələn, pambıq sovkası, kələm güvəsi, mənənələr, meyvəyeyənlər, ev milçəyi, hessen milçəyi, isveç milçəyi və s.

Coxillik populyasion dinamika mürəkkəbliyi və müxtəlif ifadə təzahürləri ilə fərqlənir. Belə ki, bu tipdə, populyasiya daxilində fərdlərin sayının dəyişilməsi, sıxlığın dəyişilməsi, stasiyalarda məskunlaşma bir neçə il davam edir və bir neçə fazalardan ibarət olur. Coxillik populyasion dinamikanın aşağıdakı fazaları fərqlədirilir:

- *Faza minimum və yaxud depressiya-həşəratın* sayı minimal olur və ona görə də zərərvurma bir o qədər də çox olmur - əhəmiyyətsiz səviyyədədir;
- *Yüksəliş fazası və ya prodromal faza (artım)* – fərdlərin sayı və sıxlığı əlverişli şəraitin təsiri altında artır, zərərverici yayılır, yeni-yeni əraziləri tutur, lakin bununla belə, zərərvurma dərəcəsi bir o qədər də yüksək olmur;

➤ *Maksimum faza və ya külli miqdarda artma (eruptiv faza)* həşərat ən yüksək artım səviyyəsinə və populyasiya daxilində sıxlığına malik olur, yəni ekoloji və fizioloji optimuma çatan zərərverici böyük məhsul itkisinə səbəb olur, əhəmiyyətli dərəcədə zərər vurur;

➤ *Eniş fazası və ya krizis fazası* – həşəratın sayı qeyri-əlverişli şəraitin təsiri altında azalmağa başlayır (əsasən də biotik amillərin təsiri altında və qida çatışmamazlığı nəticəsində) populyasiya daxilində sıxlıq azalır, zərərvericinin məskunlaşduğu məkanlar, ərazilər azalır və zərərvurma kəskin surəndə azalır.

Beləliklə, bu tip populyasion dinamikanın fazalarının davamiyyəti, yəni tam tsiklin gedişi monovoltin növlərdə minimum 4 il, növlərin çoxunda 6-10 il, bəzən isə daha çox, bivoltin və trivoltin növlərdə 2-3 il çəkir.

### Sərbəst öyrənmə mövzuları

1. Bitkilərin zədələnməsi və zərərvurma.
2. Həşəratlardan istifadə üsulları.

### Yoxlama sualları

1. Həşəratların yaşayış mühiti ilə qarşılıqlı münasibəti.
2. Temperatur mühit amili kimi.
3. Effektiv temperaturlar anlayışı.
4. Həşəratların soyuğadavamlılığı.
5. Rütubət mühit amili kimi.
6. İşığın həşəratlara təsiri.

7. Həşəratların torpaq əmələgəlmə prosesində rolü.  
8. Qida mühit amili kimi və onun həşəratlara təsiri.  
9. Həşəratların bir-biri ilə və digər heyvanlarla ekoloji əlaqələri.

10. Zərərli həşəratlarla mübarizə tədbirləri.
11. Antropogen amillər.
12. Yaşayış yeri ekoloji təzahür kimi.
13. Areal və həşərat növlərinin yayılma qanuna uyğunluqları.

## **MÜHAZİRƏ 13 . KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİ ZƏDƏLƏYƏN ZƏRƏRVERİCİLƏRİN TƏSNİFATI. ZƏRƏRVERİCİLƏRİN QEYDİYYAT UÇOTUNUN APARILMA ÜSULLARI.**

### **Plan**

- 13.1.Natamam metamorfozla inkişaf edən həşərat dəstələri.
- 13.2.Tam metamorfozla inkişaf edən həşərat dəstələri.
- 13.3. Gənələr, Gəmircilər, Çanaqsız ilbizlər və Nematodaların xarakteristikası.
- 13.4. Qeydiyyat uçotunun aparılma üsulları.

### **13.1.Natamam metamorfozla inkişaf edən həşərat dəstələri**

*Hemimetabola*, yəni natamam çevrilmə yolu ilə inkişaf edən həşərat dəstələrinə - düzqanadlılar, saçaqqanadlılar (tripslər), yarımsərtqanadlılar və bərabərqanadlılar aiddir. Bunların inkişafı 3 fazada keçir – imaqo, yumurta və surfä.

**Düzqanadlılar (Orthoptera)** – böyük ölçülü (80 mm-ə qədər) və ya orta ölçülü, uzunsov-yastı bədənli həşəratlardır. Baş hipoqnatik tipli olub, alın hissəsi bir qədər asılı, əyilmiş formadadır. Yaxşı inkişaf etmiş gözlərə (mürəkkəb və 1-3 sadə gözcükler) malikdirlər. Bığcıqları sapvari və ya qılvarıdır, nadi hallarda topuzvari (sancaqvari), təsbehvari olur. Qanadlar 2 cütdür – ön qanadlar dərilidir elitralara çevrilmişdir, onların altında yelpikvari qatlanmış əsl qanadlar yerləşir. Bəzi növlərin

dişilərində qanadlar olmur. Arxa cüt ayaqlar tullanıcı tipdədir. Digər ayaqlar gəzicidir, bəzən ön cüt ətraflar qazıcı tipdə olur.

Qarınçıq 10 terqit və 8 sternit (dişidə) və ya 9 sternitdən (erkəkdə) ibarətdir. Qarınçığın ucunda serkilər, dişilərdə yumurtaqoyan (bəzən olmur) yerləşir.

Inkişaf natamam çevrilmə ilə gedir. Sürfələr yetkin fərdə oxşayır. Yumurtaları tək-tək yaxud qrup halında bitkinin vegetativ hissələrinə, torpağa qoyurlar. Qışlama çox vaxt yumurta fazasında baş verir. Bəzi növlərinə polimorfizmin ekoloji forması – faza dəyişkənliyi xasdır.

Düzqanadlıların sayı 20000-dən çoxdur. Əsasən fitofaqdırlar, lakin saprofaqlara da rast gəlinir. Parazit və ya xəstəlik keçirən növlər yoxdur. Hamısı sərbəst halda açıq məkanlarda yaşayırlar.

Düzqanadlılar dəstəsi 2 yarımdəstədən ibarətdir: Uzunbüğlilar (*Dolichocera*) və Qısabiğlilar (*Brachycera*). Birincilərə fəsiləüstləri - Şalakimilər (*Tettigonioidea*) və Sisəkkimilər (*Grylloidea*), ikincilərə isə fəsiləüstləri – Üçbarmaqlar (*Tridactyloidea*) və Çeyirtkəkimilər (*Acridoidea*) aiddir.

**Tripslər və ya Saçaqqanadlılar (Thysanoptera)** dəstəsi nümayəndələri kiçik ölçülü (0,5-2 mm), uzunsov bədənli, baş arxaya yönəlmüş və ağız konusuna keçən alın hissədən ibarətdir. Bığcıqlar sapşəkilli, 6-9-buğumludur. Ağız aparatı sancıcı-sorucu tipdədir. Ağız konusunun daxilində ucu 3 sancıcı qıldan formalaşan uc hissələri vardır

ki, onlardan biri şəkildəyişmiş sol üst çənə, digərləri – alt çənələrin daxili pərlərini əmələ gətirir. Sağ üst çənə reduksiyaya uğramışdır. Çənə və dodaq çıxıntıları yaxşı inkişaf edib.

Ayaqlar 1-2 bugumlu pəncəlidir, qovuqşəkilli sormaclarla təchiz olunmuşdur. Qanadlar 2 cütdür, ensizdirilər, uzun nazik tükcükлərdən formalaşan boylama damarlı, haşiyə əmələ gətirən saçaqlıdır, onlar qanad boyu hərəkətsiz (Boruquyruqlular yarımdəstəsi) və ya qatlanmış vəziyyətdə (Yumurtaqoyanlar yarımdəstəsi) olur. Qarincıq uc hissəsində daralıq və 11 bugumdan formalaşır.

İnkişaf natamam metamorfozludur, hipermorfoz tipli mürəkkəbləşməlidir. Sürfə fazası 4-5 yaşlı olur, son iki yaş (nimfalara) qanad rüşeymlərini daşıyır, onlar qidalanınır və azhərəkətlidirlər. Polimorfizm qanadların inkişaf səviyyəsində ifadə olunur. Erkekler dişilərdən kiçik olur, bəzi növlərdə, ümumiyyətlə erkək fəndləri barədə məlumat yoxdur. İldə 12-15 ikicinsli və ya partenogenetik nəsilləri formalaşır.

Tripslərin çoxusu fitofaqdır, bəzi növlər bitkilərdə virus mənşəli xəstəlik törədicilərini keçirir, tripslər arasında yırtıcılar mövcuddur.

Tripslər dəstəsi 2 yarımdəstəyə ayrılır – Yumurtaqoyanlar (*Terebrantia*) və Boruquyruqlular (*Tubulifera*). Dünyada 5000, MDB ölkələrində 250 növ məlumdur.

**Yarımsərt və ya Taxtabitilər (*Hemiptera*) dəstəsi.**  
Bu həşəratlar orta və ya iri ölçündə, silindrik bədən

formasına malik olan növlərdir. Biğciqlar sapvari, 4-5 bugumlu, nadir halda 3 bugumdan ibarət olur.

Ağız aparatı sancıcı-sorucu tipdədir, başın ön hissəsinə 3-4 bugumlu xortum birləşir. Öndəş yaxşı inkişaf etmiş, ortadəş isə qanadlar qatlanmış halda olduqda qalxançıq görünür. Arxa dəş bugumunda ön və arxa ayaqların çanaqların arasında qoxu vəziləri yerləşir. Ayaqlar qaçıçı, gəzici, üzücü, tutucudur, pəncələr 2-3 bugumluudur.

Qanadlar 2 cütdür, birinci cüt eynicinsli deyil. Birinci cütün əsası möhkəm, dərilidir – arxa hissəsi isə pərdəlidir. Ona görə də yarımsərtqanadlı adlanır. Arxa qanadlar pərdə qanadlıdır.

Natamam metamorfozludur, sürfələri ilkin formalıdır. Həyat tərzi və qida ixtisaslaşmasına görə taxtabitilər müxtəlifdir. Su və quru mühitində yaşayan formaları mövcuddur, onlar müxtəlif ekoloji yerlərdə yaşayırlar. Növlərin çoxusu fitofaqdır, onların arasında bitkilərin ciddi zərərvericiləri vardır, yırtıcılar və qansoranlar rast gəlinir.

Dəstə 2 yarımdəstədən – Gislibiğciqlılar (*Cryptocerata*) və Sərbəstbiğciqlılar (*Gymnocerata*). Dünyada 40000, MDB ölkələrində 2000 növü müəyyənləşmişdir.

Bitkilərin təhlükəli zərərvericilərindən göyənlər (*Miridae*), qalxançıqlılar (*Pentatomidae*) və qalxanlı bağacıqlılar (*Scutelleridae*) fəsilələri aiddir. Göyənlərdən yonca taxtabiti və çuğundur taxtabiti ən geniş yayılmış

növlərdəndir. Onlar yumurta fazasında qışlayır və 2-3 nəsil verir. Qalxanlı bağacılardan ciddi zərərverici mavr taxtabiti və zərərli bağacıqdır. Bu növlər monovoltin olub, yetkin fazada qışlayırlar.

**Bərabər qanadlılar (*Homoptera*) dəstəsi.** Xarici görünüşləri müxtəlifdir, kiçik, orta, nadir hallarda böyük ölçüdə olurlar. Başları yana əyilmiş alınlıdır və yaxşı inkişaf etmiş gözlərləri vardır. Bəzən gözlər reduksiyaya uğrayır, yəni yerində 3 ədəd fasetalı qabarçıqlar (bəzi mənənələr) yaxud tamamilə yox ilur (koksidlərin çoxusu). Biğciqlar qılvari və ya sapvari tiplidir, 3-10 bugumlu xortumcuq əmələ gətirir, orada 2 cüt deşici qıllar vardır.

Qanadlar əsasən 2 cüt olur - eynicinsli, pərdəli, üzəri "çilpaq"dır. Bəzən arxa qanadlar ön qanadlara nisbətən kiçik olur. Koxidlərin erkəklərində isə yalnız ön cüt qanadlar inkişaf edir və dişilərin qanadları olmur. Ayaqlar gəzcidir, pəncəsi 1-3 bugumluudur. Bəzi qruplarda (circramalar, yarpaqbirəciklər) arxa ayaqlar, bəzən də (mənənələrin çoxunda) ön ayaqlar – tullanıcı tipdədir. Bədənin üzəri çox vaxt toz halında olan mum ifrazatı, saplar, lövhəciklərlə, koxidlərdə isə bədənin üzəri qalxancıqla örtülüdür.

Bərabər qanadlıların hamısı quruda yaşayan fitofaqlardır, sutkanın gündüz saatlarında daha fəal olurlar. Bərabər qanadlılara səciyyəvi bağırsaq quruluşu xasdır. Növlərin çoxusunda filtrasiya – süzmə kameraları olur.

Buradan şəkərli məhlulun bir hissəsi bağırsağın arxa şöbəsinə orta bağırsağa daxil olmadan keçir. Ona görə də bərabər qanadlıların çoxusunda bağırsaq ifrazatı şəkərli olur və bitkinin yarpaqlarını batırırlar.

Bərabər qanadlıların bitkilərə vurduğu ziyan müxtəlifdir: bitkinin şirəsini sorur, onu zəiflədir, yarpaqları çırklədir, göbələklərin inkişafına səbəb olurlar, fotosintezin gedişini çətinləşdirir, şışkinliklər əmələ gətirir, bitkilərin deformasiyasına, virus xəstəliklərinin yaranmasına gətirib çıxarırlar. Lakin onların arasında yırtıcılar və heyvan parazitləri yoxdur.

İnkişafları natamam metamorfozlaşdır, aleyrodid və erkək koxidlərə hipermorfoz (mürəkkəbləşmiş forma), qanadsız fəndlərə isə hipomorfoz (sadələşmiş metamorfoz forması) xasdır.

Bərabər qanadlıların 40000 növü, onlardan 4000 növü MDB ərazisində müəyyənlenmişdir. Müasir təsnifata görə dəstə 5 yarımdəstəyə ayrılır: Circramalar (*Cicadinea*), Yarpaqbirəciklər və ya psilidlər (*Psyllinea*), Aleyrodid və ya ağqanadlılar (*Aleyrodinea*), Mənənələr (*Aphididae*), Koxidlər (*Coccinea*).

### 13.2. Tam metamorfozla inkişaf edən həşərat dəstələri

**Pulcuqqanadlılar və ya kəpənəklər (*Lepidoptera*) dəstəsi.** Ölçüləri müxtəlifdir: ən kiçik növ - açıq qanadla 3-8 mm, ən böyük növ isə tovuzgözlər 20-25 sm-dir. Baş

üzərində iri gözlər və çox vaxt onlara 2 ədəd gözcükləri olur. Biğciqlar uzun, çoxbuğumlu, sapvari, oxlovvari və ya lələkvari tipdədir. Ağız aparatı sorucu tipdədir, adətən alt çənələrdən formalasən və spiral şəklində burulmuş xortumdur. Alt dodaq rudumentardır, ondan yalnız 3-buğumlu altdodaq çıxıntıları qalmışdır. Bəzən ağız aparatı inkişafdan qalır və ya tamamilə olmur.

Qanadlar 2 cütdür, pərdəli, eynicinsli, üzəri sıx pulcuqlarla örtülüdür. Ön qanadlar arxa qanadlardan böyükür. Bəzi növlərdə qanadlar qısılır və ya tamamilə uçuşda iştirak etmir.

Qarincıq 9-10-buğumludur, son 2-3 buğum şəklini dəyişib genital çıxıntıları əmələ gətirir.

İnkişaf tam çevrilmə yolu ilə gedir. Yumurtalar əsasən bitki, bəzən də torpaq üzərinə tək-tək və ya qrup halında qoyulur. Sürfələri tırtıl adlanır, onlarda 3 cüt döş ayaqları ilə yanaşı 2-5 cüt yalançı qarincı ətrafları da olur. Pupları örtülüdür, bəzən barama daxilində yerləşir. Əsasən fitofaqlardır, kənd təsərrüfatı və meşə ağaclarına zərər vuran təhlükəli növləri çoxdur.

Dünya faunasında 100000 artıq (MDB-də 8000 növ) növləri vardır ki, 80 fəsilədə birləşirlər. Pulcuqqanadlılar 3 yarımdəstəyə ayrılır: Çənəlilər (*Laciñata*), Bərabər-qanadlılar və ya ibtidailər (*Jugata*), Müxtəlifqanadlılar və ya ali kəpənəklər (*Frenata*).

**Pərdəqanadlılar (*Hymenoptera*) dəstəsi.** Ölçüləri 0,5-40 mm olan həşəratlardır. Baş sərbəst və hərəkətli

olaraq döş şöbəsinə birləşir. Gözlər iridir, 3 ədəd gözcüklər də vardır. Biğciqları müxtəlif sayda bugumdan ibarət olub, sapvari, dirsəkvari, bəzən lələkvari, təsbehvarıdır. Ağız aparatı gəmirici və gəmirici-yalayıcı tipdədir, bəzilərində ağız aparatı reduksiyaya uğrayır. Ayaqlar 5, bəzə isə 3-4-buğumludur. Bəzi növlərdə ətraflar əlavə funksiya da yerinə yetirə bilir, məs., arıkimilərdə arxa cüt ayaqlar toplayıcı, ön cüt isə biğciqları təmizləmədə də istifadə edilir.

Qanadlar 2 cütdür, eynicinslidir, pərdəlidir. Arxa qanadlar adətən öndəkilərdən kiçik olur, lakin qanadsız formalar da mövcuddur.

Qarincıq özünün enli əsası ilə və ya saplaq vasitəsilə döş şöbə ilə birləşir. Həyat tərzi və qida ixtisaslaşmasına görə fərqlidir: fitofaqlar, şışkinlik əmələ gətirən, nektar və tozcuq ilə qidalananlar, yırtıcı və parazitlər mövcuddur. Dünya faunasında 100000 artıq, MDB ölkələrində 10000 növü məlumdur.

Pərdəqanadlılar 2 yarımdəstəyə ayrılıq – Oturaq-qarincıqlılar və ya saplaqsızlar (*Sympita*) və Saplaqlılar (*Apocrita*).

Pərdəqanadlılardan təhlükəli hesab edilən növlər raps, alma, gilənar, selikli, taxılkimilər, armud, gavalı mişarçıları hesab edilir. Lakin saplaqlılar adətən müsbət keyfiyyətli növlər olur, belə ki, əsasən bitkilərin tozlanmasında iştirak edir və zərərli həşərat növlərinin təbiətdə sayını tənzimləyirlər.

## Sərtqanadlılar və ya Böcəklər (*Coleoptera*) dəstəsi.

Ölçüləri 0,3-150 mm bərabər olan, bığçıqları adətən 12-buğumlu (2-40 ədəd) həşəratlardır. Bığçıqlar sapvari, qılvari, təsbehvari, mişarvari, daraqvari, lövhətopuzvari, başlı, qeyri-müntəzəm tipli olur. Ayaqlar gəzici, tullanıcı və ya üzücü tipdədir. Ağız aparatı gəmirici tipdədir.

Qanadlar 2 cütdür, ön cüt *elitralar* adlanır, yəni qanadüstüslüyü – dərivaridir, bəzən buynuz tərkibli ola bilir. Arxa qanadlar əsl, yəni uçmada iştirak edən qanadlardır. Damarlanma xüsusiyyətinə görə arxa qanadlar 3 tipdə olur: *karaboid*, *stafilinoid* və *kantaroid*. Bəzən qanadlar inkişaf etmir və ya tamamilə olmur. İnkişaf tam çevrilmə (*Holometabola*) yolu ilə gedir. Sürfələr kampodeovari və ya qurdabənzərdir, puplar – açıq tipli olur.

Növlərin çoxusu monovoltindir, lakin bəziləri ildə 2-3 nəsil verə bilir, çoxillik generasiyalı (xırıldaq böcəklər, maq böcəyi) növlərinə də rast gəlinir. Böcəklər arasında fitofaqlar, saprofaqlar, nekrofaqlar və s. olur. Növlərin çoxusu kənd təsərrüfatı bitkilərinin və ağacların ciddi zərərvericiləridir.

Dünya faunasında 250000, MDB-də 20000 növləri məlumdur.

Sərtqanadlılar dəstəsi 2 yarımdəstəyə ayrılır: Ətyeyənlər (zoofaqlar) (*Adephaga*) və Polifaqlar, yəni müxtəlif qida ilə qidalananlar (*Polyphaga*).

Böcəklər və onların sürfələri yırtıcılardır, az sayda növlər fitofaqlardır. Kənd təsərrüfatı bitkilərinin təhlükəli növləri lövhəbığlılar və ya karaboidlər, xırıldaq böcəklər, uzunburun böcəklər, qabıqyeyənlər, dənyeyənlər, yonan böcəklər aiddir.

## İkiqanadlılar və ya milçəklər (*Diptera*) dəstəsi.

Ölçüləri olduqca müxtəlif – 1-50 mm uzunluqda olan növlərdir. Baş yumru və ya yarıyumru, sərbəst, öndöşlə nazik saplaqla birləşir. Fasetalı gözləri iridir, gözcükələr 3, nadir halda 2 ədəd olur, bəzən isə tamamilə olmur. Bığçıqlar uzun, çoxbuğumluudur – sapvari, təsbehvari, nadir halda daraqvari tipdə, bəzən qısa – 3-buğumlu bığçıqları olur.

Ağız aparatı xortumludur, ikiqanadlılara sancıcı-sorucu, kəsici-corucu və ən əsas isə yalayıcı və ya muskoid tiplidir. Döş şöbəsində ortadöş bugumu daha yaxşı inkişaf etmişdir. Ayaqlar gəzici yipdə olub 5-buğumlu pəncəyə malikdir. Arxa cüt qanadlar vizildaqlara – topuzvari formada olan və arxadöş bugumuna birləşən törəmdir (mənşə etibarı ilə bunlar şəklini dəyişmiş arxa qanadlardır).

İnkişaf tam metamorfozla gedir. Sürfələr qurdvari, ayaqsızdır. Puplar açıq və ya gizli – yalançı barama içəricində yerləşir.

Növlərin çoxusu polivoltindir. Qida ixtisaslaşması – fitofaqlar, parazitlər, yırtıcılar, yəni entomofaqlardır. Onların çoxusu insan və heyvanların təhlükəli xəstəliklərinin nörədicilərini keçirirlər.

Dünya faunasında 80000, MDB-də 20000 növ ikiqanadlılara aid olan növlər məlumdur.

Dipteralar 2 yarımdəstəyə ayrılır: Uzunbüğlilar (*Nematocephala*) və Qıسابığlılar (*Brachycera*). Qıسابığlılar kənd təsərrüfatı bitkilərinə daha çox zərər vuran milçək növlərdir: isveç, payızlıq, yaşılöz, sünbül, çuğundur, kələm, soğan, yerkökü, lupin, soğan minalayıcı milçəklər.

### 13.3. Gənələr, Gəmiricilər, Çanaqsız ilbizlər və Nematodların xarakteristikası

Bitki mühafizəsi sahəsində ciddi problem yaradan buğumayaqlılardan digər qrup xeliserlilərdir (*Arachnida* sinfi: *Acari* və *Opiliones* dəstələri).

Gənələr arasında ən təhlükəli olanlar akariform gənələrdir – *Acariformes*. Bu gənələr ən böyük dəstədir – dünya faunasında 6000 növ müəyyənləşmişdir, bioloji və morfoloji baxımdan olduqca müxtəlifdir. Dəstə 2 yarımdəstəyə ayrılır: Trombidiform gənələr (*Trombidiformes*) və Sarkoptiform gənələr (*Sarcophagidae*).

Trombidiform gənələr (70 fəsilədir) əsasən bitkilər üzərində yaşayırlar, onların arasında ciddi təhlükəli növlər – tor və qonur gənələrdir, digərləri kiçik həşərat və gənələrlə qidalanırlar, yəni xeyirli növlərdir.

Sarkoptiform gənələr möhkəm bitki mənşəli qida ilə qidalanırlar, onurğalılar üzərində parazitlik edən növlər – dəri, lələk, tük, dəri vəzilərinin ifrazatı ilə qidalanırlar. Bu yarımdəstənin nümayəndləri dənli bitkilər, un məmulatı və

digər anbar şəraitində saxlanan qida məhsullarına ziyan vururlar.

Gənələr həşəratlardan 2 və ya 4 cüt ayaqların olması, mikroskopik ölçüləri və bədənin ilkin seqmentasiyasının itməsilə fərqlənilirlər. Onların bədəni kisəşəkilli görünür – tərkibinə ağız orqanlarından formalaşan qnatosoma və gəzici ayaqlarla təchiz olunmuş əsl bədən -idiosoma daxildir.

Qnatosoma – xeliserlər, hipostom və bir cüt çıxıntı daxildir. Xeliserlər cütdür. Hər xeliser (xeliserlilərdə çənələr olmadığı üçün qidanın xirdalanması xeliserlər vasitəsilə baş verir) 2 bugumdan ibarətdir: basal və distal bugumlar. Distal bugumlar xirdalamaq, tutmaq və ya deşmək üçün uyğunlaşmışdır. Bəzi növlərdə qnatosoma yalnız ayrı-ayrı ağız hissələri ilə deyil, tamamilə hərəkətlidir.

Hipostom tək orqandır, çıxıntılarının basal bugumlarından formalaşır. Dördbucaqlı lövhə şəklindədir, ön tərəfdə ucunda ağız dəliyi yerləşən uzunsov çıxıntı vardır. Hipostomun dərinliyində - ön-ventral hissəsində udlaq, udlaq nasosu və qida borusu yerləşir

Çıxıntılar 6-bugumludur: çanaq, burma, bud, diz, baldır və pəncə. Çanaqlar birləşir hipostomu əmələ götürir.

Gənələrin örtüyü birqatlı epiteli hüceyrələridir – hipoderma və onu örtən sklerotizə olunmuş (bərkimiş) kutikula. Bədənin üzəri dəri hissələrindən formalaşan qalxancıqla örtülüdür. Gənələrdə bel və qarın qılları seçilir,

onlar çox saydadır: uzun, qısa, iynəvari, oxlovvari, yarpaqvari, topuzvari, hamar, dişli ola bilir (növ, cins və fəsilə mənsubiyyətindən asılıdır).

Bitki ilə qidalanan gənələrin çoxusu yumurtaqoylanlardır, nadir halda – yumurtadoğan olur. Normal, mayalanma yolu ilə inkişafdan başqa fakultativ və obliqat partenogenez də qeydə alınır.

Gənələr 30-50 gün yaşayırlar və 15-50-dən 400 qədər yumurta qoyurlar. Həyat tsikli – yumurta, sürfə, protonimfa, deytonimfa, tritonimfa, yetkin fərd fazalarından ibarətdir. Gənələr yumurta, yetkin dişi və ya tritonimfa fazalarında baş verir. Nəsillərinin sayı yaşayış yerindən asılı olaraq 1-10 generasiya ola bilir.

**Gəmiricilərin xarakteristikası. Məməlilər sinfi, Gəmiricilər (*Rodentia*) dəstəsi.** Bu dəstələrin ən səciyyəvi bioloji xüsusiyyətlərindən biri – tez çoxalma qabiliyyətidir. Belə ki, növlərin çoxunda bu xüsusiyyət inkişaf tsiklinin qısa olması ilə əlaqədardır. Digər məməlilərlə müqayisədə bu dəstənin nümayəndələrinə ildə olduqca çox sayıda nəslin olması xasdır. Gəmiricilər nəsilvermə cəhətdən olduqca böyük çoxalma potensialına malikdirlər və onlar, nəsillərin say çoxluğu baxımından əhəmiyyətli səviyyədə (məs., boz tarla sıçanı ildə 1 mld fərd) fərqlənilərlər.

Belə ki, boz tarla sıçanı – balanın doğulmasından cinsi yetişkənlilik kimi olan inkişaf tsiklini 1 ay ərzində bitirir və bu nəsildən ildə hər topluda 10 bala olmaqla ildə 11...12 maturantlar (fəalbalalılar) verir.

Sığanlarda çoxalma potensialı ildə 20 min fərd təşkil edir, lakin sünbülqırnlarda ildə 10 fərddən artıq olmur. Lakin çoxalma potensialı tam şəkildə reallaşa bilmir – tarlaşıcanlarında 0,001%, sıçanlarda – 1%, sünbülqırnlarda 90% təşkil edir.

Gəmiricilərin diaqnostika kriteriyası diş sisteminin quruluşuna görə müəyyənləşir. Bu, xüsusi formula vasitəsilə tapılır: surətdə üst çənə dişlərinin sayı, məxrəcdə isə alt çənə dişlərinin sayı göstərilir. Gəmiricilər dəstəsinin diş formulu: J 1/1, P2/1, M 3-2/3-2

MDB ölkələri faunasında gəmiricilərin 11 fəsiləsi mövcuddur ki, bunların arasında ən çox zərərli növləri olanlara – 1) sünbülqırnlar, 2) sıçanlar (tarla sıçanı, cırtdan sıçan, boz və qara sıçovul), 3) dağsıcanları (adi tarlaşıcanı, içtimai və su tarlaşıcanları) aiddir.

**Yumşaqbədənlilər (*Mollusca*) tipi.** Yumşaqbədənlilərdə bitkilərə zərər vuran növlərdən - Qarınayaqlılar (*Gastropoda*) sinfi, Saplaqqözlülər dəstəsinə aid olan Stylommatophora ilbizlərini göstərmək lazımdır. Əsas nümayəndələr *Limasidlər* və *Arionidlər* - çılpaq ilbizlərdir.

İlbizlərin bədəni 3 şöbədən – baş, gövdə və ayaqdan ibarətdir. Başda 2 cüt çıxıntı və ağız dəliyi yerləşir. Çıxıntılar qıcıqlanma zamanı başın daxilinə çəkilirlər. Üst çıxıntılar uzun, ucunda şarşəkilli şüşkinlik olur – onlar gözləri və kimyəvi hiss orqanlarını daşıyır.

Qoxu hiss orqanları nəinki çıxıntıların ucunda, həmçinin bədən örtüyündə də mövcuddur. Alt cüt çıxıntılar

daha qıсадır, bir qədər şışkindir, üst çıxıntılarından bir qədər aşağıda yerləşir. Onların üzərində mexaniki hiss orqanları olur.

Ağız dəliyi qısa ağız boşluğununa açılır, oradan udlaq başlanır. Udmaqda üzərində buynuz maddəsindən formalasən dil görünür – dilin üzərində sıra ilə düzülmüş mikroskopik buynuz dişləri yerləşir ki, bunlar *sürtkəci* əmələ gətirir, məs., tarla ilbizində bu dişlərin sayı 8400 çatır.

Baş qısa boyun vasitəsilə gövdəyə keçir. Boyundan sonra bədənin üst tərəfində *mantiya* mövcuddur. Mantianının arxa hissəsi bədənə birləşir, ön hissə isə baş örtüyü formasında sərbəst yerləşir. Mantianının sağ tərəfində nəfəs dəliyi vardır.

Ayaq qarın tərəfdə yerləşib, baş və gövdədən şirim ilə ayrılır. Ayağın alt tərəfi (döşənək) saya və ya 2 uzunsov şirimla üç zolağa ayrılır.

Çılpaq ilbizlər hermafroditlrlər, yəni hər bir fərd erkək və dişi cinsi orqanlara – hermafrodit cinsi vəz və axara malikdir. Mayalanma çarpezdir.

Ön zərərli növlər tarla, tor, cəld, böyük, haşıyəli, sarımtıl və bağ ilbizləridir.

*Bitki mühafizəsində ciddi zərərvericilər qrupuna Nematodlar da aiddir.*

**Bitkilərə zərər vuran nematodlar - fitohelmintlər adlanır.** Onların çoxusu *Nematoda sinfinə* (*Secernentea*

yarımsinfinə) aiddir. Ön təhlükəlilər – 1000 növə qədərdir və Tilenhidlər (*Tyleynhidae*) dəstəsinə aiddirlər.

Təbiətdə nematodlar geniş yayılmışlar – onlar dənizlərdə, şirinsu hövzələrində, torpaqda məskunlaşırlar. Nematodlar arasında saprofaqlar, yırtıcılar, insan və heyvanlarda parazitlik edən növlər vardır.

Bitkilərin qorxulu parazitlərindən olan nematodlar inkişaf etmiş *stileta* (iyənə) malikdir ki, onun köməyilə qidalanırlar. Stilet vasitəsilə bitki hüceyrələrinin membranını deşir və ora nazik kanalla həzm fermentlərini ifraz edirlər. Hüceyrə daxilinə yeridilmiş bu birləşmələr, nematodlar tərəfindən zədələnmiş bitki orqanlarının normal funksiyalarını pozur. Həmçinin tamlığı pozulmuş bitki toxumalarında nematodlar “yollar” açır ki, patogen mikroorganizmlərinin – viruslar, bakteriyalar, göbələklər buradan daxilə keçə bilir. Bəzən də nematodlar özləri törədicilərin keçiriciləri olurlar.

Nematodların bədəni bir-birilə kəskin surəndə sərhədlənməyən 3 şöbədən ibarətdir: ön, orta və arxa. Ön və ya baş şöbə - baş kapsulu və udlaq hissəsi, orta şöbə - orta bağırsağın başlangıcı və arxadan anal dəliyindən ibarətdir. Anal dəliyindən sonra arxa (quyruq) şöbə başlanır.

Baş kapsulunun mərkəzində ağız dəliyi, ətrafında *hərəkətli dodaqlarla birlikdə* yerləşir. Hiss orqanları da burada yaxınlıqdadır. Ağız boşluğu – *stoma* – bağırsağın ön şöbəsinin başlangıcıdır. Stomanın divarları hamar və ya dişli olur, bəzi növlərdə həqiqi dişlər vardır.

Ağız boşluğunundan sonra qida borusu gelir, bəzi növlərdə onun arxa hissəsi genişlənib – *bulbusları* əmələ gətirir. Həzm prosesi orta bağırsaqda bitir və qida sorulur. Orta bağırsaq qida rezervuarı funksiyasını da yerinə yetirir, sonradan arxa bağırsaq yerləşir, anal dəliklə bitir.

Nematodlar ayricinslidirlər, kəskin cinsi dimorfizm xasdır. Erkəklər bir qədər kiçik ölçüdə olur, nematodlara xas olan sapvari quruluşa malikdirlər. Bitkilərdə fırlar əmələ gətirən dişilər və sistalar formalasdırınam nematodlar armudvari formada olur və bitki kökləri üzərində hərəkətsiz yerləşirlər.

İnkişaf proesində nematodlar yumurta, sürfə və yetkin fərd fazalarını keçirirlər (insan və heyvanlarda parazitlik edən patogen növlərdə ixtisaslaşmış sürfəsi olmur). Yumurtalar embrionu sədələrdən və mühitin təsirindən qoruyan qatlarla örtülüdür. Sürfələr qabıqdəyişmə yolu ilə 4 yaş keçirir, sonradan yetkin nematoda – erkək ya da dişi formalasdır.

Tilenhidlər dəstəsində birinci qabıqdəyişmə yumurta örtük qatı altında sürfə çıxana kimi davam edir, yəni yumurtadan çıxan sürfə artıq 2-ci yaşda olur. Bəzi fitohelmintlərin inkişafı qeyri-əlverişli şəraiti keçirmək üçün uyğunlaşmışlar. Bu uyğunlaşmalara fırlar və sistaların əmələ gəlməsi aiddir.

Nematodlardan ən təhlükəlilər çuğundur, kartof və cənub fir nematodlarıdır.

### 13.4. Qeydiyyat uçotunun aparılma üsulları

**Torpaqda yaşayan zərərvericilərin qeydiyyatı** ərazidə qazıntıların aparılması üsulu ilə həyata keçirilir. Növün bioloji xüsusiyyətlərindən və ya inkişaf mərhələsindən asılı olaraq, kiçik - 10sm, orta – 45 sm və dərin 45 sm-lik qazıntılar aparılır.

Kiçik dərinlikdə olan qazıntılar çəmən kəpənəkləri, taxıl karabid böcəyinin qeydiyyatı zamanı aparılır. Orta dərinlikdə qazıntılar qidalanmanın bitirmiş gəmirici sovkalar, taxıl karabidləri, kələm milçəyi, zərərli uzunayaq böcəklərin sürfələrinin qeydiyyatı prosesində istifadə edilir. Lakin xırıldaq böcəklər, taxıl böcəkləri üçün dərin qazıntılar həyata keçirilir: ölçülər 50x50 sm və ya 25x25 sm olur. Sahələrin sayı qeydiyyat məqsədindən asılıdır. Normal halda sahənin 2 diaqonal və ya şahmat sırası üzrə əl ilə, nümunələr götürülür.

Götürülmüş torpaq nümunələrindən həşəratlar, əlek vasitəsilə keçirilmə və ya yumaqla ayrılır. Ayrılmış həşəratlar NaCl olan şüşə bankalarda yerləşdirilir. Adətən həşəratlar torpaq nümunələrindən qat-qat – 5 sm, 10 sm və s. götürülür və bankalara müvafiq şəkildə ayrı-ayrı yerləşdirilir.

Hər biotop üçün hər banka bir qat hesabından götürülür. Torpaq qurudursa, ələmə üsulundan istifadə olunur. Bu zaman əlekler müxtəlif diametrli dəlikli götürülür. Ələyin üst hissəsində (üst əlek) maksimal

dəliklər, sonradan orta- və kiçikdiametrlı ələklər yerləşdirilir. Torpağın yuyulması daha çətin üsuldur.

Nəticədə müəyyənləşir:

- Biotopun  $1\text{ m}^2$  də olan fəndlərin orta sayı;
- Hər torpaq qatında müayinə zamanı %-lə fəndlərin sayı;
- Ontogenez mərhələlərinin %-lə nisbəti;
- Boş probların %-i (obyektlərin qeydiyyatı aparılmadan)

Torpaq qazıntılarının aparılma tarixi məqsəd və tələbatdan asılıdır. Adətən payız və yazda qazıntılar populyasiyanın vəziyyətinin müəyyənləşməsi, qışlamaya getmədən əvvəl və sonra sayının dəqiqləşdirilməsi məqsədilə aparılır. Lakin periodik olaraq, dekadalar üzrə qazıntılar növün fenologiyası, qidalanma fəallığı, fəndlərin torpağın müxtəlif qatlarına hərəkətini aşkar etmək üçün aparılır.

Torpaqda yaşayan zərərvericilərin qeydiyyatı üçün torpağa kənarına kimi basdırılmış müxtəlif torpaq tələlərdən (məs.,  $0,5\text{ l}$  banka) istifadə edilir. Bankanın üzəri onu günəş işığı və yağışdan qoruyan örtüklə (bir tərəfə əyilmiş vəziyyətdə quraşdırılmış nazik, adətən 4-ayaqlı dəmir list) örtülür. Bu tələlər bir-birindən  $10-15\text{ m}$  aralı yerləşdirilir və bu bankalarda həşəratlar 2-4%-li formalində fiksə edilir. Başqa bir üsul –  $1-5\text{ m}$  uzunluqda və  $30\text{ sm}$  eni olan kanalcıqlar (*tutucu kanalcıqlar*) qazmaqdır. Bu

kanalların divarı hamar olmalıdır. Bu üsulla uzunburun böcəklər, cəsədyeyənlər, qarabədən böcəklər, karabidlərin (böcəklər) qeydiyyatı aparılır. Adətən tədqiq olunan biotopda  $5\text{ ha}$  sahəyə 1-2 torpaq tələsi və ya tutucu kanalcıq istifadə olunur. Hər səhər və axşam bu tələlər yoxlanılır və hər biotop üzrə həşəratların sayı hesablanır.

Torpaqda yaşayan həşəratların ən dəqiq qeydiyyatı *biosenometrlərdən* istifadə etməklə aparılır (şəkil 51). Belə ki, torpaqda azhərəkətli və daha kiçikölçülü növlər də məskunlaşır.

Biosenometr metalik çərçivədir, onun bir kənarı itidir, digər kənarında torba vardır. Çərçivənin müxtəlif ölçüləri olur və onun iti tərəfi ilə bitki örtüyü ilə birlikdə torpaq izolə edilir, yəni basılaraq kvadrat formasında ölçüyə müvafiq miqdarda torpaq qatı götürülür. Sonradan qat-qat torpaq daxilində olan obyektlər seçilir. Bəzən bir probun seçilməsinə  $1-2$  gün vaxt gedir. Nümunə ərazilərdən (adətən səhər saatlarında)  $50\times 50$  və ya  $100\times 100\text{ sm}$  çərçivə ilə götürülmüş torpaqda qat-qat seçilmiş fəndlər sayılır, qeyd olunur (1 prob 5 ha sahəyə).

**Bitkilər üzərində məskunlaşan zərərvericilərin qeydiyyatı.** Qeydiyyat  $50\times 50\text{ sm}$  sahələrdə həyata keçirilir. Bitkilər hər biotopa müvafiq olaraq kvadrat çərçivə ilə əhatə olunur (çuğundur, dənli bitki, kartof sıralarında), sıraarası hissələrdə də gözlə görünən zərərvericilər (taxıl taxtabitilər, karabidlər, qarışçı kəpənəklərin tırtılları, çəmən kəpənəyinin tırtılları, kələm sovkası, uzunburunlar,

kolorado böcəyi) hesablanır. Problemlerin sayı sahədən asılıdır – 2 prob 1 ha-a hesabından götürülür. Qeydiyyat səhər saatlarında həşərat azhərəkətli olduğu dövrde həyata keçirilir və 1 m<sup>2</sup> biotopda fəndlərin orta sıxlığı müəyyənləşir.



**Şəkil 51.** Torpaq zərərvericilərinin qeydiyyatı üçün istifadə edilən biosenometr

Bitkilər üzərində qoyulmuş yumurtalar və kiçik-ölçülü formalar (birəböcklər, kortaxtabitilər, qalxanlı böcklər, milçəklər, yumurtaqoyan sovkalar, taxtabitilər, kəpənəklər) səra ilə əkilmiş sahələrdən 25 sm-dən 100 sm-ə kimi olan kəsikdə qeydiyyatı aparılır. Hesablama 1 m<sup>2</sup> sahəyə hesablanır.

Bəzən qeydiyyat apararkən, yəni gözlə görünməyən entomoloji obyektlər bitkilərin çırpılması üsulu ilə müəyyənləşir. Adətən 20 yerdən 5 bitki olmaqla götürülür, fəndlərin sayı isə 100 bitki (məs., raps çiçəkyeyəni üçün) üzərindən hesablanır. Ağac və kollarda kiçik xırıldaqböck-

lər, alma meyvəyeyəni (brezent sərilməklə), səhər saatlarında 1 ağaca hesabdan qeydiyyatı aparılır.

**Bitkilərin daxilində yaşayan zərərvericilərin qeydiyyatını** aparmaq üçün bitki açılır. Bu üsulla adətən alaqotların milçəkləri, yonca toxumyeyəni, zoğ birələri, zoğ güvəsinin tirtilləri, zoğ kəpənəyi, zoğ mişarçılarının qeydiyyatı aparılır.

Hər tədqiqat sahəsindən 0,25 m<sup>2</sup>-ə 10 probdan artıq olmadan material toplanır. Bitkilər hər probda kəsilir və ya deşilir, yiğilir və sonradan laboratoriyyada analiz aparılır.

Qeydiyyat prosesində müəyyənləşir:

1. bitkilərdə məskunlaşan zərərvericinin %-i;
2. bitki və ya 100 əd bitki üzərində məskunlaşmış fəndlərin orta miqdarı;
3. bitkilərin zədələnmiş hissələri və zədələnmə xarakteri (yarpaqlar, zoqlar, budaqlar, bəhər elementləri);
4. mərhələlərin nisbəti (%).

Meyvə ağacları və budaqlara zərərvuran zərərvericilərin müəyyənləşməsi (ağacoyanlar, qabıqyeyənlər) müəyyənləşməsi üçün ştamb və skeletləşmiş budaqları yoxlamaq, baxmaq lazımdır. Qeydiyyat bağlı diaqonal boyu hər 4 ağacdan birini yoxlamaqla həyata keçirilir.

**Tor vasitəsilə zərərvericilərin qeydiyyatı** entomoloji tor vasitəsilə həyata keçirilir. Bu üsulla kiçik ölçündə olan, istisevər, ot bitkilərinin üzərində olan zərərvericilər toplanır. Tor vasitəsilə sağa və sola tipik hərəkətlərlə  $\frac{1}{4}$  çevrədə həşəratlar tora keçir. Torla hərəkət

edən zaman tələsmədən, eyni qüvvəli, bərabər hərəkətlə material tora yiğilmalıdır, belə ki, həşəratlar tordan kənara çıxa bilməsinlər. Torla hər biçmə hərəkətdən sonra bir addım önə keçilməlidir.

Hər prob torla 25 hərəkətdən sonra toplanır və xüsusi həşərat öldürən (formalin, xloroform hopdurulmuş pambıqlı) qablara keçirilir. Zərərvericilərin hesablanması, torla 10 və ya 100 hərəkətdən sonra toplanmış həşəratların orta miqdarına görə hesablanır. Bu zaman fenoloji məlumatlar da ontogenezin mərhələlərinin nisbətinə görə (məs., taxıl mişarçıları, alaqotu milçəkləri) qeyd olunur.

Qeydiyyat tarixləri fenoloji məlumatlar və çoxillik nəticələr əsasında ekoloji göstəricilər və ya effektiv temperaturların cəminə görə müəyyənləşir.

**İşıq və feromon tələləri, cəlbedici üsulla qeydiyyatın aparılması.** Həşəratların bir çox növləri (sovkarlar, şıqqıldaq böcəklər) cəlbedici birləşmələrdən istifadə etmək yolu ilə toplayıb qeydiyyatı aparılır.

Sovkarları cəlb etmək üçün xüsusi qarışımından istifadə edilir: 3 litr patoka (tam şəkərləşməmiş nişasta, qarğıdalı qarışım – çuğundur patokası da olur), 3 litr su, 1 kq çovdar unu və 100 q maya 2 günlük isti yerdə saxlanır, sonradan üzərinə 10 l patoka və 10 l su əlavə edilir. Sonradan 1 ha 5 ədəd olmaqlar qablarda sahədə yerləşdirilir. Hər səhər kəpənəklər hesablanır və müəyyənləşir: 1) növ tərkibi; 2) bir gecədə qaba düşmüş dominant növlərin sayı; 3) cinslərin nisbəti.

Şıqqıldaq böcəklər və sovkalar feromon tələlərlə (müxtəlif tipli – polisteroldan hazırlanmış “Estron-3”) tutulur. Tələnin yuxarı hissəsində kamera vardır ki, ora feromon qoyulur. Bu tələlər torpaq üzərində 10 ha 1 tələ olmaqla, bir-birindən 100 m məsafədə yerləşdirilməklə qurulur.

Qışlama dövründə sonra çıxan həşəratlar fotoelektor vasitəsilə taxıl birələri, tripslər, parabüzənlər müəyyənləşir. Fotoelektor bağlı kamerası işığlıdır. Həmin dəlikdə şüşə kolba və ya enli probirka qoyulur. Kamerada isə bitki material yerləşdirilir. Prob daxilində olan həşəratlar işığa doğru yerlərini dəyişir və qəbulədicidə toplanır, sonradan zərərvericilərin hesabı aparılır.

**Anbar yerlərində yoxlama üsulları.** Taxıl ehtiyatlarının saxlanma şəraitinə birbaşa mənfi təsir göstərən amillərdən ən mühümü dənin zərərvericilərlə yoluxması təşkil edir. Ona görə də taxıl və taxıl məhsullarının yoluxma vəziyyəti daima nəzarət altında saxlanılır. Yoluxmanın 1) görünən və 2) gizli formaları müəyyənləşir.

Saxlanma anbarlarında (seksiyalar 100 m<sup>2</sup> sahələr olmaqla) taxılın yoluxma səviyyəsi seçilmiş orta nümunələrdə müəyyənləşir – bu aşkar, yəni görünən formadır. Həmin nümunələr ələk dəstindən – aşağı qatın dəliklərinin diametri 1,5, yuxarının isə 2,5 mm-dir -2 dəq ərzində dəqiqliyədə 120 dairəvi hərəkətlə ələnir. Bu zaman

böyük ölçüdə olan növlər (böyük un xırıldaq böcəyi, mavritan yasticası) aşkarlanır.

Yoluxma 1 kq dəndə canlı zərərvericilərin sayına görə hesablanır:

- 1 dərəcə - 1-dən 5 ekz.;
- 2 dərəcə - 6-dan 10 ekz.;
- 3 dərəcə - 10-dan artıq ekz.

Yoluxmanın gizli forması – orta nümunədən, seçim etmədən, 50 əd tam, zədəsiz taxıl dənəsi götürülüb, şirəm boyu parçalanır. Sonradan ayrılmış dənin hissələri lupa altında yoxlanılır, sürfə, pup və böcəklər aşkarlanan dənlər yoluxmuş hesab olunur. Həmin dənlər hesablanır və ümumi sayı nisbətdə faizlə ifadə olunur.

Gizli formada yoluxmani nümunələrin rənglənməsi üsulu ilə də müəyyənləşdirilir. Belə ki, böcəklər həmin nümunə dənlərlə yumurta qoyduqları oyuqları bağlayırlar. Götürülmüş orta numunədən  $15 \text{ q} \pm 0,01$  q dən çəkilir, qatqlardan təmizlənir, qırıq, yeyilmiş dənlərdən seçilir və təmiz setka üzərinə qoyulub, 1 dəq  $30^{\circ}\text{C}$  suyun olduğu qaba yerləşdirilir. Bu zaman həmin nümunələr şışır, setka 20-30 saniyəlik təzə hazırlanmış 1%-li  $\text{KMnO}_4$  (1litr suya 10 q permanqanat) məhlula daxil edilir. Sonradan permanqanatdan çıxarılmış dənlər 20-30 saniyəlik  $\text{H}_2\text{SO}_4$  və hidroperoksid məhluluna (100 ml 1%-li  $\text{H}_2\text{SO}_4$  və 1 ml 3%-li hidroperoksid) daxil edilir (1%-li  $\text{H}_2\text{SO}_4$  hazırlamaq üçün 1 litr suya 10,4 q  $\text{H}_2\text{SO}_4$  götürülür).

Nümunələr qara rəngə boyanır və dənin üzərində yumurtalı hissələr aydın görünür. Yoluxmuş dənlər qurumadan tez hesablanır və gizli forma 1 kq dən üçün hesablanır (yoluxmuş dənlərin sayı 3 bölünür və 200 vurulur).

**Zərərvericilərin zərərvurma xarakteristikası** – müxtəlif terminlərlə ifadə olunur. Zədələnmə – konkret zona və ya sahədə həşəratın zərərli fəaliyyətinin olmasını müəyyənləşdirir. Yəni həmin yerdə payızlıq sovkası, cəsədyeyənin törətdiyi zədələr var ya yox. Zədələnmə əkin sahəsində, bağlarda meyvə və tərəvəzin və s. zədələrin dərəcəsini müəyyənləşdirir. *Zəif* – bitkinin ayrı-ayrı hissələrinin zədələndiyini, *Orta* – 50% yaxın bitkinin sədələndiyini, *Güclü* – 50%-dən yuxarı sədələnmələri göstərir.

Zədələnmə intensivliyi – müxtəlif zaman ərzində və ya müəyyən zərərverici tərəfindən zərərvurmanın dərəcəsini müəyyənləşdirir. Məs., tutqun cəsədyeyən qalxanlı böcəkdən daha intensiv surətdə zərər vurur. Zərərvurma zərərvericinin müxtəlif zədələr əmələ getirmək və ya məhsulu azaltmaq qabiliyyətini müəyyənləşdirir.

Zərər – təsərrüfat anlayışıdır ki, sahə vahidində məhsulun azalmasını sentrlərlə və ya manatla ifadə edir.

**Zərərvurma əmsali** – zədələnmiş bitkinin məhsulunun göstəricisinin normal, yəni zədələnməmiş bitkinin məhsuluna nisbətidir və %-lə ifadə olunur.

Zədələnmə xarakteri: 1) anatomik – zərərverici bitkinin bir hissəsi və ya üzərini zədələyir (məs., ağ kəpənəklər);

2) fizioloji – zərərverici bitki toxumalarını məhv etmir, lakin nəticədə onun məhv olmasına gətirib çıxarır (taxtabitilər);

3) bioloji – zədələnmə, nəticə etibarı ilə bitki toxumalarının dəyişilməsinə - fırlar əmələ gəlməsi (fir nematodu), yaxud bakterial və virus xəstəliklərinin keçirilməsinə (çircirəmalar, taxtabitilər) səbəb olur.

## MÜHAZİRƏ 14. ZƏRƏRVERİCİLƏRƏ QARŞI BİTKİLƏRİN İMMUNITETİ

### Plan

- 14.1. Zərərvericilərə qarşı bitkilərin immunitet amilləri.
- 14.2. Immunogenetik baryerlər.

### 14.1. Zərərvericilərə qarşı bitkilərin immunitet amilləri

Bitkilərin xəstəlik törədicilərinə qarşı qeyri-həssaslığı və ya zərərvericilərin zərvəvurmalarına qarşı düzümlü olmalarıdır. Bitkilərin immuniteti müxtəlif cür ifadə oluna bilər – düzümlülükünün zəif dərəcəsindən ən yüksək formasına kimi.

**Immunitet** - təkamül prosesində bitkilər və istifadəçilərin qarşılıqlı təsirinin nəticəsidir. Bitkilərin zərərvericilərə qarşı immuniteti xəstəliklərə qarşı olan immunitetdən əhəmiyyətli dərəcədə fərqlənir:

- Həşəratların avtonom (sərbəst) həyat tərzidir, yəni həşəratlar sərbəst həyat tərzi sürürlər və bitkilərlə ontogenezin ayrı-ayrı fazalarında rastlaşırlar.
- Həşəratlar morfoloji cəhətdən çoxşəkillidir və müxtəlif qidalanma tiplərinə malikdir. Məs., əgər göbələk bitkinin toxuma və hüceyrələrini zədələyirsə, zərərverici qısa müddətdə bitkini zədələyib məhv edə bilər.
- Bitkinin seçilməsində fəallıq, yəni həşərat yaxşı inkişaf etmiş ayaqlar, qanadlara malikdir ki, yem bitkilərini fəal sürəydə seçə bilir, orada məskunlaşır.

Bitkilərin həşərtlarda yaratdığı cavab reaksiyalarına müvafiq olaraq aşağıdakı immunitet amilləri mövcuddur:

1. antiksenoz, yəni imtina etmə və fitofaqlar tərəfindən bitkinin seçilməsi;

2. fitofaqlara sahib-bitkinin antibiotik təsiri;

3. tolerantlıq, yəni zədələnmiş bitkilərin döyümlülük amilləri.

Zərərvericilər tərəfindən qidalanmaq üçün bitkilərin seçilməsində mühüm rol oynayanlar:

1. bitki kulturasının yem və bəslədici kimi qiymətli olması;

2. mexaniki baryerlərin olmaması və ya az olması;

3. iştaha stimulyatorlarının olması;

4. fizioloji fəal birləşmələrin olma səviyyəsi;

5. əsas qidalı birləşmələrin molekulyar forması və onların balanslaşma dərəcəsi.

Bu məlumatları zərərverici-fitofaq dad, qoxu, taktıl və görmə reseptorları vasitəsilə əldə edir. Qidalanma yerinin seçilməsində dad reseptorları xüsusi rol oynayır. Görmə və qoxu reseptorları ilə fitifaq distant məsafədən bitkinin xüsusiyyətləri – rəngi, forması, qoxusu və s. haqqında məlumat alır.

Qidalanma və ya yumurtaqoyma yerinin seçilməsi dad və taktıl (toxunma) reseptorları vasitəsilə həyata keçir. Görmə reseptoru həşərata yem bitkisinin forma və rəngini qiymətləndirməyə, həmçinin ucuş istiqamətini tənzimləmə imkan verir.

Həşəratların şüa spektrinə münasibəti müxtəlifdir, məsələn, müəyyən substratlar daha çox cəlb edir, sarı rəngə isə onlar oturmurlar. Mənənələrin çoxusu, əksinə, sarı rəngli əşyaların üzərinə daha çox toplanırlar. Lakin bitkinin yarpaq və çiçəklərinin rəngindən daha çox, spektrin ultrabənövşəyi şüaları cəlb edir. Həşəratlar hətta elektromaqnit şüalanmanı da fərqləndirə bilirlər.

Kimyəvi qıcıqlandırıcıların təsir dairəsi görmədən daha güclüdür. Bitkilər ətraf mühitə müxtəlif birləşmələr ifraz edir, onların çoxusu yüksək buxaranma dərəcəsinə malikdir ki, bu, həşərtlərə bitkini müəyyənləşdirməyə imkan verir. Məs., məlumdur ki, pambıq bitkisinin ən təhlükəli zərərvericisi hesab edilən pambıq sovkasının 1-ci nəslili alaq otları üzərində aprel-may aylarında inkişaf edir. Pambıq bitkisi onları iyun aylarında yeni açılan yarpaqların ifraz etdiyi quzuqlağı-sirkə turşusunun ifrazından sonra (pambığın uc hissəsində yarpaqlar yapışqanlı şirəli, şehvari ifrazatlı olur) cəlb edir və sonrakı nəsillər pambıq üzərində keçir.

Yem bitkisinin axtarışı həzəratdan səy tələb edir ki, bu səbəb olur:

1) enerji itkisinin artmasına;

2) dişilərin məhsuldarlığı azalır;

3) həşərat orqanizmində bütün sistemlərin vaxtsız dağılmasına;

4) hətta həşəratın məhv olmasına.

**Antibioz** – fitofaqə bitkinin qeyri-əlverişli təsiridir ki, həşəratın qidalanması və yumurtaqoyma proseslərində biruzə verir.

Antibozun amilləri kimi aşağıdakılardan ifadə oluna bilər:

1. həşərat üçün yüksək fizioloji fəallığa malik olan mübadilə birləşmələri;
2. bitkilərin sintez etdiyi əsas biopolimerlərin struktur xüsusiyyətləri və fitofaqlar tərəfindən onların mənimmsənilməsi üçün mümkünlik dərəcəsidir;
3. bitkinin həşərat üçün energetik qiymətliliyi;
4. fitofaqın optimal qidalanma mənbələrinə yolunu çətinləşdirən bitkinin anatomik və morfoloji xüsusiyyətləri;
5. bitkinin boy prosesləridir ki, bitkinin zərərvericidən təmizlənməsi və ya fitofaqın normal inkişafını pozur.

Bitkilərin müdafiə xüsusiyyətləri də antibiozun amillərdəndir. Belə ki, antibiotik xüsusiyyətlərə malik olan sortlarda zərərvericilərin ölüm faizi də yüksək olur. Sağ qalan fəndlərdə isə adətən həyat qabiliyyətliliyi aşağı olur (aşağı məhsuldarlıq, ekstremal şəraitlərə qarşı yüksək həssaslıq, qışlama dövründə aşağı immunitet).

Qeyd etmək lazımdır ki, yaxşı ifadə olunmuş antibiotik xüsusiyyətlərə malik olan bitki sortları üzərində qidalanan fitofaq populasiyası yüksək sayı qoruyub saxlaya bilmir. Antibozun zərərvericiyə təsiri aşağıdakılardan ibarətdir:

- Sürfə və imaqo məhv olur;

- Böyümə və inkişaf geri qalır;
- Mühitin qeyri-əlverişli amillərinə qarşı dözümlülüyü azalır.

**Dözümlülük və ya tolerantlıq** – həyat fəaliyyətini qoruyub saxlamaq və pozulmuş funksiyaları bərpa etmək bacarığıdır. Bu, məhsulun itkisiz formallaşmasına imkan verir.

Dözümlü bitkilərdə zərərvericinin inkişafını təmin edən əlverişli şəraitlər saxlanılır. Bitkilərin dözümlülüyü nün yüksəlməsində xarici mühit amilləri və becərilmə şəraitinin rolü böyükdür.

Bitkinin hər zədəsi onun məhsuldarlığının azalması ilə nəticələnmir. Cox vaxt zədələnmiş bitkidə maddələr mübadiləsi stimullaşır ki, bu da məhsuldarlığın yüksəlməsinə səbəb olur. Bəzən insanlar bu xüsusiyyətdən istifadə edirlər: paxlalı bitkilərin uc hissəsinin kəsilməsi, calaqların aparılması və s. Zərərvericinin bitkiyə vurduğu zərər, məhsuldarlığın və məhsulun keyfiyyətinin azalmasına gətirib çıxarandır.

Bitkinin ontogenezində ən kritik dövr – böyümənin ilkin mərhələsi təşkil edir. Belə ki, bu zaman kök sistemi zəif, fotosintezi həyata keçirən orqanlar hələ yaxşı inkişaf etməmiş olur. Həmin dövrdə bitkilər zərərverici tərəfindən vurulan zədələrə qarşı həssas olur. Kənd təsərrüfatı bitkiləri arasında yarpaq hissəsinin zədələnməsinə qarşı dözümlülük müxtəlif olur və bu, bitkinin biologiyasından asılıdır. Lakin o bitkilər ki, torpaq altında qidalı birləşmələrin böyük

ehtiyatına malikdirlər (meyvəköklər, soğanaqlılar, kök yumrular, torpaqaltı toxumpaylılar), yəni yerüstü zərərvericilər üçün əlçatmaz olan qida ehtiyatları və iri toxumlara malik olanlar yüksək dərəcədə döyümlü olurlar.

Bitkilərin döyümlülük dərəcəsi onların sonrakı inkişaf mərhələlərində zədələnmiş hissələrdə, fotosintez vasitəsilə maddələr mübadiləsini bərpa etmək qabiliyyətindən asılıdır. Belə ki, bərpa əlavə yan zoğların əmələ gəlməsi, yeni yarpaqların formalasması hesabına baş verir.

Bitkinin döyümlülüyü fitofaqın zədələdiyi orqan tərəfindən müəyyənləşir. Yarpaq örtüyü zədələndiyi halda bitkinin aşağıdakı həyat fəaliyyəti pozulur:

1. assimilyasiyanı həyata keçirən üst qat kiçilir;
2. orqanlar arasında assimilyasiya olunmuş qidalı birləşmələrin yerdəyişməsində nəqlolunma əlaqələri pozulur;
3. tənəffüsü gücləndirmək üçün tələb olunan karbohidratların çatışmazlığı baş verir - onların sintezi prosesi zəifləyir və daha çox istifadəsi baş verir;
4. azot acliği;
5. kök sistemin işinin pozulması.

Bitkinin köklərinin zədələnməsi normal inkişafi və vəziyyətini pişləşdirir. Ona görə də bitkinin döyümlülü üçün ən mühüm əhəmiyyət kəsb edən bitki sortunun aşağıdakı xüsusiyyətləridir:

1. kök sisteminin formalasmasının xarakteri və böyümə sürəti;

2. zədələnmələrə cavab olaraq yeni köklərin formalasma sürəti;

3. yaraların tez sağalma tempi və bitkinin çürüməyə qarşı döyümlülüyü.

Bitkilərdə təkamül ərzində formalasmış müxtəlif təbiətli kompleks uyğunlaşmalar əmələ gəlmişdir ki, bitkinin müxtəlif orqanlarını zərərverici tərəfindən zədələnməsindən qoruyur.

## 14.2. Immunogenetik baryerlər

Immunogenetik baryerlər aşağıdakılardır:

**A.** Bitkilərdə mühit amillərindən asılı olmayan konstitusion (yəni quruluş xüsusiyyəti ilə müəyyənləşmiş) baryerlər;

**B.** Bitkilərin zərərvericilərlə qarşılıqlı təsiri nəticəsində yaranan induksiya olunmuş (ümumiləşmiş) baryerlər.

Həmin baryerləri ətraflı şəkildə araşdırıq.

**A. Konstitusion baryerlər** qrupuna aiddir: **1) anatomo-morfoloji baryer** – bitkinin toxuma və orqanlarının quruluş xüsusiyyətləri. Fitofaqın biologiyasını bilməklə, bitkinin vizual qiymətləndirilməsi (baxmaqla) yolu ilə becərilmə zamanı həmin zərərverici tərəfindən zədələnmə imkanları müəyyənləşir, nəticəyə gəlinir. Məs., taxılın yarpaqlarının daha çox aşağıya yönəlməsi zəlicə tərəfindən zədələnməsinin qarşısını alır, lakin hessen

milçeyi tərəfindən yoluxmasına şərait yaradır. Xiyar bitkisində də yarpaqların çox əyilmiş vəziyyətdə olması tor gənəsi tərəfindən zədədlənməsinin qarşısını alır. Taxil sünbüllərinin həddən çox əyilməsi sovkənin tirtillərinin keçməsinə baryer yaradır.

Deməli, bitkinin fitofaqların təsirinə qarşı dayaniqlığı, düzümlülüyü təmin edən əsas morfoloji əlamətlər:

- 1) yarpaq və budaqların əyilmiş vəziyyətdə olması;
- 2) yarpaqların epidermisi üzərində bərk çöküntünün mövcudluğu (həşəratın qidalanmasını çətinləşdirir);

3) mum çöküntüsünün olması, lakin bu, hər zaman bitkinin zərərvericilərə qarşı immunitetini yüksəltmir. Məs., bitki üzərində mum çöküntüsü kələm mənənəsini cəlb edir, çünki bu növ həmin mumdan bədənin formalaşmasında istifadə edir. Əksinə, kələm yarpaqları üzərində mumun olmaması düzümlülük əlaməti kimi ifadə oluna bilər.

**2) yarpağın mezofilinin quruluşu.** Bəzə zərərli həşərat növləri üçün normal qidalanmanı təmin edən mühüm amil süngərvari parenximanın müəyyən nisbəti təşkil edir. Belə ki, tor gənəsi qidalı birləşmələri nazik parenxima qatından keçirə bilir. Əgər bu toxuma gənənin iynəşəkilli xortumunun uzunluğundan artıq olsa, o, qidalana bilmir və bu halda bitki düzümlü hesab olunur.

**3) saplaşın anotomik quruluşu.** Məs., yoncanın uzunburun saplaq böcəyinin (filciyin) təsirinə qarşı

düzümlülüyü xüsusi lifli-damarlı dəstlərin yerləşməsindən asılıdır. Belə ki, dişi fərd yumurta qoymaq üçün kamerası yaratmalıdır və bu zaman mütləq keçirici lifli dəstlər arasında məsafə uzunburunun baş borucuğun diametrindən uzun olmalıdır. Lakin yoncanın dayanıqlı sortlarında lifli-damar dəstləri çox sıx yerləşir və bu, zərərvericinin keçməsinə imkan verməyən həlqəvi mexaniki baryer yaradır.

**4) bitkinin generativ orqanlarının quruluşu.**

Alma meyvəyeyəninin tirtillərinin keçə bilmədiyi baryer – almanın toxum kamerasının quruluşudur. Zərərverici meyvənin daxilinə fincan şəkilli hissədən keçir, adətən davamlı alma ağacı sortlarında çox kiçik ölçüdə fincanaltı boru olur. Həmin yerdə mərkəzi boşluq olmur, toxum kameraları bərkdir, qapalıdır. Bu isə tirtillərin meyvənin və toxum kamerasının daxilinə keçməyə imkan vermir.

**5) perqament qatının olması.** Adətən bu qat, paxlalılardan noxudda olur. Bu qat tez əmələ gəldikdə noxud dənyeyəninin sürfələri paxlanın daxilinə keçə bilmirlər.

**6) boy baryeri.** Bitkinin boyu çox vaxt baryer xüsusiyyətini daşıyır, yəni bitkinin ayrı-ayrı hissələrinin ölçüləri zərərli həşərata bitkini seçməyə imkan vermir. Məs., isveç milçeyinin sürfələrinin tez bir zamanda dənli bitkilərin böyümə konusuna keçməsi bitkinin böyüməsinin xarakteri və tempindən, həmçinin saplaşın daxili quruluşu, gücü, böyümə konusu əhatə edən yarpaqların sayından

asılıdır. Davamlı sortlarda qatlar çox olur, onlar böyüdükcə və açıldıqca sürfəni kənara itələyir və konus daxilinə keçməsinə imkan vermir, sürfə məhv olur.

**7) fizioloji baryer.** Bitkilərdə fizioloji fəal birləşmələrin olub - olmamasından asılılıqdır, yəni bu maddələr zərərvericinin həyat fəaliyyətinə mənfi təsir göstərir. Bu birləşmələr, adətən bitkilərin ikinci mübadilə proseslərinin məhsulu olurlar.

**8) üzvigenetik baryer** – bitki toxumalarının differensiasiya səviyyəsi ilə bağlıdır. Məs., noxudun kök yumruları uzunburun böcəyinin zədələrinə qarşı davamlılığı qoltuq tumurcuqlarının olmasından asılıdır – zədələnmə olduqda həmin tumurcuqlardan yan zoğlar inkişaf edir.

**9) atreptik baryer** – bitkilərin biopolimerlərinin molekulyar quruluşunun səciyyəvi xüsusiyyətləri ilə bağlıdır – qidalanma prosesində zərərli fitofaqlar həmin birləşmələrdən istifadə edirlər. Təkamül nəticəsində fitofaq həşəratlar müəyyən formalı biopolimerlərdən istifadəyə uyğunlaşmışlar. Bunun üçün onların bədənində hidrolizi həyata keçirən xüsusi fermentlər vardır. Təbii ki, fitofaqa tez və asanlıqla mənimşənilə bilən biopolimerlərin olması vacibdir – hidroliz bu zaman asanlıqla həyata keçir. Lakin daha mürəkkəb biopolimerlərə malik olan və yaxud onları parçalamaq üçün zərərvericinin bədənində fermentləri olmayan sortların üzərində zərərverici inkişaf edə bilmir, zəifləyir, yəni həmin sort antibioz əmələ gətirir.

**B. Bitkilərin zərərli fitofaqlarla birgə təkamülü prosesində induksiya olunmuş (ümumiləşmiş) baryerlər sistemi** də formalaşmışdır ki, bu, zərərli həşərat növlərinin məskunlaşması və zədələrinə qarşı cavab reaksiyasıdır. Bitkilərin immunoloji reaksiyaları mühit amilləri, inkişaf fazası və zədələnmələrin xarakteri, dərəcəsindən asılıdır. Induksiya olunmuş baryerlər sisteminə aiddir:

**1) Ifrazat baryeri.** Təkamül prosesində bitkilər elə birləşmələri də sintez etməyə uyğunlaşmışlar ki, onlardan istifadə etmirlər – həmin birləşmələr təcrid olunmuş, məs., epidermisin xüsusi çıxıntılarında yerləşirlər. Zərərli həşəratlar bitkini zədələdikdə və yaxud onlar bitkinin həmin vəzili çıxıntılarına toxunduqda birləşmələrin ifraz olunması baş verir və zərərverici məhv olur. Məs., yabani kartofun yarpaq səthində əhəmiyyətli miqdarda həmin birləşmələr vardır. Həşəratlar – mənənələr, yarpaqbırələr, cırçıramalar, kolorado böcəyinin 1-ci yaş sürfələri toxunduqda məhv olurlar.

Analoji hal küknar ağaclarının zərərli həşəratlarında da baş verir – zədələrə qarşı bitki qətranlı ifrazat xaric edir və həşərat məhv olur.

**2) Nekrotik baryer.** Bu baryerin zərərvericiyə təsiri azdır, belə ki, fitofaq ilə yem bitkisinin qarşılıqlı təsiri fərqli xarakter daşıyır. Bitkilərin yüksək həssaslığı xəstəlik törədiciləri daxilə keçdikdən sonra baş verir. Həşəratlar xüsusən yarpaqeyənlər, qidalanma prosesində yalnız bir hüceyrəni deyil, toxumanın çox hissəsini tuturlar. Hətta

tripslər – yalnız bir hüceyrəni deşib qidalandığı halda, 2, 3 və s. zədələyir. Məs., davamlı üzüm sortlarında zədə yerində periderma əmələ gəlir ki, bu, fillokseranı sağlam toxumadan təsrid edir, nəticədə qidadan məhrum olan zərərverici məhv olur.

**3) Reparasion baryer** və yaxud itirilmiş orqanların yenidən bərpa olunması. Reparasion baryer bitkiyə vurulmuş zədənin xarakteri və bitkinin yaşından asılı olaraq, müxtəlif formada ifadə olunur - əsasən itmiş orqanların yerinə yenilərin formallaşması, yarpaq örtüyünün yeniləşməsi kimi.

Bu prosesin əsasında maddələr mübadiləsinin intensivləşməsi və sağ qalmış bitki orqanlarında fotosintez prosesinin fəallığının artması, yeni organların əmələ gələcəyi yerlərə assimilyantların (assimilyasiya məhsullarının) yönəldilməsi durur. Bu zaman tənzimləyici rolu fitohormonlar oynayır. Məs., dənli bitkilərin isveç milçəyi tərəfindən zədələnən yarpaq konusunda *kinetin* adlanan birləşmə daxil olur. Bu, əsas saplağın böyüməsini tormozlayır, lakin yan tumurcuqlar oyanırlar. Lakin *hibberellin* təsir etdikdə qidalı birləşmələrin daxil olması prosesi güclənir və yan saplaqların böyüməsi baş verir.

**4) Halogenetik və hepatogenetik baryerlər** həmişə birlikdə tədqiq olunur, çünki həşərat qidalanma zamanı bitki toxumasına hidrolitik fermentlərlə yanaşı bəzi fizioloji fəal birləşmələri də (triptofan, indomelsirkə t-su və s.) ifraz edir. Bitkilərin buna özünəməxsus cavab reaksiyası olur,

zədələnmiş toxumaların şisməsi baş verir ki, nəticədə firlar və teratlar (eybəcər anomaliyalar) əmələ gelir.

**5) Oksidativ baryer** – fitofaqların zədələrinə qarşı bitkilərdə oksidləşmə-reduksiya reaksiyalarının fəallığı artır:

- tənəffüs intensivliyi yüksəlir;
- ATF əmələ gəlir;
- sorucu həşəratlarda fermentlər inaktivləşir;
- həşərat üçün toksiki olan birləşmələr əmələ gəlir;
- fitoaleksinlər sintez olunur.

**6) İngibitor baryer** – bitkilər zərərli həşəratların zədələrinə qarşı cavab reaksiyası kimi fitofaqların həzm fermentlərinin ingibitorlarını (tormozlayıcı) ifraz etməyə başlayır. Bu baryer bitki mühafizəsində sorucu həşəratlara qarşı mühüm əhəmiyyət kəsb edir. Belə ki, onlar bağırısaqxarıcı həzmə malikdirlər və zədələdikləri nahiyyələrə çoxlu miqdarda fermentlər ifraz edirlər.

### Sərbəst öyrənmə mövzuları

1. Zərərli həşərat növlərinin təsirinə qarşı bitkilərdə formalasaan immunitet baryerləri.

### Yoxlama sualları

1. Bitkilərdə zərərvericilərin təsirinə qarşı formalasaan immunitetin xəstəliyə qarşı immunitetdən fərqli xüsusiyyətləri.
2. Antibioz amillərin xarakteristikası.
3. Tolerantlığın mahiyyəti və əhəmiyyəti.
4. Immunogenetik baryerlər.

## MÜHAZİRƏ 15 . POLİFAQ ZƏRƏRVERİCİLƏR VƏ DƏNLİ BİTKİLƏRİN ZƏRƏRVERİCİLƏRİ

### Plan

- 15.1. Düzqanadlılar və Sərtqanadlılar dəstələrinə aid olan əsas polifaqlar.
- 15.2. Pulcuqqanadlılar dəstəsinə aid olan əsas polifaqlar.
- 15.3. Dənlilərin gizlisaplaklı zərərvericiləri və onlardan mühafizə üsulları.
- 15.4. Kənd təsərrüfatı məhsullarının saxlanması dövründə zərərvericilərə qarşı profilaktik və mübarizə tədbirləri.

### 15.1. Düzqanadlılar və Sərtqanadlılar dəstələrinə aid olan əsas polifaqlar

Polifaqlar bitkilərin çox sayıda növləri ilə qidalanan həşəratlardır. Yemin miqdardında ehtiyacı olmayan polifaqlar bu səbəbdən tez-tez çoxalırlar, çoxsayılırlar və bir çox kənd, meşə təsərrüfatları bitkilərinin təhlükəli zərərvericiləridir. Çox vaxt meyvə bağları və tərevəz əkin sahələrinə zərər vururlar. Polifaqlar zərərvericilər Düzqanadlılar, Sərtqanadlılar və Kəpənəklər dəstələrinə aiddir.

Düzqanadlılar arasında ciddi təhlükəli zərərveri adı danadışdır (*Gryllotalpidae* fəsiləsi). Danadışı torpaqda yaşayan və digər zərərvericilərdən xarici görünüşünə görə asanlıqla seçilən növdür. Onun ölçüsü uzununa 50 mm-dir, bədəni tünd-qonur rəngli bel tərəfdən və ventral tərəfdən qonur-sarımtıldır, üzəri sıx tüklüdür. Ön cüt ətrafları qazıcı

tipdədir, ağız aparatı gəmirici tipdədir və önə yönəlmüşdir. Qarınçığın ucunda uzun serkiləri vardır.

Danadışının sürfəsi yetkin fərddən kiçik ölçüsü və qanadların olmaması ilə fərqlənir. Daha güclü danadışı - qarğıdalı, günəbaxan, kartof, pambıq və s. bitkiləri (inkışaf üçün enli əkin və siraası şumlama tələb edənlər), tərəfəz bitkilərinə zərər vurur. Yetkin fəndlər və onların sürfələri kökləri və yerüstü cüccətilər, əkilmış toxumları gəmirir, nəticədə əkin seyrəlir və məhv olur, zədələnmiş kök yumruları və kökmeyvələrin çəkisi azalır, keyfiyyəti pisləşir.


Danadışılər sürfə və imaginal fazalarda qışlayır. Dişilər 10-15 sm dərinlikdə yuvacıq hazırlayıv və ora 300-350 yumurta qoyur, sürfələr 2-3 həftə koloniya halında yaşayır, sonradan ayrılib sərbəst yaşayır – sürfə fazası 8-12 ay çəkir.

**Mühafizə üsulları:** danadışılərinə dərin, siraası şumlama neqativ təsir göstərir – onların yuvacıqları dağılır və yaşayış şəraiti pisləşir. Danadışılərini torpaq tələləri vasitəsilə tuturlar. Payızda danadışlı sahələrdə 70x70x50 sm dərinlikdə xəndək qazıb at peyini ilə doldururlar. Həşərat peyinin daxilində gizlənir, soyuqlar düşəndə isə xəndəkdən peyin çıxarılib ətrafa tullanır və onlar soyuğun təsirindən məhv olurlar.

Danadışılər qızılıağacın ətrini sevmirlər, ona görə də qızılıağacın yaşıl budaqları əkin sahələrində siraarasında qoyulur və 3-4 gündən bir dəyişilir.

**Sərtqanadlılar dəstəsindən** təhlükəli və daha çox ziyan vuranlar şıqqıldaq böcəklərin sürfələri – məftil sürfələrdir. (*Coleoptera* dəstəsi, *Elareidae* fəsiləsi). Bu fəsilənin nümayəndələri böyük ölçüdə olmayan (6-15 mm), oval formalı bədənə, kiçik başa malik olan, ön döş nahiyyəsi qıllar şəklində arxaya çıxan növlərdir.

Bu növlərdə öndöş bugumu ortadöş üzərində olan oyuğa keçir və qəflətən bunlar aralananda böcək şıqqıldayan səs çıxarır – ona görə də onlara “şıqqıldaq böcəklər” deyilir (şəkil 52).



Şəkil 52. Şıqqıldaq böcəklər: A – *Paracaroliophorus pullatus*; B- *Ampedus praeustus*; C- *Cidnopus aeruginosus*

Sürfələri sarımtıl rəngdə olur, bəzən qonura çalır və bərk olurlar – məftil sürfələr adlanırlar. Sürfələrin bədən səthi hamar və bərk olduğu üçün asanlıqda torpaqdə hərəkət edə bilirlər. Qazıcı funksiyani sürfələrdə əyilmiş baş yerinə yetirir: burada ülgüt şəkilli, xarici kənarı xitinləşmiş güclü üst çənələr görür.

Yetkin böcəklər dənli bitkilər, yonca və s. bitkilərin yarpaqları ilə qidalanır. Sürfələri isə kartof, çuğundur, qarğıdalı və digər kulturaları zədələyir. Belə ki, kökmeyvələrdə yollar gəmirir, açır, nəticədə onlar çürüyür, məhsulun keyfiyyəti aşağı düşür. Olduqca böyük siyani böcəklər şəkər çuğunduru əkinlərinə vurur.

Biologiyasına görə zəngin növ müxtəlifliyinə malik olan sərtqanadlıların digər növləri də şıqqıldaq böcəklərlə oxşardır. Böcəklər 4-5 ildə 1 nəsil verir. Böcəklər sürfə və yetkin fazada qışlayır, yazda torpaq isinən kimi, üst qatlara çıxırlar (adətən aprel-may aylarında).

Sərtqanadlıların fəallığı mühitin temperatur amilindən asılıdır: 18-25°C böcəklər daha fəal olur. Temperaturun 5°C-də böcəklərin fəallığı kəsilir (yəni temperaturun aşağı astanası böcəklər üçün 5°C). Yetkin fəndlərin cütləşməsi may ayında baş verir, yumurtaqoyma may-iyun aylarında qeydə alınır, orta məhsuldarlıq 150-200 əd yumurtadır. Adətən yumurtalar dənli və paxlalılarının yarpaq qarışımına qoyulur. Embrional inkişaf 12-20 gün çəkir və 2-3 ilə inkişaf edən sürfələr bitkilərin yarpaq hissəsini ciddi zədələyirlər. Lakin böcəklər yumurtaları

artıq əkin üzərinə qoymuşlarsa, onda torpaq şumlama zamanı kiçikyaşlı sürfələrin çoxusu məhv olur. Sürfələrin inkişafı zəif gedir, hər il 4-5 mm boy artımı baş verir. Məftil sürfələrin 14-16 yaşı qeydə alınır, yəni 13-15 dəfə qabıqdəyişə bilirlər.

Birgə puplaşma son yaşda (iyul-abqust) baş verir. Mühitin rütubətinin məftil sürfələrin həyatında böyük rol oynayır: torpaqın 5% rütubəti şəraitində onlar 2 sutka yaşayır, optimal rütubət isə 50-60% təşkil edir.

Böcəklərin *iqtisadi zərərvurma həddi* (İZH) – dənli bitkilərin əkin dövründə - cüccəti fazasında 15-20 əd/m<sup>2</sup>, yazın əvvəllərində quraqlıq dövründə 9-18 əd/m<sup>2</sup> hesab edilir. İntensiv texnologiya üsulu ilə dənli bitkilərin becərilməsi zamanı məftil sürfələrin zərərvurma faizini azaltmaq üçün (sayları İZH-dan yüksək olduğu halda) 1 hektara 1mln toxum əkməklə və yaxud mineral gübrələrin (N<sub>30</sub> P<sub>25</sub> K<sub>25</sub> ha 1 hektara) dozasını artırmaqla nail olmaq olar.

Şəkər çuğunduru əkilən sahələrdə məftil sürfələrin İZH göstəricisi əkilən toxumun miqdarından asılı olur.

**Mühafizə üsulları.** Bu zərərvericilərin bütün kompleksinə qarşı həyata keçirilən mühafizə üsulları əsasən bəzi aqrotexniki üsulların istifadə olunması nəticəsində əldə olunur. Belə ki, məftil sürfələrin sayı torpaqüstü qatın işlənilməsi, məs., diskşəkilli çımləmə (örtmə), yumşaldılmış kövşənlilik (yer), sıralar arası kultivasiyanın aparılması, şumlama və s. nəticəsində kəskin surətdə azalır. Bu zaman

sürfələrin məhv olması ilə yanaşı çox sayıda sürfə və pup quşları və yırtıcı həşəratlar tərəfindən yeyilir.

Böcəklər həmişə turş reaksiyalı torpaq məhlulunu sevirlər, ona görə də torpağın əhəng məhlulu ilə işlənilməsi külli miqdarda 1-2-ci yaş sürfələrin ölümünə (inkişafın 2-ci ili) səbəb olur. Məlumdur ki, dənli bitkilərin optimal əkin vaxtı və optimal dərinlikdə toxumların səpilməsi də məftil qurdaların zərərvurma faizini aşağı salır. Adətən becərilən kənd təsərrüfatı bitkilərinin bu zərərvericilərə yoluxması eyni səviyyədə baş vermir. Belə ki, ən az zədələnənlər kətan, qarabaşaq, xardal, raps, birillik paxlahılar (noxud, lobya və s.) bitkiləri əkmək məsləhətdir.

Çəkər çuğunduru cüccətilərini məftil qurdlardan (yəni sürfələrdən) qorumaq üçün toxumlar əkindən öncə furadan preparatı ilə (35%-lik axıcı pasta 25-30 kq/t), kartof yumruları isə prestij (1litr/t) ilə işlənilir.

**15.2. Pulcuqqanadlılar dəstəsinə aid olan əsas zərərverici polifaqlar (Pulcuqqanadlılar - *Lepidoptera* dəstəsi)** gəmirici və yerüstü, yəni yarpaqgəmirici sovkalar (Sovkalar – *Noctuidae* fəsiləsi) və çəmən kəpənəklərdir (Odlucalar – *Pyralidae* fəsiləsi).

Gəmirici sovkalara payızlıq və nidalı sovkalar aiddir. **Payızlıq sovkası (*Agrotis segetum Schiff.*)** (şəkil 53) açıq qanadlarla ölçüsü 34-45 mm-dir. Müxtəlif fəndlərdə ön qanadların rəngi dəyişir – qonur və ya sarımtıl-bozdan qara rəngə kimi.

Qanad üzerinde olan 3 ləkələrin (dairəvi, tumurcuqşəkilli, pazşəkilli) hamısı nazik, qara haşiyə ilə əhatə olunmuşdur.



**Şəkil 53.** Payızlıq sovkası *Agrotis segetum* Schiff. : A – kəpənəyin görüntüsü; B – tırtıl

Qanadın eninə 2 ədəd xaricə doğru əyilmiş ikiqat xətt keçir. Arxa qanadlar erkəklərdə ağ rəngli, dişilərdə isə ağımtıl-boz rəngdə olur. Bığcıqlar dişilərdə qılvari, erkəklərdə 2/3 qədər uzun və daraqvarıdır.

Böyükəşli tırtillar (5-6-ci yaşlar) 40-50 mm, torpaq vari-boz rəngdə olub, parlaqdır. Tırtillar yarpaqları və saplaqları gəmirməklə deşiklər əmələ gətirirlər. Cüccətilər zədələrdən məhv olur, belə ki, tırtillar torpaqüstü hissədən bitkini “biçir”. Şəkər çuğunduru və yerkökündə yarpaqların saplaqlarını gəmirərək tamamilə çətir hissəni yox edirlər. Tırtillar kartofda bitkinin zoğlarını torpaqüstü hissədən, bəzən daha dərindən bicir, yumruları gəmirib deşiklər əmələ gətirirlər.

Payızlıq sovkası son yaşı tırtıl fazasında 20 sm-ə qədər dərinlikdə torpaqda qışlayır. Bu növ aşağı temperaturları (-11<sup>0</sup>, hətta -18<sup>0</sup>C) yaxşı keçirə bilir. Pup mərhəlesi 2-3 həftə çəkir. Kəpənəklərin birgə uçusu adətən iyun ayında qeydə alınır. Kəpənəklər 5-25 gün arasında, bəzən 35 gün – (tırtılların və pupların inkişaf etdiyi mühitin şəraitindən asılı olaraq) yaşayır. Gündüz saatlarında kəpənəklər alaq otlarının yarpaqları altında, torpaq hissələri və digər yerlərdə gizlənirlər. Lakin kəpənəklərin çiçəkləyən bitkilərin nektarı ilə əlavə qidalanması, cütləşmə və yumurtaqoyma prosesləri günəş batandan sonra baş verir. Bir diş orta hesabla 470-dən 2200-ə qədər yumurta qoya bilir. Embrional inkişaf 12-24 gün, tırtılların inkişafı isə meterioloji şərait və yemdən asılı olaraq 36-45, bəzən 90 gün çəkə bilir. Tırtılların inkişafı üçün optimal temperatur 16-30<sup>0</sup>C, nisbi rütubət 75-100% təşkil edir.

Zərərvericinin *iqtisadi zərərvurma həddi (İZH)* – şəkər çuğunduru üzərində 1-2 tırtıl 1m<sup>2</sup> əkin sahəsində, payızlıq taxıl, çovdar üçün 5-8 tırtıl 1m<sup>2</sup>, yonca üçün 3-8 tırtıl 1m<sup>2</sup> və ya 15% zədələnmiş bitki ilə ifadə olunur.

Yumurtalar təbii düşməni qonur trixograma ilə, yırtıcı həşəratlar (karabid böcəklər, qızılıgözlər və s.) tərəfindən məhv edilir. Tırtıllar üzərində də parazitlik edən növlər vardır – qara banxus, narıncı ofion və s. Quşlar da bu zərərverici ilə qidalanırlar – 1 quşun mədəsində 113 ekz. kəpənək qeydə alınmışdır.

**Mühafizə üsulları** - əsasən aqrotexniki tədbirlərdən ibarətdir – torpağın vaxtında və keyfiyyətli işlənilməsi, gübrələrin optimal dozası, əkin dövrləri və s. həyata keçirilməsi. Payızlıq sovkasının kəpənəklərinin yumurtaları alaq otlarına qoyması və kiçikyaşlı tırtılların onlarla qidalanması ilə əlaqədar olaraq, ilk növbədə, alaq otlarının təmizlənməsi tələb olunur.

Əkin sahələrində sıralar arası, xüsusən də tərəvəz bitkiləri, qarğıdalı, kətan və s. kəpənəklərin yumurtaqoyma dövründə təmizlənməsi (şumlanması) tırtılların sayı və pupuların inkişafına mənfi təsir göstərir. Bioloji mübarizə tədbirlərinin yüksək effektivliyi nəzərə alınaraq, payızlıq sovkası ilə mübarizədə trixoqramanın sovkalıq rasasından (cinsindən) bioloji laboratoriyalarda çoxaldılıb sahələrə buraxılır. Adətən 2 müddətdə - zərərverici yumurta qoyarkən 40-80 min fərd olmaqla 1 ha (0,5-1 q ha) və 4-5 gündən sonra - sovka külli miqdarda yumurtaqoyma dövründə sahələrə bu yumurtayeyən trixoqramanı buraxırlar.

**Qamma sovkası (*Phytometra gamma* L.)** - yarpaqyeyən zərərvericilərə aiddir(Şəkil 54). Kəpənəyin ölçüsü açıq qanadla 48 mm-dir. Ön qanadlar boz-tünd-qonur rəngdən bənövşəyi-qonur rəngə kimi parlaq olur və üzərində yunan “qamma” hərfinə oxşar ləkə vardır. Tırtıllar oxlovvari formada olub, 40 mm-dir, onun 3 cüt döş və 3 cüt qarınçıq ayaqları vardır. Rəngi yaşıldır, beldən dalğavari ağ rəngli, yanlardan isə açıq-sarı rəngli xəttlər keçir (Şəkil 54,

B). Qamma sovkasının tırtılları 23 fəsiləyə aid olan 95 növ bitkiyə zərər vurur.



Şəkil 54. Qamma sovkasının (*Phytometra gamma* L.) görünüşü:  
A – kəpənək; B – tırtıl

Kiçikyaşlı (1 və 2-ci yaşlar) tırtıllar yarpaqların alt tərəfində qidalanaraq, eks tərəfin epidermisinə toxunmur. Lakin böyük yaşılı tırtıllar yarpaqlarda dəliklər əmələ gətirir, nəticədə yarpaqdan yalnız damarlar qalır. Kiçikyaşlılar daha çox alaq otları ilə qidalanırlar. On çox zərər mürəkkəbçiçəklilər və dodaqcıçəklilərə vurulur. Həmçinin kartof, birillik və çoxillik paxlalılar, tərəvəz və efirli-yağlı kulturalara zərər vururlar.

Nəsillərinin sayı mühit şəraitində asılıdır, bu zərərvericini fərqləndirən əsas xüsusiyyət – həyat tsiklində diapauzanın, yəni fizioloji sakitlik halının olmamasıdır.

Qamma sovkasının pupları torpaqda qışlayır, belə ki, tırtılları  $-4^{\circ}\text{C}$ -də, puplar isə  $-18^{\circ}\text{C}$  temperaturlarda sağ qala bilirlər. May-iyun aylarında kəpənəklərin ucuşu qeydə

alınır. Adətən kəpənək fazasına sentyabr aylarında belə rast gəlmək olur., onlar yarpaqların alt tərəfinə 1-2 əd. və ya topa ilə hərəsində 6 əd. olmaqla yumurta qoyurlar. Yumurtalar daha çox alaq otları – yabanı turp, sirkən və s. üzərinə qoyulur, mədəni bitkilərdən isə çuğundur, günəbaxan, noxud, çöl yoncası, kələm və s. üstünlük verir. Bir diş orta hesabla 500 -ə qədər, nadir halda 1500 əd. qədər yumurta qoya bilir. Embrional inkişaf 3-7 gün çəkir ki, optimal inkişaf üçün mühit temperaturu  $20-30^{\circ}\text{C}$  və nisbi rütubət 80-100% tələb olunur. Qamma sovkası rütubət sevəndir, quraqlıq onun inkişafını dayandırıb.

Tırtıllar 5 yaş keçirir və 3-4 həftəyə inkişaf edə bilir, sonradan tor barama daxilində puplaşır, həmin baramalar yarpağın kənarında – bitkinin uc hissəsində birləşdirir. Payızda isə puplaşma bitki qalıqları altında və ya torpağın üst qatlarında baş verir. Pup fazası 2 həftəyə qədər çəkir – bir nəslin inkişafına 1-1,5 ay tələb olunur.

Qamma sovkasının sayına 3 amil təsir göstərir: 1) hava şəraiti; 2) tırtıl və pupların parazit və xəstəliklərə yoluxması; 3) çiçəkləyən bitkilər üzərində kəpənəklərin qidalanması.

Zərərvericinin *iqtisadi zərərvurma həddi* (İZH) yarpaq gəmirici sovkalarda əkin sahələrində 1 tırtıl  $1\text{ m}^2$  (1-ci nəsil üçün) və 2-3 tırtıl  $1\text{ m}^2$ -ə (2-ci nəsil üçün) təşkil edir.

**Mühafizə üsulları.** Əsasən aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi xüsusən də əkin sahələrində alaq onlarının təmizlənməsindən ibarətdir.

Yumurtaqoyma mərhələsində torpağın əkin sahələrində sıralar arası işlənilməsi, kiçikyaşlı tırtıllar inkişaf edən dövrə xüsusi əhəmiyyət kəsb edir. Sıraarası dərin şumlamanın aparılması pupların sayının kəskin azalmasına səbəb olur. Məs., kətan bitkisinin erkən optimal əkinin, inkişaf etmiş bitkilərin qamma sovkasının tırtılları tərəfindən az zədələnməsinə götərib çıxarır.

Kənd təsərrüfatı bitkilərinin qamma sovkasının zədələrindən effektiv mühafizəsi – trixoqramanın (yumurtayeyən entomofaq) 2-3 dəfə - əvvəl yumurtaqoymanın başlandığı dövrə, ikinci isə kütləvi yumurtaqoyma zamanı, üçüncü – ikincidən 4-6 gün sonra sahələrə buraxmaqla nail olmaq olar. Kiçikyaşlı tırtıllara qarşı mühitin temperaturu  $20^{\circ}\text{C}$  şəraitində mikrobioloji prearatlardan istifadə (hər nəslə qarşı 2-3 dəfə - hər 7-8 gündən bir) etmək effektiv nəticə verir.

**Çəmən kəpənəkləri** – kənd təsərrüfatı bitkilərinin ən təhlükəli, olduqca yaxşı miqrasiya edən, gözlənilmədən külli miqdarda inkişaf edən zərərvericiləridir (şəkil 55).

Xarici görünüşünə görə həmin kəpənəklər böyük deyil – açıq qanadlarla 18-26 mm çatır. Ön qanadlar boz-qəhvəyi rəngdə olur (lakin növləri həddən artıq çoxdur, ona görə də rəngləri, bəzəklər müxtəlifdir), iki sarımtıl ləkəsi var (şəkil 55).

Tırtıllar 35 mm uzunluğunda olur, boz-yaşıl rənglidirlər, bel və yanlardan tünd zolaqlıdır. Bu

kəpənəklər əsasən çuğundur, kətan, paxlalılar, qarğıdalı, günəbaxan və tərəvəz bitkilərinə ciddi zərər vurur.



Şəkil 55. Müxtəlif növ çəmən kəpənəklərinin görünüşü

Çəmən kəpənəklərinin zərərvurma dərəcəsi yalnız tırtılların sayından asılı deyil, belə ki, tırtılların fizioloji

hali, yaşı, mühitin temperaturu və nisbi rütubət də mühüm rol oynayır. Həmçinin zədələnən bitkinin hali, inkişaf səbiyyəsi və kompensasiya imkanları da əhəmiyyətli dərəcədə təsir göstərir.

Tırtılların “acgözlüyü” mühitin temperaturu və rütubətdən asılıdır: optimal göstəricilər  $25\text{-}30^{\circ}\text{C}$  temperatur və 60-100% nisbi rütubət təşkil edir.

Bu zərərverici əsasən 2 nəsil verir, lakin bu, ilə bağlıdır. Bu kəpənəklərə fizioloji sakitlik hali xasdır və onlar diapauzaya 5-ci yaş tırtıl fazasında, xüsusi tor baramalar daxilində gedirlər. Yazda may ayında (temperaturdan asılı olaraq) bu tırtıllar elə həmin baramalarda puplaşırlar. Havanın temperaturu  $14\text{-}15^{\circ}\text{C}$  yüksəldikdə kəpənəklərin kütləvi uçuşu başlanır: erkəklər birinci uçurlar və artıq yetişmiş olurlar, onlar yalnız su içirlər. Kəpənəklərin uçuşunun fenoloji indikatoru – ağ akasiyanın çiçəkləməsidir. Dişi fərdlərin yetişkənliliyi üçün əlavə qidalanma tələb olunur ( $20^{\circ}\text{C-dən}$  yuxarı temperaturda).

Yumurtaqoyma prosesi optimal temperatur  $24\text{-}30^{\circ}\text{C}$  olduqda baş verir.

Zərərvericinin *iqtisadi zərərvurma həddi (İZH)* -5-15 əd. tırtıl  $1 \text{ m}^2$  sahəyədir. Çəmən kəpənəklərinin sayının azalmasına entomofaqlar və epizootiyalar təsir göstərir. Beləki, 70 növdən artıq minicilər, yumurtayeyənlər, taxin milçəklər, yırtıcı həşəratlar çəmən kəpənəyini məhv edir.

**Mühafizə üsulları.** Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi xüsusən də əkin sahələrində alaq onlarının təmizlənməsi, dərin şumlamadan, alaq otlarının təmizlənməsindən ibarətdir. Yumurtaqyma mərhələsində torpağın əkin sahələrində sıralar arası işlənilməsi, kiçikyaşlı tırtıllar inkişaf edən dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bioloji mübarizə - trixoqramanın istifadəsidir.

Əkin sahələrinin çəmən kəpənəklərindən mühafizəsi müxtəlif birləşmələrdən istifadə yolu ilə də həyata keçirilir. Məs., çugundur, kələm, yerkökü sahələrində havanın temperaturu  $20^{\circ}\text{C}$  -də 1-2-ci yaş tırtıllara qarşı bitoksibatsılın (2 kq/ha 1-2 dəfə 7-8 gündən bir) istifadə edilir.

### 15.3. Dənlilərin gizlisaplaqlı zərərvericiləri və onlardan mühafizə üsulları

Bitkilərin vegetasiya dövründə - toxum əkinindən yetişmə dövrünədək onlar müxtəlif zərərvericilərin təsirinə məruz qalır. Dənli bitkilər polifaqlar və ixtisaslaşmış zərərvericilər tərəfindən zədələnir. Belə ki, əkilmiş toxumlar məftil sūrfələr, yalançı məftil sūrfələr, milçəklər, lövhəbağlıların sūrfələri, gəmirici sovkaların tırtılları tərəfindən zədələnir. Cüçətilər görünən kimi, taxıl birəcikləri, dən minalayıcı, isveç milçəklər, payızlıq milçəklər, yarpaq müşarçıları ciddi zərər vururlar. Zoğların və saplaqların formallaşması dövründə əsas zərərvericilər

261

yaşılgozlər, taxtabitilər, taxıl saplaq müşarçısı, circircimalar, tripslər, mənənələrdir.

Ən təhlükəli zərərverici – bitkinin saplaşğını daxildən zədələyən **İsveç milçəklərdidir (Diptera dəstəsi, dənli bitkilərin milçəkləri – Chloropidae fəsiləsi)** (şəkil 56).



Şəkil 56. İsveç milçəyi *Oscinella pusilla* -nin görünüşü və sūrfəsi

İsveç milçəklər arpa, buğda, yulaf, qarğıdalı bitkilərinə ciddi ziyan vurur. İsveç milçeyinin arpa, yulaf, qarğıdalı rasaları xarici görünüşünə görə bir qədər fərqlidir. Adətən yetkin fərd bürüncü-qonur və parlaq çöküntülü olub 1,5-2 mm uzunluqdadır. Bığcıqları, üz hissə və alın qaradır, ikinci “cüt qanadlar” – vızıldağlar ağ rənglidir. Yulaf rasasında (cinsində) bud qara, baldır sarı rəngli, lakin arpa rasada – qaradır. Qanadlar şəffaf, metalik vərqli, parlaqdır.

262

Sürfələr sklerotizə olunmamış baş, parlaq – kiçik yaşda ağ, sonradan sarımtıl-ağ rənglidir, ayaqsızdır, bədənin ön hissəsi daralmış, arxadan isə yuvarlaq, enlidir. Arxa ucda 2 ədəd çəpinə yerləşmiş nəfəsliklər vardır. Sürfənin uzunluğu 2-2,3 mm, bəzən – 3-4,5 mm olur. Zərər vuran faza sürfələrdir.

İsveç milçəklər ildə 3 nəsil verə bilir. Qışlama sürfə fazasında 2-3-cü yaşlarda payızlıq kulturaların saplaqları- zoğlarının daxilində gedir. Qidalanmağı payızda bitirməyən sürfələr, aprel ayında da qidalanmanı davam edə bilirlər və sonradan, mayda puplaşırlar.

Milçəklərin zəif ucuşu  $8^{\circ}\text{C}$ -də qeydə alınır, lakin  $12-14^{\circ}\text{ C}$  fəal ucuşa səbəb olur. Belə ki, milçəklərin ucuşu almanın tez çiçəkləyən (yaylıq) sortları və zəncirotu çiçəkləyən dövrlə üst-üstə düşür. Temperatur  $16^{\circ}\text{C}$  şəraitində milçəklər 100 yumurta qoyur. Embrional inkişaf hava şəraitində asılı olaraq 3-8 gün çəkir. Yumurtalardan çıxan sürfələr cavan saplaqların aşağı hissəsində daxildə yaşayır. Zədələnmələr bitkinin saralmasına səbəb olur ki, bununla da yaşıl yarpaqlarla sarı yarpaqlar seçilir. Sürfə qidalanmağa başladıqdan rəng dəyişmə arasında müddət 8-16 gün edir. Zədələnmə kənar zoğlarda baş verir, bitki məhv olmur, lakin analoji hal mərkəzi zoğda getdikdə - bitki məhv olur və məhsul itkisi 13-26% təşkil edir.

Arpa milçəklərinin zərərvurma iqtisadi həddi 2-3 yarpaq fazasında 20-25 əd milçək 100 dəfə torla çırpma, yulaf üçün – 10-15 və 25-30 əd təşkil edir. Payızlıq çovdar

üçün İZH 1-2 yarpaq fazasında 60-75 fərd 100 torla çırpma, payızlıq taxıl üçün – 100-110 əd. və 120-125 çırpma müvafiqdir.

Parazitlər, yəni entomofaqlar isveç milçəklərin çoxalmasını 10-20% azaldır.

**Mühafizə üsulları.** Dərin dondurma şum, vaxtında sürfələri, yumurtaları tökülmüş bitki qalıqları üzərində məhv edir. Sahələrdə gübrələmənin intensiv aparılması həm bitkinin böyümə və inkişaf enerjisini artırır, taxılkimilər dənli bitkilərin isveç milçəkləri tərəfindən zədələnməsinin qarşısını alır. Əkin sahələrinin müxtəlif insektisidlərlə (desis-ekstra 0,05 l/ha, sumi-alfa 0,2 l/ha, karate-zeon 0,2 l/ha, sempay 0,3 l/ha) işlənməsi də müsbət nəticə verir.

**Yaşlıgöz milçək *Chlorops pumillionis* (Diptera dəstəsi, *Chloropidae* fəsiləsi)**fəsiləsinə aiddir (şəkil 57).

Bu milçəyin uzunluğu 3-5 mm-dir, açıq-sarı rəngli, bel nahiyyəsində 3 qara rəngli boylama zolaqları və başının üstündə üçbucaqşəkilli qara ləkəsi vardır. Gözləri yaşıl rəngdədir, bığcığının 3-cü buğumu və pəncələri qaradır. Qanadları bozumtuldur, sürfələri 6-9 mm uzunluqdadır, azhərəkətlidirlər, üst çənələr oraqvaridir. Sürfələr buğda, arpa, ayriqotu, tritikale (çovdarla taxılın hibridi) zədələyir. Payızda sürfələr rüseyim toxumaları ilə qidalanır, yaz-yay aylarında isə bitkilərin yuxarı düyünaralıqlarını zədələyir. Sünbülün orta şırımdan birinci düyüñə kimi toxumanı dağıdır.

Yaşılgöz milçək adətən iki nəsil verir və 2-3-cü yaşsurfələr payızlıq kulturalar və yabanı dənlilərin zoğlarının daxilində qışlayır. May ayında qidalanmanın davam edən surfingə may-iyun aylarında puplaşır. Milçəklərin ucuşu yasəmənin çiçəklənməsi ilə üst-üstə düşür. Həmin dövrədə yazlıq buğda artıq 4-5 yarpaqlı olur və 1-7 gündən sonra yumurtaqoyma başlanır – 15-17 gün çəkir.



Şəkil 57. Yaşılgöz milçək *Chlorops pumillionis*-in yetkin fərdinin görünüşü.

Yaşılgöz milçəyin həyat fəaliyyəti optimal temperatur  $23\text{-}30^{\circ}\text{C}$  şəraitində mümkündür. Dişi yumurtalarını yarpaq səthi yumşaq, enli olan hissələrə, damararası yerlərə qoyur. Bir dişi fərd 112 ədədə qədər yumurta qoya bilir, lakin potensial imkanı 180-200 ədəd yumurtadır.

Embrional inkişaf 5-8 gün, surfələrin inkişafı 21-24 gün – 3 yaşda gedir. Milçəyin puparisi surfingənin əmələ gətirdiyi şırımda 8-20 gün qalır. Yaz-yay aylarında bu zərərvericinin nəslinin inkişafı 38-55 gün çəkir.

Yaşılgöz milçəyin İZH -1 isveç milçəyində olduğu kimidir. Bu zərərvericinin sayının tənzimlənməsində minicilər (entomofaqlar) əhəmiyyətli rol oynayırlar.

**Mühafizə üsulları.** Yazlıq əkinin tez, payızlığın optimal şəraitdə həyata keçirilməsidir. Fosfor və kalium tərkibli gübrələrdən istifadə bitkinin yaşılgöz milçəyə qarşı döyümlülüyü artırır, zoğların və saplaqların tez bir zamanda bərkiməsi surfələrin məhvinə səbəb olur – onlar puplaşa bilmir. Kimyəbi birləşmələrdən istifadə qaydaları isveç milçəyində olduğu kimidir.

**Payızlıq milçək (*Diptera* dəstəsi, *Çiçək cibinləri – Anthomyidae* fəsiləsi).** Milçək nazik bədənli, sarımtıl-boz rəngli, 6-8 mm uzunluqdadır (şəkil 58). Erkek fərdin ayaqları uzun, qara rənglidir. Qanadlar sarımtıldır. Surfələr sarımtıl-ağ rənglidirlər, bədənin arxa ucunda xarakterik olan 4 ədəd dişli çıxıntılar vardır: onların üzərində cüt qara rəngli stiqmalar yerləşir (şəkil 58). Böyükəşli surfingə 8-9 mm uzunluqdadır.



Şəkil 58. Payızlıq milçək *Hylomyia coarctata* –nın inkişaf fazaları

Payızlıq milçəyinin surfələri payızlıq kulturaları, arpanı zədələyir, lakin yulafa ziyan vurmur. Bir ildə adətən 1 nəсли inkişaf edir. Surfələr yumurta qatından formalasən örtük daxilində torpaq üzərində qışlayır. Yaz vegetasiyası

dövründə onlar yumurtalardan çıxır, bitkinin cavan zoğlarına keçib, orada yumşaq toxuma ilə qidalanır.

Sürfələrin inkişafı 30-36 gün çəkir, bu dövr ərzində onlar 3-5 zoğları zədələyir. Mərkəzi yarpaq saralır və quruyur, qalan saplaqlar yaşıl qalır. Payızlıq milçeyinin zədələri isveç milçeyinin zədələrindən fərqlənir – payızlıq milçeyinin zədələri nəticəsində saplağın əsasında qonur rəngli dəlik olur ki, bu, sürfə çıxarkən əmələ gətirir.

Sürfələrin inkişafı 30-36 gün çəkir, bu dövr ərzində onlar 3-5 zoğları zədələyir. Mərkəzi yarpaq saralır və quruyur, qalan saplaqlar yaşıl qalır. Payızlıq milçeyinin zədələri isveç milçeyinin zədələrindən fərqlənir – payızlıq milçeyinin zədələri nəticəsində saplağın əsasında qonur rəngli dəlik olur ki, bu, sürfə çıxarkən əmələ gətirir.

Bitkinin əsas saplağı zədələndikdə məhsuldarlıq 40-60%, lakin yan saplaqlarda zərərvurma 18-22% məhsulun azalmasına gətirib çıxarıır. İyun ayında qidalanmamı bitirmiş sürfə torpaqın üst qatında 3-8 sm dərinlikdə puplaşır. Pup fazası 4-5 həftə çəkir, çıxan erkək və dişi fərdlər hələ cinsi yetişkənlilikə çatmış olurlar. Ona görə də yonca, alaq otları və s. nektarı və tozcuğu ilə qidalanırlar. Imaginal diapauzadan sonra (2-2,5 ay) avqust ayında yumurtaqoyma başlanır: 1 dişi 150-200 ədəd yumurta qoyur.

Bu zərərvericinin İZH -1 40-50 milçək tor tutucu ilə 100 çırpılmaya bərabərdir. Payızlıq milçeyin çoxalmasına entomofaqlar(taxin milçək, yırtıcı böcək aleoxara) neqativ təsir göstərir.

**Mühafizə üsulları.** Aqrotexniki qaydalara riayət etməklə və payızlıq bitkilərin əkinlərini (İZH göstəricisi yüksək olduqda) icazə verilmiş insektisidlərlə emalı yolu ilə həyata keçirilir. Bu zərərvericinin İZH -1 40-50 milçək tor tutucu ilə 100 çırpılmaya bərabərdir. Payızlıq milçeyin çoxalmasına entomofaqlar(taxin milçək, yırtıcı böcək aleoxara) neqativ təsir göstərir.

### **Dənli bitkilərin zərərvericiləri**

**Yarpaqyeyən böcəklər (*Coleoptera* dəstəsi, *Chrysomelidae* fəsiləsi)** növlərindən dənli bitkilərə zərər vuran ən təhlükəlilər adı və ya qırmızıdöş böcək (*Lema melanopus*) və göy, yaxud düyü böcəyi (*Oulema gallaeciana*).

Adı və ya qırmızıbədən böcəyin öndöşü və ayaqları qırmızı-sarımtıl, baş və pəncələr isə qara rəngdədir. Böcəyin uzunluğu 4-5 mm-dir, sürfənin 3 cüt ayaqları vardır ki, əvvəl açıq sarı, sonradan sarı-qonur seliklə örtülür (şəkil 59). Zərərvuran böcəklər və sürfələridir: olduqca ciddi zədələr arpa, yulaf, yazılıq taxıl, çovdar bitkilərinə vurur. Zərərvuran böcəklər (yetkin faza) və sürfələridir: olduqca ciddi zədələr arpa, yulaf, yazılıq taxıl, çovdar bitkilərinə vurur.

Qışlamaya yetkin fərd torpaqda gedir, əkin sahələrində temperatur  $10^{\circ}\text{C}$  qalxdıqda görünür və ilkin dövrlərdə payızlıq bitkilərin sahələrində qeydə alınır.

Dişilər yarpaq üzərinə 200-ə qədər yumurta qoyur ki, bu proses 1 ay çəkir. Adətən cavan böcəklər torpaqdan çıxmırlar.



**Şəkil 59.** Dənli bitkilərə zərər vuran yarpaqyeyən böcəklər

Iqtisadi zərərvurma həddi arpa əkin sahəsində 8-10 böcək  $1 \text{ m}^2$ - də, sünbüllərin əmələ gəlmə fazasında orta hesabla 0,9-1,3 surfbə 1 saplaqda hesab olunur. Payızlıq çovdar üçün orta hesabla 1,2-1,4 surfbə 1 saplaqda, taxıl yarpağında 0,5-0,18 surfbə hesab edilir.

**Yarpaq mişarçılarından ( Hymenoptera dəstəsi, Tentredionidae - əsl mişarçılar fəsiləsi)** ən təhlükəliləri qara və sarı mişarçılardır (şəkil 60). Qara taxıl mişarçısı (*Dolerus nigratus*) bədəni qara, zəif parıltılı 9-11 mm uzunluqdadır. Bu mişarçının qarınçığı qırışlı, qanadları şəffaf, qara damarlıdır. Onun yalançı tırtılı 25 mm, başı açıq-sarı rəngli qara ləkəlidir.

Sarı taxıl mişarçısı (*Pachynematus clitellatus*) açıq-sarı rəngli olub, döş və qarınçık üzərində qara bəzəklidir.

Uzunluğu 7-8,5 mm, bığcıqları qılvari, qara, 9-buğumludur. Başı sarı rəngli, qara ləkəlidir. Sarı rəngli döşün üst tərəfində 2-3 qara zolaqlar keçir. Qarınçık sarıdır, yumurtaqoyan qara rənglidir.



**Şəkil 60.** Dənli bitkilərə zərər vuran yarpaq mişarçıları

Mişarçılara yalançı tırtılı yarpaqları əsas damara kimi kobud şəkildə yeyir, taxıl, arpa, yabanı dənli bitkiləri zədələyir. Mişarçılardan əsasən 2 nəsil verir və yalançı tırtılı fazasında 10 sm dərinlikdə torpaqda barama daxilində qışlayır. Yetkin mişarçının məhsuldarlığı 50-dən 150 yumurta təşkil edir.

İZH arpanın və yazılıq taxılın sünbülləşmə fazasında orta hesabla 0,3 yalançı tırtılı 1 saplağa, arpa üçün – 0,4, yazılıq tritikale (çovdarla taxılın hibridi) üçün 0,2-dir.

**Mühafizə üsulları** əsasən insektisidlərlə əkin sahələrinin işlənməsi təşkil edir.

Dənli bitkilərə zərərvuran növlərdən **Bərabər-qanadlılara (Homoptera dəstəsi, Circaramalar - Cicadellidae fəsiləsi)** aid olan altınöqtəli cırçırama və zolaqlı cırçıramanı xüsusi göstərmək lazımdır.

Altınöqtəli cırçırama 3,2-4 mm uzunluqda olub, yaşılımtıl-sarı rənglidir, üzərində 6 qara ləkə var. Sürfə imaqoyabənzərdir (şəkil 61, A).


Zolaqlı cırçırama 3,5-5 mm-dir, çirkli-sarı və ya qonur rənglidir, ön qanadların kənarında qəhvəyi damarlı haşiyə vardır. Sürfələr imaqoyabənzərdir, 5 yaşı mövcuddur.

Cırçramalarda zərərvuran faza – imago və sürfələrdir. Cırçramalar qidalanma zamanı yazılıq taxılı və qarğıdalını deşir, həmin yerdə ağ ləkələr əmələ gelir, payızlıq bitkilərin yarpaqları sarı-bənövşəyi rəngdə olur və solmağa başlayırlar, məhsul itkisi baş verir. Qışlama yumurta fazasında payızlıq taxılın, çovdarın, çoxillik dənli bitkilərin kökyanı yerlərində olur.

İZH – payızlıq çovdar üçün 1-2 yarpaq fazasında 2100-2300 fərd tutucu torla 100 çırpıntıya bərabərdir. Entomofaqlar – karabid böcəklər, koxsinelidlər, qızılgözələr zərərvericinin sayına təsir göstərir.

**Mühafizə üsulları** - don şumunu (qışda) həyata keçirmək, tökülmüş bitki qalıqlarını təmizləmə, balanslaşdırılmış mineral gübrələrin verilməsi, alaq otları

ilə mübarizə, çoxillik dənli bitkilər əkilmiş sahələrdə kəsilmə çox aşağı hissədən aparmaq, əkinin müvafiq insektisidlərlə işlənilməsidir.



Şəkil 61. Dənli bitkilərə zərər vuran həşəratlar: A – altınöqtəli taxıl cırçıraması *Populicerus populi*; B – çovdar tripsi *Haplothrips tritici*

**Çovdar tripsi (Thysanoptera dəstəsi, Thripidae fəsiləsi)** aiddir. Qara-qonur rəngli, 1,5 mm uzunluqda, erkək fəndlər qanadsızdır (şəkil 61, B).

Zərərvuran faza yetkin fəndlər və sürfələrdir. Yetkin tripslərin təsirində sünbüllərin uc hissəsi ağarır, inkişafdan qalır, sürfələrin zədələri yuxarı hissədə yarpaqların məhv olmasına səbəb olur. İldə 3 nəsil verir, qışlamaya dişti fəndlər dənli bitkilərin saplaqı üzərində, bitki qalıqları altında gedir.

İZH – payızlıq çovdar üzərində 8-10 sünbül, taxılda 12-16, tritikale – 12-14 bir saplağa, sünbüllər formalasarkən – payızlıq çovdar üçün 17-20, taxıl 30-35, tritikale 20-25 fərd bir saplağa təşkil edir.

**Mühafizə üsulları** dənli bitkilər toplandıqdan sonra don şumun aparılması, dözümlü sortlardan istifadə, payızlıq və yazılıq dənli bitkilərin əkin sahələrinin təcrid edilməsi, növbəli əkinə riayət etməkdir. Əkinlərin müvafiq insektisidlərlə işlənilməsi də həyata keçirilir.

**İtibaş taxtabiti (Yarımsörtqanadlılar – Hemiptera dəstəsi, Pentatomidae fəsiləsi)** – yetkin fazada bədəni ovalşəkilli, boz-sarımtıl rəngli, öndəş buğumu üzərində 3 ədəd bir qədər batıq, boylama qabırğaları olan zərərvericidir. Onun baş şöbəsi iti olub, bir qədər aşağı yönəlmüşdür.

Uzunluğu 7-10 mm-dir, sürfəsi imaqoyabənzərdir, onun tünd-qonur rəngli baş və döşü, sarı rəngli qarınçığı vardır (şəkil 62).

İmaqo və sürfələr sünbülləri, taxıl, çovdar dənlərini zədələyir və bününla da böyüməsinə, məhsul keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Nəsillərinin sayı mühit amilləri və coğrafi en dairəsindən asılı olaraq dəyişə bilir – adətən 1-2 nəsillə inkişaf edir.

Qışlama yetkin fazada yarpaq qalıqları altında keçir və temperaturun  $10-12^{\circ}$  qalxması ilə fəallaşırlar, payızlıq, sonradan isə yaylıq dənli bitkilərin əkin sahələrinə keçirlər. Yumurtaları 2 sıradə 28-42 əd. olmaqla qoyurlar. Sürfələr 5 yaş keçirməklə 39-44 gün yaşayır.

İZH – ın göstəricisi  $1 \text{ m}^2$  sahədə 5 fərddir. Taxtabitilərin sayının azalmasına telenomus, faziya

milçəkləri, karabid böcəklər, stafilinidlər (qısaqanad böcəklər), qarışqalar təsir göstərir.



Şəkil 62. Dənli bitkilərin zərərvericisi İtibaş taxtabiti

**Mühafizə üsulları** tez əkinin həyata keçirilməsi və tez yetişən sortlardan istifadə təşkil edir. Belə ki, tez yetişən sortlar tez toplandığı üçün zədələnmənin faizi də az olur. Həmçinin yazda əkin sahələrinin (İZH 5 fərddən yuxarı olduqda) insektisidlərlə emalı həyata keçirilir.

**Mənənələrdən (Homoptera dəstəsi)** dənli bitkilərin əsas zərərvericilərindən biri - **böyük dənli mənənədir** (şəkil 63).

Bu, miqrasiya etməyən növdür. Onun bütün inkişafı dənli bitkilərin üzərində keçir. Bədəni yaşılımtıl-qəhvəyidir, 2.5-3.5 mm uzunluqdadır. Alın üzərində olan çıxıntılar üstündə dururlar və şirə borucuqlar qara rəngli uzundur.

Zərər vuran faza imaqo və sürfədir ki, bütün dənli bitkilər üzərində qidalanırlar - əsasən də taxıl bitkisinə üstünlük verirlər. Zədələnmiş sünbüllər qısaböylü, az zoğlu, sünbüldə dənlərin sayının az olması ilə fərqlənir. Mənənə virus xəstəliklərinin keçiricisidir.

Adətən 10-12 nesillə inkişaf edir. Qışlama payızlıq dənli bitkilər üzərində yumurta fazasında baş verir. Məhsul yığıımı zamanı mənənənin sayı azalır və o, tökülmüş yarpaqlar, yabani dənli bitkilər üzərində inkişaf edir.



**Şəkil 63.** Bərabər qanadlılardan dənli bitkilərin ən təhlükəli zərərvericisi  
Böyük dənli mənənə *Sitobion avenae*

Bu növün iqtisadi zərərvurma həddi (İZH) arpa üçün orta hesabla 13,5 fərd/zoğa, taxılda – 13, tritikaledə -18-dir; dənlərin yetişmə dövründə müvafiq olaraq 40, 35 və 55 fərd/zoşa təşkil edir. Mənənənin təbii düşmənləri – mənənə parabüzənləri, milçəklərin (sirfid) sürfələri və qızıl gözlərdir.

**Mühafizə üsulları** – sahələrin bitkinin boru əmələgəlmə fazasında insektisidlərlə işlənilməsi təşkil edir.

#### 15.4. Kənd təsərrüfatı məhsullarının saxlanması dövründə zərərvericilərə qarşı profilaktik və mübarizə tədbirləri


Dənli və paxlavlı bitkilər, çoxillik paxlavalar və digər kənd təsərrüfatı bitkiləri anbarlarda saxlanma dövründə zərərvericilərin təsirinə məruz qalırlar.

Həmin zərərvericilərdən kök yumruları uzunburun böcəkləri, noxud və lobya bocəkləri, noxud meyvəyeyəni, noxud mənənəsi, zoğ lyupin milçəyi, fitonomus (yonca yarpaq uzunburun böcəyi), yonca uzunburun-toxumyeyəni, anbar uzunburun böcəyi, un və tüklü gənələr aiddir.

Əsas mübarizə üsullarından biri ölkəyə kənar yerlərdən zərərvericilərin gətirilməsinin qarşısını alan karantin tədbirlərin həyata keçirilməsi təşkil edir. Ən ciddi karantin: kapr böcəyi, enlixortumlu uzunburun böcək, çin dənyeyəni və, dördləkəli dənyeyənə aiddir (şəkil 52). Profilaktik tədbirlər arasında dənli məhsulların mühafizəsi üzrə 4 qrup tədbir fərqləndirilir:

- 1) genetik amilin istifadəsi (kənd təsərrüfatı bitkilərinin müxtəlif sortları toxumlarının dayanıqlılığının seleksiya üçün tədqiqi);
- 2) müəssisələrdə sanitar rejimə riayət olunması;
- 3) ərzaq ehtiyatları olan yerlərə zərərvericilərin keçməsinin qarşısının alınma tədbirləri;

4) abiotik amillərdən istifadədir ki, bu zaman dən və dənli məhsullarda onların tənzimi zərərli həşərat və gənələrin inkişafı üçün əlverişsiz şərait yarada biler.



Şəkil 64. Kənd təsərrüfatı bitkilərinin ciddi karantində olan zərərvericiləri

Hazırda məhsulların zərərvericilərin keçməsini məhdudlaşdırın sintetik materialdan olan qablarda saxlanması tədqiq olunur. Zahirən sadə görünən bu problemin həllini çətinləşdirən, zərərvericilərin asanlıqla həmin materialı gəmirib saxlanan ərzağa zərər vura bilməsidir.

Ona görə də ərzaq və məhsulun mühafizəsində repelentlərdən istifadə maraqlı istiqamətlərdən biridir. Həmçinin, abiotik amillərdən (temperatur, rütubət və atmosfer tərkibi) istifadə də həşəratın çoxalması və inkişafının qarşısını alan tədbirlərdən biridir.

Dən və dənli məhsulların rütubəti onların yoluxmasının profilaktikasında mühüm əhəmiyyət kəsb edir. Zərərvericinin bədənində 48-67% su mövcuddur – sürfə və tirtillarda 63-70%. Ona görə də dənli ərzaq məhsulları tərkibində minimum həmin rütubətin mövcud olduğu şəraitdə zərərverici çoxala və inkişaf edə bilər: anbar uzunburun böcəyi 11-12%, optimum 13-17%, taxıl yonan 10-12% və 13-15%, dəyirman odlucası – 11-12 və 13-16%, kiçik un xırıldağı rütubət 1%, dənyonan – 6-8%.

Rütubət amili taxıl dənində (14%) yalnız müəyyən səviyyədə bəzi həşərat növlərinin inkişafını məhdudlaşdırıbilir. Temperatur amili də zərərvericilərin böyümə və inkişafı, maddələr mübadiləsinin gedisi, ümumi davranışları və yayılmasında mühüm əhəmiyyət kəsb edir. Hər növ yalnız onun üçün səciyyəvi olan temperatur optimumunu həddlərində ( $18-32^{\circ}\text{C}$ ) fəal ola bilir. Həşəratların çoxusu  $10^{\circ}\text{C}$  temperaturu pis keçirir: anbar şəraitində temperaturun aşağı səviyyədə saxlanması üçün daima fəal və passiv ventilyasiya həyata keçirilir.

Atmosferin tərkibi – havada oksigenin karbon qazına nisbətən çox olması da həşəratın inkişafına yaxşı təsir göstərir.

Məhsulun saxlanma şəraitində mübarizə tədbirləri - dənlərin fumiqasiyasını **maqtoksinlə** 12 ha/m<sup>3</sup> sahədə 0-7°C-də, ekspozisiya 10 gün və ya 5 gün üçün 5 q/m<sup>2</sup> 17-24°C-də aparılmanı nəzərdə tutur.

**Texniki bitkilər və kartofa zərər vuran həşərat növləri:** əsasən kətan, çuğundur və kartof bitkisini zədələyən növlərdir. Belə ki, kətanı vegetasiya dövründə qamma-sovkası, çəmən kəpənəkləri, taxtabitilər, kətan birəciyi, mevvəyeyən, trips, uzunayaq böcəkdir. Bunların arasında ixtisaslaşmış və ən təhlükəlisi göy kətan birəciyidir (*Aphthona euphorbiae*).



Adı çuğundur  
birəciyi



Göy kətan birəciyi

Şəkər çuğundurunu 300 növ zərərverici zədələyir. Onlardan ən təhlükəlisi yeraltı orqanları zədələyən məftil qurdalar, gəmirici sovkaların tirtilləri, lövhəbişlilərin sürfələri və birələrdir. Bitkinin yerüstü orqanları tutqun cəsədyeyən, çuğundur milçəyi, çuğundur mənənəsi, çuğundur qalxanlı böcək və birədir.

Çuğundur birəciyi (*Coleoptera, Chrysomelidae*) quraqlıq dövründə xüsusən təhlükəlidir, onun sürfələri

çuğundurun kök hissəsini zədələyir. Cavan böcəklər isə çuğundur yarpaqları ilə qidalanır, nəticədə bitki quruyur.

**Kartofun əsas zərərvericisi - *Kolorado böcəyi*dir (*Coleoptera* dəstəsi, *Chrysomelidae* fəsiləsi).**

Böcəyin uzunluğu 9-12 mm, qısa oval şəkilli, bel tərəfdən bir qədər qabarıq bədəni var. Birinci cüt qanadlar – elitralar, açıq sarı və ya lilli-sarı rəngdə olur. Öndəş üzərində 12-14 ədəd qara ləkələr vardır. Elitraların üzəri 5-zolaqlıdır, ayaqlar qırmızı-sarı, baldır və pəncə isə qara



Kolorado böcəyinin  
sürfəsi



Kolorado böcəyinin yetkin forması

rənglidir. Sürfə bir qədər ətli, uzunluğu 15-16 mm, kərpici-qırmızı rəhgdədir.

Kolorado böcəyi həmçinin Quşüzümü fəsiləsinə aid olan digər bitkilərin də yarpaqlarını, zoğlarını kobudcasına yeyir.

Böcəklər qışlamaya imaqo fazasında gedirlər. İZH – 20 sürfə 1 bitki üzərində olduqda 10% məskunlaşma şəraitində qəbul edilir. Kartofa zərər vuran digər zərərvericilər – kartof güvəsi (*Lepidoptera, Celeridae* fəsiləsi), kartof zoğ nematodası – zoğu zədələyən yumru

qurd (*Tylenchida* dəstəsi, *Tylenchidae* fəsiləsi), kartof nematodudur (*Tylenchida* dəstəsi, *Heteroderidae* fəsiləsi).

**Tərəvəz və yağlı bitkilər, kələmə zərərvuran əsas zərərvericilər** – sorucu fitofaqlar, bitkinin zoğları, kök sistemi, tumurcuq və çiçəklərinə zərər vuran, həmçinin yarpaqgəmirici həşəratlardır.

Xaççıçəkli bitkilər bütün vegetasiya dövrü ərzində - yazda xaççıçəklilərin birəciyi, kələm milçəyinin sürfələri, gizlixortumlular, ağ kəpənəklərin tırtılları, sovkalar, uzunayaq böcəklərin sürfələri, çiçəkyeyənlər tərəfindən zədələnlərlər; yayda – bu zərərvericilərlə yanaşı, taxtabitilər, güvələr, yarpaqyeyənlər, yay kələm milçəyi, raps mişarçısı, kələm sovkası tərəfindən ciddi zədələnir.

Xüsusən də yayın ikinci yarısında çılpaq ilbizlər (*Molhusca* tipi, *Gastropoda* sinfi), kələm mənənəsi, odluca xaççıçəklilərin əsas zərərvericiləri olur. Bu zaman təzə əkilmiş şitillər də ciddi zərər görür. Ona görə də tərəvəz bitkilərinin zərərvericilərdən mühafizəsi şitil əkilmə dövründən kələmin tam becərilmə dövrü ərzində həyata keçirilməlidir.

**Soğan, yerkökü və mühafizə olunan torpaqın zərərvericiləri** – soğan fitofaqlarından soğan milçəyi (*Diptera* dəstəsi, *Anthomyidae* fəsiləsi), soğan şırıldağanı (*Eumerus strigatus*), soğan gizlixortumluşu (*Ceuthorrynchus jakovlevi*), yerköyü milçəyi (*Psila rosae*)

aiddir. İstixanalarda süni iqlim şəraiti mövcuddur. Bu səciyyəvi şəraitin çox vaxt bitki növlərinin becərilməsi zamanı zərərvericilərin külli miqdarda inkişafına təkan verir. İstixanalarda tərəvəz bitkiləri həm daimi, həm də keçmə zərərvericiləri tərəfindən zədələnir. Buna səbəb, istixanə yaxınlığında bitən alaq otları, saman yiğintiləridir.



Xiyar və pamidor bitkisinin ən təhlükəli zərərvericiləri: hörümçək gənəsi, aqqanadlı, xiyar aqcaqanadı, tüütün tripsi, fir nematodları və mənənələrdir. Kələm bitkisine zərər vuran həşəratlar: xaççıçəklər birəciyi, taxtabitilər, güvələr və ağ kəpənəklərdir.

Bərabər qanadlılar (*Homoptera* dəstəsi) – 1, 5 mm uzunluqda olan 2 cüt bərabər ölçülü, ağ rəngli – üzəri ağ tozcuq ilə örtülmüş növdür. Sürfələri yaşıl rəngli, uzunsov, 0,3-0,9 mm ölçüdə, üzəri qısa tükcükə örtülmüş, gözləri qırmızı rənglidir. Zərər vuran faza imaqo, sürfə və nimfadır. Bu növ 27 bitkinin (14 fəsilə) təhlükəli zərərvericisidir. Açıq havada inkişaf edən sitrus bitkiləri, istixanalarda pamidor, kahi, xiyar (daha az səviyyədə), kərvəz, lobya,



çiçəkləyən kulturalardır. Ağqanadlıların bitkinin şirəsini sorması nəticəsində o, zəifləyir.

**Fir nematodları *Tylenchida* dəstəsi, *Heteroderidae*-*Heteroderidae* fəsiləsinə aiddir.**

Fir nematodunun dişi fəndləri armudvari bədən quruluşuna malikdir. Ön ucda ağız dəliyi yerləşir. Dişinin (0,8-1 mm) kutikulası qalın və elastikdir. İynəsinin uzunluğu – 15-17 mkm, fir nematodlarında quyruq reduksiyaya uğramışdır.

Fir nematodları bitki köklərinin hüceyrələrinə həzm vəzilərinin ifraz etdiyi proteolitik fermentləri keçirir,

nəticədə köklərə həddən artıq çox sərbəst amin turşuları toplanır. Bunlar isə kök parenximasının şisməsinə səbəb olur. Fırlar əmələ gəlmış köklərin çökisi artıq olur, isti aylarda onlar yüksək transpirasiyanın öhdəsindən gələ bilmir. Bitki ölüşmüş halda görünür, nəticədə məhsuldarlıq itkisi 50-60% (xiyar, pamidor) təşkil edir.

**Meyvə ağaclarının zərərvericiləri** - meyvə bağlarında və istixanalarda toxmacarların becərilməsi zamanı əsasən polifaq zərərvericilər tərəfindən (şıqqıldaq böcəklərin sürfələri, qarabədən böcək sürfələri, gəmirici sovkaların tırtılları) zədələnir. Tinklər, şitillər böyüdükcə onların üzərində ixtisaslaşmış sorucular (mənənələr, bağacıqlar, yalançıbağacıqlar, ballıcalar) və yarpaqgəmicerilər (güvələr, ipəksarıyanlar, yemişan kəpənəyi, qızılıqarin kəpənək, qarışçı kəpənəklər, yarpaqbükənlər) məskunlaşır.

Bu zərərvericilər məhsuldarlığı aşağı salıb, meyvələrin keyfiyyətini pişləşdirməklə yanaşı, göbələk və virus xəstəliklərinin keçiriciləridir.

**Meyvə və giləmeyvə kulturalarının zərərvericiləri** – sorucu zərərvericilərlə yanaşı, moruq, ciyələk, qarağat və bataqlıq moruğu zərərvericiləridir.

Meyvə bağlarının ən geniş yayılmış zərərvericilər – sorucu növlərdir. On təhlükəlilərindən biri – alma ballıcasını - *Psylla mali* (*Homoptera* dəstəsi, Yarpaqbırələr

– *Psyllidae* fəsiləsi), göstərmək olar. Bu növ monofaqdır, yalnız alma bitkisinə zərər vurur.

Giləmeyvə kulturalar kompleks zərərvericilərin hücumuna (140 növ) məruz qalır. Moruq və çiyələk üzərində məskunlaşan polifaqlar əsasən kök sistemini zədələyir, bunlar: danadışı, xırıldaq böcəklərin sürfələri, gəmirici sovkaların tırtılları.



Yarpaqları zədələyən növlər polifaq sovkaların tırtılları (qamma sovkası), ixtisaslaşmış zərərvericilər – çiyələk yarpaqyeyəni, moruq-çiyələk uzunburun böcəyi, moruq böcəyidir.

Qarağat və bataqlıq moruğu polifaqlardan ən təhlükəlisi – qarağat yarpaqbükəni, qış qarışçısı, akasiya yalançı qalxancığıdır. İxtisaslaşmış zərərvericilər – qarağat şüşəqanadlısı, moruğun yalançı qarışçı kəpənəyi, moruğun yalançı mişarçıları, qarağat tumurcuq gənəsidir.

## Ə D Ə B İ Y Y A T

1. Ağayev B.I. Ümumi entomologiya. Dərslik, Bakı, ADPU, 2004.- 303 s
2. Quliyeva H.F. Entomologiyanın tədqiqat metodları: dərs vəsaiti. Bakı, 2015.- 262 s.
3. Hümbətov Ə.M. Entomologiya (1 hissə), Dərs vəsaiti, Bakı, BDU, 2005, 166 s.
4. Hümbətov Ə.M. Entomologiya (2-ci hissə), Dərs vəsaiti, Bakı, BDU, 2006, 172 s.
5. Hümbətov Ə.M. Entomologiya (3-cü hissə), Dərs vəsaiti, Bakı, BDU, 2011, 107 s.
6. Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı, 1986.- 265 s.
7. Бей-Биенко Г.Я. Общая энтомология. Учебник. СПб.: Проспект науки, 2008. – 486 с.
8. Булухто Н. П. Защита растений от вредителей / Н.П. Булухто; А.А. Короткова - М.|Берлин: Директ-Медиа, 2015 - 171 с. <http://biblioclub.ru/index.php?page=book&id=276956>
9. Ганиев М. М. Химические средства защиты растений / Ганиев М.М., Недорезков В.Д. - Москва: Лань, 2013 - Доступ к полному тексту с сайта ЭБС [http://e.lanbook.com/books/element.php?pl1\\_cid=25&pl1\\_id=30196](http://e.lanbook.com/books/element.php?pl1_cid=25&pl1_id=30196).
10. Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Защита растений от вредителей. - Москва.- 2002.- 472 с.
11. Девяткин А.М., Белый А.И., Замотайлов А.С. Практикум по сельскохозяйственной энтомологии. Краснодар: КубГАУ, 2007. – 220 с.
12. Девяткин А.М., Белый А.И., Замотайлов А.С., Оберюхтина Л.А. Сельскохозяйственная энтомология: краткий курс лекций. Краснодар: КубГАУ, 2012 (2014). – 308 с.
13. Замотайлов А.С., Попов И.Б., Белый А.И. Экология насекомых. Краткий курс лекций. Краснодар: КубГАУ, 2009. – 184 с.
14. Захваткин Ю.Ф. Курс общей энтомологии: Учебник. Изд.2-е.- М.: Книжный дом «ЛИБРОКОМ», 2009.- 368 с.

15. Осмоловский Г.Е., Бондаренко Н.В. Энтомология. - Л.: Колос, 1980.- 266 с.
16. Полтавский А. Н. Эволюция и филогенез класса насекомых / А.Н. Полтавский - Ростов-н/Д: Издательство Южного федерального университета, 2011 – 90с.  
<http://biblioclub.ru/index.php?page=book&id=241182>.
17. Чернышев В.Б. Экологическая защита растений. М.: Изд-во МГУ, 2005. – 132 с.
18. Шепелева, Т.А. Энтомология с основами защиты растений. /Т.А. Шепелева. – Троицк: Южно-Уральский ГАУ, 2019. – 30 с. <https://edu.sursau.ru/course/view.php?id=34>
19. Штернис М. В. Биологическая защита растений [Электронный ресурс] [Электронный ресурс] / Штернис М. В., И. В., Томилова О. Г., Лань, 2018 - 332 с. - Доступ к полному тексту с сайта ЭБС Лань:  
<https://e.lanbook.com/book/102247>



**Quliyeva Hökümə Fərman qızı  
Biologiya elmləri doktoru, professor**

1950-ci il sentyabr ayının 3-də Bakı şəhərində hərbi həkimin ailəsində anadan olmuşdur. 1975-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirmişdir. 1975-ci ildə Azərbaycan MEA Zoologiya institutunun aspiranturasına qəbul olunmuşdur. 1983-cü ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Prof. H.F. Quliyeva 1992-ci ildə baş elmi işçi, 2007-ci ildə isə professor elmi adlarını almışdır. O, 2001-ci ildən BDU-nun Zoologiya kafedrasında professor vəzifəsində çalışır. "Onurğasızlar zoologiyası" (rus bölməsi), "Entomologiya və bitki mühafizəsi" (rus və azərb. bölmələri), "Tibbi entomologiya" (azərb. və rus bölmələri) "Onurğasızlar faunasının qorunması" (azərb. və rus bölmələri), "Həşəratların fiziyologiyası" (azərb. və rus bölmələri), "Həşəratların ekologiyası" (azərb. və rus bölmələri), "Entomologiyanın tədqiqat metodları" fənnlərinən dərs deyir.

Prof. H.F. Quliyevanın elmi iş stajı 41 il (Azərbaycan MEA Zoologiya institutu), pedaqoji iş stajı isə 23 ildir. O, 4 monoqrafiya, 5 dərslək, 13 dərs vəsaiti, 26 program, 115 elmi məqalə, 1 elmi tövsiyələr, 3 ixtira və 3 elmi-əməli təkliflərin müəllifidir.

Prof. H.F. Quliyevanın tədqiqat sahəsi Eksperimental entomologiya, Həşəratların ekoloji fiziyologiyası və biokimiyası. Bitki mühafizəsidir. O, ilk dəfə olaraq Azərbaycan şəraitində təhlükəli zərərvericilərə qarşı yeni – endokrinoloji mübarizə üsulunun tətbiqinin elmi sxemlərini (1999-2001-ci illər), həmçinin zərərlə (*Noctuidae*, *Pieridae*, *Aphidiidae*, *Arctiidae*, *Geometridae*, *Piralidae*) və xeyirli (*Bombycidae*) həşərat növlərinin ekoloqo-fizioloji və biokimyəvi xüsusiyyətlərini tədqiq etmiş, onların inkişafı və say dinamikasının proqnozlaşdırılması yeni fizioloji üsulunu (patent № a 2009 0009) işləyib hazırlanmışdır. Onun nəticələri elmi-əməli təklifləri Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (1982-1998-ci illər) və Rusiya Kənd Təsərrüfatı Akademiyası (1997-ci il) tərəfindən tətbiq olunmuşdur.

Prof. H.F. Quliyeva 2000-ci ildən hazırlı dövrədək Azərbaycan MEA-nın Zoologiya Institutunun İxtisaslaşmış Müdafiə Şurasının həmsədri və üzvüdür. 2018-ci ildən isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Metodiki Şurasının üzvüdür.

Prof. H.F. Quliyeva 2010-cu ildən 2016-ci ildək Azərbaycan MEA-nın Zoologiya Institutunun Elmi İşləri Əlaqələndirmə Şurasının katibi, 2011-ci ildən 2018-ci ildək Beynəlxalq Elm və Ali Təhsil Akademiyasının eksperti olmuşdur ("International scientific expert" No exp.11-001:13-092).

Prof. H.F. Quliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri Fərmanları, BDU-nun 100 illiyi münasibətilə "Yubiley" medali ilə təltif olunmuşdur.